

**N.T. ŞƏMİLOV, S.E. MİRZƏLİYEVƏ,
G.X. VƏLİYEVƏ**

**TƏTBİQİ
ELEKTROKİMYADAN
PRAKTİKUM**

BAKİ – 2012

621.3
+ \$ 51

Elmi redaktor

kimya elmləri doktoru, professor E.İ. Əhmədov

Rəy verənlər:

- Azərbaycan MEA Kimya Problemləri İnstitutunun aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Z.H. Həsənov
- BDU Fiziki və kolloid kimya kafedrasının dosenti, kimya üzrə fəlsəfə doktoru Y.İ. Cəfərov

Şəmилов N.T., Мирзəлиyeva S.E., Vəliyeva G.X.

Tətbiqi elektrokimyadan praktikum

Bakı, «UniPrint» nəşriyyatı, 2012, 315 s.

249900

Kitab universitetlərin kimya və kimya-texnologiya ixtisasları üzrə təhsil alan tələbələri üçün nəzərdə tutulmuşdur. Dərs vəsaitindən elmi-tədqiqat institutlarında müvafiq istiqamətdə tədqiqat işləri aparan elmi işçilər, magistrant, aspirant və doktorantlar da yararlanı bilərlər.

ISBN 978-9952-440-45-3

© «UniPrint» nəşriyyatı, 2012

ÖN SÖZ

Təqdim olunmuş dərs vəsaiti ölkəmizin kimya və kimyatenxologiya istiqamətində kadr hazırlayan ali məktəblərinin «Elektrokimya» ixtisasında təhsil alan tələbələri – elektrokimyaçılar üçün nəzərdə tutulmuşdur. Müəlliflər öz qarşılığına belə bir məqsəd qoymuşlar ki, dərs vəsaitində elektrokimya elmindəki son nailiyyətləri də nəzərə almaqla tətbiqi elektrokimya kursunun əsas məzmununu eks etdirsinlər.

Laboratoriya praktikumunu yerinə yetirməzdən əvvəl tələbə elektrokimya laboratoriyasında işləyərkən texniki təhlükəsizliyin ümumi qaydalarını möhkəm mənimsəməlidir.

Hər bir laboratoriya işi icra olunmazdan əvvəl kollokvium keçirilməlidir. İstifadə olunmuş ədəbiyyat siyahısında verilmiş dərslik və əlavə monoqrafik ədəbiyyatlardan istifadə edərək, tələbə kollokviuma hazırlanır. Laboratoriya işlərinin fərdi yerinə yetirilməsi yaxşı olar. Tədris qrafikindən, həmçinin işin həcmindən və məzmunundan asılı olaraq müəllim yerinə yetirilən təcrübələrin sayını və texniki parametrləri öz bildiyi kimi dəyişdirə bilər.

BİRİNCİ FƏSİL

QALVANİK TEXNİKA

İŞ №1. ELEKTROLİTLƏRİN YAYILMA QABİLİYYƏTİ

Elektrokimyəvi örtüyün keyfiyyəti və xassələri yalnız örtülcək məməlatın quruluşundan deyil, eyni zamanda örtülcək məməlatın səthində layların qalınlığı boyunca metalin müntəzəm paylanmasından da asılıdır. Faradey qanununa əsasən elektrokimyəvi örtüyün (d) qalınlığı cərəyanın (i) sıxlığından, elektrolizin (τ) müddətindən, metalin cərəyanaya görə çıxımından ($C\mathcal{C}$), metalin elektrokimyəvi (g) ekvivalentindən asılıdır və aşağıdakı tənliklə hesablanır bilər:

$$d = \frac{i \tau g B T}{\gamma}. \quad (1.1)$$

Burada γ – çökdürülmüş metalin sıxlığıdır.

(1.1) tənliyi ilə aparılmış hesablama örtüyün yalnız orta qalınlığını verir. Praktikada cərəyan elektrodun səthi üzrə qeyri-müntəzəm yayılır, buna görə də cərəyanın faktiki sıxlığı və örtüyün qalınlığı katodun müxtəlif hissələrində müxtəlifdir: bir hissədə orta qiymətdən çox, digər hissədə isə azdır. Bu, örtüyün xassələrinə mənfi təsir edə bilər, çünki ayrı-ayrı hissələrdə örtüyün qalınlığı minimal həddən də az ola bilər.

Katodun səthi üzrə cərəyanın və metalin yayılması:

–*həndəsi faktorlardan* – elektrodların və vannanın ölçü və formasından, elektrodların bir-birinə və vannanın divarlarına nəzərən yerləşməsindən;

–*elektrokimyəvi faktorlardan* – elektrolitin elektrik keçirici-

liyindən, katod polyarizasiyasının dəyişilmə xarakterindən və cərəyanın sıxlığının dəyişilməsi ilə əlaqədar olaraq metalin cərəyanaya görə çıxımından asılıdır.

Cərəyanın ilkinci yayılması mövcuddur. İlkinci yayılma yalnız elektrolitik vannanın həndəsi parametrlərinin ifadəsindən asılıdır. O, katod polyarizasiyası cərəyan sıxlığından asılı olmadıqda müşahidə olunur və istənilən masstablı, həndəsi olaraq oxşar olan sistemlər üçün eynidir. Cərəyanın ikinci və ya həqiqi yayılması birinci yayılmadan böyük müntəzəmliyə malik olması ilə fərqlənir. O, katodun $\frac{\partial E}{\partial i}$ polyarizasiyasından, məhlulun χ xüsusi elektrik keçiriciliyindən və sistemin həndəsi ölçülərindən asılıdır.

Cərəyanın yayılmasına həndəsi və elektrokimyəvi faktorların təsirini göstərən ümumi parametr E – elektrokimyəvi oxşarlıq kriteriyasıdır və o, $\frac{\partial E}{\partial i} \chi \frac{1}{l_0}$ hasili ilə təyin olunur, bura-

da l_0 - sistemin həndəsi ölçüsünü müəyyən edir. Həndəsi oxşar sistemlərdə elektrokimyəvi oxşarlıq kriteriyası nə qədər çox olarsa, cərəyanın yayılması bir o qədər müntəzəm olar.

Cərəyanın ilkinci yayılmasını dəyişən elektrolitin qabiliyyətinə *elektrolitin yayılma qabiliyyəti* (YQ) deyilir. Adətən bu termini mürəkkəb profilli məmulatlarda qalınlıq boyu müntəzəm örtüyü yaradan elektrolitin qabiliyyətini qiymətləndirmək üçün də işlədirilər. Buna görə də uyğun olaraq *cərəyan üzrə yayılma qabiliyyətini* (YQ_c) və *metal üzrə yayılma qabiliyyətini* (YQ_m) fərqləndirmək qəbul olunmuşdur.

Elektrolitlərdə cərəyanın yenidən yayılma mexanizmi haqqında olan müasir təsəvvürlər polyarizasiya sahəsi nəzəriyyəsinə əsaslanır. Qisaca olaraq bu nəzəriyyənin əsas müddəalarına baxaq. Elektrolitik vannadan cərəyan keçən zaman orada elektrik sahəsi yaranır. Başqa elektrik sahələrində olduğu ki-

mi, elektrolitik vannadakı sahə də oradakı potensialın yayılma funksiyası ilə xarakterizə oluna bilər, yəni verilmiş nöqtədəki elektrik sahəsinin U potensialının bu nöqtənin x, y koordinatları ilə əlaqəsini göstərən riyazi tənlik yaranır:

$$U = f(x, y). \quad (1.2)$$

Hər bir verilmiş elektrolitik vannada (1.2) tənliyi konkret formaya malik olur. Adətən elektrik sahəsindəki potensialın yayılma funksiyasına sadəcə olaraq *verilmiş sahənin potensialı* deyilir. Polyarizasiyanın elektrolitik vannadakı cərəyanın sıxlığından asılılığı olmadıqda *birinci sahə* yaranır, sahənin potensialı U_1 ilə işarə olunur və yalnız vannanın həndəsi parametrlərinin ifadəsi ilə təyin olunur. Cərəyanın sıxlığından asılı olan polyarizasiyanın elektrodlarda əmələ gəlməsinə *polyarizasiya sahəsi* adlanan sahənin yaranması kimi baxmaq olar, bu sahənin potensialı U_0 ilə işarə olunur. U_0 -nın qiymətinə elektrolitik vannanın həndəsi parametrləri və elektrolitin elektrokimyəvi xarakteristikaları təsir edir: elektrik keçiriciliyi və polyarizasiya. U_0 sahəsini birinci sahə ilə topladıqda, nəticədə real olaraq praktikada mövcud olan *ikinci sahə* alınır, bu sahənin potensialı U_2 ilə işarə olunur. Onda

$$U_2 = U_1 + U_0.$$

Əgər polyarizasiya sonsuzluğa yaxınlaşırsa, onda polyarizasiya sahəsi *polyarizasiyanın limit sahəsi* adlanır, onun potensialı U_0^∞ -a bərabərdir. Bu halda ikinci sahəyə limit sahəsi deyilir, onun potensialı isə U^∞ -a bərabərdir. Elektrolitin yayılma qabiliyyəti kəmiyyətcə polyarizasiyanın potensial sahəsinin polyarizasiyanın limit sahəsinin potensialına nisbəti kimi təyin

olunur:

$$YQ = \frac{U_0}{U_0^\infty} \cdot 100 . \quad (1.3)$$

Praktiki olaraq (1.3) nisbəti cərəyanın ilkin və ikinci yayılmasına görə aşağıdakı tənlikdən tapılı bilər:

$$YQ_c = \left(1 - \frac{\sum_{n=1}^m |b_n - 1|}{\sum_{n=1}^m |a_n - 1|} \right) \cdot 100 .$$

Burada $b_n = (i_n / i_{or})_2$ – cərəyanın ikinci yayılması, $a_n = (i_n / i_{or})_1$ – cərəyanın birinci yayılmasıdır.

$(i_n / i_{or})_2$ nisbətini metalin paylanması – $\Delta m_n / \Delta m_{or}$ ilə əvəz etsək (Δm_n – bölmədə örtüyün kütləsi, Δm_{or} – örtüyün orta kütləsidir), onda metal üzrə yayılma qabiliyyətini (YQ_m) təyin etmək olar.


Praktikada elektrolitlərin yayılma qabiliyyəti QOST 9.309-86 ilə müəyyən olunur.

İşin məqsədi –elektrolitlərin yayılma qabiliyyətinin standart metodikaya görə təyini, cərəyanın sıxlığının yayılma qabiliyyətinə təsirinin öyrənilməsi.

İşin yerinə yetirilmə metodikası

QOST 9.309-86-ya görə elektrolitlərin yayılma qabiliyyəti Molerin oyuq xanasında təyin olunur. Oyuq xanası (şək. 1.1) düzbucaqlı qab kimi olur, orada anod və katod fəzaları bir tərəfi dar oyuqlu elektrik keçirməyən arakəsmə ilə bir-birindən ayrılmışdır. Oyuqlu xananın başqa xanalardan

üstünlükleri bunlardır: 1) burada cərəyanın katod yayılması oyuğun arxasındaki anodun formasından, yerleşməsindən asılı deyildir; 2) polaryazasiya anod rolu oynayan oyuq elektrolitdə qatılıq dəyişikliyi yaratmır. Standart oyuqda katodun uzunluğu $l = 100 \text{ mm}$, katod fəzasinin eni $h = 42,5 \text{ mm}$ -dir. Bu oyuqda cərəyanın birinci yayılmasının maksimal sıxlığının minimal sıxlığa nisbəti 10-a bərabərdir, bu isə cərəyan sıxlığının kifayət qədər geniş diapazonunda elektrolitlərin yayılma qabiliyyətini araşdırmağa imkan verir. Belə oyuqda yayılma qabiliyyətini hesablamaq üçün (%) lazım olan tənlik aşağıdakı şəkildədir:



Sək. 1.1. QOST 9.309-86-ya görə elektrolitlərin yayılma qabiliyyətini ölçmək üçün olan oyuq: A – anod fəzasi; K – katod fəzasi.

$$YQ = \left(1 - \frac{\sum_{n=1}^{10} |b_n - 1|}{6,37} \right) \cdot 100. \quad (1.4)^*$$

Seçici katodun köməyi ilə cərəyan və metalin yayılması təyin edilir. Seçici katod xüsusi ölçülən blokdan (bax: *VIII əlavə*) və 10 bölmədən – lövhədən ibarətdir. Bu lövhələr 0,2-0,3 mm qalınlıqlı bərk nikel folqlardan hazırlanmışdır. Bölmənin eni


* Beş bölməli katod üçün məhrəcdə 3,185 ədədi durmalıdır.

9,5 mm, uzunluğu isə 125 mm-dir. Örtük çəkilməzdən əvvəl bölmənin səthini hazırlamaq qaydası II əlavədə təsvir olunmuşdur. Qabaqcadan aparılan hazırlıqdan sonra katod bölmələri diqqətlə qurudulur və çekilir. Sonra isə onların işlədilməyən tərəfi tədqiq olunan elektrolitdə kimyəvi möhkəm lək çekilir**. Ləkə elə çəkmək lazımdır ki, bölmənin yuxarı hissəsi (təxminən 30 mm) izolyasiya edilməmiş qalsın. Bu qayda ilə hazırlanmış bölmələr ölçü blokunda yerləşdirilir. Ölçü blokunun kontaktlarına bölmələrin sixilmasının müntəzəm olmasına diqqət yetirmək lazımdır. Bütün bölmələrdə keyfiyyətli örtüyün alınması üçün cərəyanın orta sixligini elə seçmək lazımdır ki, katodun oyuğa yaxın bölmələrində cərəyan sixliğinin həqiqi qiyməti orta qiymətdən əhəmiyyətli dərəcədə yuxarı olsun.

Təcrübələrin aparılması üçün elektrik sxemi qurulur (şək. 1.2). Katod bölmələri (1) ilə birləşdirilmiş blok oyuq (2)-nin xüsusi yuvalarına yerləşdirilir. Oyuğa qabaqcadan aşılanmış və yuyulmuş anod (3) yüklənir, vacib olduqda lazımı temperatura qədər qızdırılmış elektrolit təxminən 50 mm səviyyəsinə kimi tökürlür, oyuq qapaq ilə örtülür və cərəyan buraxılır. Elektrolizin müddətini elə seçirlər ki, orta qalılığı təxminən 10 mkm olan örtük alınsın. Elektroliz zamanı elektrolitin temperaturunu $\pm 2^{\circ}\text{C}$ dəqiqliyi ilə saxlamaq lazımdır.

Cərəyanın yayılması təcrübənin sonunda 0,07 Om-a malik r_k kalibrli müqavimətlərdə gərginlik düşgüsünə görə təyin edilir, belə müqavimətlər ardıcıl olaraq hər bir katod bölməsinin dövrəsinə qoşulmuş olur. Həmin müqavimətlərin ədədi qiyməti çox da böyük deyildir və cərəyanın yayılma xarakterinə əhəmiyyətli dərəcədə təsir göstərmir. Metalın yayılması elektroliz ərzində katod bölmələrinin kütləsinin dəyişilməsinə görə təyin edilir.

** Aşağıdakı tərkibli ləkə işlətmək olar: perxlorvinilli qatran – 10 qr, toluol – 30 sm³, aseton – 30 sm³, etilasetat – 30 sm³.



Şək. 1.2. Cərəyan və metalin yayılmasının təyini üçün lazımlı qurğunun sxemi: 1 – katod bölməsi; 2 – oyuq; 3 – anod.

Elektroliz başa çatan kimi cərəyan açılır, ölçü blokundan katod bölmələri çıxarılır, qaynar suda yuyulur, laki asetonla təmizlənir, qurudulur və çəkilir.

Tədqiqatlar mis, sink və kadmium elektrolitləri iştirakında aparılır. Onların tərkibi və iş rejimi cədvəl 1.1-də verilmişdir.

İşdə aşağıda verilmiş iki təcrübə yerinə yetirilir (müəllimin seçiminə görə).

Təcrübələri apararkən turşu, qələvi və tez alışan mayelərlə (TAM) iş qaydalarına ciddi əməl etmək lazımdır. Katod bölmələrinin və anodların kimyəvi üsulla təmizlənməsini yalnız sorucu şkaflarda yerinə yetirmək vacibdir. Elektrik sxemini mütləq elektrik qidalanma mənbəyini söndürdükdən sonra yiğisdirmaq lazımdır.

Təcrübə 1. Cərəyan və metalin paylanmasıni öyrənmək və elektrolitin tərkibindən asılı olaraq elektrolitlərin cərəyan və

metala görə yayılma qabiliyyətini təyin etmək.

Cədvəl 1.1. Tədqiq olunan elektrolitlərin tərkibi və onların iş rejimi

Elektrolitin nömrəsi	Komponentlərin qatılığı, qr/dm ³								
	$CuSO_4 \cdot 5H_2O$	$ZnSO_4 \cdot 7H_2O$	ZnO	$CdSO_4 \cdot 8/3H_2O$	H_2SO_4	$K_4P_2O_7 \cdot 3H_2O$	NH_4NO_3	$Al_2(SO_4)_3 \cdot 18H_2O$	$Na_2SO_4 \cdot 10H_2O$
1	200	-	-	-	50	-	-	-	-
2	90	-	-	-	-	370	-	-	-
3	90	-	-	-	-	370	22	-	-
4*	-	200	-	-	-	-	-	20	50
5*	-	-	10	-	-	-	-	-	-
6	-	-	-	50	50	-	-	-	50
7*	-	-	-	50	-	-	-	-	-

Cədvəl 1.1-in davamı

Elektrolitin nömrəsi	Komponentlərin qatılığı, gr/dm ³							pH	Temperatur, °C	Cərəyanın katod sıxlığı, A/m ²	
	$NaOH$	$(NH_4)_2SO_4$	dekszin	Limedə NBS-0	Limedə NBS-K	OS-20	Disperzator NF				
1	-	-	-	-	-	-	-	-	25	50-200	
2	-	-	-	-	-	-	-	8,0-8,5	50	50-200	
3	-	-	-	-	-	-	-	8,0-8,5	50	50-300	
4*	-	-	8,0	-	-	-	-	3,7-4,4	25	100-400	
5*	100	-	-	4-6**	4-6**	-	-	-	20	50-500	
6	-	-	-	-	-	4,0	-	-	25	50-100	
7*	-	250	-	-	-	1,2	100	17	5,5	30	50-150

*Elektrolit QOST 9.305-81-ə daxildir.

**sm³/dm³ ilə.

Təcrübə iki oyuqda cərəyanın bir hesablanmış sıxlığında aparılır. Aşağıdakı tövsiyə edilmiş birləşmələri nəzərə alaraq, elektrolitləri müəllim təklif edir: №№1 və 2, №№1 və 3, №№2 və 3, №№4 və 5, №№6 və 7. Hər iki oyuq ardıcıl olaraq dövrəyə qoşulur. Təcrübə zamanı dövrədəki cərəyanı sabit saxlamaq vacibdir. Əgər birinci bölmələrdə məsaməli örtük əmələ gəlirsə, onda təcrübəni dayandırmaq, katod bölmələrini yenidən hazırlamaq və təcrübəni cərəyanın daha aşağı sıxlığında təkrar etmək lazımdır. Sinklənmiş elektrolitlərlə iş zamanı katod bölmələrinin üzərinə əvvəlcədən mis örtük çəkmək (mis katod bölmələrindən istifadə etmək olar), sonra onları çəkmək və tərs tərəfini izolyasiya etmək vacibdir.

Təcrübənin nəticələri cədvəl 1.2-də yazılır. (1.4) tənliyi vasitəsilə alınmış qiymətlərə görə YQ_c və YQ_m hesablanır.

Təcrübə 2. Cərəyanın paylanması və cərəyanaya görə elektrolitin yayılma qabiliyyətini cərəyanın orta sıxlığından asılı olaraq tədqiq etmək.

Cədvəl 1.2. Təcrübə 1-in nəticələri (bir elektrolit üçün). Elektrolitin tərkibi, qr/dm^3 ; temperatur, $^{\circ}C$; katodun sahəsi, m^2 ; cərəyanın sıxlığı, A/m^2 ; cərəyan, A .

Sistemin parametrləri	Katodun bölmələrinin nömrələri										Hesablanması nəticələri
	1	2	3	4	5	6	7	8	9	10	
1 Kütlə, qr : elektrolizdən sonra bölmələr metalin bölməsinə çökdürlülmüş elektrolizə qədər bölmələr, Δm_n											3
$\Delta m_{or} = \frac{1}{10} \sum_{n=1}^{10} \Delta m_n$											
$b_n = \Delta m_n / \Delta m_{or}$											$\sum_{n=1}^{10} b_n - 1 $
Kalibrli müqavimətlərdə gərginliyin düşməsi ΔU_n , mV											

1	2	3
Bölmədə cərəyan $I_n = \Delta U_n / r_k, mA$		
Bölmədə cərəyanın sıxlığı $i_n = I_n / S_n, A/m^2$		$i_{or} = \frac{1}{10} \sum_{n=1}^{10} i_n$
Cərəyanın ikinci paylanması, $b_n = i_n / i_{or}$		$\sum_{n=1}^{10} b_n - 1 $

Əvvəlcədən hazırlanmış katod bölmələri üzərinə (onları çəkmək lazımdır) müəllimin göstərişi ilə seçilmiş elektrolit üçün cərəyanın orta işçi sıxlığında təxminən 5 mkm qalınlıqlı örtük çəkilir. Təcrübə bir oyuqda aparılır. Bundan sonra cərəyanın yayılmasının cərəyanın orta sıxlığından asılılığı ölçülür. Ölçmələr cərəyanın orta sıxlığının 6-7 qiymətlərində aparılır.

Cədvəl 1.3. Təcrübə 2-nin nəticələri (bir elektrolit üçün). Elektrolitin tərkibi, qr/dm^3 ...; temperatur, $^{\circ}\text{C}$...; katodun sahəsi, m^2 ...; cərəyanın orta sıxlığı, A/m^2 : 1)..., 2)...; cərəyan, A : 1)..., 2)....

Sistemin parametrləri	$i_{or}, A/m^2$	Katodun bölmələrinin nömrələri	Hesablamaların nəticələri								
1	2	3	4	5	6	7	8	9	10		
Kalibrli müqavimətlərdə gərginliyin düşməsi $\Delta U_n, mV$	$\Delta U_{or} = \frac{1}{10} \sum_{n=1}^{10} \Delta U_n$...
Cərəyanın ikinci paylanması, $b_n = \frac{\Delta U_n}{\Delta U_{or}}$	$\sum_{n=1}^{10} b_n - 1 $...

Tədqiq olunan elektrolitdən asılı olaraq cərəyanın aşağıdakı orta sıxlıqlarını görmək olar: 25, 50, 75, 100, 125, 150, 175, 200 A/m^2 . Cərəyanın yayılmasının qiymətlərinə görə YQc

hesablanır və YQ_c-nin cərəyanın orta sıxlığından asılılıq qrafiqi qurulur. Ölçmənin nəticələri cədvəl 1.3-də verilir.

İŞ №2. ELEKTROLİTLƏRİN HAMARLAŞDIRMA VƏ MİKROYAYILMA QABİLİYYƏTİ


Elektrolitik üsulla çökmüş metalin və ya ərintinin səthinin mikrorelyefi* əsasən səthinin mikrohəndəsi xarakterindən və katodun səthinin mikro qeyri-hamar hissəsi üzərində elektrik çökmə sürətinin paylanması xarakterindən (buna metalin mikropaylanması deyilir) asılıdır. Mikropaylanması 3 növü vardır: 1) müntəzəm mikropaylanması və ya ideal mikropaylanması; 2) müsbət həqiqi hamarlaşdırma; 3) mənfi hamarlaşdırma (antihamarlaşdırma), buna pis mikropaylanması da deyilir. Müntəzəm mikropaylanması zamanı elektrik çökmənin sürəti katodun səthinin seçilmiş, çox da böyük olmayan hissəsinin bütün nöqtələrində eynidir («çox da böyük olmayan» o mənada işlədir ki, makropaylanması bu hissənin sərhədlərindən kənarda müntəzəmdir). Həqiqi müsbət və mənfi hamarlığıga metalin mikrodərinlikli və mikroçixıntılı səthlərindəki elektrik çökməsinin daha yüksək sürətləri uyğun götürülür.

Müsbət və mənfi hamarlaşdırma effektleri ilə yanaşı, elektrik çökmə prosesində səthin mikrorelyefinin dəyişilməsinə həndəsi hamarlaşdırma və kristallik qeyri-hamarlığın artma effektleri də təsir edir.


Həndəsi hamarlaşdırma – mikrodərinliklərin tərs tərəflərinin bitişməsi nəticəsində onların dərinliyinin azalmasıdır (şək. 2.1). Həndəsi hamarlaşdırma o zaman mümkün olur ki, dərinliyin dibində çökmə layın qalınlığı dərinlik əyrisinin radiusun-

**Mikrorelyef* – səthin qeyri-hamarlıqlarının yığımidır, qeyri-hamarlıqların ölçüsü vahidi – onlarla mikrometri aşmir. *Submikrorelyef* mikrometrin bir neçə onlarla hissəsindən az ölçüyə malik qeyri-hamarlığı əhatə edir.

dan böyük olsun. Mikroenmə dərinliyinin onun eninə nisbəti 1-dən çox-çox kiçik olduqda, praktiki olaraq həndəsi hamarlaşma baş vermir, yəni metalin elektrik çökəmə layının orta qalınlığı verilmiş səthin mikroprofilinin periodu ilə (dalğanın uzunluğu ilə) müqayisədə böyük olmadıqda, zolaqlı mikro-relyefə malik səthlərdə həndəsi hamarlaşma yaranmır (şək. 2.2). Əgər örtüyün qalınlığı zolaqlı qeyri-hamarlıqların periodundan böyükdürse, onda onların həndəsi hamarlaşması baş verir.



Şək. 2.1. Metalin çökəmə sürətinin müntəzəm mikropaylanması zamanı mikroprofilin təkamülü: 1 – əsasın səthinin mikroprofil; 2 – örtüyün səthinin mikroprofil; h_0 – kanalın başlangıc dərinliyi; h_r – örtük çəkildikdən sonra kanalın dərinliyi



Şək. 2.2. Üçbucaqlı köndələn kəsiyində paralel çıxıntılarla malik səthə hamarlaşdırıcı elektrolitdən çökdürülmüş ikilaylı örtüyün (1 və 2 ləylər) köndələn kəsiyi

Deməli, vahiddən onlarla mikrometrə qədər qalınlığa malik qalvanik örtüyün çəkilməsi zamanı zolaqlı submikro qeyri-hamarlıqların həndəsi hamarlığı mümkündür. Nəticədə, hətta həqiqi hamarlaşma effektinin olmadığı halda belə, səthin kələ-kötürlüyü azalır və parıltısı artır.

Kristallik kələ-kötürlüğün artımı elektrolitik çöküntünün polikristallik təbiəti ilə əlaqəlidir və çöküntünün nüvəsinin ölçü və formasından asılıdır. Öz növbəsində, katod səthi üzrə elek-

trik çökmə sürətinin qeyri-müntəzəm mikropaylanması səthin qeyri-bircins quruluşu ilə bağlıdır. Hamarlaşmanın həqiqi müsbət və mənfi effektləri, uyğun olaraq, kristallik kələ-kötürlüyün artımını zəiflədir və sürətləndirir. Xırda nüvəli çöküntülər əmələ gətirən elektrokristallizasiya şəraiti yarandıqda, kristallik kələ-kötürlük elektrik çökmüş metalların və ərintilərin səthinin mikrorelyefinin formalşamasında, adətən, əhəmiyyətli rol oynamır. Lakin yüksək səviyyəli təmizliyə malik səthə (güzgü kimi parıltılı əsasa) qalvanik örtüyün çəkilməsi zamanı kristallik kələ-kötürlük elektrolitik çöküntünün səthinin profilini müəyyən edir.


Müsəbt həqiqi və mənfi hamarlaşma məhlulun katod diffuziya layında kütlə keçiricilik prosesləri ilə əlaqəlidir. Əgər katod səthinin mikroprofil elementlərinin həndəsi masstabı diffuziya layının orta effektiv qalınlığından böyük deyilsə, onda məhlulun həcmində mikroçixıntılar keçən diffuziya sürəti, mikrodərinliklərə nisbətən, həmişə yüksək olacaqdır. Belə səth diffuziya baxımından əlverişli deyildir. Digər tərəfdən, kifayət qədər yüksək dəqiqliklə mikroprofilə ekvipotensial mikroprofil kimi baxmaq olar.

Mikroprofilin ekvipotensiallıq prinsipi şək. 2.3-də göstərilir. LL' və MM' məsafələri tamamilə kiçik olduqlarından, onda metalin R_M və məhlulun R_L müqavimətləri də, uyğun olaraq, LL' və MM' hissələrində çox kiçik olacaqlar. Bu o deməkdir ki, mikroprofilin hər iki hissəsində qalvanik və elektron potensialları praktiki olaraq eyni olmalıdır.


Elektrik çökmə prosesinin kinetikasına təsir göstərən hə hansı hissəciklərin diffuziya sürətlərindəki fərqlər, mikroprofilin ekvipotensiallıq şərtini nəzərə almaqla, elektrik çökmə sürətinin qeyri-müntəzəm mikropaylanmasına gətirib çıxarıır. Deməli, əgər şək. 2.4-də poliarizasiya əyrisi 1 mikroçixıntıya (gülü qatışlıq), əyri 2 isə mikrodərinləşməyə (zəif qatışlıq) uyğundursa, onda katodun verilmiş E_k potensialında cərəyan

sixlığı mikroçixıntınlarda, mikrodərinliklərə (mənfi hamarlaşma) nisbətən, daha yüksək olacaqdır. Əks halda isə (əyri 1 – zəif qatışq, əyri 2 – güclü qatışq) müsbət həqiqi hamarlaşma müşahidə olunacaqdır.

2.4.9.04



Şək. 2.3. Mikroprofilin ekvipotensiallığını nümayiş etdirən sxem: R_M – metalin MM' hissədəki müqaviməti; R_L – məhlulun LL' hissədəki müqaviməti



Şək. 2.4. Diffuziya löyünün müxtəlif effektiv qalınlığında (məhlulun qatışığının müxtəlif intensivliyində) alınmış katod polaryazasiya əyriləri

Adətən mənfi hamarlaşma metalin ionlarının bərpəolunma sürətinin diffuziya məhdudiyyətindən asılıdır. Elektrik çökəmə sürəti cərəyanın limit diffuziya sixliğine yaxınlaşdıqda, diffuziya nəzarəti üstünlük təşkil edir. Əksinə, metalin elektrik çökəməsinin hər hansı agentlə (*hamarlaşdırıcı agent* adlanır) zəiflədilməsinin diffuziya nəzarəti zamanı elektrik çökəmə sürəti mikroçixıntınlarda, mikrodərinliklərdəkini nisbətən, azdır, yəni müsbət həqiqi hamarlaşma baş verir. Hamarlaşdırıcı agentlərin çoxu özünü üzvi birləşmə kimi göstərir, belə üzvi birləşmələr katodda adsorbsiya (udulmaq) və metalin elektrokimyəvi ayrılma prosesini zəiflətmək qabiliyyətinə malikdir. Bununla yanaşı, hamarlaşdırıcı agentin adsorbsiya olunmuş hissəcikləri elektrik çökəmə prosesində mütləq aralanmalıdır. Katodda hamarlaşdırıcı agentin aralanmasına səbəb olan pro-

seslərin konkret mexanizmi, onun hamarlaşdırıcı agent kimi roluna bilavasitə təsir etmir. Lakin hamarlaşdırıcı agentin aralanma sürəti nisbətən böyük və onun katoda diffuziyasının limit sürətinə yaxın olmalıdır. Yalnız belə şərt daxilində, metalin elektrik çökmə prosesinin hamarlaşdırıcı agentlə zəiflədilməsi qeyri-bərabər keçilə bilən səthdə eyni olmayıacaqdır, yəni metalin elektrik çökmə inhibisiyasının diffuziya nəzarəti yaranır.

Hal-hazırda bir sıra qeyri-üzvi hamarlaşdırıcı agentlər məlumdur, məsələn, əsas metalla birlikdə katodda çökmə qabiliyyətinə malik olan metalların ionları. Bu zaman, üzvi hamarlaşdırıcı agentlər olan halda olduğu kimi, katodda ayrılan ərintinin əsas komponentlərinin bərpa olunma prosesinin hamarlaşdırıcı agentin ionları ilə zəiflədilməsinin və hamarlaşdırıcı agentin aralanma sürətinin (çökmə sürəti) diffuziya nəzarətinin birləşməsi baş verir.

Müsbət və mənfi hamarlaşmanın yaranması hər hansı hissəciyin katoddan məhlulun həcmində ötürülməsi ilə də bağlı olabilir. Məsələn, kompleks birləşmələr əsasında elektrolitlərdə katod səthinin mikroprofilinin qeyri-bərabər keçilə bilən olması kompleks ionların katoda və liqandın sərbəst hissəciklərinin katoddan məhlulun həcmində diffuziyasının müxtəlif sürətində yaranacaqdır. Bunun nəticəsində diffuziya layının daxili sərhədində metal/liqand qatışığının nisbəti, mikrodərinliklərə nisbətən, mikroçixıntılda böyük olacaqdır. Bu isə çökmə sürətinin uyğun olaraq yenidən paylanmasına səbəb olur. Aydındır ki, sabit potensialda çökmə sürəti metal/liqand nisbəti nə qədər böyük olarsa, bir o qədər də yüksək olar. Beləliklə, antihamarlaşma effekti əks istiqamətlərdə hərəkət edən iki növ hissəciyin diffuziya sürətlərinin qeyri-müntəzəm mikropaylanması cəmlənməsinin nəticəsi olacaqdır.

Əgər elektrik çökmə prosesində kristallik kələ-kötürlülüyün artması mikrorelyefin formalaşmasında əhəmiyyətli rol oy-

namırsa, onda katod səthinin mikroprofilini üzrə metal və ya ərintinin çökmə layının qalınlığının paylanması həndəsi və həqiqi (müsbat və ya mənfi) hamarlaşma effektlərinin cəminin təsiri kimi təyin olunur. Əgər həndəsi hamarlaşma yoxdursa, onda çökmə sürətinin müntəzəm mikropaylanması zamanı çökəmənin qalınlığı mikroprofilin bütün nöqtələrində eyni olur. Həndəsi hamarlaşmanın olması isə müntəzəm mikropaylanması zamanı mikrorelyefin tədricən düzleşməsinə (başqa sahələrə nisbətən, mikrodərinliklərdə qalınlıq yüksəkdir) gətirib çıxarıır. Müsbət həqiqi hamarlaşma zamanı mikroçixıntıarda layın qalınlığı azalır, lakin mikrodərinliklərdə isə artır. Bunun nəticəsi olaraq mikrorelyefin hamarlanması müntəzəm mikropaylanması zamanı çökəmeye nisbətən daha sürətli gedir. Cox da böyük olmayan mənfi hamarlaşma və mikroçixıntıarda layın qalınlığının uyğun nisbi artımı mikrodərinliklərin həndəsi hamarlaşmasının effekti ilə bərpa edilə bilər. Əgər güclü antihamarlaşma müşahidə olunursa, onda mikroçixıntıların sürətli artımının effekti üstünlük təşkil edir: birinci mikroçixıntılar çıxış səthindəkilərdir, ikinci mikroçixıntılar isə elektrik çökəmə prosesində əmələ gələnlərdir. Son həddə – cərəyan limit diffuziya sıxlığına malik olduqda – əmələ gələn mikroçixıntılar dendritşəkilli forma alırlar, katod üzərində isə ovulmuş, toza-bənzər çöküntülər yaranır.

Prosesin aparılması üçün lazım olan şərtlər daxilində (temperatur, qarışdırma, cərəyan sıxlığı və ya katod potensialı) elektrolitin hamarlaşdırıcı və yaxud antihamarlaşdırıcı təsirinin kəmiyyət cəhətdən xarakteri *hamarlaşdırıcı (mikroyayılma) qabiliyyətidir*. Hamarlaşdırıcı qabiliyyətin təyini üçün qalınlıq boyu çöküntünün mikropaylanması (həndəsi hamarlaşma olmadıqda) və ya mikro əyrilik mikropaylanması ilə bağlı olan hündürlüğünün (dərinliyinin) dəyişilməsi cərəyanın birinci paylanması ilə müqayisə edilir. Cərəyanın birinci paylanması səthin mikrohəndəsəsi quruluşunu xarakterizə edir:

$$P = - \frac{d_B - d_y}{d_{or}} \left/ \frac{i_B - i_y}{i_{or}} \right. = \frac{h_0 - h_r}{d_{or}} \left/ \frac{i_B - i_y}{i_{or}} \right.. \quad (2.1)$$

Burada P – hamarlaşdırıcı qabiliyyətdir; i_B , i_y , i_{or} – cərəyanın çıxıntısında, dərinlikdə və mikroprofildə orta birinci sıxlığıdır; d_B , d_y , d_{or} – çökəmə layın qalınlığının uyğun qiymətləridir; h_0 və h_r – elektrolizə qədər və elektrolizdən sonrakı mikro axıntıların hündürlüyüdür (dərinliyidir).

Cərəyanın birinci sıxlıqlarının nisbətinin, vahidlə müqayisədə, kiçik qiymətlərində (2.1) tənliyini belə yazmaq olar:

$$P = - \frac{\lg d_1/d_2}{\lg i_1/i_2}, \quad (2.2)$$

burada «1» və «2» indeksləri ixtiyari seçilmiş iki nöqtəyə aiddir.

(2.2) tənliyinin köməyi ilə hamarlaşdırıcı qabiliyyəti təyin etmək üçün örtüyə malik nümunənin köndələn şifini almaq və sonra mikroskop altında d_1 və d_2 qalınlıqlarını ölçmək lazımdır. i_1 / i_2 nisbəti, adətən, hesablama üsulu ilə və ya mikroprofilin makromodeli üzərində eksperimental ölçmələrin köməyi ilə təyin edilir*.

Zolaqlı sinusoidal mikroprofilin amplitudasının elektrolizə qədər və elektrolizdən sonrakı profiloqrafik ölçmələrinə əsaslanan üsul hamarlaşdırıcı qabiliyyəti təyin etmək üçün daha əlverişli üsuldur (bax: şək. 2.2). Bu üsul çöküntülərin köndələn şiflərinin çox zəhmət tələb edən hazırlanmasını tələb etmir. Hamarlaşdırıcı qabiliyyəti aşağıdakı tənlik vasitəsilə hesablanır:

* Либшер Г., Шиллинг М., Кругликов С.С. и др./Электрохимия. 1988. Т. 24. С. 1267-1270.

$$P = -\frac{a}{2\pi d_{or}} \ln \frac{H_r}{H_0}. \quad (2.3)$$

Burada a – sinusoidin dalğa uzunluğu; H_0 və H_r – uyğun olaraq əsasın və örtüyün səthinin mikroprofilinin amplitudasıdır.

P -nin işarəsi müsbət həqiqi ($P > 0$) və ya mənfi ($P < 0$) hamarlaşmanı bildirir. $P = 0$ olduqda elektrik çökmə sürəti səthin mikro axıntıların üzərində müntəzəm paylanır. P -nin mütləq qiyməti mikropaylanması müntəzəm paylanmadan hansı tərtibdən fərqləndiyini xarakterizə edir.

Makroyayılma qabiliyyətinə analoji olaraq, mikroyayılma qabiliyyəti dedikdə, adətən, metalin faktiki paylanmasından cərəyanın birinci paylanmasından fərqlənmə tərtibi başa düşülür. P və mikroyayılma qabiliyyəti (MKYQ) arasındaki kəmiyyət əlaqəsi aşağıdakı sadə şəkildədir:

$$MKYQ = P + 1. \quad (2.4)$$

Mikroyayılma qabiliyyəti vahiddən böyük qiymətlər ala bilməz. $P > 0$ olduqda (müsbət hamarlaşma sahəsi) «mikroyayılma qabiliyyəti» anlayışı yararsızdır. $0 < MKYQ < 1$ olduqda çökmə sürəti mikroçixıntıarda, mikrodərinliklərdə olduğundan yüksəkdir, lakin bu sürətlərin nisbəti cərəyanın birinci sıxlıqlarının uyğun nisbətindən kiçikdir. MKYQ-nin «0»-a bərabər qiyməti, yəni $P = -1$, çökmə sürətinin mikropaylanmasından cərəyanın birinci paylanması ilə üst-üstə düşməsini göstərir. Nəhayət, $MKYQ < 0$ olduqda mikroprofilin çıxıntılarındakı və dərinliklərdəki çökmə sürətlərinin nisbəti cərəyanın birinci sıxlıqlarının uyğun nisbətindən böyükdür.

İşin məqsədi – elektrik üsulla çökmənin (və ya elektroçökmə) müxtəlif şəraitlərdə bəzi elektrolitlərin hamarlaşdırıcı

(mikroyayılma) qabiliyyətinin təyini.

İşin yerinə yetirilmə metodikası

Zolaqlı sinusoidal mikroprofilin tədqiq olunan elektrolit-dən metalın çökməsinə qədərki və çökmədən sonrakı dalğa uzunluğunu və onun amplitudasını profiloqrafın köməkliyi ilə ölçməklə, hamarlaşdırıcı (mikroyayılma) qabiliyyəti təyin edilir (bax: şək. 2.2). Katodlar əvəzinə təxminən $1,5 \times 2 \text{ sm}^2$ ölçü-lü, düzbucaklı formaya malik düz lövhə nümunələri istifadə edilir. Nümunənin işçi tərəfinin səthi üzərində paralel yerləşdirilmiş kanallar və ya daraqlar vardır*. Nümunələr nömrələnir, tərs tərəfləri, kənarları və lehimlənmiş cərəyankeçirici hissəsi lakla izolyasiya olunur. Sonra onları vyana əhəngi (94,5% CaO , az miqdardır maqnezium və dəmir oksidlərinindən ibarət qarışıq) ilə yağısızlaşdırırlar, yuyurlar, aktivləşdirirlər (bax: əlavə II), yuyulur və zolaqlı, sinusoidal mikroprofilli səth alınması məqsədilə qabaqcadan misləndirilmiş hamarlaşdırıcı elektrolitdən olan mis layı ilə örtülür (mikroprofilin amplitudası qabaqcadan mislənmədən sonra birdən bir neçə mikrometrə qədər uzanmalıdır (bax: şək. 2.2, lay 1)).

Elektrolitin tərkibi (qr/dm³): $\text{CuSO}_4 \cdot 5\text{H}_2\text{O} - 250$; $\text{H}_2\text{SO}_4 - 50$; $\text{Cl}^- - 0,05$; əlavə B-7211 və ya BS-1 – $5 \text{ sm}^3/\text{dm}^3$.

Mislənmə otaq temperaturunda və elektrolitin sıxlımlısha-va ilə qarışdırılması zamanı cərəyanın sıxlığının 500 A/m^2 qiymətində olduqda mis anodlar iştirakında aparılır. Elektrolyzin müddəti müəllim tərəfindən müəyyən edilir.

Profiloqrafın** köməyi ilə nümunənin mərkəzi hissəsində

*İstifadə olunan nümunələr qrammofon matrisdən və ya metal orijinaldan kəsilə bilər.

**Təlimat aparata əlavə olunmuşdur.

profilogramın surəti çıxarılır, şaquli və üfüqi artımın elə qiymətləri seçilir ki, profilogramda sinusoidin amplitudası diaqram lentinin eninin təxminən 20-30 %-ni təşkil etsin, dalğa uzunluğu (a) isə amplitudadan (H_0) bir qədər kiçik olsun. Hər bir nümunə üçün yazılış üç dəfə təkrar edilir, bu zaman sinusoidin ən azı 30 dalğasını almaq lazımdır. Profilogramlardan hər bir nümunə üçün a və H_0 -nın orta qiymətləri tapılır; alınmış qiymətlər nümunələrin nömrəsinə uyğun olaraq cədvələ yazılırlar.

Səthi zolaqlı sinusoidal mikroprofilli nümunələri vyana əhəngi ilə yağısızlaşdırırlar, yuyurlar, aktivləşdirirlər (bax: əlavə II) və yenidən distillə olunmuş su ilə yaxşıca yuyurlar. Hər bir nümunəyə orta hesablanmış qalınlığı 10 mkm olan metal lay çökdürülür, sonra isə yenidən profilografiya aparılır və orta qiymət – H , tapılır. (2.3) və (2.4) tənliklərinə əsasən hamarlaşdırıcı və mikroyayılma qabiliyyəti hesablanır.

Təcrübə 1. Nikelləmə elektrolitinin hamarlaşdırıcı qabiliyyətinə səthi-aktiv əlavələrin və cərəyan sıxlığının təsirini öyrənmək.

Aşağıdakı tərkibli elektrolitdən nikelin çökməsi belə aparılır (qr/dm^3):

I. $NiSO_4 \cdot 7H_2O - 250$; $NiCl_2 \cdot 6H_2O - 40$; $H_3BO_3 - 30$; $pH - 4,0 \div 4,5$. Cərəyanın katod sıxlığı – $300 A/m^2$, temperatur – $60^\circ C$.

II. $NiSO_4 \cdot 7H_2O - 250$; $NiCl_2 \cdot 6H_2O - 40$; $H_3BO_3 - 30$; 2-butindiol-1,4–0,4; saxarin – 1,0; $pH - 4,0 \div 4,5$. Cərəyanın katod sıxlığı - 200 və $800 A/m^2$, temperatur – $60^\circ C$.

Hər iki elektrolitdə nikel anodları və onların qarışdırıcı və ya tərpənən katod ştançı vasitəsilə sıxılmış hava ilə qarışığı istifadə olunur. Qarışq olmadıqda cərəyan sıxlığının yuxarıda verilmiş qiymətləri iki dəfə azalır.

Təcrübə 2. Elektrik çökmə sürətinin diffuziya nəzarəti zamanı misin mikropaylanmasılığını öyrənmək.

Misin elektrik çökməsini potensial-statistik şəraitlərdə aparılır. Müqayisə elektrodunu kimi mis məftil tətbiq olunur. Mis məftil kapillyarlı elektrolitik açara yerləşdirilir, kapillyar isə elektrolitdəki nümunənin işçi səthinə keçirilmişdir. Elektrolizi mis anod ilə otaq temperaturunda aşağıdakı tərkibli (qr/dm^3) elektrolitdə: $CuSO_4 \cdot 5H_2O - 70$; $H_2SO_4 - 150$; katodun həddindən artıq gərginliyində – 100, – 150, – 200 və – 250 mV. Katodu ştanq üzərində bərkidirlər, ştanq təxminən 50 say/dəq tezliklə şaquli istiqamətdə rəqs edir. Elektrolizin müddətini IV əlavəyə uyğun olaraq nəzərdə tuturlar. Elektrik çökmə prosesi başladıqdan 1-2 dəq sonra cərəyan ölçülür. Ölçmə və hesablamaların nəticələri cədvəl 2.1-də yazılır.

Cədvəl 2.1. Eksperimental və hesablanmış ədədlər. Elektrolitin tərkibi (qr/dm^3)....

Cərəyanın katod sıxlığı və ya həddindən artıq gərginlik (A/m^2 və ya mV)	Nümunənin nömrəsi	Sinusoidin orta amplitudası, mkm		Dalğanın orta uzunluğu, mkm	Orta qiymət P	Orta qiymət $MKYQ$
		H_0	H_τ			

İŞ №3. ELEKTROKİMYƏVİ SİNKLƏMƏ

Sink elektromənfi metallar sırasına daxildir. Standart elektrod potensial $E_{Zn/Zn^{2+}}^0 = -0,76 V$, buna görə də sinkli örtükklər polad məmələtləri anod cəhətdən qoruyurlar.

Sinklənmə üçün müxtəlif elektrolitlər tətbiq edilir, belə elektrolitlərdən ən çox yayılanları turş (sulfat, flüorborat), zəif turş

və qələvi (sianid və sinkat) elektrolitlərdir.

Sadə hidrat ionlarının yüksələşməsi nəticəsində katodda *turş elektrolitlərdən* sink ayrılır. Əlavəsiz elektrolitlərdə proses aşağı katod polyarizasiyası zamanı gedir ki, bu da iri kristallik örtüklerin çökməsinə səbəb olur. Belə elektrolitlər aşağı yayılma qabiliyyətinə malikdirlər və polad təbəqəsi (zolaq), cərəyanın yüksək sıxlıqlarında məftil üzərinə örtük çəkmək üçün tətbiq olunur. Daha xırda kristallik örtük almaq üçün elektrolitə üzvü əlavələr daxil edilir, məsələn, dekstrin, DÜU, U-2, parıltı yaranan kompozisiya, Limeda NÜ-10 və Limeda NÜ-20 və s. Yayılma qabiliyyəti əlavələr olduqda da artır. Elektrik keçiriciliyinin artması üçün bu elektrolitlərə qələvi metalların sulfatları və ya xloridləri əlavə edilir. Adətən sadə elektrolitlərin turşuluğu $pH\ 3,5 - 4,5$ intervalında çox da böyük olmayan diapazona malikdir. Turşuluq artdıqda katod cərəyanına görə çıxım hidrogenin ayrılma sürətinin artması nəticəsində aşağı düşür, lakin anod çıxımı sink anodon korroziyası nəticəsində artır. Turşuluğun $pH\ 5,0$ -dan aşağı düşməsi zamanı katodyanı layın qəleviləşməsi baş verir və bununla əlaqədar olaraq katodda sinkin hidroksidinin aşağı düşməsi mümkün kündür. Sinkin hidroksidi katod çöküntüsünə daxil ola bilər və bu zaman örtüyün keyfiyyətini aşağı salar. Qəleviləşmənin qarşısını almaqdan ötrü elektrolitə bufer əlavələri daxil edilir, məsələn, alüminium sulfat.

Sinklənmə elektrolitində zərərli aşqarlar daha müsbət potensiallarda boşalan metal ionları (məsələn, *As*, *Sb*, *Cu*), həmçinin nitratlardır. Bu aşqarların olması katodda məsaməli çökməyə səbəb olur.

Turş elektrolitlər bir sıra qiymətli xassələrə malikdirlər: onlar iş zamanı dayanıqlıdır, zəhərli deyillər, cərəyanın yüksək sıxlıqlarının tətbiqinə yol verilir, xüsusilə qarışdırma zamanı. Yuxarıda deyildiyi kimi, onların çatışmayan cəhəti xüsusilə relyef detallarının üzərinə çökmə zamanı örtüyün qeyri-

müntəzəm paylanmasıdır. Reversiya (əksinə hərlənmə) cərəyanı rejimini tətbiq etməklə, bu çatışmazlığı azaltmaq olar. Reversiya cərəyanı dedikdə elə sabit cərəyan başa düşülür ki, onun polyarizasiyası verilmiş qanuna görə dövri dəyişilsin. Belə cərəyanın tətbiqi örtüyün keyfiyyətini yaxşılaşdırmağa, onun müntəzəmliyini, həmçinin cərəyanın yol verilən sıxlığını artırmağa, anodların passivləşdiyini müəyyən etməyə imkan verir. Anod perioduna çöküntünün həll edilməsi elektrod yəni sahədə ionların qatılığının hamarlaşmasına və hamar, sıx və xırda kristallik örtüklərin alınmasına səbəb olur.

Sinklənmənin *zəif-turş elektrolitləri* sinkin xlorid və ya sulfatını, ammonium, natrium və ya kalium xloridlərini, ammonium sulfatını, həmçinin xüsusi parıltı yaranan əlavələri və ya onların kompozisiyasını özündə saxlayır. Belə kompozisiyalar kimi Lmeda ZN-SR, Sinkostar AZ, DXTİ-102, DXTİ-104, bölgər kompozisiyası Univer və s. tətbiq olunur. Göstərilmiş əlavələr olduqda parıldayan, xırda kristallik örtüklər çökdürürlər, bu örtüklərin keyfiyyəti, turş elektrolitlərdəkincə nisbətən, daha yüksək olur. Belə elektrolitlərin yayılma qabiliyyəti də turş elektrolitlərdəkindən əhəmiyyətli dərəcədə yüksəkdir. Turşluğun optimal qiyməti pH 5-6 intervalında yerləşir. Zəif-turş elektrolitlərin çatışmayan cəhəti onların yüksək aqressivliyidir. Aqressivlik elektrolitlərdə xloridlərin çox olmasından irəli gəlir ki, bu da sex alətlərinin sürətli korroziyasına gətirib çıxarır. Belə elektrolitlərin digər çatışmayan cəhəti isə ondan ibarətdir ki, onlar ammonium ionlarını özlərində saxlayır. Ammonium ionları kompleks əmələ gətirir və axar suların rəngli və ağır metalların ionlarından təmizlənməsini əhəmiyyətli dərəcədə çətinləşdirirlər. Buna görə də hal-hazırda alımların tədqiqatları sinklənmənin ammonium ionları olmayan və tərkiblərində xloridlərin az olduğu zəif-turş elektrolitlərinin hazırlanmasına yönəlmüşdür.

Qələvi kompleks elektrolitlər öz tərkiblərində hər hansı

kompleks şəklində əsas, katodda boşalan ion saxlayırlar: $[Zn(CN)_4]^{2-}$; $[Zn(OH)_4]^{2-}$; $[Zn(P_2O_7)]^{2-}$ və s. Bu zaman sinkin ionlarının aktiv qatılığı çox azdır və uyğun komplekslərin davamsızlıq sabiti ilə (K_H) təyin olunur. Komplekslərin təbiətindən asılı olaraq K_H kiçik qiymətlər alır: 10^{-5} -dən 10^{-24} -ə qədər. Daha çox möhkəmliyə *sianid kompleksi* – $[Zn(CN)_4]^{2-}$ malikdir, bu kompleksin K_H sabiti elektrolitdəki sərbəst sianidin tərkibindən asılı olaraq 10^{-24} -dən 10^{-17} -ə qədər qiymətlər alır. Sinkin yüksəzləşməsi bu kompleks aniondan baş verir, bunun nəticəsində proses əhəmiyyətli dərəcədə katod polyarizasiyası ilə gedir. Məlum olduğu kimi, polyarizasiya katodda xırda kristallik çöküntülərin alınmasına səbəb olur. Yüksək elektrik keçiriciliyinə və kifayət qədər böyük polyarizasiyaya görə sianid elektrolitləri yaxşı yayılma qabiliyyətinə malikdir. Cərəyan sıxlığının artması zamanı belə elektrolitlərdə cərəyanın görə çıxım aşağı düşür ki, bu da cərəyan üzrə yayılma qabiliyyəti ilə müqayisədə, metal üzrə daha yaxşı yayılma qabiliyyətinə səbəb olur.

Sianid elektrolitlərinin çatışmayan cəhəti onların tərkibinin zəhərli və davamsız olmasıdır (iş prosesində KCN ($NaCN$) ayrılması baş verir).

Sinkat elektrolitləri tərkibinə görə müqayisə olunacaq qədər sadə və zəhərli deyillər; sink oksidinin sodium hidroksidlə qarşılıqlı əlaqəsi zamanı kompleks anion – $[Zn(OH)_4]^{2-}$ əmələ gəlir, möhkəmliyi sianid elektrolitlərinə nisbətən azdır və $K_H = 10^{-14}$ -ə uyğundur. Bu elektrolitlərin yayılma qabiliyyəti, sianid elektrolitləri ilə müqayisədə, bir qədər aşağıdır, lakin turş və zəif-turş elektrolitlərə nisbətən, kifayət qədər yüksəkdir.

Sinkat elektrolitlər üzv maddələrin əlavələri ilə birgə tətbiq edilir, məsələn polietilenimin (PEİ) və ya polietilenpoliamin ilə

(PEPA). 20°C -də cərəyan sixlığı $100\text{-}300 \text{ A/m}^2$, 50°C -də isə $400\text{-}500 \text{ A/m}^2$ olduqda sinkat elektrolitinə $1\text{-}2 \text{ qr/dm}^3$ PEİ və ya PEPA əlavə olunması kompakt işıqlı örtüklərin alınmasına imkan verir. Cərəyan sixlığı artıqda sinkat elektrolitlərində cərəyana görə çıxım azalır, bu isə metalin katodun səthi üzrə daha müntəzəm paylanması təmin edir.

Örtüklərin dekorativ şəklinin yaxşılaşması və yarımparılılı çöküntülərin alınması üçün yeni əlavələrin daxil edilməsi məsləhətdir. PEİ-li elektrolitə veratr aldehydi və trilon B, PEPA-li elektrolitə isə fenolformaldehid qatranı və ya tiokarbamid əlavə edilir. Bu zaman cərəyanın yol verilən sixlığının həddi artır: heç bir məcburi qarışdırma olmadan aşağı hədd 50 A/m^2 -ə qədər aşağı düşür, yuxarı hədd isə $700\text{-}800 \text{ A/m}^2$ -ə qədər yüksəlir. Sinkat elektrolitlərinə əlavə etmək üçün parıltı yaranan kompozisiyalar da işlənib hazırlanmışdır, belə kompozisiyalar parlaq örtüklər almağa imkan verir: Limeda NBÜ, Ü-2, LV 4584 və s.

Sianid elektrolitlərinin əvəz olunması üçün *kalium və ya natrium difosfatın (pirofosfatın)* əsasında elektrolitlər də tətbiq edilir. Belə elektrolitlər sinkin işıqlı, kompakt çöküntülərini almağa imkan verir. Sink sulfatı sodium və ya kalium difosfat ilə qarşılıqlı əlaqəsi zamanı kompleks birləşmələr – $\text{Na}_6[\text{Zn}(\text{P}_2\text{O}_7)_2]$ və ya $\text{Na}_2[\text{Zn}(\text{P}_2\text{O}_7)]$ əmələ gelir, bu komplekslərin tərkibi isə *pH* elektrolitindən və sərbəst difosfatın qatılığından asılıdır. *pH* $8\text{-}11$ oblastında və $\text{P}_2\text{O}_7^{4-}$ -in yüksək miqdarda olduğu məhlullarda, əsasən sinkin altı yüklü kompleksləri – $\text{Zn}(\text{P}_2\text{O}_7)_2^{6-}$, *pH* < 8 və $\text{P}_2\text{O}_7^{4-}$ -in az miqdarda olduğu məhlullarda isə əsasən $\text{Zn}(\text{P}_2\text{O}_7)^{2-}$ kompleksləri iştirak edir.

Belə fərz olunur ki, sinkin bərpa olunması kompleks vasitəsilə və kifayət qədər yüksək katod polyarizasiyası zamanı baş verir. Belə polyarizasiya diffuziya məhdudiyyəti elektrokim-

yəvi dövrün dayandırılması ilə yaranır. Eyni zamanda katod polyarizasiyasının artması katodda $P_2O_7^{4-}$ ionlarının udulması hesabına ola bilər.

Üzvi əlavələr örtüyün keyfiyyətinə difosfat elektrolitdə də müsbət təsir göstərir. Dekstrin, furfurol, yapışqan və ya vanillin iştirak etdikdə sinkin parıltılı örtüklərini almaq olar.

Cərəyanın sixlığı artdıqca cərəyana görə çıxım aşağı düşür ki, bu da elektrolitin metal üzrə kifayət qədər yüksək yayılma qabiliyyətini yaradır. Difosatlardan başqa elektrolitin tərkibinə mütləq Na_2HPO_4 və ya $(NH_4)_2HPO_4$ şəklində olan natrium fosfatları daxil edilir, bu, elektrolitə $pH\ 8-12$ intervalında bufer xassələrinin verilməsi məqsədini güdür.

Sinkin birləşmələrindən olan, çətin həll olunan təbəqənin əmələ gəlməsinin nəticəsində, difosfat elektrolitlərdə anodlar pis həll olur. Buna görə də sinklənmə prosesi, adətən, 50°C -yə qədər temperaturda aparılır, natriumun (və ya kaliumun) sərbəst difosfatının qatılığının artması isə cərəyanın yol verilən sixığının artmasına səbəb olur ki, bu zaman anodların həll olunması yaxşılaşır. Kompleks əmələgətirici əvəzinə ammonium difosfatdan istifadə olunduqda, $Zn(NH_3)_2(OH)_2$ şəklində ammonyak kompleksləri əmələ gəlir. Belə ammonyak kompleksləri isə katod polyarizasiyasını bir az da aşağı salır.

Sink örtüklər rütubətli atmosferdə oksidləşir və dağılır. Müdafiə xassələrinin artması üçün sink örtüklər turş mühitdə xromat turşusunun və ya onun duzlarının məhlulunda kimyəvi emal olunurlar. Belə əməliyyatı *passivlaşdırıcı və ya xromlaşdırıcı əməliyyat* adlandırırlar. Xromlaşdırma prosesində sink örtüyün hissə-hissə həll olması, altivalentli xromun üçvalentliyə qədər bərpa olunması və bu birləşmələrin sonrakı hidrolizi baş verir. Nəticədə örtüyün səthində əmələ gələn nazik təbəqə aşağıdakı tərkibə malik olur: $Cr_2O_3 \cdot CrO_3 \cdot nH_2O$. Na-

zik təbəqənin tərkibində az miqdarda Zn^{2+} və SO_4^{2-} də tapılmışdır. Onun müdafiə xassələri əsasən nazik təbəqədəki xromun miqdardından asılıdır, xromun miqdarı $2\text{mg}/\text{dm}^2$ -dan çox olduqda, maksimal korroziya davamlılığı alınır.

Örtüyün xromla emalı üçün otaq temperaturunda tərkibi (g/dm^3) aşağıda verilmiş məhlullardan birini tətbiq etmək olar:

- 1) $Na_2Cr_2O_7$ – 100–150, H_2SO_4 – 8–10; $\tau = 5–20\text{ s}$;
- 2) eyni zamanda işıqlandırmaq və passivləşdirmək üçün lazımlı məhlul: $Na_2Cr_2O_7$ – 15–25, HNO_3 – 14–25, $Na_2SO_4 \times 10H_2O$ – 10–20, $\tau = 15–60\text{ s}$;
- 3) rəngsiz passivləşmə üçün lazımlı məhlul: $Na_2Cr_2O_7$ – 220–270, H_2SO_4 – 8–10, HNO_3 – 100–110, Na_2SO_4 – 4–6, $\tau = 10–30\text{ s}$;
- 4) H_2SO_4 – 3–4, «Likonda» əlavəsi – 70–80; pH – 1,6–2,2, $\tau = 20–40\text{ s}$.

Kiçik məmulatların (boltların, qaykaların, vintlərin və s.) örtülməsi üçün qalvanik sənayedə fırlanan zinqirov və ya barabanlı elektrolizerlərdən istifadə edilir. Bu, çoxlu sayıda detalların eyni zamanda örtülməsinə imkan verir. Prosesin sürəti bu halda bir qədər aşağı ola bilər, belə ki, yüksənlmiş detalların bütün səthi eyni zamanda örtülmür, təxminən 30–35 %-i örtülür. Bu səbəbdən, həmçinin detalların kələ-kötürlüyü zamanı onların yuyulması nəticəsində metalin hissə-hissə itməsinə və bu səbəbdən kontaktların örtülməsinə sərf olunan cərəyanə görə örtülmə vaxtını hesablanmış vaxta nisbətən artırmaq lazımdır.

İşin məqsədi – stasionar və zinqirovlu elektrolizerlərdə elektrokimyəvi sinklənmə prosesi ilə tanışlıq. Elektrolitin tərkibinin və elektrolizin rejiminin təsirini, həmçinin qeyri-stasionar

rejimdə – cərəyanın reversiyası zamanı çökdürmənin örtüyün keyfiyyətinə, quruluşuna və metalin cərəyana görə çıxımına təsirini öyrənmək.

İşin yerinə yetirilmə metodikası

Bütün təcrübələr aşağıdakı tərkibli (q/dm^3) elektrolitlərdə aparılır:

*Elektrolit №1**. $ZnSO_4 \cdot 7H_2O - 250$, $Na_2SO_4 \cdot 10H_2O - 80$, $KAl(SO_4)_2 \cdot 12H_2O - 50$, dekstrin – 8–10; pH 3,6–4,4.

Elektrolit №2. $ZnO - 15$, $NaOH - 120,0$, polietilenpoliamin (PEPA) – 4,0, tiokarbamid – 0,5.

Elektrolit №3. $ZnCl_2 - 50$, $KCl - 220$, $H_3BO_3 - 20$, parlıtı yaradanlar – 30-70 (Limeda NÜ-10), 2,5-10,0 (Limeda NÜ-20); pH 4,5-5,8.

Üzvi şüşədən hazırlanmış üç qab və ya $0,5 dm^3$ həcmli viniplast elektrolizerlər ola bilər. Hər bir qaba iki sink anod və bir katod salınır. Anodlar bütün hallarda sinkdən olmalıdır. Katod əvəzinə isə polad lentdən ($2,0 \times 5,0 sm$) olan nümunələr tətbiq edilir.

Örtülmədən qabaq katodların səthinin hazırlanması şərtləri II əlavədə verilmişdir. Mis kulonometr və elektrolizerlər I əlavədə göstərilmiş sxem üzrə ardıcıl qoşulur. Elektrolizerləri termostata yerləşdirirlər.

Elektrolit №2-də verilmiş elektrolizerlər iştirakında təcrübələr aparan zaman qatulaşdırılmış qələvi ilə işləyərkən ehtiyatlı olmaq lazımdır.

Təcrübə 1. Cərəyanın katod sıxlığından asılı olaraq sink örtüklərin cərəyana görə çıxımını və keyfiyyətini təyin etmək.

* Elektrolitlər №№ 1 və 3 QOST 9.305-84-ə daxil edilmişdir.

Sinklənmənin üç elektrolitində cərəyanın yol verilən sıxlığının yuxarı həddini müəyyən etmək.

Elektrolitlərin temperaturu təxminən 20°C -dir. Katodda cərəyanın sıxlığı: 100, 200, 300, 400, 500 A/m^2 -dir. Cərəyanın elə sıxlığını yol verilən sıxlıq hesab edilir ki, bu zaman örtüklər işqli, sıx, hamar və cızıqsız alınsın.

Örtüyün keyfiyyəti xarici yoxlama əsasında, daha çox – obyektin böyüməsinə görə qiymətləndirilir. Cərəyanaya görə çıxımları mis kulonometrin köməyi ilə təyin edilir. Elektroliz elə vaxt ərzində aparılır ki, bu zaman cərəyanaya görə çıxım 100 % (şərti) olduqda, 15 mkm örtüyün alınması üçün kifayət etmiş olsun.

Elektrolit №1-dən örtüyün keyfiyyəti və cərəyanın yol verilən sıxlıqları da qarışdırılmaqla aparılan elektroliz zamanı təyin edilir.

Bütün elektrolitlərdən alınmış örtüklərin nümunələri yuxarıda verilmiş məhlullardan birinə yüklənməklə passivləşməyə məruz edilir. Nümunələr yuyulduqdan sonra qurudulur və passivləşməyə məruz qalmamış nümunələrlə müqayisə edilir. Xromlaşmış nazik təbəqələrin müdafiə qabiliyyəti əlavə V.5-də göstərilmiş metodika üzrə qiymətləndirilir.

Təcrübə 2. Cərəyanın əvvəlki təcrübələrin əsasında müəyyən olunmuş optimal sıxlığında yuxarıdakı üç elektrolitin örtmə qabiliyyətini müqayisə etmək.

Örtük üçün nümunələr polad lentdən hazırlanır, lent diametri 10 mm , uzunluğu $50\text{-}70 \text{ mm}$ olan borucuq şəklində əyilir və şaquli vəziyyətdə elektrolizerə salınır. Nümunələrin xarici və daxili səthlərini nəzərə almaqla, örtüyün orta qalınlığı 9 mkm olduqda elektrolizin müddəti hesablanır. Elektroliz qurtardıqdan və nümunələr yuyulduqdan sonra örtüyün vizual yoxlanması və örtülmə qabiliyyətinin keyfiyyətcə qiymətləndirilməsi aparılır.

Təcrübə 3. Örtüyün keyfiyyətinə elektrolitdəki aşqarların

zərərli təsirini yoxlamaq.

Elektrolit №1-in 100 sm^3 -nə $0,1 \text{ n. CuSO}_4$ məhlulunun $3\text{-}5 \text{ sm}^3$ -i əlavə edilir. Elektroliz prosesi mis katod tətbiq edilməklə cərəyan sıxlığının 100 A/m^2 qiymətində $15\text{-}20 \text{ dəq}$ müddətində aparılır. Örtüyün xarici forması həmin elektrolitdən alınmış, lakin mis aşqar qatılmamış örtüklərlə müqayisə edilir.

Təcrübə 4. Zinqirovlu elektrolizerdə sinkin cərəyan üzrə çıxımı təyin etmək.

Xırda detalların sinklənməsini fırlanan zinqirovlu və üzvi şüşədən hazırlanmış deşik korpuslu laboratoriya elektrolize-rində aparılır. Detallara cərəyanı yuxarıdan, ucunda metal kürəcik olan elastik elektrik keçirici vasitəsilə zinqirovun deşıyindən verilir. İki anod elektrolizerin kənarları boyunca zinqirovun xaricində yerləşdirilir.

Zinqirova yükləməzdən qabaq polad detallar çəkilir (ümumi kütlə $150\text{-}200 \text{ qr}$), kimyəvi üsulla təmizlənir (bax: II əlavə), sonra isə soyuq su ilə yuyulur. Təcrübələr №№1-3 elektrolitlərində aparılır. Elektrolizerdən keçən cərəyanın qiyməti detalların ümumi səthinin və cərəyanın 50 A/m^2 – orta sıxlığının hesablanmasından müəyyən edilir. Davamlılıq vaxtı örtüyün qalılığı nəzərə alınmaqla (məsələn, $6\text{-}9 \text{ mkm}$) hesablanır. İş müddətində hər yarım saatdan bir vannadakı cərəyanın, gərginliyin qiymətləri və temperatur qeyd edilir.

Sinkə örtülmüş detallar soyuq, sonra isə qaynar su ilə yuyulur və qurudulduğdan sonra çəkilir. Keçən elektrikin miqdəri mis kulanometrin köməyi ilə təyin edilir və sinkin cərəyan üzrə çıxımı hesablanır (bax: IV əlavə).

Təcrübə 5. Sink örtüyün keyfiyyətinə və cərəyan üzrə çıxımı qeyri-stasionar cərəyanın təsirini yoxlamaq.

Elektroliz elektrolit №2-də aparılır. Örtülməzdən əvvəl katodların quraşdırma sxemi və hazırlanması I və II əlavələrdə verilmişdir. Polad katodlarının ölçüləri $2 \times 2 \text{ sm}$ -dir. İşə başla-

mazdan əvvəl daxil edilmiş sxemə əsasən cərəyanın reversiya qurğusunda rele vasitəsilə katod və anod dövrlərinə tələb olunan müddət seçilir. Tam dövr, T , s – 7,5 – 8,0; katod dövrü, t_k , s – 7,0; anod dövrü, t_a , s – 1,0; cərəyanın sıxlığı, A/m^2 – 200-400; temperatur, °C – 20-50.

Prosesi katod dövründən başlanır. Prosesin müddəti örtüyün qalınlığı 9 mkm alınana kimi hesablanır. Örtükləri eyni nisbət – t_k / t_a zamanı, lakin cərəyanın iki müxtəlif sıxlıqlarında – 200 və 400 A/m^2 -də, həmçinin sabit cərəyanda – 200 və 400 A/m^2 -də alırlar. Hər bir nümunə və katodu örtməzdən əvvəl və sonra çəkilir. Proses başa çatdıqdan sonra örtüyün nümunələrinin xarici yoxlaması həyata keçirilir (rəng, parıltının dərəcəsi, podqarın yoxluğu və ya varlığı və s.). Cərəyana görə çıxım hesablanır.

İŞ №4. ELEKTROKİMYƏVİ QALAYLAMA

Qalay – kifayət qədər yumşaq (bərkliyi $HB=100-200 \text{ MPa}$), ərimə temperaturu aşağı ($231,9$ °C) olan ağ rəngli metaldır. Üzvi və qeyri-üzvi turşuların durulaşdırılmış məhlullarında qızdırılmadan həll olmur, havada aramla oksidləşir, sulfidli birləşmələr təsir etmir, onun oksidləşmə məhsulları deyildir. Bu xassələr qalaylı örtüklərin tətbiq sahəsini müəyyən edir.

Qalayın standart potensialı ($-0,136 \text{ V}$) dəmirə nisbətən müsbətdir, lakin üzvi turşu mühitində qalay daha çox mənfi potensiala malik olur. Buna görə də tərkibində müxtəlif üzvi turşuları olan yeyinti məhsullarının konservləşdirilməsi zamanı qalaylı örtüklər poladdan hazırlanmış qolları korroziyadan elektrokimyəvi (anod) olaraq qoruyurlar. Qalaylanmanın rezin izolyasiyada olan mis kabeli kükürdüñ korroziya təsirindən

qorumaq üçün də istifadə edilir.

Məişət yönümlü əşyaların dekorativ bəzədilməsi üçün kristallit adlanan prosesdən istifadə olunur. Bu örtük ərimə zamanı qalayın nazik laylarının gözəl kristallik – sədəf və ya şüşə üzərindəki şaxta naxışlarını xatırladan forma əmələ gətirmək qabiliyyətinə əsaslanmışdır.

Elektrokimyəvi qalaylanma zamanı turşu elektrolitləri kimi, qələvi elektrolitləri də tətbiq edilir. Sulfat (turşu) və stanat (qələvi) elektrolitləri daha çox yayılmışdır. Birinci elektrolitlərdə qalay əsasən ikivalentli, ikinci elektrolitlərdə isə dör-divalentli ionlar şeklinde olur.

Sulfat elektrolitlərin əsas komponentləri qalay sulfat, sulfat turşusu və üzvi səthi-aktiv maddələrdir. İkivalentli qalayın oksidləşməsini və duzun hidrolizini önlemək üçün məhlulda kifayət qədər ($1,0 - 1,5 \text{ mol/dm}^3$) H_2SO_4 olması vacibdir. Turşunun yüksək qatılığı cərəyanaya görə çıxımda (hansı ki, 100 %-ə yaxındır) eks olunmur, çünki qalayda hidrogen gərginləşməsi yüksəkdir. Katodda üzvi əlavələr olmadıqda ayrı-ayrı iynəvari kristalların (dendritlərin) artımı baş verir, bu kristallar öz aralarında pis əlaqədə olurlar. Xırda kristalllik quruluşa malik qalayın kompakt çöküntülərini turşu məhlullarından almaq olar, bu zaman səthi-aktiv maddələr əlavə olunmalıdır: yapışqan, OC-20, sintanol DS-10, sulfatlaşdırılmış fenol, krezoł və s. Bu maddələrin udulması nəticəsində katodun səthində bütöv nazik təbəqə əmələ gəlir ki, o, qalayın ionlarının yüksəzləşmə prosesini çatınlığıdır və katod potensialı kəskin surətdə mənfi qiymətlər tərəfə keçir. Polyarlaşmış əyri üzərində udulmanın son hədd cərəyanı sahəsi yaranır. Belə sahə qalay ionlarının diffuziyasının son hədd cərəyanından kifayət qədər aşağıda yerləşir. Potensialların bu qiymətində çökəmələr xırda dənəli, sıx və hamar alınırlar.

Turşu elektrolitlərdən olan qalayın çökəmə sürəti qələvi elektrolitlərdən olanlara nisbətən yüksəkdir, çünki ikivalentli

qalayın elektrokimyəvi ekvivalenti dördvalentli qalaya nisbətən 2 dəfə çoxdur. Bundan başqa, birincilərdə cərəyanın yol verilən katod sıxlığı və metalin cərəyan üzrə çıxımı yüksəkdir. Turşu elektrolitlərindən otaq temperaturunda istifadə olunur. Onların çatışmayan cəhətinə cərəyanın işçi sıxlıqlarının intervalında katodun səthi üzrə metalin paylanması, stannat elektrolitlərdəkinə nisbətən, daha az müntəzəm olmasını aid etmək lazımdır.

Stannat elektrolitlərin əsas komponentləri $Na_2Sn(OH)_6$ stannatı və sərbəst qələvidir. Qalay qələvi məhlulda ikivalentli (stannit) $Sn(OH)_4^{2-}$ və dördvalentli (stannat) $Sn(OH)_6^{2-}$ vəziyyətdə olan kompleks anion şəklində yerləşə bilər. Adətən məhlulda dördvalentli ionlar üstünlük təşkil edir. $Sn(OH)_6^{2-}$ -dan fərqli olaraq $Sn(OH)_4^{2-}$ katodda çox az polyarlaşma zamanı bərpa olunur və deməli, $Sn(OH)_6^{2-}$ ionlarına nisbətən üstünlüyü malikdir. Buna görə də aşqar şəklində, çox da böyük olmayan miqdarda stannat elektrolitə daxil olmaqla, $Sn(OH)_4^{2-}$ ionları diffuziyanın son hədd cərəyanında yüksəzləşirlər ki, bu da məsaməli çöküntülərin yaranmasına səbəb olur. Bununla əlaqədar olaraq, məhlulu stannitlə çirkəlməkdən qorumaq və stannit toplandığı zaman ($\geq 0,02 \text{ mol/dm}^3$) onu stannata hidrogen peroksidi əlavə etməklə oksidləşdirmək lazımdır. Elektrolitdə qələvinin çox olması stannatın hidrolizinə önəməkdən, həmçinin anodların passivlaşməsini aradan qaldırmaqdan ötrü lazımdır. Lakin qələvinin həddindən artıq çox olması cərəyanaya görə çıxımı və katodda cərəyanın yol verilən sıxlığının həddini kifayət qədər aşağı sala bilər.

Qələvinin atmosferdən olan CO_2 ilə qarşılıqlı təsirinin nəticəsində elektrolitdə karbonatlar toplanır ki, onlar 2 mol/dm^3 miqdara qədər olduqda, elektrod proseslərinə əhə-

miyyətli dərəcədə təsir göstərmirlər. Katod prosesi $0,4\text{--}0,5\text{ V}$ -a çatan yüksək katod polyarizasiyası ilə xarakterizə olunur, katod polyarizasiyası qələvinin qatılığı artdıqca artır və qalayın qatılığı artdıqca azalır.

Cərəyanaya görə çıxım stannat elektrolitlərdə, turşu elektrolitlərdəkinə nisbətən kifayət qədər aşağıdır, cərəyanın sıxlığı və qələvinin qatılığı artdıqca isə kəskin aşağı düşür. Bu, həmçinin stannat elektrolitlərdən olan qalayın elektrik çökməsi zamanı yüksək katod polyarizasiyasının olması katodun səthi üzrə metalın müntəzəm paylanması və qalay çöküntülərinin xırda kristallik quruluşunu təmin edir. Stannat elektrolitlərdən olan yaxşı keyfiyyətli çöküntü yalnız yuxarı temperaturlarda alınır ($60\text{--}70^{\circ}\text{C}$), otaq temperaturunda isə katodda məsamələr əmələ gəlir.

Qalaydan olan anodlar cərəyan sıxlığının aşağı qiymətlərində ən çox ikivalentli ionlar əmələ gətirərək əriyirlər, çünkü dördvalentli qalay ionlarına nisbətən ikivalentli ionlar üçün daha kiçik müsbət anod potensialları xarakterikdir. Dördvalentli qalay ionlarının əmələ gəlməsilə anodların əriməsi üçün cərəyanın yuxarı anod sıxlığını saxlamaq vacibdir. Bu zaman anodlar passivləşməyə məruz qalır və qalayın qızılı rəngli oksidlərinin nazik təbəqəsi ilə örtülür. Əriməyən anodlardan da istifadə edilir və bu zaman elektrolit stannat əlavə etməklə hazırlanır.

Son zamanlar parıltılı qalay örtük tətbiq olunur, bu örtüyü tərkibində üzvi maddələrin xüsusi emal olunmuş əlavələri olan sulfat məhlulundan alırlar. Belə örtük daha yaxşı dekorativ xarici formaya malikdir, daha az məsaməli və uzunömürlüdür.

İşin məqsədi – qalaylanma prosesi ilə tanış olmaq, elektrolytin tərkibinin və elektrolizin rejiminin polyarizasiya əyrilərinə təsirini, örtüklərin keyfiyyətini və cərəyanaya görə çıxımı öyrənmək.

İşin yerinə yetirilmə metodikası

Təcrübələr tərkibi cədvəl 4.1-də verilmiş elektrolitlər iştirakında aparılır. Polyarizasiya əyrləri qalvanik-statistik rejimdə çəkilir. Bütün təcrübələrdə qalaydan hazırlanmış anodlardan istifadə edilir. Elektrolit №3-ə anodları cərəyan altında yükləyirlər, bu o məqsədlə edilir ki, qızılı-sarı rəngli passiv nəzak təbəqə yaransın.

Elektroliz üçün quraşdırma sxemi *I əlavədə* verilmişdir. Polad lentdən hazırlanmış $2,0 \times 2,5 \text{ sm}$ ölçülü nümunələrin hazırlanmasını *II əlavədə* təsvir olunmuş metodika üzrə aparılır.

Təcrübə 1. Turşu elektrolitlərində səthi-aktiv maddələrin qalaydan hazırlanmış örtüklerin katod polyarlaşmasına, örtüyün keyfiyyətinə və quruluşuna təsirini öyrənmək.

Otaq temperaturunda və cərəyanın sıxlığı $200-300 \text{ A/m}^2$ qiymətində, elektrolit №1 və №2-dən alınmış 10 mkm qalınlıqlı qalayın çöküntüləri vizual müqayisə edilir, polyarizasiya əyrlərinə əsasən, fərqlər izah edilir.

Cədvəl 4.1. Qalaylanması elektrolitlərinin tərkibi (qr/dm^3)

Elektrolitin nömrəsi	SnSO_4	H_2SO_4	OC-20	Sintanol DS-10 (ml/l)	Texniki formalin (ml/l)	$\text{Na}_2\text{SnO}_3 \times 3\text{H}_2\text{O}$	Texnili NaOH (sərb.)	Ştaneks 3H3 (sm^3/dm^3)	CH_3COONa	Panlılı yaradən Limeda Sn-2
1	54	50-100	2-5	-	-	-	-	-	-	-
2	54	50-100		-	-	-	-	-	-	-
3*	-	-	-	3-5	-	28-90	7-15	-	10-20	-
4	25-40	80-100		-	10-20	-	-	5-7	-	-
5*	35-45	120-180		5-15	3-5	-	-	-	-	5-10

* Elektrolit QOST 9.305-84-ə daxil edilmişdir.

Təcrübə 2. Qələvi elektrolitin temperaturunun qalaydan hazırlanmış örtüklərin keyfiyyətinə təsirini aşdırmaq.

Otaq temperaturunda və $60-80^{\circ}\text{C}$ temperaturlarda elektrolit №3-dən qalayın çöküntüləri alınmır. Hər iki halda cərəyanın katod sıxlığı 100 A/m^2 , çöküntünün qalınlığı isə 10 mkm -dir. Cərəyanın anod sıxlığı isə $200-300 \text{ A/m}^2$ -dir (anodların sahələri ilə nizama salınırlar).

Təcrübə 3. Cərəyan sıxlığının ($50, 150, 300 \text{ A/m}^2$) cərəyana görə çıxma təsirini tədqiq etmək.

Təcrübə elektrolit №3 iştirakında $60-80^{\circ}\text{C}$ temperaturda aparılır. Elektrolizin müddəti müvafiq olaraq $90, 25$ və 15 dəq -dir. Kulonometrin katodu üzərində cərəyan sıxlığı $50-100 \text{ A/m}^2$ intervalında olmalıdır.

Təcrübə 4. Anod potensiallarının cərəyan sıxlığından və qələvinin qatılığından asılılığını aşdırmaq. Təcrübə elektrolit №3-də cərəyanın $10-50 \text{ A/m}^2$ sıxlıqlarında aparılır; sərbəst qələvinin qatılığı $0,25 \text{ mol/dm}^3$ (10 qr/dm^3) və $0,5 \text{ mol/dm}^3$ -dir (20 qr/dm^3); elektrolit məhlulunun temperaturu $60-80^{\circ}\text{C}$ -dir. Qalaydan hazırlanmış anodlu potensialların ölçüməsi üçün standart oyuqdan istifadə edilir.

Təcrübə 5. Çöküntünün məsaməliliyinin və qoruyuculuq qabiliyyətinin örtüyün qalınlığından asılılığını öyrənmək.

Nümunələrin qalaylanması elektrolit №2-də elektrolizin optimal şəraitində ($200-300 \text{ A/m}^2$) layın 2 və 10 mkm qalınlığında aparılır. Məsaməlilik *V.4 əlavədə*, müdafiə qabiliyyəti isə *V.5 əlavədə* şərh olunmuş metodika üzrə təyin edilir. Cərəyan sıxlığının 600 A/m^2 qiymətində, elektrolit №4 və ya №5-dən olan qalaydan parıltılı örtük alana kimi təcrübə tekrar edilir (CC-1 65 %-ə bərabər qəbul edərək).

Təcrübə 6. İkivalentli qalay ionlarının stannat elektrolitində örtüyün keyfiyyətinə təsirini tədqiq etmək.

Elektrolit №3-ə (100 sm^3 -luq ayrıca qabda) $0,1-0,2 \text{ qr/dm}^3$

hesabı ilə natrium stannit – Sn^{2+} əlavə edilir və cərəyanın katod sıxlığı $i_k = 100 A/m^2$ olduqda çöküntü alınır. Örtüyün qalınlığı 10 mkm -dir. Hidrogen peroksid əlavə edilir və təcrübə təkrarlanır.

Təcrübə 7. Qalaydan dekorativ örtük – «kristallit» almaq.

İki bürüncü (latun) nümunə qabaqcadan sumbata kağızı ilə təmizlənir, vyana əhəngi ilə yağısızlaşdırılır və soyuq suda yuyulduğdan sonra qalınlığı 3 mkm olan qalayla örtülür. Nümunələrdən biri elektrolit №2-də $i_k = 200 - 300 A/m^2$ və 20°C, digəri elektrolit №3-də $i_k = 100 A/m^2$ və 65-70°C-də elektroliz edilir. Bundan sonra nümunələr mufel sobasında 270°C-də 5 dəq ərzində küləş-i-sarı rəng alınana qədər əridilir.

Əridilmiş nümunələr otaq temperaturuna qədər soyudulduğdan sonra vyana əhəngi ilə işlənir və 10 dəq ərzində (PAV aşağı tərkibli elektrotlit №2-də) birinci qalaylanmaya nisbətən 7-10 dəfə az cərəyan sıxlığında qalayla örtülür.

Təcrübə 8. Parıltı yaradan əlavələrin qalayı örtüyün keyfiyyətinə təsirini öyrənmək və katod cərəyanının qalayın parılılı çöküntüləri alınan sıxlıq intervalını təyin etmək.

Təcrübə elektrolit №4-də, aydın görünən katodlu künc oyudqa, otaq temperaturunda və qarışdırılaraq aparılır. Oyuğun təsviri VI əlavədə, katodların hazırlanma şərtləri II əlavədə verilmişdir. Nümunələr çəkilir. Qalay, mis və ya bürüncü nümunələr üzərinə cərəyanın orta – 100-200 A/m^2 sıxlığında 30 dəqiqliq ərzində çökdürülür. Kalibrli müqavimətlərin köməyi ilə katodun hər bir bölməsində cərəyan sıxlığı təyin edilir. Örtüklerin parıldama dərəcəsi fotometrlə ölçülür (bax: V.2 əlavəyə). Alınmış qiymətlər əsasında parıltı dərəcəsinin cərəyanın katod sıxlığından asılılıq cədvəli tərtib edilir (cəd. 5.2-nin formasına görə) və qrafik şəklində verilir.

İŞ №5. ELEKTROKİMYƏVİ MİSLƏMƏ

Mis elektriktromusbət metaldır ($E_{Cu^0/Cu^{2+}}^o = 0,337\text{ V}$), buna görə də mis örtükler poladın korroziyadan elektrokimyəvi müdafiəsini təmin etmir. Mis və dəmir arasında böyük potensiallar fərqi olduğundan sonuncunun örtülməmiş hissələri sürətlə paslanır. Digər tərəfdən, misi sərbəst örtük kimi tətbiq etmək olmaz, çünki o, havada əsasi karbonat duzlarının təbəqəsi ilə örtülür. Kifayət qədər böyük qalınlıqda mis örtükler (9-36 mkm) başqa metallarla örtülməzdən əvvəl layaltı kimi istifadə edilir. Buna görə də məsaməliliyin azalmasına və korroziyaya qarşı döyümlülüyün artmasına, həmçinin nadir və qiymətli metalların (nikel, gümüş və s.) qənaət olunmasına nail olunur.

Mis örtüklərdən polad detalların səthinin ayrı-ayrı hissələrinin sementləşmədən qorunması, bir-birinə bağlanmış detalların sürtülməsinin qarşısının alınması və başqa məqsədlər üçün də istifadə edilir.

Mislənməni turşu (sulfat, borflüorid) və qələvi (sianid, difosfat, etilendiamin, ammiakat) elektrolitlərdən hazırlayırlar. Daha geniş yayılmış elektrolitlər sulfat, sianid və difosfat elektrolitləridir.

Sulfat elektrolitləri. Sulfat elektrolitlər tərkibinə görə sadə, davamlı və ucuzdur, katod cərəyanının sıxlığının (1000 A/m^2 -ə qədər və elektrolitin qarışığı zamanı daha çox) tətbiqinə imkan verir, cərəyana görə yüksək, nəzəri qiymətə yaxın çıxımla sıx, hamar çöküntülər yüksək qiymətləri əmələ getirmək imkanına malikdir.

Elektrolitin çatışmayan cəhətləri bunlardır: aşağı yayılma qabiliyyəti, sink, polad, başqa elektromənfi metallardan və ərintidən hazırlanmış detalların bilavasitə mislənməsinin mümkünzsizlüyü. Sonuncu çatışmayan cəhət onunla izah olunur ki, misə nisbətən, daha yüksək mənfi potensiala malik me-

tal misi məhluldan sıxışdırıb çıxarır. Bu isə öz növbəsində misin əsas metalla davamsız əlaqələnməsinə səbəb olur.

Elektrolitin elektrik keçiriciliyini artırmaq (uyğun olaraq yayılma qabiliyyətini də), misin birvalentli ionlarının yığışmasını qabaqcadan bildirmək və Cu_2SO_4 , $CuSO_4$ hidrolizinin əngəllənməsi üçün sulfat elektrolitlərə $0,5 - 0,75 \text{ mol/dm}^3$ H_2SO_4 daxil edilir. Bundan başqa, sulfat turşusu Cu^{2+} -in aktivliyini azaltmaqla, katod polyarizasiyasını artırır ki, bu da daha çox xırda kristallik mis örtüyün yaranmasına gətirib çıxarıır.

Mis anodlar elektrik cərəyanının təsiri altında Cu^{2+} -in yaranması ilə əriyir. Lakin məhlulda kifayət qədər az miqdarda Cu^+ ionları da ola bilər (bax: iş №19). Katodda əsasən Cu^{2+} ionları metala qədər yüksəzləşir. Bununla yanaşı, yüksək temperaturda və cərəyanın sıxlığının aşağı qiymətlərində Cu^{2+} ionlarının $Cu^{2+} + e \rightarrow Cu^+$ sxemi üzrə tam olmayan bərpası mümkündür, bunun nəticəsində isə metalin cərəyanaya görə çıxımı aşağı düşür.

Bilavasitə vannadan parıltılı mis örtüklərin, onların sonrakı cilalanması olmadan, alınması üçün sulfat elektrolitinə belə maddələr daxil edilir: $2,5(2,7) - \text{disulfonaftalin turşusu } (0,5 \text{ qr/dm}^3)$ ilə birlikdə çox az miqdarda ($0,005-0,05 \text{ qr/dm}^3$) tio-karbamid; müxtəlif firma əlavələri də (məsələn, LTİ, BS-1, BS-2) geniş tətbiq olunur.

Sianid elektrolitləri. Sianid elektrolitlərdə birvalentli mis ionlar şəklində kompleks anionların – $Cu(CN)_2^-$, $Cu(CN)_3^{2-}$ və s. tərkibinə daxil olur. Metalın ayrılması kompleks anionun katodda bilavasitə bərpası nəticəsində baş verir, bunun üçün böyük aktivləşmə enerjisi tələb olunur. Buna görə də sianid elektrolitlərdə katod polyarizasiya kəskin surətdə müşahidə olunur, bu da xırda kristallik quruluşlu çöküntülərin əmələ

gölməsinə şərait yaradır. Sianid elektrolitləri misi polad, sink və onların ərintiləri üzərinə bilavasitə çökdürməyə imkan verir, çünki elektrik çökkmə potensialının yüksək mənfi qiyməti olduğuna görə, bu elektrolitlərdən misin kontakt ayrılması baş vermir və elektrokimyəvi örtük əsasla metalla möhkəm birləşir.

Sianid elektrolitlərin çatışmayan cəhətfərinə aiddir: natrium (kalium) sianidin havanın CO_2 -i ilə qarşılıqlı təsiri və sianid hidrogenin ayrılması nəticəsində bu elektrolitlərin tərkibinin zəhərli, dayaniqsız olması; sodium (kalium) sianidə görə elektrolitin tez-tez düzəldilməsinin vacibliyi; az yol verilən katod sıxlığı cərəyanın və turşu elektrolitdəkinə nisbətən, cərəyan üzrə çox aşağı çıxmış; anodların passivləşməyə meylliyi. Sianid elektrolitlərdə sərbəst sodium (kalium) sianidin çox olması vacibdir, bu, kompleks birləşmənin dayaniqlığının təmin olunması, çöküntülərin quruluşunun yaxşılaşdırılması, elektrolitin yayılma qabiliyyətinin artırılması və anodların passivləşməsinin aradan götürülməsi üçün lazımdır. Lakin sianidin həddən artıq çox olmasına yol vermək olmaz, çünki misin katod cərəyanına çıxımı kəskin surətdə aşağı düşür. Anodların aktivatoru əvəzinə elektrolitə seqnet duzu və rodanidlər daxil edilir.

Difosfat elektrolitləri. $pH > 8$ olduqda, mis əsasən kompleks anion – $Cu(P_2O_7)_2^{6-}$ şəklində difosfat (pirofosfat) elektrolitində olur. Bu elektrolitdə sianid elektroliti ilə müqayisədə katod poliarizasiyası aşağıdır. Çöküntünün keyfiyyətinə və yayılma qabiliyyətinə görə elektrolit sulfat və sianid arasında aralıq vəziyyət tutur. Katod cərəyanına görə çıxmış 100 %-ə yaxın olur.

Kompleks birləşmənin dayaniqlılığı və anod poliarizasiyasının aşağı düşməsi üçün difosfatın çox olması vacibdir.

NO_3^- ionunun NH_4NO_3 şəklində difosfat elektrolitə daxil

edilməsi katod cərəyanı sıxlığının yol verilən qiymətinin yuxarı həddini artırır, metalın paylanması yaxşılaşdırır. Belə ki, katod cərəyanın sıxlığı artıqca, misin cərəyana görə çıxımı azalır, bu NO_3^- ionlarının bərpasına sərf olunan cərəyanın artması nəticəsində olur.

Misin çöküntüləri poladla heç də həmişə möhkəm birləşmirlər, bu, başlıca olaraq, onunla izah olunur ki, difosfat elektrolitdə misin səthi passivləşir. Katod çöküntülərinin möhkəm birləşməsini təmin etmək üçün $pH = 1$ və katod cərəyanın sıxlığı $800\text{-}1200 A/m^2$ olduqda nikelləmənin sulfat və ya xlorid elektrolitində poladin qısamüddətli (0,3-0,5 dəq.) katod emali aparılır. Poladin səthini misin nazik təbəqəsi ilə qabaqcadan örtmək də olar, belə mis isə otaq temperaturunda, 0,5-2,0 dəq ərzində, katod cərəyanın sıxlığı $100\text{-}200 A/m^2$ olduqda, $P_2O_7^{4-}$ (sərb.) yüksək qatılıqlı, misin miqdarına görə durulaşdırılmış difosfat məhluluundan götürülür.

İşin məqsədi – mislənmə prosesi ilə tanışlıq, elektrolitin tərkibinin və elektroliz rejiminin misin cərəyana görə çıxımına təsirlərini araşdırmaq, katod və anodun potensiallarını, mis örtüklerin keyfiyyətini (xarici görünüşünə görə) və fiziki-kimyəvi xassələrini öyrənmək.

İşin yerinə yetirilmə metodikası

Təcrübələr tərkibi cədvəl 5.1-də verilmiş elektrolitlər iştirakında aparılır.

Elektrolizin aparılması üçün lazımlı olan qurğunun əsas sxemi və təcrübədən qabaq katodların hazırlanması I və II əlavələrdə verilmişdir. Müəllimin göstərişi əsasında 1-3 və ya 4, 5, 7 və ya 2-4 və ya 3, 4, 6 təcrübələri aparılır (məşğələlərin müddəti 6 saat olduqda).

Cədvəl 5.1. Mislenmə elektrolitlərinin tərkibi və elektroliz prosesinin aparılma şəraiti

Elektrolitin nömrəsi	Qatılıq, qr/dm ³							pH	Temperatur, °C	Çərəyanın katod sıxlığı, A/m ²
	CuSO ₄ .5H ₂ O	H ₂ SO ₄	NH ₄ NO ₃	K ₄ P ₂ O ₇ .3H ₂ O	LTİ (sm ³ /dm ³)	BS-1 və ya BS-2	NaCl			
1	150-250	-	-	-	-	-	-	-	-	-
2*	150-250	50-70	-	-	-	-	-	-	25-45	100-800
3*	180-240	50-65	-	-	-	4-6	0,03-0,1	-	18-28	50-1100
4	200-220	50-70	-	-	1-5	-	0,03-0,06	-	18-25	200-300
5	70-90	-	20	330-380	-	-	-	8,5-9,0	50	50-300
6	70-90	-	-	330-380	-	-	-	8,5-9,0	50	50-300

Təcrübə 1. a) elektrolit №1 və №2-də 20°C temperaturda məhlulun turşuluğunun mis örtüklerin keyfiyyətinə; b) 20, 80°C temperaturda elektrolit №2-də temperaturun misin keyfiyyətinə və cərəyanaya görə çıxıma (katodlar çəkilir); c) katodun materialının elektrolit №2-də 20°C temperaturda alınmış mis çöküntülərinin keyfiyyətinə və birləşməsinin möhkəmliyinə təsirinin tədqiq edilməsi.

a) və b) çalışmalarında misdən və ya büründən, c) çalışmasında isə poladdan hazırlanmış müəyyən, məsələn, 2×5 sm ölçülü katidlardan istifadə edilir.

* Elektrolit QOST 9.305-84-ə daxil edilmişdir.

Dövrəyə ardıcıl olaraq dörd elektrolizer qoşulur, bu elektrolizerlərdən biri termostata yerləşdirilir. Katod cərəyanın sıxlığı 200 A/m^2 -dir. Mis örtüyün hesablanmış qalınlığı 10 mkm -dir. Elektrolit №2 ilə elektrolizerdən 20°C temperaturda və katod cərəyanının sıxlığı 200 A/m^2 olduqda kulanometr kimi istifadə edilir. Birləşmənin möhkəmliyi $V.6$ əlavədə təsvir olmuş metodika üzrə təyin edilir. Alınmış nəticələrin müqayisəli qiyməti verilir.

Təcrübə 2. Katod cərəyanının sıxlığının və qarışığın mis örtüyün keyfiyyətinə təsirini öyrənmək.

Təcrübələri elektrolit №2-də, sökülb-yığılı bilən katodlu künc oyuqda, 20°C temperaturda və katod cərəyanının orta sıxlığı $400-500 \text{ A/m}^2$ olduqda, sıxılmış hava qarışığı iştirakında və yaxud onsuz aparılır. Katodlar misdir (büründür). Mis örtüyün hesablanmış qalınlığı 10 mkm -dir. Oyuğun təsviri VI əlavədə, katod-bölmələrin hazırlanması isə II əlavədə və iş №1-də verilmişdir (katodları çəkmək lazım deyil). Elektroliz prosesində gərginlik düşgüsü dərəcələnmiş müqavimətlərdə ölçülür və aydın görünən katodun hər bir bölməsində cərəyanın orta sıxlığı hesablanır. Ölçmələrin nəticələri cədvəl 5.2-də yazılır. Elektrolizdən sonra katodlar su ilə yuyulur, qurudulur və mikroskop, məsələn MİM-7, altında yoxlanılır. Cərəyanın yol verilən sıxlıqlarının intervalı və bu intervala qarışığın təsiri haqqında nəticə çıxarılır.

Təcrübə 3. Parlıtı yaradan əlavələrin mis örtüyün keyfiyyətinə təsirini öyrənmək.

Təcrübəni elektrolit №3 və ya №4-lə (müəllimin göstərişi əsasında), aydın görünən katodlu künc oyuqda, 20°C temperaturda və katod cərəyanın orta sıxlığı $100-300 \text{ A/m}^2$ olduqda aparılır. Misi cilalanmış və cilalanmamış mis və yaxud bürunc nümunələr üzərinə çökdürülür. Örtüyün hesablanmış qalınlığı 10 mkm -dir.

Kalibrli müqavimətlərin köməyi ilə hər bir bölmədə cərəya-

nın orta sıxlığını təyin edilir. Nəticələri cədvəl 5.2-yə yazılır. Örtüyün parıldama dərəcəsini fotometrin vasitəsilə müəyyən edilir (bax: V.2 əlavə). Parıltı yaradan əlavələrin təbiətinin və katod səthinin hazırlanmasının mis örtüyün keyfiyyətinə təsiri haqqında nəticə çıxarılır. Parıldayan mis örtüklərin alınması zamanı cərəyanın katod sıxlıqlarının intervalını təyin edilir. Parıltı dərəcəsinin katod cərəyanının sıxlığından asılılıq qrafiki qurulur.

Cədvəl 5.2. Sulfat elektrolitdə ölçmələrin nəticələri. Elektrolit №...; təcrübənin başlangıcında temperatur... °C; təcrübənin sonunda temperatur... °C; katod cərəyanın orta sıxlığı $i_{or} = ... A/m^2$; n -ci bölmənin sahəsi $S_n = ... m^2$; cərəyan $I_{am} = i_{or} S_n \cdot 5 = ... A$; elektrolizin müddəti $\tau = ... dəq.$

Sistemin parametrləri	Katodun bölmələrinin nömrəsi				
	1	2	3	4	5
Kalibrli müqavimətdə gərginliyin düşməsi, $\Delta U_n, mV$					
Bölmədə cərəyan*, $I_n = \Delta U_n / r, mA$					
Bölmədə cərəyan sıxlığı, $i_n = \frac{I_n}{S_n}, A/m^2$					
Örtüyün keyfiyyəti					

Təcrübə 4. Katod cərəyanının sıxlığının, NH_4NO_3 əlavəsinin misin keyfiyyətinə və cərəyanaya görə çıxımına təsirini difosfat elektrolitində araşdırmaq.

Təcrübə elektrolit №5 və №6 ilə 50°C temperaturda və katod cərəyanının sıxlığının 100-150 A/m^2 qiymətlərində polad nümunələr üzərində aparılır. Polad nümunələr cərəyan altında çəkilir və ya işin girişində təsvir olunmuş xüsusi, qabaqcadan aparılan hazırlıqdan keçirilir.

* $\sum I_n = I_{am}$ -ə uyğun olmalıdır.

Dövrə kulonometr və aydın görünən katodlu iki elektrolyzer ardıcıl olaraq qoşulur. Katodların – bölmələrin elektrolizə qədər, elektrolizdən sonrakı hazırlığı II əlavədə və iş №1-də verilmişdir. Katodların – bölmələrin çəkilməsini onları qabaqcadan hazırladıqdan sonra aparılır. Mis örtüyün hesablanmış qalınlığı 5 mkm -dir.

Təcrübə zamanı dərəcələnmiş müqavimətlərdə gərginliyin düşməsi ölçülür və aydın görünən katodun hər bir bölməsində cərəyanın orta sıxlığı hesablanır. Ölçmələrin nəticələri cədvəl 5.3-ə yazılır.

Cədvəl 5.3. Difosfat elektrolitdə ölçmələrin nəticələri. Elektrolit №...; təcrübənin başlanğıcında temperatur... °C; təcrübənin sonunda temperatur... °C; katod cərəyanın orta sıxlığı $i_{or} = ... \text{A/m}^2$; bölmənin sahəsi $S_n = ... \text{m}^2$; cərəyan $I_{um} = i_{or} S_n \cdot 5 = ... \text{A}$; keçən elektrikin miqdarı $m_{Cu}/g_{Cu} = ... \text{A} \cdot \text{saat}$.

Sistemin parametrləri	Katodun bölmələrinin nömrəsi				
	1	2	3	4	5
1	2	3	4	5	6
Kütlesi, qr:					
elektrolizə qədər katodun elektrolizdən sonrakı katodun çökddürülülmüş metalin m_{Cu}					
Elektrikin nəzəri miqdarı					
$q_n = \frac{m_{Cu}}{g_{Cu}}, \text{ A} \cdot \text{saat}$					
Kalibrli müqavimətdə gərginliyin düşməsi, $\Delta U_n, \text{ mV}$					
Bölmədə cərəyan*, $I_n = \Delta U_n / r, \text{ mA}$					

* $\sum I_n - I_{um}$ -ə uyğun olmalıdır.

1	2	3	4	5	6
Bölmədə cərəyan sıxlığı, $i_n = I_n / S_n, A/m^2$					
Bölmədən keçən elektrikin miqdarı $q_{fakt} = I_n \tau, A \cdot saat$					
Cərəyana görə çıxım $CC = \frac{q_n}{q_{fakt}} \cdot 100\%$					
Örtüyün keyfiyyəti					

Difosfat elektrolitində mis anodlarının passivleşməsini aradan qaldırmaq üçün cərəyanın anod sıxlığı $100-150 A/m^2$ intervalında saxlanılır.

Misin cərəyana görə çıxımının katod cərəyanının sıxlığından asılılıq qrafiki qurulur. Bu zaman hər bir elektrolit üçün cərəyanın yol verilən katod sıxlığının yuxarı həddini göstərmək lazımdır. Polad katodun qabaqcadan hazırlanma üsulundan asılı olaraq, mis örtüyün əsasla birləşməsinin möhkəmliyi təyin edilir (bax: V.6 əlavə).

Təcrübə 5. Qalınlığın mis örtüyün məsaməliliyinə və müdafiə qabiliyyətinə təsirini öyrənmək.

Mis örtüyü elektrolit №5-dən xüsusi hazırlanmış (bax: işin giriş hissəsinə) polad katodlar üzərinə katod cərəyanının sıxlığı $200 A/m^2$ və temperatur $50^\circ C$ olduqda çökdürülür. Örtüyün qalınlığı 1,0; 5,0 və $10,0 \text{ mkm}$ -dir. Elektrolizin vaxtını hesablayan zaman misin cərəyana görə çıxımı haqqında təcrübə 4-dən alınmış məlumatlardan istifadə edilir.

Katodlar əvəzinə katod ştanqına bərkitmək üçün əlavə cərəyan daşıyıcılı, $2 \times 5 \text{ sm}$ ölçülü nümunələri tətbiq etmək olar. Katod ştanqına üç nümunə asılır. Cərəyanı üç nümunənin elektrolitə yüklənmiş səthinə görə götürülür. 1 mkm qalınlıqlı mis örtüyün çökməsi üçün lazımlı olan vaxt ərzində nümunələrdən biri çıxarılır, cərəyan iki nümunənin səthinə uyğun olan

qiymətə qədər azaldılır və s. Elektrolizdən sonra nümunələr su ilə diqqətlə yuyulur və qurudulur.

Örtüklerin məsaməliliyi və müdafiə qabiliyyətini əlavə $V.4$ və $V.5-də$ verilmiş metodikaya görə təyin edilir.

Təcrübə 6. Elektrolit №№2, 3 (və ya 4), 5-də (və ya 6) misin ayrılmasından katod polyarizasiya əyrisinin qurulması.

Polyarizasiya əyrisinin şəklini qalvanostatistik (qalvanodinamik) rejimdə, katod cərəyanının sıxlığı 0-dan 500-1200 A/m^2 -ə kimi qiymətlərində, elektrolitin təbiətindən asılı olaraq çəkilir (bax: cədvəl 5.1). Katod cərəyanının sıxlığının dəyişilmə intervalı (və ya cərəyanın qoyulma sürətini) müəllim tərəfindən müəyyən edilir. Katod polyarizasiya əyrilərini $E_k = f(i_k)$ koordinatlarında bir qrafik üzərində qurulur. Alınmış məlumatlardan misin elektrik çökməsi zamanı elektrolitin təbiətinin (sulfat və difosfat) və parıltı yaradan əlavələrin polyarizasiyaya təsiri haqqında nəticələr çıxarılır.

Təcrübə 7. Elektrolit №№2 və 5-də, potensiodinamik rejimdə, mis elektrodda anod polyarizasiya əyrilərinin qurulması.

Potensialın qoyulma sürəti və cərəyanın diapazonu müəllim tərəfindən müəyyən edir. Polyarizasiya əyrilərini $E_a = f(i_a)$ koordinatlarında göstərilir və alınmış nəticələrə şərh verilir.

İŞ №6. ELEKTROKİMYƏVİ NİKELLƏMƏ

Nikel elektromənfi metaldır (standart elektrod potensialı $E_{Ni^{2+}/Ni}^o = -0,25 V$), lakin passivlaşməyə meyli olduğuna görə, atmosferin, qələvilərin və bəzi turşuların təsirinə qarşı daha çox müsbət potensiala və kifayət qədər davamlılığa malikdir. Dəmirlə qalvanik cütlükdə nikel katoddur, deməli, əsas metalı (poladı) korroziyadan yalnız açılmış sahələr olmadıqda və bəzən də örtüklü halda etibarlı qoruyur.

Nikelləmə üçün sulfat-xlorid, sulfamat, borflüorid, xlorid elektrolitləri tətbiq edilir. Bunlardan daha çox yayılanı sulfat-xlorid elektrolitləridir.

Nikelin elektroçökməsi əhəmiyyətli dərəcədə katod və anod polyarlaşmasına səbəb olur.

Katod və anod prosesləri hidrogen ionlarının qatılığına qarşı çox həssasdır, bu qatılıq pH 2,8 – 5,8-ə uyğun olmalıdır. Katod üzərində nikellə yanaşı həmişə hidrogen də ayrıılır. Məhlulun həcmində pH -in qiyməti (pH_0) azaldıqda, nikelin cərəyanaya görə çıxımı aşağı düşür, pH_0 -in yüksək qiymətlərində isə 95-96 % təşkil edir. Hidroksoniumun ionlarına görə diffuziya məhdudiyyətləri olduğundan katodyanı layda (pH_s) pH -in qiyməti böyükdür, nəinki pH_0 -in. pH elə qiymətlərə çata bilər ki, bu qiymətlərdə nikelin hidroksidləri və əsas duzları əmələ gəlir. Bu duzlar katod çöküntüsünə daxil olur və onun keyfiyyətini aşağı salır. pH -in sabitliyini saxlamaq və katodyanı layda nikelin hidroksidinin əmələ gəlməsini aradan qaldırmaq üçün nikelləmə elektrolitinə əlavələr daxil edilir ki, onlar da elektrolitə bufer xassələri verir (məsələn, bor turşusu). Daha effektli bufer əlavələri bəzi doymuş dikarbon turşularıdır, belələrindən kəhrəba turşusu $-(CH_2)_2(COOH)_2$, və ya nikelin asetatı $-Ni(CH_3COO)_2 \cdot 4H_2O$ ola bilər.

Katod cərəyanının sıxlığının yüksək qiymətlərində nikelləmə üçün yuxarı temperaturda (50-60°C), pH_0 qiyməti aşağı olan (2,0-3,5), elektrolitlər (özlərində effektiv bufer əlavələrini saxlayan) və elektrolit qarışqları tətbiq edilir.

Nikelləmə elektrolitlərinin elektrik keçiriciliyini artırmaq üçün qələvi metalların duzları daxil edilir, lakin cərəyanın yüksək sıxlıqlarında katodyanı layın qələvililiyi artıqından, bu duzlar nikel çöküntüsünün keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər.

Nikelin cərəyanaya görə çıxımı elektrolitin turşuluğundan başqa bufer əlavəsinin təbiətindən və temperaturdan asılıdır; temperatur çoxaldıqca nikelin cərəyanaya görə çıxımı artır.

Anod prosesinin xüsusiyyəti – nikel anodlarının asanlıqla passivləşməsidir. Məhlulda hidrogen ionlarının qatılığını artırmaqla, passivləşməni aradan qaldırmaq olar. Lakin bu, nikelin katod cərəyanına görə çıxımının azalmasına səbəb olur. Buna görə də, adətən, anodların aktivləşməsi üçün elektrolitə $NiCl_2 \cdot 6H_2O$ və ya $NaCl$ şəklində xlorid-ion daxil edilir.

Elektrolitdə xüsusi əlavələr olduqda bilavasitə elektrolitdən, sonradan cilalanma olmadan da, parıltılı nikel çöküntülərini almaq olar. Parıltı yaradan əlavələrdən başqa, xüsusi hamarlaşdırıcı üzvi əlavələr də geniş tətbiq olunmağa başladı.

Pittinqi aradan götürmək üçün nikelləmə elektrolitinə rütubətləndirici tipli səthi-aktiv maddələr, məsələn sodium lauril-sulfat, NIA-1 əlavəsi və s. əlavə edilir.

Nikelləmə elektrolitləri bəzi metalların, məsələn mis, sink, dəmir, qurğunun aşqarları ilə çirkənməyə qarşı çox həssasdırlar. Bu metallar məhlulda çox az miqdarda olduqda belə, onların zərərli təsiri özünü göstərir. Mis daha elektromüsəbat metal kimi, nikelə nisbətən, katodda xüsusiilə çox ayrılır. Çünkü məhlulda mis az miqdarda olduqda, mis ionlarının yüksəzləşməsi son hədd cərəyanda baş verir, onda çöküntülər məsaməli alınır. Buna görə də nikelləmə elektrolitində misin qatılığı $0,01 \text{ gr} / \text{dm}^3$ -i aşmamalıdır. Elektrolit məhlulu katod cərəyanı sıxlığının aşağı qiymətlərində və məhlulun yuxarı turşuluğunda, sabit cərəyanla işlənilərək misdən azad edilir.

Analoji hadisə elektrolitə sink salınan zaman müşahidə olunur, bu isə katodda qara ləkə və zolaqlar şəklində məsaməli çöküntülərin əmələ gəlməsinin səbəbidir. Sinkin yol verilən qatılığı təxminən $0,007 \text{ gr} / \text{dm}^3$ -dir.

Sinklənmədə olduğu kimi, elektrokimyəvi nikelləmə zama-

nı da xırda detalların örtülməsi üçün fırlanan zinqirovlu və ya barabanlı elektrolizerlər geniş tətbiq edilir.

Məmulatın səthinin möhkəmləyini artırmaq məqsədilə elektrokimyəvi kompozit örtükler (EKÖ) tətbiq olunur. Bu örtüklərə ikinci fazanın hissəcikləri daxil edilməklə, əsasında nikel durur, ikinci fazanın rolunu oksidlər, karbidlər, nitridlər və metalların başqa birləşmələri yerinə yetirir, məsələn, silisium nikel-karbid EKÖ, ikinci fazanın hissəciklərinin ölçüsü 3-10 *mkm*-dir. Belə örtükler mikrobərkliyin, möhkəmlilikləri həd-dinin, dağılma dayanıqlılığının, həmçinin müdafiə qabiliyyətinin yüksək qiymətlərinə malikdir.

İşin məqsədi – elektrokimyəvi nikelləmə prosesi ilə tanışlıq; nikel örtüklerin və əsasında nikel olan EKÖ-in keyfiyyətini (xarici görünüşünə görə) və bəzi fiziki-kimyəvi xassələrini tədqiq etmək; baraban tipli elektrolizerdə nikelləmə prosesinin xüsusiyyətlərini öyrənmək.

İşin yerinə yetirilmə metodikası

Təcrübələr tərkibi cədvəl 6.1-də verilmiş elektrolit məhlullarında aparılır.

Elektrolizə başlamazdan qabaq *pH*-metrin köməkliyi ilə tədqiq olunan elektrolitlərin turşuluğunu təyin edilir. Əgər vacibdirse, elektrolitlər sulfat turşusunun 1 *N* məhlulu əlavə edilməklə, *pH*-in verilmiş qiymətlərinə qədər turşulaşdırılır, elektrolit №4-ü isə qatlaşdırılmış xlorid turşusu ilə turşulaşdırılır; axırıncı halda filtirdən keçirməklə qızdırma zamanı elektroliti nikel karbonatı ilə qələviləşdirilir. Elektrolizdən sonra yenidən elektrolitlərin turşuluğunu təyin edilir. Elektroliz prosesində elektrolitlərin temperaturuna nəzarət edilir.

Elektrolizin aparılması üçün lazım olan qurğunun rəsmi sxemi əlavə 1-də göstərilmişdir. Elektrolizdən qabaq katodların hazırlanması əlavə 11-də verilmişdir. Təcrübə 1-3-ü aydın

görünən beş bölməli, mis və ya bürünc folqadan hazırlanmış katodlu künc oyuqda aparılır. Oyuğun təsviri *əlavə V1-da*, katod-bölmələrin hazırlanması isə *əlavə I1-də* və *iş №1-də* verilmişdir.

Aydın görünən katodlu oyuqda cərəyanə görə çıxımı təyin edən zaman kompakt örtüklərin alınması, dövrədə və katodun hər bir bölməsində cərəyanın sabitliyi zəruri şərtlərdir. Sabit cərəyanın stabillaşdırıcı mənbəyini tətbiq etməklə və cərəyanın sıxlığını seçməklə buna nail olmaq olar. Cərəyanın sıxlığını elə seçmək lazımdır ki, katodun bütün səthi boyunca yaxşı keyfiyyətli nikel örtük alınsın.

Müəllimin göstərişi ilə (məşğələnin müddətindən asılı olaraq) birdən altıya qədər təcrübələr aparılır, məsələn 1, 3 və 5 və ya 4, 6 və ya 2, 7, məşğələnin müddəti 6 saatdır.

Cədvəl 6.1. Nikelləmə elektrolitlərinin tərkibi və elektrolizin rejimi

Elektrolitin nömrəsi	Qatılıq, qr/dm ³								
	$NiSO_4 \cdot 7H_2O$	$NiCl_2 \cdot 6H_2O$	$Ni(CH_3COO)_2 \cdot 4H_2O$	$NaCl$	H_3BO_3	Kəhrəba tursusu	$MgSO_4 \cdot 7H_2O$	$NaSO_4 \cdot 10H_2O$	KF və ya NaF
1*	230-320	40-60	-	-	25-40	-	-	-	-
2	230-320	40-60	-	-	25-40	-	-	-	-
3	250-300	25-30	-	-	-	28-32	-	-	-
4	-	25-30	170-185	-	-	-	-	-	-
5*	250-300	-	-	10-15	25-40	-	-	-	5-6
6*	230-320	30-60	-	-	30-40	-	-	-	-
7*	240-360	25-45	-	-	30-40	-	-	-	-
8	170-180	25-30	60-65	-	-	-	-	-	-
9*	130-180	-	-	8-15	30-40	-	15-25	50-80	-

Cədvəl 6.1-in davamı

Elektrolitin nömrəsi	Qatılıq, qr/dm ³							pH	Temperatur, °C	Carəyanın katod suxlüg, A/m ²	Carəyan üzrə giriş, %
	Dinatri duzu naftalin-1,5-disulfoturşular	1,4-butindiol	saxarin	ftalimid	Silisium karbidin mikrotozu KZMZ	maddə ADG-3	Cr ₂ O ₃				
1*	-	-	-	-	-	-	-	5,0- 5,2	20- 60	50- 500	96-98
2	-	-	-	-	-	-	-	1,8- 2,0	20- 60	50- 100	-
3	-	-	-	-	-	-	-	2,0- 3,5	50- 60	500- 2500	75-90
4	-	-	-	-	-	-	-	4,3- 4,7	50- 60	200- 2000	91-94
5*	1,5- 2,0	0,2- 0,5	-	-	-	-	-	4,5- 5,5	20- 50	80- 350	95
6*	-	0,12- 0,3	0,3- 2,0	0,08- 0,12	-	-	-	3,0- 5,0	50- 60	200- 700	90-95
7*	-	-	1,5- 2,0	-	90- 150	0,5- 0,75	-	3,9- 4,5	40- 45	300- 700	-
8	-	-	-	-	-	-	-	80- 100	4,3- 4,7	45- 50	200- 1500
9*	-	0,12- 0,3	0,3- 2,0	-	-	-	-	3,0- 5,0	20- 55	50- 300	90-95

Qeydlər. 1. Örtük üzərində pitting yaranan zaman elektrolitə antipitting əlavələr daxil edilir: elektrolitlər №№3,4 üçün 0,05-0,1 qr/dm³ natrium laurilsulfat və elektrolitlər №№5,6 üçün 0, 5-2,0 qr/dm³ NIA-1. 2. Ulduzla qeyd olunmuş elektrolitlər QOST 9.305-84-ə daxildir.

Təcrübə 1. Turşuluğun, elektrolitin temperaturunun və bufer əlavəsinin təbiətinin nikel örtüyün keyfiyyətinə və nikelin carəyanaya görə çıxımına təsirini öyrənmək.

Elektrolizin dövrəsinə ardıcıl olaraq kulonometr və aydın görünən katodlu, elektrolit №1 və №2-li (№2 və №3 və ya №1

və №4) 50°C temperaturda, sonra isə elektrolit №1 və №2-li 20°C temperaturda iki oyuq qoşulur (müəllimin göstərişi ilə). 50°C temperaturda elektrolit №1 üçün katod cərəyanın orta sıxlığı 200-dən 300 A/m^2 -ə qədər, 20°C temperaturda isə 100-dən 200 A/m^2 -ə qədər, elektrolitlər №№2, 3 və 4 üçün 200-dən 500 A/m^2 -ə qədər seçilir (müəllimin göstərişi ilə). Təcrübə hər iki elektrolit üçün cərəyanın eyni orta sıxlığında aparılır. Örtüyün hesablanmış orta qalınlığı təxminən 10 mkm -dir. Katodlar təcrübədən qabaq çekilir. Elektroliz prosesində dərəcələnmiş müqavimətlərdə gərginlik düşgüsü 2-3 dəfə ölçülür və aydın görünən katodun hər bir bölməsində cərəyanın orta sıxlığını hesablanır. Elektrolizdən sonra nikel örtüklü katodlar su ilə yuyulur, qurudulur, laki silinir, çekilir və mikroskop altında yoxlanılır. Ölçmənin nəticələri cədvələ yazılır (cədvəl 5.2-nin forması əsasında).

Araşdırılmış amillərin nikelin cərəyana görə çıxımına və nikel örtüyün keyfiyyətinə təsiri haqqında nəticələr çıxarılır.

Təcrübə 2. Parıltı yaradan və hamarlaşdırıcı əlavələrin nikel örtüyün keyfiyyətinə təsirini öyrənmək.

Təcrübəni iki ardıcıl birləşdirilmiş, aydın görünən katodlu oyuqlarda, elektrolit №5 və №6-da, cərəyanın eyni orta sıxlığında – 150-dən 300 A/m^2 -ə qədər (müəllimin göstərişi ilə) və 50°C temperaturda aparılır. Örtüyün hesablanmış orta qalınlığı təxminən 10 mkm -dir. Nikel örtükər cilalanmış mis (bürunc) katodlar-bölmələr üzərinə çökdürülür. Dərəcələnmiş müqavimətlər vasitəsilə hər bir bölmədə cərəyanın orta sıxlığı təyin edilir. Nəticələr cədvələ yazılır (cədvəl 5.2-nin forması əsasında).

Üzvi əlavələrin təbiəti nikel örtüyün keyfiyyətinə təsiri haqqında nəticələr çıxarılır, parıltılı örtüyün alınması üçün lazımlı olan cərəyan sıxlığının intervalı da təyin edilir.

Nikel örtükərin parıltı dərəcəsi fotometrin köməyi ilə qiymətləndirilir (bax: əlavə V.2-yə). Parıltı dərəcəsinin katod cə-

rəyanının sıxlığından asılılıq qrafiki iki tədqiq olunmuş elektrolit üçün qurulur.

Təcrübə 3. Elektrolit №1-də mis və sinkin zərərli aşqarlarının nikel örtüyün keyfiyyətinə təsirini öyrənmək.

Təcrübə aydın görünən katodlu oyuqda, 20°C temperaturda və katod cərəyanın orta sıxlığı $50\text{-}100 \text{ A/m}^2$ olduqda aparılır (müəllimin göstərişi ilə). Elektrolitə mis və ya sink sulfatı elə miqdarda əlavə edilir ki, bu miqdardı yol verilən qatlılıqdan 3-5 dəfə çox olsun (müəllimin göstərişi ilə). Nikel örtüyün hesablanmış orta qalınlığı təxminən 5 mkm -dir. Elektroliz prosesində dərəcələnmiş müqavimətlərdə gərginlik düşgüsü ölçülür və hər bir katod-bölmədə cərəyanın orta sıxlığı hesablanır. Nəticələr cədvələ yazılır (cədvəl 5.2-nin forması əsasında). Alınmış örtükler mikroskop altında yoxlanılır. Cərəyanın müxtəlif katod sıxlıqlarında araşdırılan aşqarın nikel örtüyün keyfiyyətinə təsiri haqqında nəticələr çıxarılır.

Təcrübə 4. Məsaməliyin nikel örtüyün qalınlığından və nikel-karbid silisiumun və ya nikel-oksid xromdan (EKÖ) asılılığını təyin etmək.

Örtükler elektrolit №1-dən (və ya №4 və №8) olan polad katodlar üzərinə 50°C temperaturda və katod cərəyanının sıxlığı 300 A/m^2 olduqda, elektrolit məhlulunu sıxılmış hava ilə qarışdıraraq və ya katod ştanqını yellədərək çökdürlür. Katodlar əvəzinə nümunələrdən, məsələn, $2\times 5 \text{ sm}$ ölçüyü, katod ştanqına bərkitmək üçün əlavə cərəyan birləşdiricisi olan nümunələrdən istifadə edilir. Örtüyün qalınlığı $1,0; 5,0$ və 15 (20) mkm -dir. Katod ştanqına üç nümunə asılır. Cərəyanı üç nümunənin elektrolitə yüklenmiş səthinə görə götürülür. 1 mkm qalınlıqlı örtüyün çökməsi üçün vacib olan vaxt ərzində nümunələrdən biri çıxarılır, elektrolizi dayandırmadan, cərəyan iki nümunənin səthinə uyğun olan qiymətə qədər azaldılır və s. Örtülü nümunələr su ilə diqqətlə yuyulur və qurudulur. Örtüklerin məsaməliyi əlavə V.4-də göstərilmiş metodika üzrə

təyin edilir. Qalınlığın və örtükdə ikinci fazanın olmasının örtüyün məsaməliyinə təsiri haqqında nəticə çıxarılır.


Təcrübə 5. Müxtəlif elektrolitlərdən alınmış nikel örtüklerin və tərkibində nikel olan EKÖ-in mikrobərkliyini müəyyən etmək.

Örtükleri elektrolit №№1, 5, 7-dən (və ya №№3, 4, 6 və 8) olan polad katodlar üzərinə 50°C temperaturda və katod cərəyanının sıxlığı 300 A/m^2 olduqda çökdürülür. Elektrolitlər №№7 və 8-i qarışdırırlar. Örtüyün qalınlığı 20 (15) mkm -dir. Katod əvəzinə $2 \times 5 \text{ sm}$ ölçülü polad nümunələr götürmək olar.

Mikrobərklik əlavə V.7-də göstərilmiş metodika üzrə təyin edilir. Parılılı, tutqun nikel örtüklerin və nikel-karbid silisiumun (nikel-oksid xromun) EKÖ-nin mikrobərkliyi müqayisə edilir.

Təcrübə 6. Barabanlı elektrolizerdə nikelləmə zamanı cərəyanaya görə çıxımı təyin etmək.

Fırlanan barabanlı elektrolizerin qurğusu şək. 6.1-də göstərilmişdir. Altıbucaqlı formada olan barabanda (3) altı ədəd pəncərə (8) yerləşmişdir, bu pəncərələr üzvi şüşədən hazırlanmış,



Şək. 6.1. Baraban tipli elektrolizer: 1 – vanna; 2 – anod; 3 – baraban; 4 – cərəyan birləşdiricisi; 5 – katod şanqı; 6 – elektrik mühərriki; 7 – kəmər ötürücüsü; 8 – detalların yüklənməsi üçün pəncərələr; 9 – anod şanqları

irəli çəkilən, deşikli qapaqlarla bağlanırlar. Cərəyan üzəri örtülcək detallara barabanın yanından, içibos (4) oxdan keçərək ötürülür. (2) anodlar barabandan kənarda yerləşmiş və (1) vannada (9) anod ştanqlarının köməyi ilə asılmışlar.

Barabana yüklənməzdən qabaq həcmi təxminən 1 dm^3 olan polad detallar (şaybalar, qaykalar, boltlar və s.) çəkilir (ümumi kütə 100-300 qr intervalında olmalıdır) və kimyəvi üsulla təmizlənir (bax: əlavə II-yə). Soyuq su ilə aşılanmış və yuyulmuş detallar barabana yüklənir, sonra isə baraban elektrolize-rə yüklənir. Təcrübələr elektrolit №5-də (№4 və ya №9) aparıılır. Elektrolizerdən keçən cərəyanın qiyməti detalların ümumi səthini nəzərə almaqla və elektrolit №№5, 9 üçün cərəyanın orta sıxlığının $50-100 \text{ A/m}^2$ qiymətlərində elektrolit №4 üçün isə $100-200 \text{ A/m}^2$ göturməklə müəyyən edilir. Barabanda cərəyan altında olan detalların davamlılıq vaxtı müəllim tərəfindən verilən örtüyün qalınlığına (10 mkm) əsasən hesablanır. Elektrolizin hesablanmış müddəti örtüyün qalınlığının mümkün olan azalmasına görə 15-25 % artırılır, örtüyün qalınlığının azalması isə detalların qarşılıqlı sürtünməsinin və onların qarışığının kifayət qədər müntəzəm olmamasının nəticəsidir.

İşin yerinə yetirilməsinə sərf olunan bütün vaxt ərzində hər 10-20 dəqiqədən bir cərəyanın, elektrolizerdəki gərginliyinin qiyməti və elektrolitin temperaturu yazılır. Üzərinə örtük çəkilmiş detallar əvvəlcə soyuq, sonra isə qaynar su ilə yuyulur, $60-100^\circ\text{C}$ temperaturda termostatda qurudulur və çəkilir.

Təcrübə ərzində keçən elektrik cərəyanının miqdarı mis kulinometr vasitəsilə təyin edilir. Detalların üzərinə çökdürülmüş nikelin cərəyanaya görə çıxımı hesablanır (bax: əlavə IV-yə). Nəticələr cədvələ yazılar (bax: əlavə VII-yə).

Təcrübə 7. Elektrolit №№1, 3 (və ya 4), 5-də (və ya 6) nikel və hidrogenin ayrılmاسının katod polyarizasiya əyrisinin qu-rulması.

Polyarizasiya əyrişi, potensialın artma sürəti 2 mV/san olunduqda, potensiodinamik rejimdə çekilir. Katod polyarizasiya əyrləri $E_k = f(i_k)$ koordinatlarında bir qrafik üzərində qurulur. Bufer və parlıtı yaranan əlavələrin təbiətinin nikelin eleketroçökməsinin polyarizasiya əyrlərinə təsiri haqqında nəticələr çıxarıılır.

Təcrübə 8. Elektrolit məhlulu №1-də nikel elektrodunda, həmçinin nikel sulfatın və bor turşusunun məhlulunda (qatılıqları elektrolit №1-də olduğu kimi) anod polyarizasiya əyrisinin qurulması.

Anod əyrlərinin, potensialın artma sürəti $8-10 \text{ mV/san}$ olunduqda, potensiodinamik rejimdə şəkli çekilir. Polyarizasiya əyrləri $E_a = f(i_a)$ koordinatlarında bir qrafik üzərində qurulur. Xlorid-ionun anod prosesinə təsiri haqqında nəticələr çıxarıılır.

İŞ №7. ELEKTROKİMYƏVİ XROMLAŞDIRMA


Xrom elektromənfi metallar sırasına aiddir. Onun standart elektrod potensialı: $E_{Cr^{3+}/Cr}^o = -0,74 \text{ V}$. Passiv vəziyyətə keçməyə meylli olduğuna görə xromun stasionar potensialı daha müsbət qiymətə malikdir. Xromun korroziyaya qarşı davamlılığı onun passivliyi ilə izah olunur. Xrom adı və aqressiv qazlarla (SO_2) çirkənmiş atmosferdə korroziyaya qarşı yüksək davamlılıq nümayiş etdirir. Dəmir, mis və nikelə nisbətən elektrokimyəvi xrom özünü katod xarakterli örtük kimi aparır, buna görə də o bu metalları korroziyadan yalnız örtükdə hava qabarıcı olmadığıda qoruya bilir.

Istismar dövründə uzun müddət yüksək əksetdirmə qabiliyətini saxladığından xrom örtük maşınqayırmada və dəzgahqayırmada dekorativ məqsədlər üçün, həmçinin reflektorla-

rın hazırlanmasında tətbiq olunur. Xrom örtüklərdən, ştampaların və matrişlərin, həmçinin sürtülmədə işlədirilən detalların dağıılmağa qarşı müqavimətini artırmaq üçün istifadə edilir.

Xromun çökəmisi üçün lazımlı olan elektrolitlərin əsas komponenti xrom oksididir (*VI*) (xrom anhidridi). Lakin CrO_3 məhlulunun elektrolizi zamanı xrom ayrılmır, altivalentli xromun nazik əlvən təbəqə şəklində olan tamamilə bərpa olunmayan maddələri yaranır və hidrogen ayrılır. Xromun metal halında elektroçökəmisi yalnız kənar (kataliz) anionlar iştirak etdikdə mümkündür, məsələn, SO_4^{2-} , SiF_6^{2-} , F^- .

Universal elektrolitdə CrO_3 və H_2SO_4 -ün qatılıqlarının (gr/dm^3) optimal nisbəti 100:1-ə bərabərdir (bax: cədvəl 7.1, elektrolit №1). Elektrolitdə kənar anionların lazımlı qədər qatılığının avtomatik saxlanması, az həll olunan duzların - $SrSO_4$, K_2SiF_6 daxil edilməsi ilə əldə olunur (elektrolit №2). Fərzi olunur ki, mənfi $E = -1,0\text{ V}$ (20°C) elektrod potensialları zamanı metal xrom $Cr_2O_7^{2-}$ və ya CrO_4^{2-} anionlarının



reaksiyası üzrə bilavasitə yüksəzləşməsi nəticəsində ayrılır.

Paralel olaraq hidrogenin ayrılması və Cr^{3+} -in yaranması prosesləri gedir, bu proseslərə daha çox müsbət potensiallar zamanı 100% miqdarda elektrik sərf edilir.

Buna görə də, sabit tərkibli elektrolitlərdə hər bir temperatur üçün cərəyan sıxlığının müəyyən minimumu vardır, bu minimumdan aşağı qiymətdə xromun çökəmisi baş vermir. Xromlaşdırma üçün kifayət qədər yüksək - $1-10\text{ kA/m}^2$ intervalında cərəyan sıxlıqlarını tətbiq edilir ki, bu da elektrolizerdə gərginliyin 12 V -a qədər artmasına və böyük miqdarda coul istiliyinin ayrılmasına səbəb olur. Xromun cərəyana görə çıxımı cərəyan sıxlığının artması ilə artır. Buna görə də, xrom-

laşdırma elektrolitləri pis yayılma qabiliyyətinə malikdirlər. Bu, həmçinin, onunla bağlıdır ki, cərəyan sıxlığının dəyişilməsi ilə əlaqədardır olaraq katod polyarizasiyası az dəyişir. Xromlaşma üçün qurğuşundan və ya onun qalaylı (10 %) və yaxud stibiumlu (6 %) qatışqlarından hazırlanan əriməyən anodlar tətbiq edilir, bu anodlar üzərində oksigenin ayrılması və üçvalentli xromun altivalentli xroma qədər oksidləşməsi prosesləri baş verir.

Elektrolitin tərkibi sabit olduqda çöküntülərin keyfiyyəti və xassələri cərəyan sıxlığının və temperaturun nisbətindən asılıdır. Elektrolit №1 və №2-də temperaturun artmasına görə boz rəngli tutqun çöküntülərin əvvəlcə açıq parlaq, sonra isə tutqun süd rəngli çöküntülərə keçidi baş verir. Parlaq və bərk çöküntülər alınması üçün lazımlı olan cərəyan sıxlıqlarının ən böyük intervalı elektrolit №1-də orta – 40-60°C temperaturlara uyğundur. Xromun qalınlığı 1 *mkm*-ə qədər olan parıltılı çöküntülərini polad üzərində üç laylı müdafiə-dekorativ – *Cu – Ni – Cr* örtüyün xarici layı kimi tətbiq edilir. Korroziyadan müdafiə üçün sərbəst örtük əvəzinə belə çöküntüləri işlətmək yüksək məsaməliliyinə görə çox da əlverişli deyil. Lakin bəzi hallarda bu xassədən ovalanan detalların istifadə müddətinin artırılması üçün istifadə edilir, çünki, bu detalların səthini həmişə yaqlamaq tələb olunur. Deməli, anodlu aşınma ilə çatlaq şəbəkəsi üzə çıxıldıqdan sonra məsaməli çöküntülər yağılanmamı yaxşı saxlamaq qabiliyyətini əldə edir.

Yüksək temperaturda və cərəyanın aşağı sıxlığında alınan tutqun süd rəngli çöküntülər, parlaq çöküntülərlə müqayisədə, az bərkliyə malikdirlər, lakin az məsaməlili ilə xarakterizə olunurlar. Bu isə onların korroziyadan yaxşı müdafiə qabiliyyətihi təmin edir.

Elektrolit №3-ün tərkibinə CrO_3 və H_2SO_4 -dən başqa $NaOH$ da daxildir. O, CrO_3 -ü qismən tetraxromata – $Na_2O \times$

$\times 4CrO_3$ -ə çevirir. Elektrolit №3-ün tərkibinə, həmçinin reduksiyaedici – şəkər daxildir. Tetraxromat yüksək temperaturda tərkib hissələrinə ayrıldığından, elektrolitdən yalnız $20-25^{\circ}C$ temperaturda istifadə etmək olar. $1-6\text{ kA/m}^2$ cərəyan sıxlıqlarında tutqun, nisbətən az məsaməli örtüklər alınır ki, belə örtüklər orta bərklikdəirlər və onları cilalamaq olur.

Əsasən hidroksid, oksid və xromun hidridindən ibarət olan qara xrom örtüklər adlanan örtüklər aşağı əksetdirmə qabiliyyətli səthlərin alınmasında, məsələn, optik dəzgahqayırma-da, müdafiə-dekorativ bəzək vurmada tətbiq edilir. Belə örtükləri karbonlu və paslanmayan poladın, mis, nikel, sink qatışlıqların, parıltılı və ya süd rəngli xromun üzərinə çəkmək olar, onlar dağılmaya qarşı kifayət qədər yüksək davamlılığa və müdafiə qabiliyyətinə malikdirlər.

İşin məqsədi – xromlaşdırma prosesi ilə tanışlıq və elektroliz şəraitinin katod polyarizasiya əyrilərinin xarakterinə, metallın cərəyanaya görə çıxımına, elektrolitlərin örtülmə qabiliyyəti-nə, örtüklərin keyfiyyəti və digər xassələrinə (parıltılıq, məsaməlilik, mikrobərklik) təsirini aşdırmaq.

İşin yerinə yetirilmə metodikası

Cədvəl 7.1-də elektrolitlərin tərkibi və yerinə yetiriləcək təcrübələr üçün elektrolizin qismən iş rejimi göstərilmişdir. Cədvəldə təcrübə 1-3 verilməmişdir, çünkü bütün vacib məlumatlar mətndə verilmişdir. Hər bir təcrübədə elektrolizin iş rejiminin seçimi müəllim tərəfindən təyin edilir. Başlangıç verilənlər və təcrübələrin nəticələri cədvəldə əlavə VII-də göstərilmiş forma üzrə və ya ayrı-ayrı təcrübələrdəki göstərişlərə uyğun olaraq yazılır. Bütün təcrübələrdə verilmiş temperatur saxlanılır. Elektrolizerdəki gərginlik gərginlik balansını hesablamaq məqsədilə ölçülür.

Nümunələrin forma və ölçüsü əlavə III-ə uyğun olaraq seçilir.

Bir neçə elektrolizerin ardıcıl birləşdirilmesi zamanı onda cərəyanın müxtəlif sıxlığı səthlərinin ölçüləri bir-birində fərqli olan (məsələn, təcrübə 2) nümunələri tətbiq etməklə əldə olunur, örtüyün müxtəlif qalınlığı isə vannaların eyni zamanda açılılmaması ilə (bax: əlavə I, şək. 1) əldə edilir, məsələn, təcrübə 7-də olduğu kimi.

Əgər örtüyün qalınlığı verilmişsə, elektrolizin müddətini hesablamaq üçün lazım olan cərəyana görə çıxımı müəllim göstərir. Əgər əsasın materialı təcrübənin təsvirində verilməmişsə, onda o, az karbonlu poladdır. Elektrolizdən qabaq nümunələrin hazırlanması və elektrolizdən sonra onların emali əlavə II-də göstərilmişdir.

Xromlu örtüklerin silinməsi. Dəfələrlə istifadə olunmuş nümunələrdən (məsələn, təcrübə 1-3) xrom əsası zədələmədən təmizlənir: poladdan – özündə $50-100 \text{ gr/dm}^3 \text{NaOH}$ saxlayan elektrolitdə xromun anodlu həll edilməsi yolu ilə, temperatur 20°C və anod cərəyanının sıxlığı $1-2 \text{ kA/m}^2$ olduqda (katodlar nikel və ya poladdandır), mis və büründən – temperatur $2-30^\circ\text{C}$ olduqda HCl -in 5-20 % məhlulunda.

Təcrübə 1. Katod prosesini elektrolit №1 və №4-də, 25°C temperaturda potensiostatistik və ya potensiodinamik (dönmə sürəti $0,02-1,0 \text{ V/dəq}$) polyarizasiya əyrilərinin çəkilməsi üsulu ilə araşdırmaq. Bu halda potensialların intervalını stasionardan $E \approx -1,2 \text{ V}$ -a qədər götürmək və prosesi şüşəyə lehimlənmiş platindən və ya teflona preslənmiş poladdan hazırlanmış məftilin xromlaşdırılmış ön səthi üzərində aparmaq lazımdır.

Polyarizasiya asılılıqlarını qurdudan sonra (hesabata uyğun cədvəl və qrafikləri daxil edilir) kənar anionun katod prosesinin xarakterinə təsiri haqqında nəticə çıxarılır.

Təcrübə 2. Xromun elektroçökməsi zamanı yaranan və CrO_3 -ü bərpa edən maddələrdən təşkil olunan nazik təbəqənin dağılma prosesini mikroskop altında nümunələrin səthini vizial müşahidə etmək yolu ilə izləmək.

Cədvəl 7.1. Elektrolitlərin tərkibi və elektrolizin rejimi

Elektrolitin nömrəsi	Elektrolitin tərkibi		Temperatur, °C	Katod cərəyanının sıxlığı, kA/m ²	Təcrübənin nömrəsi
	komponent	qatılıq, qr/dm ³			
1*	CrO_3 H_2SO_4	250 2,5	20-25	2-5	4.1
			20-25	0,5-1	4.1
			45-60	2-5	4.1, 5.1
			45-60	0,5-1	4.1
			45-55	4,5-5	6.1, 7.1
			70-75	2-3	6.1, 7.1
2*	CrO_3 $SrSO_4$	170 6	20-25	4-7	4.2
			20-25	1,5-2,5	4.2
			55-65	4-7	4.2, 5.2
			55-65	0,5-1	4.2
			55-65	4-7	6.2
			70-75	2,2-5	6.2
3*	CrO_3 H_2SO_4 $NaOH$ $Səkər$	400 3 60 1-2	15-25	2-8	6.3, 7.3
4	CrO_3	250			
5	CrO_3 H_3BO_3 $NaNO_3$	400 15-20 7-10	15-25	10-30	

Qeydlər: 1. Ayrılan qazları olan elektrolitin aparılması azaltmaq üçün bütün elektrolitlərə xromin (0,5-2 qr/dm³) daxil edilir, xromin – məhlül-hava sərhədində səthi dərtulmayı azaldan birləşmədir.

2. Elektrolit №№4 və 5-də H_2SO_4 -ün iştirakına yol verilmir. O CrO_3 -dən müəyyən miqdarda $BaCO_3$ daxil etməklə təmizlənir.

3. Elektrolit №2 üçün titandan hazırlanmış vannadan istifadə edilir.
4. Ulduzla qeyd olunmuş elektrolitlər QOST 9.305-84-ə daxildir.

Elektroliz prosesi potensial verməklə, cərəyan ölçülüb, cərəyan sıxlığı hesablanmaqla, elektrolizerdə katod və anod sahələrinin ayrılması yolu ilə aparılır. Anod qurğuşundan, katod isə teflona preslənmiş, sahəsi 1 sm² olan şaquli yerləşdi-

rilmiş polad.

Katod xromlaşdırılır, potensial $E \approx -1,0V$ olduqda onun səthinin vəziyyəti qeyd edilir, sonra isə potensialı CrO_3 -ün tam olmayan bərpasına uyğun olan qiymətə qədər ($E \approx -0,3V$) aşağı salınır və davamlılıq müddətindən (5 saniyədən 1 dəqiqliyə kimi) asılı olaraq nazik təbəqənin dağıılma mərhələsi qeyd edilir. Büyüməni $\times 10$ -dan $\times 100$ -ə kimi götürülməklə, MBS tipli uzun fokuslu mikroskopdan və qarışdırılmış elektrolitlərdən istifadə edilir, məsələn, əlavəsiz və H_2SO_4 -ün iştirakı ilə CrO_3 -dən ($50 \text{ qr}/\text{dm}^3$) istifadə etmək olar, H_2SO_4 -ün qatılığı $0,05$ -dən $10 \text{ qr}/\text{dm}^3$ -ə kimi dəyişilir.

Təcrübə 3. Xull oyuğunda (oyuğun təsviri, cərəyanın seçimi və nəticələrin qaydaya salınması, bax. əlavə VI-ya) cərəyan sıxlığının və temperaturun örtüklerin xarici görünüşünə və elektrolitlərin örtülmə qabiliyyətinə təsirinin müqayisəli tədqiqini aparmaq.

Elektrolit №№1-3 üçün mis və ya bürüncü katodlar, elektrolit №4 üçün polad katodlar, elektrolit №5 üçün isə mis, bürüncü, polad katodlar götürülür. Müqayisə etmək üçün: a) bir elektrolitdə (№1 və ya №2) cərəyan sıxlığının və temperaturun təsirini; b) iki elektrolitdə (məsələn, №1 və №3 və ya №2 və №3) temperatur $20-25^\circ\text{C}$ olduqda cərəyan sıxlığının təsiri öyrənilir. Göstərmək lazımdır ki, elektrolit №4-də, kənar anionlar əlavə etmədən, elektrolit №№1-3 ilə olan əvvəlki təcrübələrdə istifadə olunmuş rejimlərin heç birində katod üzərində xrom ayrılmır.

Elektrolit №5-də temperatur və cərəyan sıxlığının qara xromun çöküntüsünün keyfiyyətinə təsirini öyrənmək lazımdır, göstərilməlidir ki, elektrolitə $0,1 \text{ qr}/\text{dm}^3$ və daha çox H_2SO_4 daxil edildikdə qara xromun çöküntüsü əmələ gəlmir.

Təcrübə 4. Cərəyan sıxlığının və temperaturun xromun cərəyanaya görə çıxımına və örtüyün xarici görünüşünə təsirini tədqiq etmək.

Təcrübə dörd ardıcıl birləşdirilmiş elektrolizerdə elektrolit №1 (təcrübə 4.1) və ya №2 ilə (təcrübə 4.2), cərəyanın iki sıxlığında və iki temperaturda, cərəyanın hər bir sıxlığı üçün aparılır. Elektrolizin müddəti 30-40 dəqiqədir.

Təcrübə 5. Örtüyün əksetdirmə qabiliyyətini təyin etmək.

Təxminən 1 mkm qalınlıqlı xromu elektrolit №1 (təcrübə 5.1) və ya №2-dən (təcrübə 5.2) çökдürülür: a) mexaniki və ya elektrokimyəvi cilalamadan sonra mis folqanın parıltılı səthi üzərinə; b) parlaq nikellə örtülmüş nümunələr üzərinə (bax: iş №6-ya, elektrolit №4 və №5); c) cilalanmamış polad üzərinə. Örtüklərin parıldama və ya əks etdirmə qabiliyyəti əlavə V.2-yə uyğun olaraq təyin edilir.

Təcrübə 6. Elektroliz şəraitinin örtüklərin mikroberkliyinə təsirini araşdırmaq.

Təcrübə 5-6 mkm qalınlıqlı örtüklərlə aparılır (bax: əlavə V.7-yə), belə örtüklər bərkidilmiş poladdan hazırlanmış cilalanmış nümunələr üzərində (məsələn, ülgütün dilləri), elektrolit №3-dən (təcrübə 6.3) cərəyan sıxlığı 5-6 kA/m^2 olduqda və elektrolit №1 (təcrübə 6.1) və ya №2-dən (təcrübə 6.2) ahmr. Göstərilmiş şəraitlərdə bərkliyi artmış parıltılı çöküntülər və daha çox yumşaq – həlməşik çöküntülər əmələ gəlir. Elektrolizerlər ardıcıl birləşdirilir.

Müqayisə üçün cilalanmış bürunc üzərində alınmış, 20-25 mkm qalınlıqlı mis (çökmə şərtləri bax. cədvəl 5.1-də) və nikel (bax: cədvəl 6.1) örtüklərin mikroberkliyi təyin edilir.

Təcrübə 7. Elektrolitin tərkibinin və elektroliz rejiminin örtüklərin məsaməliliyinə (yarıq-yarıq olma) təsirinin tədqiq edilməsi.

Təcrübələr silindrik formalı nümunələr və ya disklər üzərində aparılır. Örtüyün qalınlığı qalınlıqölçənlə (bax: əlavə V.3-ə) və ya optimetrə yoxlanılır (nümunənin eyni nöqtələrdə elektrolizə qədərki və sonrakı qalınlıqlarının fərqinə görə). Üç

ardıcıl qoşulmuş elektrolizerli bir qurğuda elektrolit №1 (təcrübə 7.1) və ya №2-dən (təcrübə 7.2) və elektrolit №3-dən cərəyan sıxlığı 2 kA/m^2 olduqda 2, 5, 10, 15 mkm qalınlıqlı örtüklər alınır, bu örtüklərin məsaməliliyi əlavə $V.4-də$ verilmiş metodika üzrə təyin edilir. Elektrolizin iki rejimi üçün « $1 \text{ sm}^{-2}\text{-a}$ düşən deşiklərin sayı – örtüklərin qalınlığı (mkm)» asılılığının cədvəlləri və əyrilərini nümunələrlə, deşiklər çap edilmiş kağızla birlikdə hesabatda göstərilir.

Məsaməliliyin ölçülülməsi əlavə $V.5-də$ uyğun olaraq korroziya təcrübələri ilə əvəz oluna bilər.

Eyni zamanda iki ardıcıl qoşulmuş elektrolizerli digər qurğuda elektrolit №1 və №2-dən yuxarıda verilmiş rejimlərdə $8\text{--}110 \text{ mkm}$ qalınlıqlı örtüklər alınır, elektrolit №1-li ayrıca vannada, temperatur $50\text{--}55^\circ\text{C}$, cərəyan sıxlığı 3 kA/m^2 olduqda və elektrikin $500 \text{ A}\cdot\text{saat}/\text{m}^2$ -ə kimi əhəmiyyətli miqdarda bu örtüklərin məsaməliliyi anodlu təmizləmə* yolu ilə aşkar edilir. Təxminən 105% hesabı ilə Cr^{6+} -a (qismən Cr^{3+} yaranır) düşən cərəyanaya görə çıxmış keçən anod həll olması, təkcə örtüyün səthi üzrə deyil, həm də çat və deşiklərdə baş verir. Buna görə də örtüyün qalınlığının həqiqi azalması əlavə $IV-də$ verilmiş (4) tənliyinə əsasən hesablanmış qiymətdən bir qədər kiçikdir. Çöküntünün səthinə şəkil çəkən aparatla təchiz olunmuş mikroskop altında baxılır (böyümə $\times 15$ -dan $\times 200$ -ə kimi), hər $80 \text{ A}\cdot\text{saat}/\text{m}^2$ -dən bir kimyəvi təmizlənməyə qədər və təmizlənmə zamanı şəkil çekilir. Təmizlənmənin müddətin dən və elektrolizin şəraitindən asılı olaraq, şəkillər məsaməlilik dərəcəsi və çatların şəbəkəsinin xarakteri haqqında olan nəticə ilə birlikdə hesabatda göstərilir.

* Əgər məşğələ 8-10 saatlıq nəzərdə tutulubsa, onda belə çöküntünün bitməsi uzun müddət çəkdiyindən, təcrübənin bu hissəsini yerinə yetirirlər.

İŞ №8. QALAY ƏRİNTİLƏRİNİN ELEKTROKİMYƏVİ ÇÖKDÜRÜLMƏSİ

Ərintilərin elektroçökməsi metal örtüklerin keyfiyyətini yaxşılaşdırmaq üçün effektli üsullardan biridir. Ərintili örtükler, təkcə bir metalli örtük'lərə müqayisədə, tez-tez daha yüksək antikorzoziya və çox yaxşı dekorativ xassələrə malik olmaqla yanaşı, yüksək bərkliyi, dağılmaya və istiliyə qarşı davamlılıqları ilə seçilir.

Xüsusi fiziki-mexaniki və mexaniki: maqnit təsirliliyi, yüksək keçiricilik qabiliyyəti, lehimlilik, yarımkəçiricilik, anti-friksiya və s. xassələrə malik olan elektrokimyəvi ərintilər məlumdur.

İki metalin ionlarının eyni zamanda reduksiya olunması o zaman mümkündür ki, onların yüksəzləşmə potensialları (E_1 və E_2) bərabər və ya bir-birinə yaxın olsun, yəni

$$E_1^0 + \frac{RT}{z_1 F} \ln a_1 + \eta_1 = E_2^0 + \frac{RT}{z_2 F} \ln a_2 + \eta_2.$$

Burada E_1^0 və E_2^0 – metalların standart potensialları; a_1, a_2 – metalların ionlarının aktivliyi; η_1, η_2 – həddindən artıq gərginliklər; z_1, z_2 – ionların oksidləşmə dərəcələridir.

Əgər iki metalin ayrılma potensialları müxtəlidirsə, onda onların yaxınlaşması üçün aşağıdakı üsullar tətbiq edilir. İki metalin standart potensiallarının və həddindən artıq gərginliklərinin yaxın qiymətlərində (sadə duzların məhlullarında) onların ayrılma potensialları daha çox elektromüsbat metalin ionlarının aktivliyini azaltmaq və daha az elektromüsbat metalin ionlarının aktivliyini artırmaq yolu ilə bir-birinə yaxınlaşdırılır. Metalların standart potensialları nəzərə çarpacaq dərəcədə bir-birindən fərqləndikdə, ayrılma potensiallarının bu yolla yaxınlaşması praktiki olaraq mümkün olmur, çünkü

aktivlik 10 dəfə dəyişildikdə, tarazlıq potensialının qiyməti birvalentli ionlar üçün cəmi $0,058\text{ V}$, ikivalentli ionlar üçün isə $0,029\text{ V}$ qədər yerini dəyişir.

Potensialların yaxınlaşması üçün ən effektiv üsul ayrılan metalların ionlarının möhkəm kompleks birləşmələrinin əmələ gəlməsidir. Elə kompleks yaradan liqandalar seçilir ki, onlar elektromənfi metalla nisbətən, elektromüsbat metalin daha möhkəm komplekslərini almağa imkan verir və deməli, belə liqandalar daha az elektromüsbat metalin ionlarının aktivliyinə nisbətən, daha çox elektromüsbat metalin ionlarının aktivliyini xeyli dərəcədə azaldırlar. Bu, metalların ayrılma potensiallarının yaxınlaşmasına səbəb olur, belə yaxınlaşma metalların tarazlıq potensiallarının yaxınlaşması hesabına olduğu kimi, həm də ifrat gərginliyin qiymətlərinin dəyişilməsi hesabına olur. İfrat gərginliyin qiyməti kompleks ionun təbiətindən və məhlulda liqandin çox olmasından asılıdır. Bu cür kompleks əmələgətiricilər kimi sianidlər, difosfatlar, ammiasatlar, flüoridlər, stannatlar, sinkatlar geniş yayılmışdır. Həmçinin elə SAM-in əlavələrindən istifadə edilir ki, onlar, elektromənfi metalla müqayisədə, elektromüsbat metalin ionlarının yüksəzləşmə reaksiyasının daha güclü ləngiməsinə səbəb olur.

Ərintinin elektroçökməsi zamanı ionların boşalma sürətinin artması, yəni ərintinin əmələ gelmə prosesinin asanlaşması (*depolyarizasiya*) mümkün olduğu kimi, eləcə də sürətin azalması, yəni ionların yüksəzləşməsinin çətinleşməsi (*artıq polyarizasiya*) mümkündür. Depolyarlaşma effekti bərk məhlulun və ya kimyəvi birləşmənin kristallik şəbəkəsinin əmələ gəlməsi zamanı ərinti komponentlərinin qarşılıqlı təsiri nəticəsində yaranır. Bu halda ərintinin ayrılmاسının asanlaşması çöküntü komponentlərinin əmələ gəlməsinin parsial molyar enerjisinin azalması ilə izah olunur. Belə təsir *Sn-Ni*, *Sn-Pb*, *Cu-Zn*, *Cu-Sn* və s. ərintilərinin elektroçökməsi zamanı özünü göstərir.

Ərintinin fiziki-kimyəvi xassələri onda olan komponentlərin nisbi tərkibindən asılıdır. Buna görə də, əgər ərintinin tərkibi cərəyan sıxlığından asılı olaraq çox dəyişirse, onda cərəyanın qeyri-müntəzəm paylanması nəticəsində məmulatların səthinin relyefi üzərində ərintinin çöküntülərin tərkibinə, quruluşuna və başqa xassələrinə görə müxtəlif olacaqdır.

Ərintilərin elektroçökməsi zamanı termik ərintidən (bürcünc, tunc, qalay-qurğuşun), həmçinin ərintinin tərkibinə daxil olan ayrı-ayrı metallardan hazırlanmış anodlar tətbiq edilir, bu zaman metallara gedən cərəyan ayrıca və ya ümumi ötürücü ilə verilir. Bir metaldan hazırlanmış anodlardan istifadə edildikdə, ikinci metalin ionlarının azalması elektrolit məhluluna onun duzlarını əlavə etməklə kompensasiya edilə bilər.

Qalay əsasında ərintilər. Təmiz qalaydan olan örtüklərin çatışmayan cəhətlərindən biri lehimlənmə qabiliyyətini tez itirməsi (1-2 həftədən sonra) və öz-özünə böyük sapa bənzər kristalların («saçların» və ya «bığıcıqların») əmələ gəlməsidir ki, bu da radioelektron cihazların, xüsusilə çap platalarının hazırlanması zamanı yol verilməzdir. Qalayın bismut, nikel, qurğuşun, kobaltla aşqarlanması həm «bığıcıqların» yaranmasının, həm də aşağı temperaturlarda qalayın allotropik şəkil-dəyişməsinin əmələ gəlməsinin qarşısı alınır. Qalayın allotropik şəkildəyişməsi tozabənzər halda («qalay taunu») olur. Bundan başqa, $Sn - 1\%$ -ə qədər Bi , $Sn - 1\%$ -ə qədər Co , $Sn - 10-60\%$ Pb ərintiləri (əridildikdən sonra tutqun və ya parlaq), qalaya nisbətən (bir ilə kimi), lehimlənmə qabiliyyətləri əhəmiyyətli dərəcədə uzun müddət saxlanılır.

Qalay-nikel ərintisi. Qalay-nikel ərintisi ilə olan örtük (35 % Ni və 65% Sn) yüksək antikorroziya qabiliyyəti ilə fərqlənir və bilavasitə vannadan parılılı alınır. Əksər turşu məhlullarında kimyəvi passivliyi, yüksək bərklik, dağılmaya qarşı davamlılığı və bir sırada digər üstün cəhətləri ilə fərqləndiyindən bu ərinti geniş istifadə olunmaqdadır. Bu metalların standart potensialları

bir-birinə yaxındır ($E_{Sn^{2+}/Sn} = -0,14\text{ V}$, $E_{Ni^{2+}/Ni} = -0,25\text{ V}$), lakin sadə elektrolitlərdən olan nikel, qalaya nisbətən, daha yüksək ifrat gərginliklərdə çökür.

Katod üzərində Sn və Ni -nin birgə çökməsi qalay və nikelin xloridlərinə flüoridlərin əlavə edilməsi zamanı əldə olunur, flüoridlər qalaya birlikdə möhkəm kompleks anionlar – SnF_4^{2-} və $SnF_2Cl_2^{2-}$ -i əmələ gətirirlər. Bu zaman qalayın tarazlıq və katod potensialları daha çox elektromənfi qiymətlər alır. Buna görə də cərəyanın müəyyən sıxlıqlarında bu metalların katod üzərində ayrıılma potensiallarının bir-birinə yaxınlaşması baş verir. Sn və Ni -nin birgə çökməsinə hər iki metalin ionlarının yüksəzləşməsi zamanı yaranan, $NiSn$ kimyəvi birləşməsinin əmələ gəlməsinin nəticəsi olan müxtəlif depolyarlaşma da səbəb olur.

Ərintinin tərkibi $50\text{-}400\text{ A/m}^2$ – cərəyan sıxlığının, temperaturun və məhlulun pH -nın işçi intervalında elektrolitdəki komponentlərin qatılığının dəyişilməsindən az asılıdır (cədvəl 8.1). Lakin çöküntülərin xassələrinə (xüsusilə də daxili gərginlik) temperatur və məhlulun pH -ı əhəmiyyətli təsir göstərir. Kiçik daxili gərginlikli ərintinin çöküntüləri temperatur 70°C və $pH\ 2,5$ olduqda xlorid-flüorid elektrolitdən alınır.

Cədvəl 8.1. Qalay-nikel ərintisinin tərkibinin cərəyan sıxlığından asılılığı

Cərəyan sıxlığı, A/m^2	$pH\ 2,5$ və temperatur 70°C olduqda ərintinin tərkibi (%)		$pH\ 4,5$ və temperatur 55°C olduqda ərintinin tərkibi (%)	
	nikel	nikel	qalay	qalay
50	44,0	56,0	42,0	58,0
100	42,0	58,0	37,0	63,0
150	41,0	59,0	35,5	64,5
200	38,0	62,0	34,0	66,0
300	36,0	64,0	32,5	67,5
400	35,0	65,0		

Qalay-qurğuşun ərintisi. Sn – 10-60 % Pb ərintisi sənayedə antifriksiya örtüyü kimi, yəni detalları korroziyadan qorumaq və lehimlənməni asanlaşdırmaq üçün, həmçinin çap platalarının istehsalında funksional örtük kimi geniş tətbiq olunur.

Sn və *Pb*-nin standart potensialları bir-birinə yaxındır, sadə duzların məhlulundan bu metalların ionlarının bərpa olunması cüzi polyarizasiya zamanı baş verir. Buna görə də elektrolitdə *Sn* və *Pb*-nin duzlarının nisbi qatılığını dəyişmək yolu ilə müxtəlif tərkibli ərintilər almaq olar. *Sn-Pb* ərintisinin elektroçökməsi üçün tez-tez fluorborat elektrolitləri tətbiq edilir, bu elektrolitlər də hər iki metal uyğun duzlar şəklində yerləşir. Sn^{2+} -in Sn^{4+} -də oksidləşməsini önlemək, həmçinin elektrolitdə anodların həll olunmasını yaxşılaşdırmaq üçün hidrogen borflüorit turşusunun çox olması vacibdir. Hidrogenflüorit turşusunun əlaqələndirilməsi üçün elektrolitə bor turşusu da daxil edilir, hidrogenflüorit turşusu HBF_4^- -ün $HBF_4^- + H_2O \leftrightarrow HBF_3OH^+ + HF$ tənliyi üzrə hidrolizi nəticəsində məhlulda əmələ gəlir.

Cərəyan sıxlığının artması ilə əlaqədar olaraq ərintidə olan qalayın miqdarı artır, çünkü *Sn-nin* ayrılmama potensialı *Pb*-nin ayrılmama potensialı ilə müqayisədə bir qədər mənfi qiymətlərə malikdir.

Çap platalarının istehsalında elə ərintilərin parlaq örtüklərindən istifadə olunur ki, onlar 18 aya qədər ərimədən lehimlənmə qabiliyyətini saxlayır, həmçinin, çap platalarının səthindən misin təmizlənməsi üçün tətbiq olunan təmizləyici məhlullara qarşı yüksək kimyəvi davamlılıq göstərir. Mürəkkəb tərkibli üzvi əlavələrin, ərintinin elektrik çökmə prosesini ləngidən ionogen olmayan SAM və formaldehidin kompozisiyalarının iştirakı ilə parıltılı çöküntülərin elektroçökməsi cərəyan sıxlığı adı halında olduğundan 2-3 dəfə çox olduqda baş verir. Məlum parıltı yaradan əlavələr içərisində sənayedə geniş tətbiq olunan və tərkibinə görə daha çox stabil olan «Staneks-3H3» və «Limeda POS-1» tipli kompozisiyalardır. Elektrolitin

yüksək yayılma qabiliyyəti çap platalarının yarıqlarında qalmış boyu örtüyün maksimal dərəcədə müntəzəmliyini təmin etməyə imkan verir.

Qalay-bismut ərintisi. *Sn-Bi* ərintisinin elektroçökməsi üçün ən sadə elektrolit tərkibinə qalay və bismutun sulfatı, sulfat turşusu və üzvi SAM-ın əlavələri daxil olan elektrolitlərdir. Bu elektrolitdən cərəyan sıxlığı 200 A/m^2 -ə qədər, temperatur $18\text{--}25^\circ\text{C}$ və cərəyana görə çıxım yüksək olduqda parlaq, xırda kristallik çöküntülər alınır. Anodlar qalaydandır, elektrolitdə bismutun azalması onun duzunu əlavə etməklə baş verir.

İşin məqsədi – qalay-nikel, qalay-qurğuşun və qalay-bismut ərintilərinin elektroçökmə prosesi ilə tanışlıq; metalların birgə çökkmə şərtlərinin, ayrı-ayrı amillərin alınmış ərintilərin tərkibinə və xassələrinə təsirinin aşdırılması.

İşin yerinə yetirilmə metodikası

Ərintilərin çökkməsi üçün lazım olan elektrolitlərin tərkibi və elektrolizin rejimi cədvəl 8.2-də verilmişdir. Xlorid-fluorid elektrolitlərin aqresivliyini və zəhərli olmasını nəzərə almaqla, elektroliz prosesini sorucu şkafda, silikat olmayan materialdan olan (məsələn, polietilendən, üzvi şüşədən) oyuqlarda aparmaq məqsədə uyğundur. Potensialları ölçmək üçün flüoroplastdan olan elektrolitik açarın kapillyarı tətbiq edilir, müqayisə elektrodu kapillyara elektrolitik açarı ilə bağlanmış ayrıca qabda yerləşdirilir.

Elektroliz üçün quraşdırma sxemi və təcrübədən qabaq nümunələrin hazırlanma şərtləri əlavə I və II-də verilmişdir. Təcrübələrin nəticələri cədvəl 8.3-də yazılır.

I variant

Təcrübə 1. Qalay-qurğuşun ərintisinin tərkibinin və onun

Cədvəl 8.2. Elektrolitlərin tərkibi və elektrolizin rejimi

Elektrolitin nömrəsi	Qatılıq, gr/dm ³									
	NiCl ₂ ·6H ₂ O	SnCl ₂ ·2H ₂ O	SnSO ₄	H ₂ SO ₄	NH ₄ F	H ₃ BO ₃	Bi(NO ₃) ₃	Na ₂ SO ₄ ·10H ₂ O	Pb(BF ₄) ₂	Sn(BF ₄) ₂
1*	250-300	45-50	-	-	60-70	-	-	-	-	-
2	300	-	-	-	60	30	-	130	-	-
3	-	50	-	-	60	30	-	130	-	-
4*	-	-	-	-	-	20-40	-	-	60-88	6-10
5*	-	-	-	-	-	25-40	-	-	23-42	35-60
6*	-	-	-	-	-	15-35	-	-	5,5-8,5	11-15
7	-	-	-	-	-	15-35	-	-	25	60
8*	-	-	40-60	100-110	-	-	0,5-1,5	-	-	-

Cədvəl 8.2-in davamı

Elektrolitin nömrəsi	Qatılıq, gr/dm ³						pH	Temperatur, °C	Cərəyan səxliği, A/m ²	Anodun materialı
	Sniatol DS	Limedə POS-1	staneks-3H3	HBF ₄	OC-20	Xarrat yapışqanı və ya peiton formalin				
1*	-	-	-	-	-	-	2-3	70 və ya 50	50-400	Nikel
2	-	-	-	-	-	-	2,5; 4,5	70 və ya 50	100	"
3	-	-	-	-	-	-	2,5; 4,5	70 və ya 50	100	Qalay
4*	-	-	-	50-100	-	0,5-1	-	18-30	100-200	Ərinti 90 % Pb, 10 % Sn
5*	-	-	-	40-100	-	3-5	-	18-30	100-200	Ərinti 40 % Pb, 60 % Sn
6*	5-12 0,4-0,8	-	100-350	-	-	-	-	15-25	300-400	Ərinti POS-60
7	-	-	-	350-400	25	-	20**	-	15-25	300-800
8*	-	-	5**	-	4-5	-	-	-	15-25	50-200
										Qalay

* Elektrolit QOST 9.305-84-ə daxildir.

** sm³/dm³-la.

Cədvəl 8.3. Eksperimental məlumatlar

Elektrolitin nömrəsi	Cərəyan sıxlığı, A/m^2	Ərintinin komponent- lərinin kütlə hissəsi, %	Ərintinin cərəyana görə çixımı, %	Cərəyanın parsial sıxlığı, A/m^2		Depolyari- zasiya, mV		Mikrobarətlilik, Pa
				qalay	nikel	qalay	nikel	

cərəyana görə çıxımının metalların elektrolit məhlulundakı duzlarının qatılığından asılılığını tədqiq etmək.

Elektrolizin dövrəsinə ardıcıl olaraq elektrolit №4 və №5-li iki elektrolizer qoşulur (bax: cədvəl 8.2). $200 A/m^2$ olduqda cilalanmış, paslanmayan poladdan olan, qabaqcadan çəkilmiş katodlar üzərində ərinti 1 saat ərzində çökürülür. Elektroliz qurtardıqdan sonra katodlar soyuq və qaynar su ilə yuyulur, qurudulur və analitik tərəzidə çəkilir. Hər iki halda kompleksometrik üsulla ərintidə qurğusunun miqdarı və ərintinin cərəyana görə çıxımı təyin edilir.

Qurğusunun ərintidə miqdarının təyini. Katoddan götürülmüş çöküntünün dəqiq miqdarı (təxminən 0,1 qr) HNO_3 -də (1:1) həll edilir, $100 sm^3$ -lik ölçü kolbasına keçirilir və distillə edilmiş su ilə nişana qədər çatdırılır. $20 sm^3$ məhlul $300 sm^3$ -lik konusvari kolbaya yerləşdirilir, $100 sm^3$ distillə edilmiş su, Sn^{2+} -i Sn^{4+} -ə qədər oksidləşdirmək üçün $1 sm^3$ hidrogen peroksidi (30 %-li məhlul) əlavə edilir və qaynayana kimi qızdırılır. Soyutduqdan sonra Sn^{4+} -in pərdələmək üçün 20 %-li trietanolamin məhlulunun pH 10,5 sm^3 -ə qədər 20-25 sm^3 bufer məhlulunu ($54 qr NH_4Cl$ -a $350 sm^3$ NH_4OH tökürlər və distillə edilmiş su ilə $1 dm^3$ -a çatdırırlar), $20 sm^3$ 0,1 N trilon B-nin məhlulu və bir qədər qara erioxrom T-nin indikatoru (0,1 qr indikatoru 30 qr $NaCl$ ilə sürtürlər) əlavə edilir. Axırıncı maddə məhlulda yaşıl rəng əmələ gətirir. Sonra trilon B-nin artığı sink sulfatına 0,1 M məhlulu ilə yaşıl rəngdən qırmızı-bənövşəyi rəngə çevrilənə qədər titrəməklə müəyyən edilir.

Ərintidə qurğusunun kütlə hissəsi (%) aşağıdakı tənlik üzrə hesablanır:

$$c_{Pb} = \frac{(V_1 - V_3 l) T \cdot 100 \cdot 100}{V_2 m_{\text{ərin}}}.$$

Burada V_1 – trilon B-nin $0,1\text{N}$ məhlulunun həcmi, sm^3 ; V_2 – analiz üçün götürülmüş məhlulun həcmi, sm^3 ; V_3 – trilon B-nin $0,1\text{N}$ məhlulunun artığının titrləməsinə sərf olunmuş sink sulfatının $0,1\text{M}$ məhlulunun həcmi, sm^3 ; l – trilon B və sink sulfat məhlullarının həcmərinin nisbəti (V_1 / V_3); T – qurğusuna görə trilon B-nin $0,1\text{N}$ məhlulunun titri, qr / sm^3 ; $m_{\text{ərin}}$ – ərintinin dəqiq miqdari, qr.

Ərintidə qalayın miqdarı fərqə görə təyin edilir.

Trilon B-nin $0,1\text{N}$ məhlulunun titrinin müəyyən edilməsi və hesablanması. Trilon B-nin titrinin müəyyən edilməsi üçün qurğusunun standart məhlulundan istifadə olunur [metal qurğusunun dəqiq miqdarnı, məsələn, $1,2282\text{ qr}$, azot turşusunda (1:1) qızdırma zamanı həll edilir və 100 sm^3 -lik ölçü kolbasına keçirilir]. 300 sm^3 -lik konusvari kolbaya qurğusunun 10 sm^3 standart məhlulunu alıñır ($0,1228\text{ qr Pb}$), su ilə 100 sm^3 -ə qədər qarışdırırlar, 5 sm^3 20% -li trietanolamin məhlulu, 20 sm^3 $pH 10$ -a qədər bufer məhlulu və 20 sm^3 trilon B-nin $0,1\text{N}$ məhlulu töküñür, bir çımdık qara erioxrom T-nin indikatoru əlavə edilir və sink sulfatını $0,1\text{M}$ məhlulu ilə yaxşı rəngdən qırmızı-bənövşəyi rəngə çevrilənə qədər titrlənir. Titr aşağıdakı tənliklə hesablanır:

$$T = \frac{n}{V_1 - V_3 l}.$$

Burada n – standart məhlulun 10 sm^3 -də olan qurğusunun kütləsi, qr; V_1 – qurğusunun standart məhluluna əlavə edilmiş trilon B-nin $0,1\text{N}$ məhlulunun həcmi, sm^3 ; V_3 – trilon B-nin $0,1\text{N}$ məhlulunun artığının titrləməsinə sərf olunmuş sink sulfatının $0,1\text{M}$ məhlulunun həcmi, sm^3 .

Ərintinin cərəyanaya görə çıxımı. Əlavə IV -də verilmiş tənliklər vasitəsilə hesablanır.

Təcrübə 2. Qalay-qurğusun ərintili parlaq örtüklerin çökəməsi zamanı cərəyanaya görə çıxımı təyin etmək.

Misdən və paslanmayan poladdan hazırlanmış, qabaqcadan çəkilmiş iki lövhə cərəyan sıxlığı 800 A/m^2 olduqda elektrolit №6-dan olan qalay-qurğusun ərintisi ilə 10 dəq. ərzində örtülür. Elektroliz qurtardıqdan sonra səthinə ərinti çökəməmiş katod əvvəlcə soyuq, sonra qaynar su ilə yuyulur, qurudu-

lur və analitik tərəzidə çekilir. Paslanmayan poladdan olan katod yuyulur, ərintinin çöküntüsü çıxardılır və kompleksometrik üsulla qurğusunun miqdarına görə analiz aparılır. Cərəyana görə çıxım təyin edilərkən *Sn-Pb* ərintisinin tərkibi haqqında olan təcrübədən alınmış məlumatlardan istifadə edilir.

Təcrübə 3. Cərəyan sıxlığı $50\text{-}300 \text{ A/m}^2$ intervalında olduqda elektrolit №5-dan olan *Sn-Pb* ərintisinin tutqun çöküntülərinin və cərəyan sıxlığı $50\text{-}1000 \text{ A/m}^2$ intervalında olduqda elektrolit №6 və №7-dən olan ərintinin parıltılı çöküntülərinin elektroçökməsi zamanı potensiostatın köməyi ilə (bax: əlavə I) polyarizasiya əyrilərinin qalvanostik çekilməsi.

Bu elektrolitlərdəki ərintinin cərəyana görə çıxımını təyin etmək. Alınmış polyarizasiya əyrilərini müqayisə etmək, tutqun və parlaq çöküntülərin elektroçökməsi zamanı cərəyana görə çıxımlardakı fərqli səbəblərinin izah olunması.

II variant

Təcrübə 1. Qalay-nikel ərintisinin çökməsi zamanı cərəyana görə çıxımı təyin etmək.

Misdən və ya büründən hazırlanmış, qabaqcadan çekilmiş üç lövhə cərəyan sıxlıqları $100, 200, 300 \text{ A/m}^2$ olduqda elektrolit №1-dən olan *Sn-Ni* ərintisi ilə, uyğun olaraq, 40, 20 və 10 dəq. ərzində örtülür. Cərəyana görə çıxım hesablanması kəndvəl 8.1-də verilmiş cərəyan sıxlılarının qiymətlərində ərintinin tərkibi haqqında məlumatlardan istifadə edilir.

Təcrübə 2. Qalay-nikel ərintisinin elektroçökməsi zamanı depolyarlaşmanı təyin etmək.

Cərəyan sıxlığı $50\text{-}500 \text{ A/m}^2$ intervalında olduqda nikel və qalayın birgə (elektrolit №1), ayrıca nikelin (elektrolit №2), ayrıca qalayın (elektrolit №3) çökməsi üçün lazımlı olan potensiallar potensiostatın köməyi ilə (bax: əlavə I) qalvanostatik üsulla ölçülür. Polyarizasiya əyriləri çekilməzdən əvvəl elek-

trodlar elektrolit №1-də $Sn-Ni$ ərintisi ilə ($i_k = 200 A/m^2$) və elektrolit №2, №3-də uyğun metallarla ($i_k = 100 A/m^2$) örtülür. Çöküntünün qalınlığı 3-7 mkm-dir. Ölçmənin nəticələrinə əsasən qalay və nikelin həm birgə, həm də ayrıca çökməsinin polyarizasiya əyriləri qurulur.

Ərintinin tərkibi (bax: cədvəl 8.1) və cərəyanın hər bir sıxlığında (i_k) yekun prosesin cərəyanaya görə çıxımını bilməklə, Sn və Ni -nin ərintiyə çökməsinin parsial polyarizasiya əyrilərini qurmaq üçün cərəyanın qalay və nikelin birlikdə ayrılması zamanı onların ionlarının yüksəzləşməsinə sərf olunan payı (i_{pars}) təyin edilir. Ərintinin cərəyanaya görə çıxımı 100 %-ə yaxın olduğundan, cərəyanın hidrogenin ayrılmamasına sərf olunan hissəsini nəzərə almamaq olar. Ümumi halda cərəyanın parsial sıxlığı aşağıdakı formul üzrə hesablanır:

$$i_{pars} = \frac{i_k BT_{ərin.} \cdot g_{ərin.} \cdot N_i}{g_i \cdot 100}$$

Burada $g_{ərin.}$, g_i – uyğun olaraq ərintinin və qalayın (nikelin) elektrokimyəvi ekvivalentidir; N_i – ərintidə metalların (qalayın və ya nikelin) kütłə payıdır.

BT ərin və $g_{ərin. ni}$ -ni əlavə IV-də verilmiş formullara əsasən hesablanır.

i_{pars} -in hesablanmış qiymətləri yekun prosesin cərəyan sıxlığına uyğun olan potensialın hər bir qiymətində ordinatlar üzərində nöqtələrlə qeyd edilir, qalay və nikelin ərintiyə çökməsi prosesləri üçün parsial polyarizasiya əyriləri qurulur. Cərəyan sıxlığı 100-200 A/m^2 olduqda Sn və Ni -in ərintiyə ayrılmama potensialları və onların ayrıca çökməsinin potensialları arasındakı fərqə görə depolyarizasiya qiyməti təyin edilir.

Təcrübə 3. Əlavə V.7-də verilmiş metodika üzrə PMT-3 ci-hazında $Sn-Ni$ və $Sn-Pb$ ərintilərin mikrobərkliyini ölçmək və

ayrı-ayrı metallarla (*Sn*, *Ni*, *Pb*) alınmış örtüklərin mikrobərkiliyi ilə müqayisə etmək.

III variant

Təcrübə 1. Qalay-bismut ərintisinin elektroçökməsi zamanı cərəyanın yol verilən sıxlıqlarının sahəsini və cərəyana görə çıxımı təyin etmək.

İşçi oyuq və kulonometr elektrolizin dövrəsinə ardıcıl olaraq qoşulur. Qalay-bismut ərintisi elektrolit №8-dən çökdürlür. Kulonometrin və oyuğun mis folqadan kəsilmiş katodları qabaqcadan analitik tərəzidə çekilir. Ərinti $i_k = 50, 200$ və $300 A/m^2$ olduqda, uyğun olaraq, 60, 30 və 15 $dəq$ ərzində növbə ilə çökdürlür. Elektroliz qurtardıqdan sonra kulonometrin və oyuğun katodları diqqətlə yuyulur, qurudulur və analitik tərəzidə çekilir.

Cərəyanın verilmiş sıxlıqlarında *Sn-Bi* ərintisinin çöküntülərinin keyfiyyəti qeyd etmək və bismut az miqdarda olduğundan cərəyanın onun ayrılmasına sərf olunan hissəsini nəzərə almamaqla, cərəyana görə çıxımı hesablamaq.

İŞ №9. BÜRÜNC VƏ TUNCUN ELEKTROKİMYƏVİ ÜSULLA ALINMASI

Ərintilərin elektroçökməsinin nəzəri əsasları iş №8-də bahılmışdır.

Sink-mis (bürüncü) ərintisi. Ərintilərin elektroçökməsinin ən köhnə proseslərindən biri *bürüncləmədir*. Bürüncü *ağ* (2-30 % mis), *sarı* (60-80 % mis) və *tompak* və ya *qırmızı* (88-95 % mis) bürüncü ayırmaq qəbul olunmuşdur. Əgər metallurgiya bürünclərində misin miqdarı 62 %-dən az deyilsə, onda faza tərkibinə görə bürüncü özünü bərk məhlulu əvəz edən kimi aparır.

Tərkibində 68-73 % mis olan bürüncü rezin örtüklerlə bəndləmə zamanı böyük möhkəmliyə malik olur, buna görə də elektrokimyəvi bürüncləmədən polad və aluminium məmulatlar rezinin qoşulmasını yaxşılaşdırmaqdan ötrü geniş istifadə edilir. Misin miqdarı daha çox olduqda, mis-sink ərintili elektrokimyəvi örtük polad-tompak bimetalını almaq üçün tətbiq edilir, belə örtükdən başqa metallarla olan örtüyün altında layaltı kimi də istifadə etmək olar.

Mis və sinkin standart potensialları bir-birindən 1 V-dan da çox fərqləndiklərindən, mis-sink ərintisinin çökəməsi çətinləşir. Hal-hazırda mis-sinkin elektrokimyəvi ərintisinin alınması üçün həm kompleks, həm də sadə elektrolitlər təklif olunur. Əgər elektroçökəmə zamanı kompleks elektrolitlərdən olan ərintilər, ionların aktivliyini dəyişdirməklə taraz və katod potensiallarına yaxınlaşmasına cəhd edilirsə, onda sadə duzların məhlullarından çökəmə zamanı yaxınlaşma son hədd cərəyanada misin elektroçökəməsi ilə əldə olunur. Lakin sonuncu halda, yalnız SAM-ın iştirakı ilə 1 mkm-ə qədər qalınlıqlı bürüncü çöküntülərini almaq mümkün olur.

Mis və sinkin müxtəlif kompleks birləşmələri üçün tarazlıq və katod potensiallarının müqayisəsi zamanı müəyyən olunmuşdur ki, sianid məhlullarda həm tarazlıq, həm də katod potensiallarının daha tam yaxınlaşması mümkündür.

Sianid elektrolitlərdən başqa bürünclənmə üçün difosfat, rodanid, tiosulfat, oksalat, trilonat elektrolitlər də təklif olunur.

Mis-qalay ərintisi (tunc). Mis-qalay ərintisi ilə olan örtüyü və ya tunclanma həm korroziyadan müdafiə, həm də məmulatların səthinin dekorativ görünüşünün yaxşılaşdırılması məqsədilə tətbiq edilir. Qızılı-sarı rəngli, tərkibində az miqdarda qalay olan (10-20 % qalay) ərintili örtükdən xromlanmadan qabaq mis və nikel örtüklerin əvəzinə layaltı kimi də istifadə edilir. Tərkibində qalayın miqdarı çox olan (40-45 % qalay)

ərinti (buna *ağ tunc* da deyilir), bəzi hallarda gümüş əvəzinə işlədilə bilər. *Cu-Sn* ərintisinin xüsusi elektrik müşavimətinin qiymətinin, gümüşə nisbətən, əhəmiyyətli dərəcədə böyük olmasına baxmayaraq, sulfid birləşmələrin qatışığının olduğu sənaye sahəsində bu qiymət stabil qalır, eyni zamanda, gümüşdə olduğu kimi, on dəfələrlə artır. Bu səbəbdən *ağ tunc*dan olan örtüklerin elektrik kontaktlarının üzərinə çəkilməsi məsləhət görülür.

Sadə turşulu məhlullarda misin potensialı qalayın potensialından təxminən $0,5\text{ V}$ qədər daha müsbətdir, buna görə də bu metalların birgə çökdürülməsi üçün onların kompleks duzlarının məhlullarından istifadə edilir.

Mis-qalay ərintili örtük üçün çoxlu sayıda elektrolitlər təklif olunmuşdur. Bürünc üçün olduğu kimi, tunc üçün də olan elektrolitlər əsasən kompleksdirlər, onlardan ən çox tədqiq olunanı sianid elektrolitidir. Sianid elektrolitlərin əvəzinə fenolsulfon, tripolifosfat, difosfat və flüorborat elektrolitlər təklif olunur. Bütün hallarda örtüyün tərkibinə elektrolitdəki metal ionlarının nisbətinin dəyişilməsi və cərəyan sıxlığı daha çox təsir göstərir. Elektrolitin temperaturu az zəhərli difosfat elektroliti üçün vacib amildir.

İşin məqsədi – mis-sink (bürünc) və mis-qalay (tunc) ərintilərinin elektroçökkmə prosesi ilə tanışlıq; metalların birgə çökəmə şərtlərini müəyyən etmək, ərintilərin tərkibinə və xassələrinə ayrı-ayrı amillərin təsirini aydınlaşdırmaq.

İşin yerinə yetirilmə metodikası

Təcrübələr tərkibi cədvəl 9.1 və 9.2-də verilmiş elektrolitlər iştirakında, şüşədən və ya üzvi şüşədən hazırlanmış termostatik oyuqda aparılır. Elektroliz üçün qurğunun sxemi və elektrolizdən qabaq nümunələrin hazırlanması əlavə *I* və *II*-də verilmişdir. Təcrübələrin nəticələri cədvəl 8.3-ün formasına əsa-

sən düzəldilmiş cədvələ yazılır.

Cədvəl 9.1. Bürünclənmə elektrolitlərinin tərkibi və elektrolizin rejimi

Elektrolitin nömrəsi	Qatılıq, qr/dm ³				Elektrolitin temperaturu, °C	Cərəyan sıxlığı, A/m ²	Ərintidə misin kütlə payı, %
	CuSO ₄ ·5H ₂ O	ZnSO ₄ ·7H ₂ O	KNaC ₄ H ₄ O ₆ ·4H ₂ O (seqiyetov duzu)	NaOH			
1	50	30	380	65	50	200	90
2	55	25	380	65	50	200	85

Cədvəl 9.2. Tunçlanma elektrolitlərinin tərkibi və elektrolizin rejimi

Elektrolitin nömrəsi	Qatılıq, qr / dm ³				Elektrolitin temperaturu, °C	Cərəyan sıxlığı, A/m ²	Ərintidə misin kütlə payı, %
	CuSO ₄ ·5H ₂ O	SnCl ₂	Na ₄ P ₂ O ₇ ·10H ₂ O	(NH ₄) ₂ C ₂ O ₄			
1	39,3	40,0	440	20	40	300	60
2	39,3	40,0	440	20	50	400	65
3	39,3	40,0	440	20	50	500	70
4	40,0	-	440	20	50	200	100

Təcrübə №1. Cərəyan sıxlığının Cu-Sn ərintisinin tərkibinə və ərintinin cərəyanaya görə çıxımına təsirini araşdırmaq.

Elektrolizin dövrəsinə Cu-Sn ərintisinin çökəməsi üçün lazım olan elektrolit №2-li üç elektrolizeri ardıcıl olaraq qoşulur. Hər üç elektrolizerdə katodlar əvəzinə paslanmayan poladdan olan lövhələr işlədirilir. Katodun elektrolizer №1-də ölçüsü 2×5

sm; №2-də 2×4 *sm*; №3-də isə 2×3 *sm* -dir. Ampermetrdə cərəyanın gücü 0,6 *A* müəyyən edilir. Bu zaman elektrolizerlərdəki cərəyan sıxlığı (*A/m²*) belə olacaqdır: №1-də 300; №2-də 400; №3-də 500. Ərinti paslanmayan poladdan olan, qabaqcədan çəkilmiş katodlar üzərində 1 saat müddətində çökdürürlür. Elektroliz qurtardıqdan sonra katodlar soyuq su ilə yuyulur, qurudulur və analitik tərəzidə çekilir. Hər üç halda ərintidəki komponentlərin miqdarı təyin edilir.

Örtüyün tərkibinin təyin edilməsi

Örtük ülgütə vasitəsilə paslanmayan poladdan olan əsasdan asanlıqla ayrılır. Hər bir örtüyün 0,5 *qr* kütłə miqdarını 150-200 *sm³*-lik ayrı-ayrı stəkanlarda 2-3 *sm³* *HNO₃*-də (1:1) həll edilir. Qızığın reaksiya qurtardıqdan sonra azot oksidləri təmizləmək üçün məhlul yenidən qaynadılır (*hərəkət qüvvəsi altında*), su ilə açılır və çöküntünün yetişməsi üçün 2-3 saat ərzində isti yerdə saxlanılır. Sonra isə çöküntü six filtrlən keçirilməklə süzülür, qaynar su ilə yuyulur və *SnO₂*-nin əmələ gelməsi üçün közərdilir.

Kütłə payı (*N_{Sn}*, %) aşağıdakı tənlik üzrə təyin edilir:

$$N_{Sn} = \frac{m \cdot 0,787 \cdot 100}{n}.$$

Burada *m* – *SnO₂* çöküntüsünün kütłesi, *qr*; 0,787 – qalay üçün sayma əmsali; *n* – analiz üçün götürülmüş ərintinin kütłə miqdarı, *qr*.

SnO₂ ayrıldıqdan sonra filtrat 1 *ml* *H₂SO₄* ilə (sıxlığı 1,84 *qr/dm³*) quruyana qədər buğa verilir ki, dibdə yaş çöküntü qalsın, sonra isə ehtiyatla, stəkanın divarları yuyularaq, çöküntü 100 *sm³* *H₂O*-da həll edilir, sarı rəng əmələ gələnə kimi bir çımdık mureksid və damcı-damcı ammonyak məhlulu əlavə edilir, alınmış məhlul titri trilon B-nin 0,1*N* məhlulu ilə açıq-bənövşəyi rəng alınana qədər titrlənir.

Misin kütłə payı (*N_{Cu}*, %) aşağıdakı tənlik üzrə hesablanır:

$$N_{Cu} = \frac{VT \cdot 100}{n}.$$

Burada *V* – titrlənməyə sərf olunan trilon B məhlulunun həcmidir, *sm³*; *T* – trilon B məhlulunun titridir, *qr/ml* (0,1*N* məhlulun nəzəri titri 0,003177-ə bərabərdir).

BT -ni əlavə *IV*-də verilmiş formullara əsasən təyin edilir. Bu zaman ərintinin elektrokimyəvi ekvivalenti onun eksperiment nəticəsində alınmış

tərkibini nəzərə almaqla hesablanır.

Təcrübə 2. *Cu-Zn* ərintisinin elektroçökməsi zamanı cərəyan ana görə çıxımın təyini.

Qabaqcadan çəkilmiş, mis və ya büründən hazırlanmış iki lövhə elektrolit №2-dən olan termostatik oyuqda, cərəyan sıxlıqları 150, 200 A/m² olduqda, 1 saat ərzində *Cu-Zn* ərintisi ilə örtülür. Cərəyanın görə çıxımı hesablayarkən ərintinin cədvəl 9.1-də verilmiş tərkibi haqqındaki məlumatlardan istifadə etmək.

Təcrübə 3. *Cu-Sn* və *Cu-Zn* ərintilərinin mikrobərkliyini əlavə V.7-də verilmiş metodikaya əsasən ölçmək və onları misin mikrobərkliyi ilə müqayisə etmək.

Cu-Zn ərintisini elektrolit №1 və №2-dən (bax: cədvəl 9.1), *Cu-Sn* ərintisini isə elektrolit №№1-3-dən (bax: cədvəl 9.2) çökdürülür. Mislə örtməni elektrolit №4-dən (bax: cədvəl 9.2) icra edilir. Təcrübələrin nəticələri cədvəl 9.3-ə yazılır.

Cədvəl 9.3. Elektrolitlərdən alınmış çöküntülərin mikrobərkliyi (MPa)

Cu	Cu-Sn			Cu-Zn		
	№4	№1	№2	№3	№1	№2

İŞ №10. ELEKTROKİMYƏVİ QƏLİBLƏMƏ

Elektrokimyəvi qəlibləmə – *qalvanoplastika* – metalın elektrokimyəvi üsulla formaya çökdürülməsi yolu ilə detalların hazırlanması üsuludur. Bu zaman, qalvanostegiyadan fərqli olaraq, çökdürülən metalın əsasla mümkün qədər az bərk bəndləməsinə çalışırlar. Qalvanoplastikanın əsas üstünlüyü istənilən səthin işığı yüksək dəqiqliklə eks etdirməsidir. Buna görə də həmin sahəyə aşağıdakı çox geniş məlum olan istehsa-

latları aid edilir: qrammofon plastinkalar üçün matrislərin, qalvanostereotiplərin, pres formaların, dərilərə naxış vurma üçün basmaların, reflektorların nazik metal divarlarının, tikişsiz boruların və incəsənət əsərlərinin surətlərinin qalvanoplastik istehsalı. Bu halların hamısında səthin relyefinin əks etdirməsi maksimal dərəcədə dəqiq olmalıdır.

Elektrokimyəvi qəlibləmə zamanı nəinki səthin dəqiq surətini, həm də verilmiş fiziki-mexaniki xassələrə malik olan dəqiq ölçülü məmulatları da almaq olar. Bununla əlaqədar olaraq formaların düzəldilməsi, metalların və ərintilərin çökməsi üçün lazım olan elektrolitin tərkibinin, rejiminin seçilməsi kimi suallar xüsusi əhəmiyyət kəsb edir. Bu üsulla radiotexnika sənayesi üçün mürəkkəb məmulatlar (dalğaverən, forsunka, deşik-deşik quruluş kimi məmulatlar), aviasiya sənayesi və texnikanın digər sahələri üçün detallar hazırlayırlar.

Elektrokimyəvi qəlibləmə üçün əsas element formadır ki, bu formaya müəyyən qalınlıqlı metallar çökməlidir. Çökmiş qurtardıqdan sonra forma çöküntüdən ayrıılır; bu prosesin mümkün qədər sadə getməsi üçün metalı çökdürməzdən qabaq formaların səthinin hazırlanmasına xüsusi diqqət yetirmək lazımdır. Metaldan olan formadan metal surəti qoparmaq üçün elektrik çökmədən qabaq forma ayırıcı layla örtülür. Əgər metal qeyri-metal formaya (gips, mum, şüşə, plastik kütləyə) tökürlərsə, onda formaya, əksinə, nazik keçirici lay çəkilir.

Örtüyün, üzərinə metal çəkiləcək materialın və tökülen məmulatın sonrakı təyinatından asılı olaraq texnoloji əməliyyatlar dəyişə bilər. Deməli, məmulatların qalvanoplastik hazırlanması zamanı texnoloji proses aşağıdakı əməliyyatlardan ibarət olacaqdır:

1. Formaların hazırlanması: onlar metal (polad, alüminium, sink, mis, tez əriyən ərintilər), qeyri-metal (mum kompozisiyaları, gips, plastik kütlələr) və kombinasiya edilmiş (metal və izolyatorun birləşdirilməsi) ola bilər.

2. Formaların səthinin elektrik çökməyə hazırlanması: əgər forma qeyri-metaldırsa, keçirici lay, əgər forma metaldırsa, ayırıcı lay çəkilməlidir.

3. Formaların doldurulmaya hazırlanması: kontaktlama, ekranlama, yükün asılması və s.

4. Metalla ilk örtük – dolma.

5. Metalin tökülməsi – elektroçökməsi: yüksək sürətli çökülmə malik elektrolitin seçimi, belə elektrolit verilmiş fiziki-mekaniki xassələrə malik çöküntülərin alınmasına imkan yaradır.

6. Oturdulmuş çöküntünün arxa tərəfinin armaturlaşdırma, plastik kütlə ilə bürümə və ya daha ucuz, başqa bir daha bərk metalin çökdürülməsi yolu ilə möhkəmləndirilmə (ehtiyac olduqda).

7. Formaların alınmış məmulatdan (içərisindən) ayrılması (çixardılması), bu, ən çox məsuliyyətli əməliyyatlardan biridir, çünki, nazik divarlı məmulatların korlanması mümkündür.

Məmulatın surətini çıxararkən (məsələn, medalın) formanı əsl orijinaldan aralıq surət kimi hazırlayırlar. Bunun üçün xüsusi mum kompozisiyalardan (arı mumu – 40; serezin (texn.) – 30; parafin – 10; qrafit – 15; skipidar – 5, kütlə %-i) istifadə edilir.

Mum formaların hazırlanmasının sadəliyi, surətinin dəqiqliyi, bu kompozisiyaların ucuzluğu onların bədii qalvanoplastikada daha çox istifadəsinə imkan verir. Çatışmayan cəhəti isə dəfələrlə istifadəsinin qeyri-mümkünlüyüdür. Medal surətin çıxarılması üçün metal saclar tətbiq edilir. Sacın perimetri medalın perimetrindən böyük olmalıdır ki, hazır forma sonrakı kontakt asma üçün və alınmış medalın qıraqlarının kəsilməsi üçün kifayət qədər kənarlara malik olsun. Kompozisiyanın tam bərkiməsindən sonra formalar çıxarılır. Mum forma dielektrikdir, buna görə də elektrik keçirən layın yaradılması vacibdir. Keçirici layın çəkilməsi üçün aşağıdakı üsullar mə-

lumdur:

1. *Mexaniki* – qrafitdən düzəldilmə və ya metal tozlarla sürtülmə.

2. *Kimyəvi* – metal birləşmələrin (mislənmə, nikellənmə, gümüşlənmə) su məhlullarından metalların bərpa olunması.

3. *Vakuum* – vakuumda katod tozlanması və ya buxarlanması.

Ən çox yayılmış və ucuz üsul *qrafitləmədir*. Bu halda tökmə xallı qrafit adlanan qrafit tətbiq edilir; onun alınması üçün qrafiti su stəkanında çini həvəngdəstədə döyülür, sonra isə xlorid turşusu ilə emal edilir, diqqətlə yuyulur və qurudulur. Qrafitin elektrikkeçiriciliyini artırmaq üçün gümüşün nitratı ilə təmizlənir.

Mum formalar ehtiyatla qrafitlənir, bu zaman akvarel firçalardan və ya yağılı rəsmidə tətbiq edilən daha sərt firçalardan istifadə etmək olar.

Cərəyanı formaya ötürmək üçün bərk kontakt hazırlanır. Formanın ölçülərində asılı olaraq müxtəlif tipli: formaların kiçik ölçülərində yerli nöqtə-nöqtə, böyük ölçülərində isə perimetrə görə kontaktlar tətbiq edilir. Kontakt üçün naqillər nazik tavlı mis məftildən olmalıdır; məftilin diametri 0,2-dən 20 mm-ə qədər ola bilər.

İşin məqsədi – medalın mis surətinin alınması və metal formadan detalların alınması prosesləri ilə tanışlıq.

Təcrübə 1. Medalın mis surətinin çıxarılması.

Medalın səthi mexaniki yağılı çirkılardan diqqətlə təmizlənir – benzinlə isladılmış pambıq tamponla silinir.

Mum kompozisiya su vannasında 95-100°C temperatura qədər qızdırılmış qabda əridilir. Medal metal saca qoyulur və 50-60°C temperatura qədər qızdırılır, qızma dərəcəsi təxminini təyin edilir. Əridilmiş kompozisiya saca tökülr (həm də nəzərə almaq lazımdır ki, medal üzərinə tökmək məsləhət deyil, sacın küncünə tökmək lazımdır, onda boşluqsuz yaxşı tökmə alınması təmin olunur). Mum kompozisiyanın layının hündür-


lüyü medalın hündürlüyündən 8-10 mm qədər yüksək olmalıdır. Mum kompozisiya 40-50°C temperatura qədər soyudulur (bu temperaturda o, ən böyük plastikliyə malikdir), forma bütün perimetri boyu bıçaqla kəsilir, sonra isə sac çevrilir və mum forma medalla birlikdə çıxarılır. Barmaqla basmaqla medal mum formadan qoparılr.

Hələ də isti olan formanın işlədilməyən hissələri üzərində onu vannadan asmaq üçün deşik açılır. Forma mis qarmaqcılardan asılır, bu qarmaqcıqlar cərəyan ötürücü funksiyasını da yerinə yetirir, cərəyan ötürüçülərinə isə nazik mis məftilciklər («biglər») – kontakt qurğuları bərkidilir (şək. 10.1). Bütün konstruksiyanın möhkəmliyinə diqqət yetirmək vacibdir.

Bundan sonra qrafitləmə əməliyyatı yerinə yetirilir. Qrafit kiçik fırça ilə formanın səthinə metal parıltısı yaranana qədər diqqətlə sürtülür (əməliyyat sorucu şkafda icra edilir!). Diqqət yetirmək lazımdır ki, «biglər» qrafitlənən səthə six yapışınlar və yay kimi yığılıb açılsınlar. Formaya kapron sapla yük asılır (bax: şək. 10.1). Hazırlanmış forma texniki tərəzidə çekilir, küvet üzərindən spirt (və ya spirtin elektrolitlə 1:1 qatışığını) tökülr və tez cərəyan altında 1-ci elektrolizerə metalin birinci layını çəkmək üçün metal yüklenir. Elektrolizin sxemi *əlavə I*-də verilmişdir.

Elektrolizerə formanı yükleyən zaman fikir vermək lazımdır ki, onun səthi üzərində hava qabarıqları olmasın, əks halda bu qabarıqlar metalin çökəməsinə mane olacaq. Səthə yapışmış qabarıqlar yüngülce silkəlməklə təmizlənir.

Metalin birinci layını (dolma) otaq temperaturunda və aşağı cərəyan sıxlığında (50 A/m^2) mislənmənin zəif turşulu elektrolitindən qrafit alt laya çekilir, bu zaman keçirici layı korlamamaq üçün elektroliti qarışdırmaq olmaz. *Mislənmə elektrolitinin tərkibi (qr/dm³): CuSO₄·5H₂O – 150-200; H₂SO₄ (s. 1,84 qr/dm³) – 15-30; C₂H₅OH – 10-30 sm³/dm³.*



Şək. 10.1. Formanı elektrolizerə asdılqdan sonra qurğuları ilə birlikdə forma (matris): 1 – katod ştanqı; 2 – mum forma; 3 – mis məftildən olan qarmaqcıqlar; 4 – mis «bişlər»; 5 – yük

Elektrolizdən bir neçə dəqiqə keçdikdən sonra «bişlərin» formanın səthi ilə kontaktda olduğu yerlərdə misin çəhrayı ləkələri əmələ gəlməlidir (əgər onlar əmələ gəlmirlərsə, onda bütün kontaktları yoxlamaq lazımdır). Cərəyanın bu sıxlığında elektrolizi o vaxta kimi davam etdirirlər ki, formanın bütün səthinin mislə dolması baş versin, sonra isə cərəyan sıxlığını 150 A/m^2 -a qədər artırılır və elektroliz 4 saat ərzində aparılır. Bütün forma dolduqdan sonra, misin qalın layının böyüməsini sürətləndirmək üçün forma 2-ci elektrolizerə keçirmək olar, 2-ci elektrolizerdə daha da qatılışdırılmış, aşağıdakı tərkibli (gr/dm^3) elektrolit yerləşir: $\text{CuSO}_4 \cdot 5\text{H}_2\text{O}$ – 250-270; H_2SO_4 (s. 1,84 gr/dm^3) – 50-70; əlavə LTI – 1-2 sm^3/dm^3 ; NaCl – 0,03-0,06.

Elektrolizi misdən hazırlanmış, markası AMF olan, xlorin parçadan örtüsü olan anodlarla otaq temperaturunda, elektrolit sıxılmış hava ilə və ya mexaniki yolla qarışdırılması ilə, ka-

ted cərəyanının sıxlığı $700\text{-}1000 A/m^2$ olduqda aparılır. Proses qurtardıqdan sonra forma axar suda diqqətlə yuyulur. Surət və formanın bir-birinə birləşdirilməsi mümkün qədər sürətlə icra edilir ki, formanın səthi ilə metal arasındaki fəzaya elektrolytin axması baş verməsin.

Forma artırılmış metaldan qaynar suya salınmaqla ayrılır. Metal surəti və formanın bir-birindən ayırdıqdan sonra elektrolytin izini təmizləmək vacibdir, bunun üçün metal surəti benzində (sorucu şkaf altında) qurutduqdan sonra su ilə yuyulur. Sonra kənarları qayçı ilə kəsilir, əyə ilə müşarlanıb düzəldilir, benzində isladılmış pambıqla mumun artıqlarından silinərək təmizlənir və əgər vacibdirsə, oksidləşdirmə (ton vermə və ya boyama) həyata keçirilir, məsələn, surəti $1\text{-}2$ dəqiqə ərzində tərkibində (kütləyə görə %) $K_2S_2O_8$ – 1 və $NaOH$ – 5 saxlayan məhlulda qaynadılır; bu zaman rəvan tünd qəhvəyi və ya qara rəng alınır.

Təcrübə 2. Tez əriyən ərintidən (Vud ərintisindən) hazırlanmış metal formadan detal almaq.

Tez əriyən ərintidən hazırlanmış L 141 markalı (50 % bismut, 25 % qurğuşun, 12,5 % qalay, 12,5 % kadmium; ərimə temperaturu 80°C -dir) formanın səthini üzvi həllədicidə (benzin, aseton) diqqətlə təmizlənir (sorucu şkaf altında), sonra isə katod üzərində məhlulda cərəyan sıxlığı $150\text{-}300 A/m^2$, məhlulun temperaturu $25\text{-}50^\circ\text{C}$ olduqda 30-40 saniyə ərzində elektrokimyəvi olaraq yağı ahnır, məhlul özündə $15 qr/dm^3$ natrium hidroksid və $15 qr/dm^3$ natrium karbonat saxlanır. Sonra forma 5 %-li sulfat turşusunun məhlulunda $18\text{-}20^\circ\text{C}$ temperaturda, 2-5 saniyə ərzində aktivləşdirilir. Detalları əridərkən divarlarda ərinti hissəciklərinin qalmaması üçün formaya tərkibində $6 qr/dm^3$ natrium bixromat və $9 qr/dm^3$ sulfat turşusu (s. $1,84 qr/dm^3$) olan ayırıcı lay $55\text{-}60^\circ\text{C}$ temperaturda, 30 sa-

niyə ərzində çəkilir.

Nikelin elektroçökməsindən əvvəl, tərkibi (qr/dm^3) aşağıda verilmiş difosfat elektrolitdən olan, 15-20 mkm qalınlıqlı mis lay pH 8,0-8,8, temperatur 55-60°C olduqda, 40-60 dəqiqə ərzində çəkilir: mis difosfatı – $Cu_2P_2O_7 \cdot 3H_2O$ – 90-100; kalium difosfatı – $K_2P_2O_7 \cdot 3H_2O$ – 330-400; ammonium hidroksidi – NH_4OH – 25%-li 2,5-3,0 qr/dm^3 ; limon turşusu – 8-10.

Turşu elektrolitlərdə tez əriyən ərintilər qeyri-sabit olduqlarına görə belə ərintilərdən olan əsaslar üzərində qələvi elektrolitdən olan birinci layı yaratmaq vacibdir, nikelləmənin sulfamın elektroliti turşu elektrolitlərdəndir.

Forma diqqətlə yuyulduqdan sonra nikeli çökdürmək üçün lazımlı olan, tərkib (qr/dm^3) aşağıda verilən elektrolitə keçirilir: nikel sulfamatı – $Ni(NH_2SO_3)_2 \cdot 4H_2O$ – 340; nikel xloridi – $NiCl_2 \cdot 6H_2O$ – 6-15; bor turşusu – H_3BO_3 – 30. İş rejimi: elektrolitin pH -1 – 3,5-4,2; temperatur – 50°C; cərəyan sıxlığı – 200-500 A/m^2 . Hava qarışığı məsləhət görülür. Elektroliz 4-5 saat ərzində aparılır. Sonra işə detal suda yuyulur və qurudular.

Forma 125°C temperaturda yağ vannasında əridilərək çıxarıılır. Formanı tam çıxardıqdan sonra detal tutqacla yağ vannasından götürülür, soyumağa qoyulur və yumşaq əski ilə silinir. Əgər tez əriyən ərinti formanın divarlarından tamamilə qopmamışsa, onu dəmir xloridinin məhlulunda təmizləmək olar.

Detal (və ya medalın surəti) alındıqdan sonra, örtüyün keyfiyyətini təyin etmək üçün yoxlanılır. Detalın (və medalın surəti) üzərində dendrit və çöküntülər olmamalıdır.

Medalın surətinin alınması və elektroqəlibləmə üzrə iş çox vaxt tələb etdiyindən onu 2 məşğələ ərzində yerinə yetirmək nəzərdə tutulmuşdur.

İŞ №11. METALLARIN ELEKTROKİMYƏVİ ÖLÇÜLÜ EMALI

Metalların elektrokimyəvi ölçülu emal prosesi (EKE) metalların anod əridilməsinə əsaslanır, anod əridilməsi xüsusi şərtlər daxılində baş verir – anod (detal) və katod (alət) arasındakı kiçik məsafələr (aralıqlar), yüksək cərəyan sıxlıqları və elektrolit selinin yüksək sürətləri. Elə bu şərtlər yüksək göstəricilərin – məhsuldarlığın, dəqiqliyin, emal olunmuş səthin keyfiyyətliliyinin alınmasına səbəb olur.

EKE zamanı metalların anod əridilməsinin vacib xüsusiyyətləri elektrik sahəsinin lokallaşmış təsiri və yüksək cərəyan sıxlıqlarıdır. Bu, prosesin yüksək dəqiqliyi və məhsuldarlığının təminatının vacibliyi ilə bağlıdır.


Metalların anod əridilməsinin lokallaşma prinsipi ondan ibarətdir ki, ərimə yalnız anodun katoddan çox kiçik məsafədə yerləşən sahələrində baş verməlidir. Bu halda verilmiş minimal aralığın saxlanması şərti daxılində anod üzərində katodun formasının surəti alınacaqdır. Surətin dəqiq alınması üçün elektrolitin tərkibi, onun lokallaşma qabiliyyəti və uzaq sahələrdə onun zəif əriməsi böyük əhəmiyyət kəsb edir. Lokallaşma qabiliyyəti, həmçinin, katodun səthinə yaxın yerlərdə anodun intensiv əriməsinin mümkün olmasını müəyyən edir.

EKE anod prosesinin ən çox vacib xüsusiyyətləri poliarlaşma əyrisi və cərəyanaya görə çıxımın anodun potensialından (cərəyan sıxlığından) asılılığıdır (şək. 11.1). Əgər cərəyan potensiallarının və sıxlıqlarının geniş sahəsində, yüksək cərəyanaya görə çıxmış anod polaryazasiyası zamanı metal əriyirsə, onda aşağı lokallaşma tərtibi və emalın aşağı dəqiqliyi olur. Əksinə, lokallaşmanın yüksək tərtibi cərəyan potensiallarının və sıxlıqlarının dar sahəsində, cərəyanaya görə yüksək çıxmış ərimə zamanı əldə olunur.

Birinci hal dəmir və nikelin $NaCl$ məhlulunda, volframın

isə $NaOH$ məhlulunda əriməsi zamanı, ikinci hal isə dəmir və nikelin $NaNO_3$ və $NaClO_3$ məhlullarında əriməsi zamanı baş verir.

Anod ərimə prosesinin yüksək tərtibli lokallaşmasını almaq üçün aşağıdakı iki şərtin ödənilməsi vacibdir.



Şək. 11.1. Polaryasiya əyrləri (a) və cərəyanaya görə çıxımın potensialdan asılılığı (b): 1 - dəmir, nikel $NaCl$ məhlullarında; 2 - dəmir, nikel $NaNO_3$ ($NaClO_3$) məhlullarında; E_s - stasionar potensial; E_1 - anod aktivliyinin $NaCl$ məhlullarında potensialı; E_2 - anod aktivliyinin $NaNO_3$ ($NaClO_3$) məhlullarında potensialı; E_a - qaz ayrılmamasının başlangıcının potensialı.


1. Metalin intensiv anod əriməsinin başlanğıcına gətirib çıxaran anod səthinin aktivliyi, oksigenin ayrılmاسının başlanğıc potensialına nisbətən, daha çox müsbət potensialda baş verməlidir, həmçinin bu fərq mümkün qədər böyük olmalıdır (yəni, metalin intensiv əriməsi mümkün qədər böyük cərəyan da başlamalıdır ki, metalin anod əriməsinin yüksək tərtibli lokallaşması yüksək məhsuldarlıq şəraitində mümkün olsun, yüksək məhsuldarlıq isə EKE-nin praktiki istifadəsi üçün vacib şərtlərdəndir).

E_s - stasionar potensialı və anod aktivliyinin potensialı arasındakı sahədə ($NaCl$ -da - E_1 , $NaNO_3$ -da - E_2) metal passiv vəziyyətdə olmalıdır (bax: şək. 11.1, a).

2. Anod aktivliyindən sonra metalin ionlaşma reaksiyasının ifrat gərginliyi aktivləşmiş səth üzərində çox da yüksək olmalıdır, lakin oksigenin ayrıılma reaksiyasının ifrat gərginliyi, əksinə, passiv səth üzərindəki ifrat gərginliklə müqayisədə, yüksək olmalıdır, bu da potensialın artması ilə (E_a) cərəyanaya görə çıxımın kəskin artmasını təmin edir.

Yuxarıdakı şərtlərin ödənilməsi elektrolitin tərkibinin düzgün seçimi ilə bağlıdır. Hər iki şərt daha çox $NaNO_3$ və $NaClO_3$ məhlullarında yerinə yetirilir; $NaCl$ məhlullarında birinci şərt, Na_2SO_4 məhlullarında isə ikinci şərt ödənilmir (cərəyan artdıqca cərəyanaya görə çıxım artır, lakin onun mütləq qiymətləri aşağı olur).

$NaClO_3$ məhlulunda dəmirin intensiv əriməsi üçün potensialın E_s -dən E_2 -yə kimi müsbət istiqamətə təxminən 1,8 V qədər yerdəyişməsi vacibdir. Daha aşağı E -lərdə metalin əriməsi səthin passivleşməsi səbəbinə görə çətinləşir. Pilləvari anod üzərində (şək. 11.2) yüksək E_a -lar a_1 – kiçik aralıqlı sahələrdə müşahidə olunur. Anodun $a_2 > a_1$ olan sahələrdə gərginliyin omik düşgüsü böyükdür, bu sahələrdə verilmiş U gərginliyinin həmin ümumi qiymətində potensial $E_{2a} < E_{1a}$ olur.



Şək. 11.2. Pilləvari anod üzərində potensialların paylanması

Metalin anod əriməsinin daha yüksək tərtibli lokallaşması

elektrolitin kiçik yayılma qabiliyyətinə uyğundur. EKE zamanı yayılma qabiliyyətinin kəmiyyət cəhətdən ifadəsi üçün bir neçə üsul təklif olunmuşdur, bu üsullar anod və katodun bir-birindən müxtəlif uzaqlıqda olan sahələri arasındaki məsafələri və bu sahələrdəki çökmüş və ya ərimiş metalin kütlələri arasındaki münasibətin aşdırılmasına əsaslanmışdır. EKE-yə uyğun olan bu münasibəti «aralıq-zaman» asılılığı şəklində təsvir etmək əlverişlidir.

Bu halda (sabit gərginlik saxlanıldıqda) lokallaşma tərtibi yayılmaının loqarifmik indeksinin qiyməti ilə (A) xarakterizə olunur:

$$A = \frac{\lg L}{\lg M}. \quad (11.1)$$

Burada L – baxılan andakı yarığın (a, sm) başlangıç yarığına (a_0, sm) nisbətidir, yəni $L = a/a_0$; M – başlangıç zamanında metalin ərimə sürətinin ($v_{p_0}, sm/san$) baxılan andakı ərimə sürətinə (v_p) nisbətidir, yəni $M = v_{p_0} / v_p$.

İstənilən zaman anında ərimə sürəti yarığın qiymətini zamaşa görə diferensiallamaqla tapılır:

$$v_p = \frac{da}{d\tau}. \quad (11.2)$$

İdeal EKE prosesi zamanı (bu halda elektrik keçiriciliyi qaz dolması və temperatur dəyişildikdə dəyişilmir) sabit gərginlikdə düz paralel elektrodlar üçün elektrodlar arası aralığın zamana görə qiyməti aşağıdakı asılılıqla ifadə olunur:

$$a = \sqrt{a_0^2 + \frac{2gC\zeta}{\gamma} a_0 i_0 \tau}. \quad (11.3)$$

Burada g – metalin elektrokimyəvi ekvivalentidir, $qr/(A \cdot san)$; γ – metalin sıxlığı, qr/sm^3 ; i_0 – cərəyanın başlangıç sıxlığı, A/sm^2 ; τ – zamanıdır, san .

İdeal proses üçün $A = 1$. Real şəraitlərdə A 1-dən fərqlənə


bilər: A -nın qiymətinə elektrolitin tərkibi, onun qatılığı, pH , temperatur, elektrolitin axın sürəti, gərginlik və s. təsir göstərir. Lokallaşma tərtibinin azalmasına səbəb olan amillər A -nın indeksinin artmasına gətirib çıxarır. Müxtəlif rejimli emallar zamanı A -nın tapılmış qiymətlərinin müqayisəsi lokallaşma tərtibini qiymətləndirməyə və buna görə də yüksək keyfiyyətli emalı təmin etməyə imkan verir.

İşin məqsədi – müxtəlif şəraithi elektroliz zamanı, müxtəlif elektrolitlərdə yayılmaının loqarifmik indeksini təyin etmək yolu ilə müxtəlif sistemlərin (metal - elektrolit) elektrokimyəvi emalının imkanlarını öyrənmək.

İşin yerinə yetirilmə metodikası

Yayılmmanın loqarifmik indeksinin (YLİ) təyini. Yayılmmanın loqarifmik indeksi sxemi şək. 11.3-də göstərilmiş eksperimental qurğuda təyin edilir. Şəffaf üzvi şüşədən hazırlanmış, ölçmələr üçün olan oyuq (1) iki elektrodlə təchiz olunmuşdur. Anod (2) diametri 3 mm və uzunuğu 40-60 mm olan silindr şəklində düzəldilmişdir, silindrin yan səthi epoksid qatranla izolə edilmişdir (işçi səth – dirək). Mis katod (6) elektrod arası fəzaya elektrolitin ötürülməsi üçün mərkəzdə kanala malikdir. Oyuqda elektrodlar vakuum rezindən olan kipgəcələ (4) sıxlışmışdır – mikrometrik vintin köməyi ilə anodun yeri dəyişdirilməklə quraşdırılır. Yarığa nəzarət 0-25 mm saat tipli indikatorla (3) yerinə yetirilir. Oyuğun daxılindəki proseslərin vizual müşahidəsi şkalanı 0,05 mm hissələrə bölməklə, 24 dəfə böyütməklə MİR-14 mikroskopu vasitəsilə həyata keçirilir. Obyektivin işıqlanması lampa (5) ilə təmin edilir. Oyuq düzləndiricidən (məsələn, LİPS-35) (13) gələn sabit cərəyanla qidalanır. Dövrədəki gərginlik və cərəyanaya voltmetr və ampermetrlə nəzarət edilir. Elektrolitin oyuğa ötürülmə sisteminə elektrolitli qab (9) və çarxlı nasos (10) daxildir, bu nasos kol-

lektorlu elektrik mühərriki (11) ilə işə salınır. Kollektorlu elektrik mühərriki LATR-in (12) köməyi ilə dövrələrin sayını nizama salmağa imkan verir. Qabdakı elektrolitin temperaturu elektrik qızdırıcının, kontakt termometrinin və termorelenin köməyilə sabit saxlanılır. Qabda olan məhlul ventil (7) bağlı olduqda baypas xətti boyunca (ventil 8) su, hava vuran ilə qarışdırılır.



Sək. 11.3. Təcrübə qurğusunun sxemi. 1 – oyuq; 2 – tədqiq olunan nümunə – anod; 3 - saat tipli indikator; 4 – rezin kipgəc; 5 – işıqlandırma lampası; 6 – mis katod; 7,8 – ventil; 9 – elektrolit üçün qab; 10 – çarxlı nasos; 11 - kollektorlu elektrik mühərriki; 12 – LATR; 13 – düzəndirici; 14 - mikroskop.

İş aşağıdakı ardıcılıqla yerinə yetirilir.

1. Yan səthdən izolə olunmuş silindrik nümunə axarı olan oyuğa qoyulur və bütün sistem $0,1 \text{ MPa}$ təzyiq altında olan su ilə yuyulur. Yumaq üçün qab su ilə doldurulur və LATR-in köməyi ilə sistemdə lazımlı təzyiqi müəyyən edilir.

2. Su qabdan axar kran vasitəsilə töküür və $2,0-2,5 \text{ dm}^3$

elektrolit doldurulur.

3. Nümunə oyuqdan çıxarılır (bunun üçün bərkidici vintlər burulmaqla açılır), ucdnan başlayaraq sumbata kağızı ilə təmizlənir, yağı spirtlə silinir və analitik tərəzidə çəkilir.

4. Nümunə oyuğa qoyulur, bərkidici vintlər müntəzəm çəkilib bağlanılır. Nizamlayıcı vintin köməyi ilə nümunə katodla toxunana qədər çəkilir. Elektrodların toxunma ani tester vasitəsilə qeyd edilir. İndikatorun hərəkətli dairəsi fırladılaraq saat tipli indikatorun eqrəbi «0»-a qoyulur.

5. Nizamlayıcı vint fırladılaraq, nümunə katoddan verilmiş yarığa çəkilir, yarığın qiymətinə indikatorla nəzarət edilir.

6. Nasos işə salınır və elektrolitin təzyiqinin verilmiş qiyməti manometrlə nizamlanır.

7. Dövrəyə düzləndirici və öz-özünə yazan KSP-4 potensiyometri qoşulur.

8. Düzləndiriciyə aşağıdakı gərginlik verilir:

- poladın xlorid elektrolitlərdə əriməsi – 4-5 V;
- poladın nitrat elektrolitlərdə əriməsi – 7-8 V;
- rəngli metalların nitrat elektrolitlərdə əriməsi – 6 V;
- titan ərintilərin əriməsi – 15 V.

Proses sabit gərginlikdə aparılır. Düzləndirici dayandırılır.

9. KSP-4 üzərində diaqram lentinin verilmiş hərəkət sürəti (1800 mm/saat) qeyd edilir.

10. «Timsah» tipli sıxac vasitəsilə məftili nümunənin təcrid olunmamış hissəsinə birləşdirilməklə oyuğun qidalanma dövrəsi qapanır, eyni zamanda düzləndirici və KSP-4 diaqram lentinin verilməsi işə salınır.

11. Verilmiş vaxtdan sonra düzləndiricini və KSP-4 diaqram lentinin verilməsi dayandırılır. Elektrolitin təzyiqi «0»-a qədər azaldılır.

12. Nümunə oyuqdan çıxarılır, su ilə yuyulur, nümunənin səthindəki şlam süzgəc kağızının köməyi ilə təmizlənir. Nümunə qurudulur və çəkilir.

13. Nümunə sumbata kağızı ilə təmizlənir, yuyulur, yağı silinir və çekilir.

Sonra bölmə 6-dan başlanaraq digər yarıqlarda da bütün əməliyyatlar təkrar edilir. İsdə 0,01; 0,02; 0,04; 0,06 sm-lik aralıqları tətbiq etmək məsləhət görülür.

Müşahidənin nəticələri cədvəl 11.1-ə yazılır.

**Cədvəl 11.1. Təcrübənin keçirilmə şərtləri və hesablanmış kəmiyyətlər
Tərkibi (qr/dm^3)... verilmiş elektrolitin məhlulda emalı**

Gərginlik, U, V	Elektrolitin temperaturu, $^{\circ}C$	Elektrolitin selinin sürəti, $dm^3/dəq$	Təcrübənin başlangıç vaxtı, $\tau, dəq$	Cərəyan, A	Cərəyan süxliyi, A/sm^2	Aralıq, a, sm	Ərimə sürəti, $V_p, sm/san$	$lg a$	$lg v_p$
			0						
			1						
			2						
			3						
			4						
			5						

Yayılmaının loqarifmik indeksinin hesablanması qaydası. Sabit cərəyanın verilmiş U - gərginliyində a - aralığının və i - cərəyan sıxlığının τ - zamanına görə dəyişilməsi eksperimental olaraq tapılır:

$$a = f(\tau), \quad (11.4)$$

$$i = f(\tau). \quad (11.5)$$

Qrafiki asılılıqlar qurulur. (11.4) ifadəsinə qrafiki diferensiallamaqla v_p - ərimə sürətinin zamana görə dəyişilməsi təyin edilir:

$$v_p = f(\tau). \quad (11.6)$$

Hər bir yoxlama vaxtı üçün aralığın və ərimə sürətinin təpılmış eksperimental qiymətləri əsasında qrafiki asılılıq quru-

lur:

$$\lg v_p = f(\lg a). \quad (11.7)$$

AB düz xətti (şək. 11.4) $\lg v_p$ -nin orta qiymətlərini göstərir. $\lg v_x$ və $\lg a_x$ -i əlaqələndirən ümumi ifadəni tapmaq üçün AD parçasını y ilə işaretə edək və ACD üçbucağından alarıq:


$$y = \frac{\lg a_x - \lg a_0}{\operatorname{ctg} \alpha}, \quad (11.8)$$

$$\lg v_{p_x} = \lg v_{p_0} - \frac{\lg a_x - \lg a_0}{\operatorname{ctg} \alpha}, \quad (11.9)$$

$$\frac{\lg a_x - \lg a_0}{\lg v_{p_0} - \lg v_{p_x}} = \operatorname{ctg} \alpha. \quad (11.10)$$

(11.10) tənliyinin sol tərəfi yayılmanın loqarifmik indeksini bildirir:

$$A = \frac{\lg L}{\lg M} = \operatorname{ctg} \alpha. \quad (11.11)$$



Şək. 11.4. Anod ərimə sürətinin (v_p) elektrodlar arası aralığın (a) qiymətindən asılılığı: v_{p_0} – başlanğıc elektrodlar arası aralıqdə ərimə sürəti; v_{p_x} – ərimə sürətinin cari qiyməti; a_0 – başlanğıc elektrodlar arası aralıq; a_x – cari elektrodlar arası aralıq

AB düz xəttindən absis oxuna çəkilmiş mailin absis oxu ilə əmələ gətirdiyi bucağın kotangensi ACD üçbucağında katetlərin nisbəti kimi ($\operatorname{ctg}\alpha = CD : DA$) və ya digər oxşar üçbucaqda uyğun katetlərin nisbəti kimi təyin olunur.

Absis oxuna $\lg v_p$, ordinat oxuna isə $\lg \alpha$ qiymətlərini qeyd etsək, A indeksi $\operatorname{ctg}\alpha$ -ya tərs olan kəmiyyətlə ifadə olunacaqdır. Bu halda A belə təyin olunur:

$$A = \frac{\lg L}{\lg M} = \operatorname{tg}\alpha. \quad (11.12)$$

Hər bir aralıqda anod əriməsinin ayrıca sürəti (qr/sm^2) aşağıdakı asılılığa əsasən hesablanır:

$$v_i = \frac{\Delta m_i}{S\tau}. \quad (11.13)$$

Burada Δm_i – verilmiş α aralığında anodun kütləsinin azalmasıdır, qr ; S – nümunənin işçi sahəsinin səthinin sahəsi, sm^2 .

Müxtəlif cərəyan sıxlıqları üçün CÇ və ayrıca enerji tutumu hesablanır və qrafiki asılılıqlar qurulur.

Verilmiş aralıqda nümunənin anod əriməsinə sərf olunan elektrikin miqdarını ($q_i, A \cdot san$) diaqram lənti üzərində $1 - \tau$ əyrisinin sahəsinə görə təyin edilir, bunun üçün qrafiki integrallama aparılır.

Ərintinin elektrokimyəvi ekvivalenti [$qr/(A \cdot san)$] – $g_{ərin}$ və CÇ_{ərin-1} (%) hesablanır:

$$g_{ərin} = \frac{100}{\sum N_i / g_i}. \quad (11.14)$$

Burada N_i – ərinti komponentinin kütlə hissəsidir, %; g_i – ərinti komponentinin elektrokimyəvi ekvivalentidir, $qr/(A \cdot san)$.

$$CÇ = \frac{100 \Delta m_i}{g_i g_{ərin}}. \quad (11.15)$$

Nümunənin əriməsinin xətti sürəti (sm/san) aşağıdakı

düsturla hesablanır:

$$v_{p_i} = \frac{v_i}{\gamma}. \quad (11.16)$$

Ayrıca enerji tutumu (c / qr) isə

$$W_i = \frac{q_i U_i}{\Delta m_i} \quad (11.17)$$

tənliyi ilə tapılır. Burada U_i – aralıqdakı gərginlikdir, V .

İş variantları

Təcrübə 1. Elektrolitin tərkibinin EKE zamanı verilmiş metalın, ərintinin və s. lokallaşma qabiliyyətinə və texnoloji göstəricilərinə təsirini öyrənmək.

Təcrübə 2. Anod materialının formasının prosesin lokallaşmasına və EKE-nin verilmiş elektrolitdəki texnoloji göstəricilərinə təsirini öyrənmək.

Təcrübə 3. Emal rejiminin EKE prosesinin (elektrolitin sərf olunmasının, qatılığın, temperaturun, pH qiymətinin, elektroldardakı gərginliyin, cərəyanın formasının və s. dəyişilməsi) lokallaşmasına və texnoloji göstəricilərinə təsirini öyrənmək.

Elektrolitlərin tərkibi və anod materialları müəllim tərəfindən verilir.

İŞ №12. METALLARIN ELEKTROKİMİYƏVİ CİLALANMASI


Elektrokimyəvi cilalanma (EKC) – metalların anod emalının müxtəlif formalarından biridir, bunun nəticəsində metalin səthi layının elektrokimyəvi əriməsi baş verir, əvvəllər aparılmış məxaniki və ya termik əməliyyatlarda əmələ gələn deffektli lay təmizlənir. Elektrokimyəvi cilalanma zamanı hündürlüyü az olan

mikro kələ-kötürlüklü, səthi hamar relyefli yeni səthi lay yaranır ki, bu layda çatlar, yad əlavələr, gizli defektlər olmur.

Detallar, məmulatlar elektrocilalanmadan sonra parlaq olur və ən vacibi, daha yaxşı istismar xüsusiyyətləri əldə edilir - yüksək davamlılıq həddi, uzun müddətli möhkəmlik, köhnəlməyə qarşı müqavimət, elastiklik həddi, sürtünmənin aşağı əmsali və çürümüş detalların gec köhnəlməsi, yüksək elektro-maqnit xassələri, korroziyaya qarşı dözümlülük və s.

Hal-hazırda EKC-nin ardıcıl, ümumi qəbul olunmuş nəzəriyyəsinin olmamasına baxmayaraq, praktikada, demək olar ki, bütün metalların və ərintilərin yüksək keyfiyyətli cilalanmasının elektrolitləri və rejimləri işlənilib hazırlanmışdır.

Metalların tipik EKC prosesinin qanuna uygunluğunu misin fosfat turşusunda cilalanması – klassik misalda izləmək olar. Şəkil 12.1-də bu misalı xarakterizə edən anod polyarizasiya əyrisi verilmişdir. Polyarizasiya əyrisinin AB sahəsində (metalın «aktiv» əriməsi), polikristallik metalin müxtəlif sərhədlərində energetik qeyri-bircinsiliyinin yaranması nəticəsində anodun səthinin kimyəvi üsulla təmizlənməsi baş verir, emaldan sonra səth kələ-kötür olur. Aktiv vəziyyətdə metal və ərintilərin anod əriməsi zamanı ərinti komponentlərinin quruluşunda, faza tərkibində qeyri-bircinsilik və ərimə sürətində fərq əmələ gəlir.



Şək. 12.1. Misin elektrocilalanmasının zamanı «cərəyan-sixhgi-gərginlik» asılılığının əyrisi

Cərəyanı bir az azaltdıqdan sonra (BV sahəsi) potensialla-

rın hər hansı hissəsində anod cərəyanının potensialdan qeyri-asılılığı baş verir (polyarizasiya əyrisi üzərində düz yer, VQ sahəsi). Düz yerdə metalin əriməsi diffuziya rejimində baş verir: o fakt təsdiq olunur ki, məhlulun qarışma sürətinin artması VQ sahəsində cərəyanın uyğun artmasına səbəb olur. Bu zaman metal VQ sahəsinin potensiallarında ərimə maddələrinin layı ilə örtülmüşdür (hər şeydən qabaq oksid-duz layı ilə). Bu layın qalınlığı VQ sahəsində potensialın artması ilə böyür. Anoddakı reaksiyanın bərk maddələrinin layı üzərində anod reaksiyasının həll olunan maddələrinin yüksək qatılıqlı məhlulunun layı yerləşir, bu laya özlü lay deyilir. Diffuziya rejimində metalin əriməsi mikroçixıntıların müstəsna əriməsi və səthin kələ-kötürlüyüün hamarlaşmasına səbəb olur. Metalın səthi üzərində anod təbəqəsinin olması səthin quruşluşa qeyri-bircinsliliyinin və müxtəlif mikrosahələrin ərimə sürətindəki fərqli yaranmasını tələb edir. Elə bu iki faktor metalin cilalanmasının səbəbidir.

Polyarizasiya əyrisinin üzərindəki QD sahəsində də cilalanma baş verir, lakin cilalanmış səth üzərində oksigenin anod ayrılması nəticəsində xarakterik defektlər əmələ gelir. Buna görə də misin yüksək keyfiyyətli cilalanması yalnız polyarizasiya əyrisinin VQ sahəsinə uyğun olan potensial hissəsində mümkündür.

Xətti hissədə cərəyan məhlulun qatılığından, temperaturdan və qarışma sürətindən asılıdır. Müəyyən minimal qiymətdən başlayaraq qatılığın artması, temperaturun və qarışma intensivliyinin azalması zamanı xətti hissənin cərəyanı azaltır. Bu zaman turşunun qatılığının optimal hissəsi olur ki, bu da cilalanmanın daha çox effektiv olmasına səbəb olur. Göstərilən parametrləri qaydaya salmaqla, metalların elektrocilanma prosesini idarə etmək olar.

Elektrocilanmanın keyfiyyətini müxtəlif üsullarla müəyyən etmək olar, məsələn, xüsusi cihazların köməyi ilə – «Ka-

libr» zavodunun profiloqraf-profilometrlə, mikrointerferometrlə, bu cihazlar səthin kələ-kötürlüyünü vizual və ya qrafiki olaraq təyin etməyə imkan verir. Səthin (yastı nümunələr üzərində) eks etmə qabiliyyətini də fotometrin köməyi ilə müəyyən etmək olar (bax: əlavə V.2).

İşin məqsədi – mis və mis ərintiləri, polad üçün elektrokimyəvi cilalanma rejiminin «cərəyan sıxlığı – gərginlik» əyri-lərinin qurulması yolu ilə təyini.

İşin yerinə yetirilmə metodikası

Əlavə I-də göstərildiyi kimi potensiometrik sxem yiğilir. Elektrolizer əvəzinə iki mis katodlu və mis və ya bürüncü anodlu düzbucaqlı qabdan istifadə edilir. Elektrodların ölçüləri $5 \times 2 \text{ sm}^2$ -dir. Prosesə başlamazdan qabaq anod nazik sumbata kağızı ilə təmizlənir, yağ vyana əhəngi ilə silinir, qurudulur və çəkilir.

I Variant

Mis və mis ərintilərinin (bürüncü) elektrocilanması. Mis və bürüncü elektrocilanması sıxlığı 1,20; 1,30; 1,40 və 1,56 qr/sm^3 olan ortofosfat turşu əsaslı elektrolitdə 18-25°C temperaturda aparılır. Bürüncü elektrocilanması üçün üzvi əlavəli elektrolitdən də istifadə edilir, bu əlavələrin tərkibi (kütləyə görə %) belədir: ortofosfat turşusu – 41,5; qliserin – 24,9; etilenqlikol – 16,6; süd turşusu – 8,3; su – 8,7. Elektrolitin temperaturu 18-25°C-dir.

Elektrocilanma prosesi potensiostatistik aparılır, gərginliyi həmişə artıraraq, cərəyan sıxlığının uyğun qiymətləri qeyd edilir. Ardıcıl ölçmələr arasında potensialın hər bir qiymətində anod müəyyən vaxt ərzində saxlanılır. Belə ki, sıxlığı 1,20 və 1,30 qr/sm^3 olan ortofosfat turşu üçün cərəyan sıxlığının birinci ölçməsi 1 V gərginlikdə və sonra 0,1 V intervalla hər bir

potensialda 15 *san* saxladıqdan sonra yerinə yetirilir. Sıxlığı 1,40 və 1,56 qr/sm^3 olan H_3PO_4 üçün birinci ölçməni 0,4 V gərginlikdə, sonra isə hər 0,05 V -dan bir (birinci elektrolit üçün 30 *san* və ikinci üçün isə 1 *dəq* qalmaqla) cərəyan sıxlığının sabit qiyməti alınana qədər (şək. 12.1-də VQ sahəsi) və daha sonra 0,1 V -dan bir həyata keçirilir.

Bu ölçmələrin nəticələri əsasında «gərginlik – cərəyan sıxlığı» asılılığı qurulur. Sonra qrafikdən elektrocilalanma prosesini aparmaq üçün lazımlı olan cərəyan sıxlığı və gərginlik dia-pazonu təyin edilir.

İşin ikinci mərhələsi seçilmiş rejimdə, ortofosfat turşuda və üzvi əlavəli məhlulda, anod cərəyanının sıxlığı $800 A/m^2$ oldu-qda bürünçün yasti nümunələrinin cilalanmasıdır. Cilalanmanın sonu gərginlik sıçrayışının və nümunələrin tünd qabıqdan tam azad olmasına əsasən müəyyən edilir, belə ki, qabıq cila-lanma prosesində yumşalır və nümunədən qopub düşür. Nümunə çıxarılır, suda diqqətlə yuyulur, qurudulur, çekilir və eks etdirmə qabiliyyəti təyin edilir. Elektrocilalanma rejimində və üfiqi meydənçaya qədər və sonrakı gərginlikdə hər iki elektrolitdə alınmış eks etdirmə qabiliyyəti müqayisə edilir. Kütlenin azalmasına görə metalin götürmə qalınlığı müəyyən edilir. Alınmış qiymətlər cədvəl 12.1-də yazılırlar.

Cədvəl 12.1. Elektrokimyəvi cilalanma şərtləri

Cərəyanın anod sıxlığı, A/m^2	Cilalanma müddəti, <i>dəq</i>	Anodun kütləsi, <i>qr</i>		Metalin götürməsi, qr/sm^3	Toplanmış layın qalınlığı, mkm	Nümunələrin eks etdirmə qabiliyyəti, %
		cilalanmaya qədər	cilalanmadan sonra			

II Variant

Poladın elektrocilalanması. Poladın elektrokimyəvi cila-
lanmasının xüsusiyyəti ondan ibarətdir ki, proses yuxarı tem-
peraturlarda və cərəyan sıxlıqlarında, oksigenin artıq ayrılmá-
sının baş verdiyi sahədə gedir. Baxılan halda bu, prosesə mane
olmur və cilalanmanın keyfiyyətinə təsir etmir.

Poladın cilalanması əsasında fosfor və sulfat turşusu duran,
müxtəlif üzvi və ya qeyri-üzvi əlavəli elektrolitlərdə aparılır.
Karbonlu polad üçün metalın götürməsinin az olması üçün
ötrü əlavə əvəzinə xrom anhidridi tətbiq etmək məqsədə-
uyğundur. *Elektrolitin tərkibi* (kütləyə görə %): H_3PO_4 – 65;
 H_2SO_4 – 15; CrO_3 – 5; H_2O – 15.

Turşuların qatışığında cilalanma elektrocilalanma vaxtını
qısaltmağa, cərəyan sıxlığını azaltmağa və cilalanması
mümkün olan polad çeşidlərinin diapazonunu genişləndir-
məyə imkan verir.

Urotropin əlavəli ikinci elektrolit aşağıdakı *tərkibdədir* (%):
 H_3PO_4 – 50; H_2SO_4 – 50; urotropin – 8-10. Fosfat turşusu-
nun miqdarı artdıqda cərəyan sıxlığını və gərginliyi azaltmaq
olar. H_3PO_4 -ün miqdarı 63-65 % olduqda poladın elektrocila-
lanmasının minimal cərəyan sıxlığı $70-100 A/m^2$ -dir.

Proses yuxarıda göstərilən elektrolitlərdən birində, $40-60^\circ C$
temperaturda və anod cərəyanının sıxlığı $50-dən 500 A/m^2$ -ə
qədər olduqda aparılır. Hər bir cərəyan sıxlığında proses 5-10
 $dəq$ ərzində yerinə yetirilir. Alınmış qiymətlər əsasında cərəyan
sıxlığının elektrocilalanma baş verən intervalı təyin edilir. Parılı-
lı dərəcəsinin və nümunələrin əks etdirmə qabiliyyətinin cərəy-
an sıxlığından asılılığı müəyyən edilir (bax: *əlavə V.2*).

İŞ №13. ALÜMİNİUMUN ANOD OKSİDLƏŞDİRİLMƏSİ


Alüminium elektromənfi metalların siyahısına aiddir; onun standart potensialı $E_{Al^{3+}/Al}^0 = -1,66V$ -a bərabərdir. Buna görə də alüminium aktiv vəziyyətdə asanlıqla korroziyaya məruz qalır. Lakin alüminiumun passivləşməsi üçün münbət olan mühitlərdə səthi nazik oksid təbəqəsi ilə örtülür – Al_2O_3 , və ya $Al_2O_3 \cdot H_2O$. Belə təbəqə alüminiumu neytral və zəif turş məhlullarda (məsələn, üzvi turşularda), həmçinin, az da olsa, atmosfer şəraitdə də korroziyadan qoruyur. Alüminiumun səthi üzərində daha qalın oksid ləylərin süni yetişdirilməsi anodda elektrokimyəvi emal yolu ilə mümkündür. Alüminiumun anod oksidləşməsi üçün olan elektrolitləri iki qrupa bölmək qəbul olunmuşdur.

1. Alüminium oksidin praktiki olaraq həll olunmadığı elektrolitlər, məsələn zəif qeyri-üzvi və üzvi turşuların (bor, çaxır, limon) və yaxud onların duzlarının məhlulları. Bu elektrolitlərdə əmələ gələn, manət tipli, qalınlığı 1 mkm -ə qədər olan təbəqələr, demək olar ki, məsamələrə malik deyillər və dielektriklərdir. Onlar, başlıca olaraq, elektrolitik kondensatorların hazırlanması üçün tətbiq olunur. Belə təbəqələrin qalınlığı (d_1) elektrolizerdə U gərginliyinə mütənasibdir: $d_1 = aU$, burada a – mütənasiblik əmsalıdır, təxminən $1,4 \cdot 10^{-7}$ sm/V -a bərabərdir.


2. Alüminium oksidi kifayət qədər yaxşı həll edən elektrolitlər (H_3PO_4 , H_2SO_4 , $H_2C_2O_4$ məhlulları və bəzi başqa – daha mürəkkəb tərkibli məhlullar). Onlarda məsaməli, içərisindən məhlulu buraxan təbəqələr əmələ gəlir, bu təbəqələrin qalınlığı elektrolizin şəraitindən asılı olaraq 1-500 mkm təşkil edir. Belə təbəqələri korroziyadan müdafiə, dekorativ bəzək

vurma, möhkəmliyi və köhnəlməyə qarşı davamlılığı artırmaq, elektroizolyasiya məqsədi ilə alınır.

İkinci qrup elektrolitlərdə alüminiumun anod oksidləşməsi. Anod oksidləşməsinin reaksiyası aşağıdakı tənliklə ifadə oluna bilər:



Elektrik cərəyanı keçən zaman metal – məhlul sərhədində maneə tipli nazik, sıx təbəqə yaranır (şək. 13.1), təbəqənin artımı ondakı alüminium ionlarının oksigen ionlarına tərəf miqrasiyası nəticəsində baş verir. Maneə layının qalınlığı (0,01-0,1 *mkm*) elektroliz ərzində təxminən sabit qalır, çünki onun xarici tərəfi aşağıdakı kimyəvi reaksiyaya əsasən elektrolitin həll etmə təsirinə məruz qalır:



Bu zaman oksid təbəqənin məsaməli hissəsi yaranır və böyüür. Bir halda ki, oksidin əmələ gəlməsi özünü elektrokimyəvi reaksiya kimi – (13.1) göstərir, onda, elektrik sərfi nöqtəyinə nəzərincə, (13.2) reaksiyasına alüminiumun anod əriməsinin reaksiyası kimi baxmaq olar, yəni (13.1) və (13.2) üçün cəm tənliyi alınır:




Beləliklə, hesab olunur ki, anodda (13.1) və (13.3) reaksiyaları paralel gedir, oksigenin ayrılma reaksiyası da bu reaksiyalara qoşulur; bu üç prosesdən hər biri özünün cərəyanə görə çıxımı ilə xarakterizə olunur.


Şəkil 13.2-də qeyri-hidrat oksidin m_{ok} – kütləsinin, nümunənin m_n – kütləsinin assimilyasiya oksigeninin hesabına artmasının və alüminiumun prosesə sərf olunan, anod oksidləşməsinin m_s – kütləsinin Faradey qanununa əsasən hesablanmış, keçən elektrik yükünün miqdardından nəzəri asılılıqları göstərilmişdir. Elektrokimyəvi ekvivalentlər aşağıda verilmiş-

dir [$qr / (A \cdot \text{saat})$]:

$$g_{Al_2O_3} = 0,634; g_{O_2} = 0,298; g_{Al} = 0,336.$$



Şək. 13.1. Alüminiumun üzerinde oksid təbəqənin emələğəlmə sxeməsi: 1 – təbəqənin sıx hissəsi; 2 – təbəqənin məsaməli hissəsi



Şək. 13.2. Oksidin m_{ok} (1) kütləsinin, nümunənin m_n (2) kütləsinin artmasının, reaksiyaya məruz qalmış alüminiumun m_s (3) kütləsinin keçən elektrik yükünün q miqdardından nəzəri asılılıqları: (1) və (2) – elektrolyzin real şəraitində m_{ok} və m_n -nin dəyişilməsinin sxematik əyriləri


Elektrolyzin real şərait üçün (1') və (2') sxematik əyriləri göstərir ki, təbəqənin əriməsi və oksigenin ayrıılması nəticəsində oksidin hər hansı limit (son hədd) kütləsi vardır (təbəqənin qalınlığı), bu kütlə prosesin müddətinin uzadılması hesabına arta bilməz. Ölçülərinə görə dəqiq yol verilə bilən artıq-əşkiklikli detallar üçün anod oksidləşməsi zamanı həcmi dəyi-

şilmələrin xarakteri praktiki maraq kəsb edir. Əgər təbəqə ərimirsə, onda qeyri-hidrat oksidin kütləsinin, onun əmələ gəlməsinə sərf olunan alüminiumun kütləsinə nəzəri nisbəti gözlənilir, lakin oksidin cərəyana görə çıxımı oksigenin cərəyana görə çıxımından asılı olaraq dəyişə bilər. Uyğun olaraq oksidin d_{ok} qalınlığının, onun əmələ gəlməsinə sərf olunan alüminiumun d_{Al} qalınlığına nəzəri nisbəti onların molekulyar V_{ok} və atom V_{Al} həcmlərinə mütənasibdir:

$$\frac{d_{ok}}{d_{Al}} = \frac{V_{ok}}{V_{Al}} = \frac{M_{ok} \gamma_{Al}}{2A_{Al} \gamma_{ok}} = 1,89 \frac{\gamma_{Al}}{\gamma_{ok}} ; \quad \frac{m_{ok}}{m_s} = \frac{g_{Al_2O_3}}{g_{Al}} = 1,89 .$$

Burada M və A – molekulyar və atom kütlələridir; γ_{Al} və γ_{ok} – alüminiumun və oksidin sıxlığıdır; 2 – oksid molekulunda alüminiumun atomlarının sayıdır.

$\gamma_{ok} = 3,85$ və $\gamma_{Al} = 2,7 \text{ qr/sm}^3$ qəbul etmək olar. Onda $d_{ok}/d_{Al} = 1,33$, yəni anod oksidləşməsi prosesində qalınlığın artması baş verir, bu şək. 13.3, a-da göstərilmişdir; həll olunan oksidin miqdarından asılı olaraq qalınlıq azala da bilər, bu şək. 13.3, b-dən görünür. Əgər təbəqə ərimirsə, onda (13.3) münasibəti təbəqənin hidratlaşması, ona elektrolitin anionlarının daxil olması, məsamə əmələ gəlməsi hesabına dəyişə bilər.



Şək. 13.3. Anodlaşdırma zamanı $q = 100 \text{ A} \cdot \text{saat} / \text{m}^2$ üçün hesablanmış həcmi dəyişmələr: a – əgər təbəqə ərimirsə, onda d_{ok} və d_{Al} ; b – əgər təbəqənin 40 %-i əriyirsə, onda d_{ok}' və d_{Al} .

Turşunun qatılığı arttıkça (sabit temperatur və cərəyan sıxlığında) və temperatur yüksəldikcə oksidin həll olunma sürəti artır, elektrolizin müəyyən vaxtı ərzində yaranan təbəqənin qalınlığı azalır və onun məsaməliliyi artır. Buna görə də sulfat turşusunun məhlulunda qalın təbəqənin yetişdirilməsi aşağı temperaturda (təxminən 0°C) və ya təbəqəyə daha az aqressiv təsir edən kombinasiyalı elektrolitlərdə (№4, bax. cəd. 13.1) aparılır.

Oksidin yaranma sürəti cərəyan sıxlığına mütənasib olaraq artmalıdır. Lakin coul istiliyinin ayrılması nəticəsində yaranan cərəyan sıxlığının artması ilə təbəqənin böyümə zonasındaki temperaturu yüksəlir. Bu isə, öz növbəsində, oksidin həll olma sürətinin artmasına səbəb olur, nəticədə isə onun böyümə sürətini zəiflədir.

Oksalat turşusu, sulfat turşusu ilə müqayisədə, zəif həll olma xassasına malikdir, bu isə elektrolitin temperaturunu azaltmadan daha qalın təbəqəni yaratmağa imkan verir. Güclü qeyri-üzvi turşunun (sulfat) daha zəif üzvi turşularla (oksalat, sulfosalisil, bor) müxtəlif nisbətlərdə birləşdirilməsi yolu ilə elektrolitlərin optimal tərkibi işlənib hazırlanmışdır (№2 və №4, bax. cədvəl 13.1), bu elektrolitlərdə verilmiş xassəli kifayət qədər qalın təbəqələr almaq olar.

Alüminiumun anod oksidləşdirilməsi zamanı elektrolizerdəki gərginlik metalların elektroçökəsinin çoxlu proseslərin-dəki gərginlikdən əhəmiyyətli dərəcədə yüksəkdir (bax: cədvəl 13.1). Qurğunun katodda bu məhlullardan hidrogenin ayrılmış potensialı 1 V -u aşmir, $i_a = 100-300\text{ A/m}^2$ olduqda məhlullarda gərginlik düşgüsü çox da böyük deyil. Təbəqələrin yüksək omik müqavimətinin nəticəsində yaranan əsas gərginlik düşgüsü anodda toplanmışdır və oksidin qalınlığından və məsaməliliyindən aslidir. Bununla, elektrolit №1-ə nisbətən, elektrolit №2-5-də anod oksidləşməsi prosesləri üçün kifayət qədər yüksək gərginliyin olması izah olunur.

Oksid təbəqələrin xassələri.

1. Oksid təbəqələr əsas metalla yaxşı bağlanmaq xassəsinə malikdir. Təbəqələrin elastikliyi böyük deyildir (oksidləşmiş nümunənin əyilməsi zamanı çatlar yaranır) və prosesin temperaturu aşağı düşdükdə elastiklik pisləşir.
2. Oksid təbəqələr yüksək bərkliyi və sürtünməyə qarşı davamlılığı ilə fərqlənir. Prosesin temperaturu aşağı düşdükdə, alınmış örtüklerin bərkliyi artır.
3. Təbəqənin deşici gərginliyin qiyməti ilə xarakterizə olunan elektroizolyasiya xassələri onun qalınlığından və məsaməliliyindən asılıdır.
4. Oksid təbəqələr məsaməlidir və böyük adsorbsiya qabiliyyətinə malikdir. Bu xassələrdən «təbəqələrin doldurulması» adlanan üsulla təbəqələrin müdafiə qabiliyyətinin artırılması üçün istifadə edilir: onlar passivləşdiricilərlə, buxarla və ya qaynar su ilə emal edilir, oksidin hidratlaşması, onun sıxlığının azalması və deməli, onun həcminin artırılması məsaməliliyin azalmasına səbəb olur. Xüsusiət yüksək temperaturda xromatların və bixromatların məhlulları ilə doydurma effektlidir, yüksək temperatur zamanı nəinki oksidin hidratlaşması, həm də $(AlO)_2CrO_4$ tipli birləşmələrin əmələ gəlməsi ilə xromatın adsorbsiyası baş verir. Təbəqənin rənglənmə qabiliyyəti də onun məsaməliliyi ilə bağlıdır.

Əgər anod oksidləşməsi reflektorların əks etdirmə qabiliyyətini saxlamaq və ya müxtəlif detalların parıldaması məqsədilə, həmçinin dekorativ bəzəmə üçün aparılırsa, onda təbəqələrin yüksək şəffaflığı vacibdir. Belə örtükler, məsələn elektrolit №1-dən (bax: cədvəl 13.1), qaynar su ilə sonradan doldurmaqla cilalanmış alüminium üzərində alınır.

İkiqat mübadilə reaksiyasına əsasən rəngsiz təbəqələrin üzvi boyaq maddələri və qeyri-üzvi birləşmələrlə rənglənməsi (bax: aşağıda verilmiş metodikaya) işığa davamlı rəngin alınmasına imkan vermir, çünki boyaq maddələri yalnız məsamə-

lərin yuxarı hissəsində çöküntü əmələ gətirir. Alüminium ərin-tilərindən hazırlanmış, xarici atmosferin sərt şəraitində istismar olunan tıkıntı konstruksiyalarının yayılması ilə əlaqədar olaraq, 50 hers tezlikli dəyişən cərəyanla edilən elektrokimyəvi emal yolu ilə işığa davamlı rəngləmə aparılır. Katod müddətində metalların və həll olunmayan oksidlərin xırda-xırda parçalanmış hissəciklərinin əmələ gəlməsili məhlulda olan ionları, əsasən məsamələrin dibində, yüksəzləşməsi baş verir. Bu şəkildə rənglənmiş təbəqələr metalların (məsələn, nikelin) duzlarının məhlulları ilə doldurulur, metallar təbəqənin maddəsi ilə qarşılıqlı təsirdə olur və hidroksidlər əmələ gətirirlər. Bilavasitə anod oksidləşməsi prosesində, məsələn, elektrolit №3 və №4-də (bax: cədvəl 13.1) baş verən rəngləmə üzvi turşuların ayrılma maddələrinin böyüküyən oksidə daxil olması ilə əlaqələndirilir. Elektrolit №5-dən əmələ gələn, ematal-təbəqə adlanan qeyri-şəffaf minalı təbəqələr xüsusi dekorativ effekti ilə fərqlənirlər. Onlar nisbətən çox da böyük olmayan qalınlıqda korroziyaya qarşı yaxşı davamlılığa malikdir və həmçinin rənglənə bilirlər.

İşin məqsədi – alüminiumun anod oksidləşməsi prosesi ilə tanışlıq və oksid təbəqənin xassələrinə məhlulun tərkibinin, elektrolizin rejiminin təsirini öyrənmək.

İşin yerinə yetirilmə metodikası

Cədvəl 13.1-də anod oksidləşməsinin şərtləri verilmişdir. Təbəqələrin rənglənmə metodikasına, elektroliz zamanı kütlənin dəyişilməsinin təyini metodikasına, cərəyana görə çıxımın hesablanmasına bu işin sonunda diqqət yetiriləcəkdir. Təbəqələrin qoruyucu qabiliyyətinin, onların elastikliyinin, deşmə gərginliyinin təyini metodikası əlavə V.5, V.8 və V.9-da verilmişdir. Oksidləşmədən qabaq nümunələrin hazırlanması əlavə II, cədvəl 2-də göstərilmişdir. Elektroliz qurtardıqdan sonra

Cədvəl 13.1. Elektrolitlərin tərkibi, anod oksidləşməsinin şərtləri və örtüklərin təyinatı

Elektrolitin nömrəsi	Elektrolitin tərkibi		Temperatur, °C	Cərəyan sənliyi, A/m ²	Elektrolizerdə gərginlik, V	Buraxılan elektrikin xüsusi miqdarı, A saat/m ²	Örtüklərin təyinatı
	komponent	qatılıq, qr/dm ³					
1	H ₂ SO ₄	180-200	15-40	100-200	24-a qədər	15-150	Korroziyadan müdafiə, dekorativ bəzəmə
2	H ₂ SO ₄ , H ₂ C ₂ O ₄ × 2H ₂ O	180-200 10-20	10-40	100-300	90-a qədər	15-250	Korroziyadan müdafiə, dekorativ bəzəmə, möhkəmliyin artması
3	H ₂ C ₂ O ₄ × 2H ₂ O	40-60	15-25	100-300	120-a qədər	15-300	Elektroizolyasiya
4	H ₂ SO ₄ , H ₂ C ₂ O ₄ × 2H ₂ O, C ₇ H ₆ O ₆ × 2H ₂ O	2-4 25-35 90-100	15-25	100-300	100-a qədər	15-300	Möhkəmliyin artması, elektroizolyasiya, rəngləmə
5	CrO ₃ , H ₃ BO ₃	30-35 1-2	40-45	50-150	40-80	15-150	Korroziyadan müdafiə, dekorativ bəzəmə — «ematal»

Qeydlər.

1. Elektrolit №№1-4-də qarışdırma, elektrolit №№2-4-də soyudulma vacibdir, elektrolit №5-də proses cərəyan qeyd olunmaqla, cərəyan sənliyi hesablanmaqla və 40-80 V gərginlikdə aparılır; elektrolizin müddəti 60 dəq-yə qədərdir (40 və 80 V olduqda 30 dəq-yə kimi).

2. Gərginliyin artması ilə (100 V-a qədər) əlaqədar olaraq, elektrolit №№2-5-li elektrolizerlərdə aşağıdakı ehtiyat tədbirlərini görmək lazımdır: bütün cərəyan daşıyan naqillərin və sıxacların izolyasiyası, həmçinin cərəyan qoşulmazdan əvvəl elektrik sxemi yüksildiqdan sonra izolyasiyaedici qapqaqla anod sıxaclarının təcrid olunması. Elektroliz sorucu şkafda aparılır.

3. Anod oksidləşməsi üçün katodlar – X18H9T tipli qurğuşun və ya paslanmayan poladdır.

4. Bütün elektrolitlər QOST 9.305-84-a daxildir.

bütün nümunələr soyuq su ilə diqqətlə yuyulur. Onların sonrakı emalı oksidləşmənin təyinatından asılıdır. Elektroliz üçün quraşdırma sxemi *əlavə I-də* verilmişdir.

Elektrolizə sərf olunan vaxtin qısaldırılması üçün bir-birindən asılı olmayan iki işləyən sxemi yiğmaq, anod ştanqı üzərinə eyni zamanda bir neçə nümunələri asmaq, otaq və yüksək temperaturlarda işləyən, elektrolit №1-li (bax: cədvəl 13.1) iki vannanı ardıcıl birləşdirmək məqsədə uyğundur. Keçən elektrik yükünün miqdarını hesablamaq üçün – bax. *əlavə I və IV-a*. Təcrübələrin aparıldığı müddətdə elektrolizerdəki gərginlik ölçülür və yazılır. Təcrubi və hesablanmış qiymətlər cədvəl 13.2-13.4-ə yazılır.

Elektrolitlərdən birində eyni şərtlər daxilində təcrübə 1 və 2 aparılır.

Yalnız təmiz və ya texniki təmiz alüminium oksidləşdirilir, çünki aşqar komponentlər prosesə təsir edirlər.

Təcrübə 1. Keçən elektrik miqdarının (elektrolit №№3-5, cədvəl 13.1) və ya temperaturun (elektrolit №1 və ya №2) oksid təbəqənin xassələrinə təsirini araşdırmaq.

Anod ştanqının quruluşundan asılı olaraq, səthin işçi sahəsi $S \approx 0,2 - 0,25 dm^2$ olan 3-4 nümunəni və ya sahəsi $S \approx 1 dm^2$ olan bir nümunəni asmaq olar, sonra isə sonuncunu ehtiyatla (təbəqədə çatların əmələ gəlməsi baş verməsin deyə) bir neçə hissəyə bölünür. Aşağıdakı əməliyyatlar aparılır: 1) üzvi boyaq maddəsi ilə, qeyri-üzvi birləşmələrlə və ya elektrokimyəvi metodla (bax: aşağıdakı metodikaya) rəngsiz və zəif rənglənmiş təbəqələrin (elektrolitlər №№1-3, 5) rənglənməsi; 2) temperatur $90-95^\circ C$ olduqda, 20 dəqiqə ərzində bilavasita elektrolizdən sonra və kalium-bixromat məhlulunda ($100 qr/sm^3$) emaldan sonra qoruma qabiliyyətinin aşkar olunması üçün təcrübələr (bax: *əlavə V.5*); elastikliyə görə aparılan təcrübələr və deşmə gərginliyinin ölçüləməsi (bax: *əlavə V.8 və V.9*). Nəticələr cədvəl 13.2-də yazılır. Nümunələr hesabatla birlikdə təqdim

edilir.

Təcrübə 2. Keçən elektrik yükü miqdarının (elektrolit №№3-5, cədvəl 13.1) və ya temperaturun (elektrolit №№1,2) anod oksidləşməsi zamanı nümunələrin kütləsinin dəyişilməsi-nə, həcmi məsaməliliyə və təbəqənin qalınlığına təsirini təyin etmək.

Şəkil 13.2-yə analogi olan qrafik üzərində hesablama əyriləri və m_n , m_{ok} , m_s , m_{Al} – təcrubi qiymətləri qeyd edilir. Təbəqənin qalınlığı və nümunənin qalınlığının dəyişilməsini hesablanır. Aşağıda verilmiş metodikaya əsasən cərəyanaya görə çıxım təyin edilir. Nəticələr cədvəl 13.3 və 13.4-də yazılır.

Cədvəl 13.2. Oksidləşmə şərtləri və təbəqənin qoruma qabiliyyətinin təyin olunmasının nəticələri

Elektrolitin nömrəsi	Elektrolitin temperaturu, °C	Elektrolizerdə gərginlik, V	Cərəyan sıxlığı, A/m^2	Prosesin davam müddəti, $dəq$	Elektrikin xüsusü miqdarı, $A \cdot saat/m^2$	Nümunənin nömrəsi və onun səthinin sahəsi, (m^2)	Rənglənmənin dəyişilməsinə qədər vaxt, $dəq$

Elektroliz zamanı nümunələrin səthinin işçi sahəsi kütlənin dəyişməsindən asılıdır. Elektrolit №№1, 2, 5-də $S \approx 1 dm^2$, elektrolit №№3, 4-də isə $S \approx 0,5 dm^2$.

Təcrübə 3. Oksigenin cərəyanaya görə çıxımının elektrolizin müddətindən asılılığını təyin etmək.

Təcrübə 2-ni tamamlayan təcrübə 3-ü cərəyanaya görə çıxımı təyin etmək üçün lazımlı olan qurğuda aparılır, cərəyanaya görə

çıxım isə iş 21-də təsvir olunan və şək. 21.2-də göstərilən ayrılan qazın həcminə əsasən müəyyən edilir (lakin potensialı dəyişmədən). Anod – alüminiumdan hazırlanmış çubuqdur (şək. 21.2 üzərində 4 vəziyyəti).

Cədvəl 13.3. Nümunənin kütləsinin dəyişilməsinin, məsaməlliliyin və təbəqənin qalınlığının təyin edilməsinin nəticələri

Nümunənin nömrəsi	Nümunənin kütləsi, qr				Səthin sahə vahidinə aid olan kütlə, qr/m ²		Təbəqənən tərəfindən udulan yağın kütləsi (C-B), qr	Məsamələrin həcmi, sm ³	Təbəqənin həcmi, sm ³	Həcmi məsaməllilik P, %	Təbəqənin qalınlığı, mkm
	oksidləndirmeye qədər A	oksidləndirmədən sonra, B	yağ hövdərildiğindən sonra, C	təbəqəni çıxardıqlıdan sonra, D	təbəqənin kütləsi	əridilmiş alüminiumun kütləsi					

Cədvəl 13.4. Cərəyanaya görə çıxımın təyin edilməsinin nəticələri

Elektrikin xüsusi miqdari, A saat/m ²					Səthin sahə vahidinə aid olan kütlə, qr/m ²		Cərəyanaya görə çıxım, %			
q _{üm}	q'	q _{O₂}	q _{Al}	q _{ok}	m _{Al}	m _{Al_{ok}}	CÇ _{O₂}	CÇ _{ok}	CÇ _{Al}	

Başlanğıc verilənləri və nəticələri cədvəl 21.2 və 21.3-ə analogi olan cədvəllərdə yazılır. Normal şəraitdə V_0 – ayrılan oksigenin həcmini iş 21-də göstərildiyi kimi hesablanır. Oksigenin cərəyanaya görə çıxım (təcrübənin başlanğıcından sonra olan orta çıxış) $CÇ_{ora} = V_0 / (q g_{O_2})$ və zamanın baxılan intervalı üçün $CÇ = V_0 / (q' g_{O_2})$ olur, burada V_0 və V_0 - normal şəraitdə oksigenin həcmidir; q və q' – uyğun olaraq təcrübənin başlanğıcından sonra və zamanın baxılan intervalı üçün lazım olan, keçən

elektriğin miqdardır; g_{O_2} – oksigenin elektrokimyevi ekvivalentidir ve $22400/(4 \cdot 26,8) = 209,5 \text{ sm}^3 /(\text{A} \cdot \text{saat})$ -a bərabərdir. CÇ-in q -dən asılılıq qrafiki qurulur. Elektroliz zamanı nümunənin kütləsinin dəyişilməsinin təyini aşağıda göstərildiyi kimi aparılır, lakin məsaməlilik ölçülümur. (13.1) və (13.3) tənlikləri ilə təsvir olunan iki başqa anod prosesləri üçün cərəyanaya görə çıxımların hesablamaları aşağıda verilmişdir.

Oksid təbəqənin boyanması

Təzə oksidləşdirilmiş, soyuq su ilə yuyulmuş nümunələr boyanır.

Üzvi boyaq maddələri ilə boyama. Oksidləşdirilmiş alüminium üçün tərkibində 1-10 gr/sm^3 miqdarda boyaq maddəsi olan, məhlul formasında xüsusi boyaqlar tətbiq edilir (onların tərkibi QOST 9.305-84-də verilmişdir). Hər bir nümunə iki hissəyə bölünür və uyğun olaraq 15 və 30 dəqiqə əvvəzində 75-90°C temperaturda boyaq məhluluna salınır.

Qızıl görünütüsü yaratmaq üçün boyama oksidləşməyə qədər parlaq səthlər yaratmaq məqsədilə elektrocilalanmaya məruz qalmış nümunələr üzərində aparılır (bax: əlavə II, cədvəl 2). Bu halda aşağıdakı tərkibli (gr/sm^3) məhluldan istifadə edilir: narincı $2J - 0,4$; turşu xassəli qara M – 0,05; sarı Z – 0,02; susuzlaşdırılmış soda – 0,1. pH 5,5-7,0; temperatur 18-25°C; boyama vaxtı 2-3 dəqiqə. Təbəqədəki məsamələri örtmək və ondakı boyaq maddələrini möhkəmətmək üçün nümunələr soyuq su ilə yuyulduqdan sonra qaynar, distillə olunmuş suda 30 dəqiqə emal edilir.

Qeyri-üzvi piqmentlərə boyama. Qızılı çalarlar 8-10 gr/sm^3 qatılıqlı və pH 5,0-5,5 olan $FeNH_4(C_2O_4)_2$ məhluluna temperatur 40-60°C olduqda 5-20 dəqiqə ərzində sahnənaqla alınır.

İkiqat mübadilə reaksiyasına əsasən qeyri-üzvi birləşmələrlə boyama. Nümunələr ardıcıl olaraq iki məhlulda emal edilir, bu iki məhlulun təbəqənin məsamələrində qarşılıqlı təsiri boyanmış çətin əriyən birləşmələr verir. Cədvəl 13.5-də bir neçə məhlulun tərkibi və alınan boyaq maddəsi göstərilmişdir. Əvvəlcə nümunə məhlul №1-a-ya, soyuq su ilə yuduqdan sonra isə məhlul №1b-yə və ya uyğun olaraq məhlul №2a-ya və №2b-yə salınır. Hər bir məhlulda 5-30 dəqiqə ərzində saxladıqdan sonra nümunələr yenidən soyuq su ilə yuyulur və havada qurudulur.

Dəyişən cərəyanla elektrokimyevi boyama. Nümunə iki hissəyə bölünür və cədvəl 13.6-da verilmiş məhlullardan birində müxtəlif zaman ərzində emal edilir. Boyadıqdan və soyuq su ilə yuduqdan sonra təbəqənin bərkiməsi üçün distillə olunmuş su ilə yuyulduqdan sonra 90-95°C temperaturda, 30-45 də-

qiqə ərzində və ya $NiSO_4 \cdot 7H_2O$ məhlulunda ($300-350 \text{ gr/sm}^3$), pH 4,0-4,2, $90-95^\circ\text{C}$ temperaturda, 15-20 dəqiqa müddətində saxlanılır.

Cədvəl 13.5. Məhlulların tərkibi və təbəqənin boyanması

Məhlulun nömrəsi	Məhlulun tərkibi		Temperatur, $^\circ\text{C}$
	komponent	qatılıq, gr/dm^3	
I. Boyaq – göy, mavi			
1a	$K_4Fe(CN)_6 \cdot 3H_2O$	10-15	20
1b	$FeCl_3 \cdot 6H_2O$	10-100	20
II. Boyaq – qızılı-qəhvəyiñən qaraya kimi			
2a	$Co(CH_3CO_2)_2$	50	50
2b	$KMnO_4$	30	30

Cədvəl 13.6. Alüminium üzərində oksid təbəqələrin dəyişən cərəyanla elektrokimyəvi boyanmasının şəraitı

Elektrolytin nömrəsi	Məhlulun tərkibi		pH	Emal rejimi*						Rəng	Köməkçi elektrodların matrialı			
	komponent	qatılıq, gr/dm^3		cərəyan sıxlığı, A/m^2	temperatur, $^\circ\text{C}$	elektrolizdəki gərginlik, V		müddət, d_aq						
						1	2	1	2					
1	$NiSO_4 \cdot 6H_2O$ $MgSO_4 \cdot 7H_2O$ $Al_2(SO_4)_3 \cdot 18H_2O$ H_3BO_3	25-ə qədər	5-6	25	25	10 10 10	15 15 15	0,5 0,5 0,5	1 3 8	qızılı tunc qəhvəyi	Nikel**			
2	$KMnO_4$ H_2SO_4	10-15 4-6	1,9- -2	5,0	20	6	-	5	-	Qızılı	Qrafit, Alüminium			
3	$CuSO_4 \cdot 5H_2O$ H_2SO_4	15-25 4-6	1,9- -2	50	20	10	-	10-a qədər	-	Tünd qırmızı rəngdən qaraya kimi	Mis, qrafit			

* 1 və 2 prosesin dövrlüyüdür.

** Alüminium və nikelin səthlərinin nisbəti 1:2-yə bərabərdir.

Yaranan təbəqənin kütləsinin, nümunənin kütləsinin dəyişilməsinin, həcmi məsaməliliyin və təbəqənin sıxlığının təyini

Elektroliz hazırlanmış quru nümunə analitik tərəzidə* (kütlə A, qr) çəkilir. Oksidləşdirmədən və soyuq su ilə yuduqdan sonra nümunə qurudulur və çəkilir (kütlə B, qr). Sonra isə təbəqə tərəfindən udulan yağıñ kütləsinə əsasən həcmi məsaməlilik təyin edilir. Bunun üçün nümunə 30-40 dəqiqə ərzində içərisində 100-110°C temperatura qədər qızdırılmış vereten yağı və ya polietilsilosan mayesi olan çini stekana salınır. Sonra nümunə çıxarılır, mayenin axıb tökülməsi gözlənilir, qalıq təmizlənir, ehtiyatla süzgəc kağızı ilə silinir və çəkilir (kütlə C, qr). Aseton vasitəsilə nümunənin yağı diqqətlə silinir və təbəqənin təmizlənməsi üçün məhlula salınır.

Təbəqənin təmizlənməsi üçün lazımlı olan məhlulların tərkibi:

	1	2
Ortofosfat turşusu (sıxlığı 1,56 qr / sm ³)	45 sm ³	90 sm ³
Xrom anhidridi	20 qr	40 qr
Distillə edilmiş su	1 dm ³ -a qədər	1 dm ³ -a qədər

Temperatur 90°C-dir. Alüminium bu məhlullarda ərimir. Təbəqənin əriməsi qurtardıqdan sonra nümunə soyuq su ilə yuyulur, qurudulur və çəkilir (kütlə D, qr). Qorunma qabiliyyətini təyin etmək üçün istifadə olunan metodikadan istifadə etməklə, təbəqənin təmizliyi yoxlanılır (bax: əlavə V.5). Əgər alüminiumun səthi üzərində təbəqə yoxdursa, onda bir neçə saniyə ərzində damcının rənginin dəyişməsi oksid təbəqəsiz alüminium üzərində olduğu kimi baş vermalıdır.

Bu verilənlərdən istifadə etməklə və nümunənin səthinin sahəsini S ilə işarə etməklə, təbəqənin kütləsi (m_{ok}), oksidləşmə prosesində ərimiş alüminiumun kütləsi ($m_{sərf}$), oksidləşmə zamanı nümunənin kütləsinin səthin sahə vahidinə nisbətən dəyişilməsi (m_n) hesablanır:

$$m_{ok} = \frac{B - D}{S}; \quad m_n = \frac{B - A}{S};$$

$$m_{sərf} = \frac{A - D}{S}, \text{ yəni } m_n = m_{ok} - m_{sərf}.$$

Təbəqə tərəfindən udulan yağıñ kütləsi və təbəqə tərəfindən udulan yağıñ həcmində müvafiq məsamələrin həcmi belədir: $m_y = (C - B)$; $V_n = m_y / \gamma_y$;

* Alüminium folqanın qalınlığını və nümunələrin ölçüsünü xüsusi seçən zaman torzion tərəzilərdən istifadə etmək olar.

yağın sıxlığı $\gamma_Y = 0,9 \text{ qr/sm}^3$, mayenin sıxlığı $\gamma_{\text{maya}} = 0,95 \text{ qr/sm}^3$; oksidin həcmi $V_{\text{ok}} = (B - D)/\gamma_{\text{ok}}$ (oksidin sıxlığını hidratlaşmış oksidin sıxlığına bərabər qəbul edilir: $\gamma_{\text{ok}} = 3,14 \text{ qr/sm}^3$).

$$\text{Təbəqənin həcmi məsaməliliyi (\%)} M = \frac{V_m}{V_t} \cdot 100 = \frac{V_m}{V_{\text{ok}} + V_m} \cdot 100.$$

V_{ok} və M üçün ifadələri yerinə yazılmakla, təbəqənin həcmi və deməli, təbəqənin məsaməliliyi nəzərə alınmaqla onun sıxlığını da almaq olar:

$$V_t = \frac{V_{\text{ok}}}{1 - 0,01M}; \quad \gamma_t = \frac{\gamma_{\text{ok}}}{1 - 0,01M}.$$

Qalınlıq – d_t (mm) aşağıdakı kimi hesablanır:

$$d_t = \frac{V_{\text{ok}} \cdot 10^4}{S \cdot 10^2} = \frac{V_t \cdot 10^4}{S(1 - 0,01M) \cdot 10^2} = \frac{m_{\text{ok}} \cdot 10^4}{S\gamma_{\text{ok}}(1 - 0,01M) \cdot 10^2}.$$

Cərəyanaya görə çıxımın hesablanması

Hesablama üçün qravimetrik (bax: yuxarıya) təyin olunmuş m_{ok} , $m_{\text{sərf}}$, $m_{\text{sərf}}$ -in təcrübə qiymətlərindən istifadə edilir. Oksidləşmə zamanı keçən elektrik yükünün ümumi miqdəri – $q_{\text{üm}}$: a) oksigenin ayrılması – q_{O_2} ; b) metalin səthi üzərində qalan oksidin əmələ gəlməsinə – q_{ok} ; c) Al^{3+} -in məhlula çevrilməsi ilə gedən (13.2) reaksiyasına əsasən kimyəvi olaraq əriyən oksidin yaranmasına – q_{Al} sərf olunur.

Oksigenin cərəyanaya görə çıxımını hesablayan zaman belə bir nəticə alınır ki, anod oksidləşməsinin məhlullarında alüminiumun ərimə sürəti oksidin ərimə sürətindən dəfələrlə kiçikdir. Buna görə də qəbul etmək olar ki, oksidləşmə zamanı sərf olunan alüminiumun kütləsi – $m_{\text{sərf}}$ (bax: şək. 13.3) alüminiumun təbəqəyə – q_{ok} və məhlula q_{Al} çevrilənən sərf olunan elektrik yükü miqdərinə – q' uyğundur, yəni $q' = q_{\text{ok}} + q_{Al} = m_{\text{sərf}}/g_{Al}$. Keçən elektrik yükünün ümumi miqdəri $q_{\text{üm}} = I\tau$ kimi hesablanır. Onda $q_{O_2} = q_{\text{üm}} - q'$ və oksigenin cərəyanaya görə çıxımı (%) belədir:

$$CC_{O_2} = \frac{q_{O_2}}{q_{\text{üm}}} \cdot 100 = \frac{q_{\text{üm}} - q'}{q_{\text{üm}}} \cdot 100 = \frac{q_{\text{üm}} - (m_{\text{sərf}}/g_{Al})}{q_{\text{üm}}}.$$

Əgər CC_{O_2} -ni, təcrübə 3-də olduğu kimi, ayrılan oksigenin həcmində görə təyin edilirsə, onda $q' = q_{\text{üm}}(100 - CC_{O_2})/100$.

Oksidin və əridilən alüminiumun cərəyanaya görə çıxımı (%) uyğun ola-

raq aşağıdaki kimi hesablanır:

$$CC_{ok} = \frac{q_{ok}}{q_{im}} \cdot 100 = \frac{m_{ok} / g_{Al_2O_3}}{q_{im}} \cdot 100 = \frac{m_n / g_{O_2}}{q_{im}} \cdot 100,$$

$$CC_{Al} = \frac{q - q_{ok}}{q_{im}} \cdot 100.$$

Əridilən alüminiumun kütləsi:

$$m_{Al} = (q' - q_{ok})g_{Al} = m_{surf} - m_{Al_{ok}} = m_{surf} - \frac{q_{Al}}{g_{Al_2O_3}} m_{ok}.$$

İŞ №14. NİKEL VƏ MİSİN AVTOKATALİTİK (KİMYƏVİ) ÇÖKMƏSİ

Metalların avtokatalitik (kimyəvi) çökməsinin əsasında elektrolitdə həll olunan reduksiyaedicinin oksidləşmə reaksiyası durur, bu reaksiya nəticəsində katalitik aktiv səth üzərində sərbəst elektronlar hesabına reduksiya olunur.

Mümkün bərpaedicilərin seçimi metalların standart potensialı müsbət olduqda daha geniş olur. Reaksiyanın getməsi üçün zəruri şərt onun avtokatalitik xarakteridir, yəni çökdürülen metalin reduksiya prosesini sürətləndirmə qabiliyyətidir. Bu, əhəmiyyətli qalınlığa malik kompakt örtüyün alınmasını təmin edir. Avtokatalizin dərəcəsi metalin və reduksiyaedicinin təbiətiindən asılıdır. Əgər avtokataliz olmadıqda reduksiya reaksiyası gedirsə, onda bu reaksiya məhlulun bütün həcmində tozabənzər metalin əmələ gəlməsinə səbəb olur. Avtokataliz reduksiya qabiliyyətinə malik metallara aiddir: nikel, kobalt, dəmir, mis, gümüş, qızıl, palladium, rutenium, rodium, platin, qalay, qurğuşun, indium. Aşağıdakı metalların kimyəvi reduksiyasına aid ziddiyətli məlumatlar vardır: kadmium, sink, bismut, xrom. Metalların avtokatalitik reduksiyası üçün bir neçə reduksiyaedici təklif olunur: hipofosfit, hidrazin, formaldehid, borohidrid və onun törəmələri, hidrazinboran, ʌzzi metalların ionları (Sn^{2+} , Fe^{2+} , Cr^{2+} , Ti^{2+} , Co^{2+}). Palladi-

um üçün reduksiyaedici funksiyasını fosfit yerinə yetirir, misin ionları üçün isə ədəbiyyatda tiosulfatın adı çəkilir. Kimyəvi reduksiya yolu ilə adları çəkilən ayrı-ayrı metallardan və bu metalların müxtəlif tərkibli ikiqat və ya üçqat ərintilərindən örtük almaq olar. Bu zaman avtokatalitik reduksiya olunan metalin kimyəvi reduksiya olunmayan metalla birlikdə çökməsi mümkündür.

Kimyəvi çökmə üçün məhlulların əsas komponentləri çökdürülən metalin kompleks birləşmələridir, yəni reduksiyaeedicidir. Reduksiyaedicinin qatılığının artması metalin kimyəvi çökmə sürətinin artmasına səbəb olur. Lakin bu asılılıq yalnız müəyyən sərhədə qədər saxlanır (məsələn, formaldehid üçün $0,6 \text{ mol} / \text{dm}^3$ -a qədər, borohidrid üçün $0,05 \text{ mol} / \text{dm}^3$ -a qədər). Reduksiyaedicinin qatılığının sonrakı artması praktiki olaraq metalin kimyəvi çökmə sürətinə təsir etmir, amma məhlulun stabilliyini kifayət qədər aşağı salır. Reduksiyaedici metalin ionlarının qatılığının artması çökmə sürətinin çox və ya az dərəcədə müntəzəm artmasına səbəb olur. Bu zaman məhlulun stabilliyi də aşağı düşür.

Metalin avtokatalitik reduksiya prosesində iştirak edən üçüncü reaktiv hidroksid-ionları və ya hidroksoniumun ionlarıdır. Qatılıq – OH^- (uyğun olaraq mühitin pH-ı) və reduksiya olunma sürəti arasında birqiyəmətli əlaqə yoxdur. Burada asılılıq çox mürəkkəbdir, o, bir tərəfdən reduksiyaedicinin su ilə qarşılıqlı təsiri, digər tərəfdən, reduksiya olunmanın yekun prosesinin stexiometriyası ilə müəyyən olunur.

Metalların avtokatalitik reduksiya olunma prosesinə temperaturun təsiri kimyəvi reaksiyaların əksəriyyətinə xas olan eyni xarakterə malikdir, yəni bu təsir eksponensial asılılıqla ifadə olunur. Lakin birbaşa $v = f(T)$ asılılığını almaq çox çətindir, çünki belə asılılıq məhlulun stabilliyinin və temperaturun dəyişilməsinin kənar reaksiyaların sürətinə yüksək həssas-

lığı ilə mürəkkəbləşir.

Metalların kimyəvi reduksiya olunma proseslərinin zahiri aktivləşmə enerjisinin qiyməti 20-dən 100 $k\text{coul/mol}$ -a qədər intervalda qiymət alır. Nikelin reduksiya olunma prosesləri üçün, məsələn, yüksək temperatur (turşu məhlullarda, demək olar ki, 100°C-yə qədər), misin formaldehidlə kimyəvi reduksiya olunması prosesi üçün isə 20-50°C temperatur xarakterikdir. Nəzərə almaq lazımdır ki, temperatur rejiminin seçimi liqandın təbiəti ilə müəyyən olunur. Kimyəvi mislənmə tartrat məhlullarında, adətən, 18-dən 30°C-yə qədər temperaturda, əsasında EDTA* olan məhlullarda isə 40°C-dən yuxarı temperaturda aparılır. Kimyəvi mislənmə məhlullarının stabilliyi temperatur artıqlıca aşağı düşür, buna görə də yuxarı temperaturlarda işləyən məhlullarda həmişə stabiləşdirici əlavələr olur, bu əlavələr hətta 70°C-dən yuxarı temperaturlarda belə yaxşı keyfiyyətli çöküntü almağa imkan verir.

Metalların avtokatalitik reduksiya olunma prosesində eksər hallarda hidrogen (hidrazin halında azot da) ayrılır, hidrogenin ayrılma sürəti metalin çökmə sürətinə mütənasib olur. Qazların ayrılması məhlulun qarışmasına səbəb olur.

Ədəbiyyatda metalin kimyəvi reduksiyasının sürətinə qarışdırmanın təsirinin xarakteri haqqında qısa və ziddiyyətli məlumatlar vardır. Belə ki, otaq temperaturunda kimyəvi nikelləmənin qələvi məhlullarının qarışması zamanı çökmə sürətinin aşağı düşməsi haqqında məlumatlar vardır. Kimyəvi nikelləmənin qaynar qələvi-sitrat məhlulları üçün qarışdırmanın prosesin kinetikasına nəzərə çarpan təsiri tapılmamışdır, lakin kimyəvi nikelləmənin turşu məhlullarında (yuxarı temperaturlarda) qarışdırma çökmənin sürətini artırır.

Kimyəvi misləmənin məhlullarında misin qatılığı az və çökmə sürəti aşağı olduqda reduksiya olunma prosesi kütlə köçür-


* Etilendiamintetra sirkə turşusu və ya trilon B.

məsılə baş verir. Bu halda məcburi konveksiyanın təsiri böyükdür. İonların qatılığı yüksək və çökmə sürəti böyük olduqda bu təsir nəzərə çarpmır. Məhlulun qarışdırılması zamanı çökmənin orta sürətinin aşağı düşməsi oksigenin əmələ gəlmış örtüyün səthinə diffuziyasının artması və oksigenin cüzi passivlaşması ilə baş verə bilər. Qeyd etmək vacibdir ki, kimyəvi misləmə məhlulunun qarışdırılması onun stabilliyini artırır. Görünür bu, həll olunan oksigenin məhlulun həcmində əmələ gələn metal fazanın hissəciklərinə çatdırılmasına qoyulan diffuziya məhdudiyyətlərinin aradan götürülməsi və mərkəzlərin səthi passivlaşması ilə əlaqədardır; passivlaşmə bu mərkəzlərin öz-özünə böyümə prosesinin zəifləməsinə səbəb olur.




Hal-hazırda metalların avtokatalitik reduksiya olunma mexanizminin izahatında üç əsas istiqamət vardır. Onlardan birincisi belə bir fakta əsaslanır ki, metalin ionları atomar hidrogenlə və ya hidrid ionla reduksiya olunur, hidrid ionlar reduksiyaedicinin metal-katalizatorla qarşılıqlı təsiri nəticəsində əmələ gəlir. İkinci istiqamətə əsasən reduksiya olunan metalin kompleks birləşməsinin molekuladxili oksidləşmə-reduksiya prosesinin mümkünüyü fərz olunur. Üçüncü istiqamət metalların avtokatalitik reduksiya olunmasının çoxsaylı elektrokimyəvi şərhlərini birləşdirir. Bugünkü dövrdə tədqiqatçıların əksəriyyəti üçüncü istiqaməti müdafiə edirlər. Metalların avtokatalitik reduksiya olunma mexanizminin izahına daha sadə elektrokimyəvi yanaşma parsial elektrod reaksiyalarının tam müqavimət modelinin istifadəsindən ibarətdir, belə model ilk dəfə elektrokimyəvi korroziya halı üçün hazırlanmışdır. Metalların kimyəvi reduksiya olunma proseslərinə belə yanaşma ilk dəfə kimyəvi misləmənin timsalında göstərilmişdir. Sonralar Van Den Meeraker metalların avtokatalitik reduksiya olunmasının vahid mexanizmini təklif etmişdir, o, bunu aşağıdakı iki prosesin müqavimətinin nəticəsi kimi vermişdir:

anod – elektronların əmələ gəlməsi və onların katalitik sə-

hinin ötürülməsi ilə reduksiya edicinin oksidləşməsi



katod – metal və hidrogenin katalitik səth üzərində reduksiya olunması



Beləliklə, metalin avtokatalitik reduksiya olunma prosesinin elektrokimyəvi mexanizmi haqqında olan hipotez bir-birindən asılı olmayan, eyni səth üzərində gedən iki elektrod reaksiyasının müqavimətini fərz edir: reduksiya edicinin anod oksidləşməsi və metalin katod reduksiya olunması. Lakin sonrakı tədqiqatlar göstərdi ki, parzial elektrod reaksiyaların müqaviməti kifayət qədər çətin şəkildə baş verir və təkcə bir-biri ilə qarşılıqlı təsirlə deyil, həm də metal-katalizatorun xassələrinin bu reaksiyalara təsiri ilə xarakterizə olunur. Eyni zamanda katalitik səthin xassələri elektrod və kimyəvi reaksiyaların getmə xarakterinə qarşı həssasdır.

İşin məqsədi – kimyəvi reduksiya olunma yolu ilə nikelin çökəmə prosesi ilə tanışlıq; örtülən metalin təbiətindən, məhlulun tərkibindən, pH-dan və temperaturdan asılı olaraq kimyəvi nikelləmə prosesinin sürətini tədqiq etmək; eksperimentin aparılmasının müxtəlif şəraitlərində məhlulun stabilliyinin təyini.

Kimyəvi reduksiya olunma yolu ilə misin çökəmə prosesi ilə tanışlıq; liqandın tipinin və məhlulun pH-nin misin çökəmə sürətinə və örtüyün keyfiyyətinə təsirini aşdırmaq.

İşin yerinə yetirilmə metodikası

Təcrübələrin aparılması üçün 250 sm^3 həcmə malik, istiliyə davamlı stəkanlar tətbiq edilir. Məhlulun temperaturu qliserin hamamının (kimyəvi nikelləmənin öyrənilməsi prosesində) və

termostatın (kimyəvi misləmənin öyrənilməsi prosesində) köməkliyi ilə sabit saxlanılır. $2 \times 5 \text{ sm}$ ölçülü örtükleri çəkmək üçün lazımlı olan nümunələr poladdan, misdən və sinkdən hazırlanır. Məhlulun həcmi 200 sm^3 -dur. Əlavə II-yə uyğun olaraq hazırlanmış nümunələr şüşə qarmaqdan asılır. Tədqiq olunan məhlulların tərkibi cədvəl 14.1 və 14.3-də verilmişdir. Bütün təcrübələri və hesablanmış qiymətlər cədvəl 14.2 və 14.4-də yazılır. Kimyəvi nikelləmənin stabilliyi (S , %) nümunələr üzərindəki kompakt çöküntünün kütləsinin metalin ümumi kütləsinə nisbəti kimi ifadə edilir, belə metal (A , r) nümunələr üzərində və (B , r) məhlulun həcmində ayrırlar:

$$S = \frac{A}{A + B} \cdot 100. \quad \text{Örtüyün qalınlığı əlavə IV-də verilmiş (3) formulu} \text{nuna əsasən təyin edilir.}$$

Cədvəl 14.1. Kimyəvi nikelləmə üçün lazımlı olan elektrolitlərin tərkibi

Elektrolitin nömrəsi	Qatılıq, qr/dm ³			pH
	nikelin asetati	natriumun hipofosfiti	qlisin (qlikokol)	
1	15	30	-	4,7-5,5
2	30	30	15	4,7-5,5
3	15	30	15	4,7-5,5
4	15	30	15	2,7-4,3

Cədvəl 14.2. Təcrübələrin nəticələri

Elektrolitin nömrəsi	Nümunənin kütləsi, qr		Qabın dibindəki Çöküntünün kütləsi	Reduksiya olunan nikelin ümumi kütləsi, qr	Örtüyün qalınlığı, mm	Məhlulun stabilliyi, %
	örtük çəkilənə kimi	örtük çəkildikdən sonra				

Cədvəl 14.3. Kimyəvi misləmə üçün lazımlı olan elektrolitlərin tərkibi. Qatılıq $HCOH$ (37 %-lik) – 10 qr/dm^3 , $NaOH$ – pH-in lazımı qiymətinə qədər; temperatur – 30-25°C.

Elektrolitin nömrəsi	Qatılıq, gr/dm^3				pH
	$CuSO_4 \cdot 5H_2O$	$KNaC_4H_4O_8 \cdot 4H_2O$	Na_2 (EDTA)	Na_2CO_3	
1	35	150	-	35	12,5
2	20	-	50	-	12,5
3	20	-	50	-	11,5
4	20	-	50	-	10,0

Cədvəl 14.4. Təcrübələrin nəticələri

Elektrolitin nömrəsi	Nümunənin kütləsi, qr		Örtüyün qalınlığı, mkm	Örtüyün keyfiyyəti	Qeyd
	örtük çəkilənə kimi	örtük çəkildikdən sonra			

I variant

Təcrübə 1. Örtülən metalin təbiətinin, məhlulun pH-nın və temperaturun prosesin sürətinə və nikel örtüklərin keyfiyyətinə təsirini müəyyən etmək.

Örtülən metalin təbiətinin təsirini təyin etmək üçün yaqsızlaşdırılmış və çəkilmiş nümunələr özündə elektrolit №3-ü (bax: cədvəl 14.1) 97-98°C temperaturda saxlayan qablarla salınır: polad nümunə – birinci qaba və mis və ya sink nümunə isə – ikinci qaba.

Məhlulun pH-nın və temperaturun prosesin sürətinə və çöküntünün keyfiyyətinə təsirini tədqiq edən zaman özündə, uyğun olaraq, məhlul №4 və məhlul №3-ü (60°C temperaturda) saxlayan qablarla yaqsızlaşdırılmış və çəkilmiş polad

nümunələr salınır. Yağsızlaşma sorucu şkafda aparılır. Örtüyü çəkilmə vaxtı 60 dəqiqədir. Kütlənin artmasına görə örtüyün qalınlığı və deməli, prosesin sürəti hesablanır. Çöküntülərin keyfiyyəti vizual olaraq təyin edilir.

Təcrübə 2. Kimyəvi nikelləmə məhlulunun stabilliyini pH-dan, liqandın olmasından, məhluldakı nikel duzunun və sodium hipofosfitin qatılıqlarının nisbətindən asılı olaraq təyin etmək.

Bütün tədqiqatlar 97-98°C temperaturda, dörd elektrolitdə (bax: cədvəl 14.1) poladdan hazırlanmış nümunələr üzərində aparılır. Təcrübənin müddəti 60 dəqiqədir. Yuyulmuş və qurudulmuş nümunələr çəkilir. Qabın dibindəki çöküntü Byuxner qifindan keçirilir, yuyulur, qurudulur və çəkilir. Məhlulun stabilliyi yuxarıda verilmiş formula əsasən hesablanır.

II variant

Təcrübə 1. Liqandın tipinin misin çökmə sürətinə və örtüklerin keyfiyyətinə təsirini təyin etmək.

Yağsızlaşdırılmış və aşılanmış polad nümunələr 2 saat müddətində №№1 və 2 məhlullarında (bax: cədvəl 14.3) mislə örtülür. Nümunələr örtük çəkilməzdən əvvəl və sonra çəkilir. Örtüklerin keyfiyyəti vizual olaraq təyin edilir. I variant, təcrübə 1-də olduğu kimi kütlənin artmasına görə örtüyün qalınlığı və prosesin sürəti hesablanır.

Təcrübə 2. Mis məhlulunun pH-nin misin çökmə sürətinə və örtüklerin keyfiyyətinə təsirini təyin etmək.

Təcrübə 1-də olduğu kimi, polad nümunələr hazırlanır, bunun üçün №№2-4 məhlulları (bax: cədvəl 14.3) tətbiq edilir. Təcrübələr 2 saat ərzində aparılır.

İŞ №15. DİELEKTRİKLƏRİN KİMYƏVİ VƏ ELEKTROKİMYƏVİ METALLAŞDIRILMASI

Metallaşdırılmış dielektriklər sənayenin bir çox sahələri üçün böyük maraq kəsb edir, belə ki, onlar metal və dielektrikin müsbət keyfiyyətlərini özündə birləşdirir. Dielektriklərin metallaşdırılması metala qənaət etməyə, konstruksiyanın çəkisini aşağı salmağa, məmulatlara gözəl xarici görünüş verməyə, dəqiq metalkəsən alət hazırlamaq üçün qalvanoplastik üsulla press-qəlib almaq və incəsənət əsərlərinin sürətini çıxarmağa imkan verir. Burada, elektron sənayesinin məmulatları üçün, xüsusilə də, çap platalarının istehsalı üçün dielektriklər üzərinə funksional örtüklərin çəkilməsi üsulu əsas yer tutur.

Dielektrik vasitəsilə metallaşdırılma üsullarını dörd yerdə bölmək olar: mexaniki, fiziki, kimyəvi və elektrokimyəvi. Sadalanan üsullar həm ayrıca, həm də müxtəlif birləşmələrlə birlikdə tətbiq edilir. Bunlardan ən çox kimyəvi – qalvanik metallaşdırılmadan istifadə edilir, bu halda dielektriklərin səthi üzərinə, metalı əvvəlcə, məhluldan kimyəvi reduksiya olunma yolu ilə, sonra isə elektrokimyəvi üsulla çəkilir. Dielektriklər üzərinə bilavasitə metal örtüklərin çəkilməsinin yeni elektrokimyəvi üsulları böyük maraq kəsb edir. Bu zaman metalların kimyəvi reduksiya olunma mərhələsi baş vermir.

Metalların kimyəvi reduksiya olunma yolu ilə dielektriklərin metallaşdırılması. Dielektriklərin metallaşdırılması üç əsas əməliyyatı özündə birləşdirir:

1) ilkin emalı – səthə hidrofil xassələrin verilməsi və metalin əsasa adgeziya olunmasının artması məqsədilə səthin formasının dəyişdirilməsi;

2) səthin sensibilizasiyası və aktivləşdirilməsi – dielektrikin səthi üzərində aktiv mərkəzlərin yaradılması;

3) örtüyün çəkilməsi.

Dielektrikin səthinin ilkin emalı bir sıra əməliyyatların ye-

rinə yetirilməsini tələb edir: mexaniki emalı, yağısızlaşdırılma-nı, təmizlənməni, aşındırma – oksidləşməni və bəzi digər əməliyyatlar, bu əməliyyatların vacibliyi konkret texniki məsələ ilə müəyyən olunur.

Dielektriklərin çoxlu formaları, xüsusilə plastik kütlələr, az və ya çox dərəcədə hidrofobdurlar, yəni su ilə islanmırlar. Bu-na görə də əksər dielektriklərin səthinin hidrofilləşdirilməsi səthin birinci emalı mərhələsində həll olunan əsas məsələdir. Dielektrikin səthinə hidrofil xassələrin verilməsinin ən çox effektiv üsulları üzvi həllədicilərdə aşındırma və oksidləşdiricilərin məhlulda emalıdır. Üzvi həllədici dielektrikin səth layını yumşaldır, onun qabarmasına səbəb olur ki, bu da səthyanı layda polimer zəncirlər arasındaki əlaqələri zəiflədir. Qabarma mərhələsindən sonra aparılan oksid emalı dielektrikin səthinin sorbsiya qabiliyyətini kəskin surətdə artırır. Bu, əsasən, hemosorbsiyalı səthi aktivliyin artması hesabına baş verir, səthi aktivlik, bir tərəfdən səthin hidrofilliyyinin artması ilə (aktiv qrupların «calağı»), digər tərəfdən isə $\text{C}=\text{C}$ və $\text{C}=\text{O}$ tipli əlaqələrin qırılması ilə şərtlənir. Belə əlaqələrin qırılması monomerlərin molekullarına güclü oksidləşdiricinin təsiri nəticəsində baş verir. Deməli, tərkibində kalium permanganat və fosfat turşusu olan məhlulda şüşə tekstolitin emalı palladiumun səthi üzərində onun adsorbsiyasının dörd dəfə artmasına səbəb olur, tərkibində xrom anhidridi və sulfat turşusu olan məhlulda isə emal şüşə tekstolitin səthinin sorbsiya qabiliyyətini 10 dəfədən də çox artırır.

Aktivləşmənin gedişində dielektrikin səthində katalitik mərkəzlər yaranır, onlar metalin avtokatalitik reduksiya olunma prosesinin əmələ gəlməsinə səbəb olur. Daha universal və əlverişli üsullar maye fazasında aktivləşmənin kimyəvi üsullarıdır. Onlar istənilən səthlər üçün tətbiq oluna bilərlər. Belə üsulların mənası ondan ibarətdir ki, aktivləşən səth üzə-

rinə az miqdarda metal-katalizatorlar (aktivatorlar) çəkilir və ya səth layları güclü reduksiyaedicilərlə doydurulur, bu reduksiyaedicilər kimyəvi metallaşma məhlulunda çökdürülən metalin ionlarını asanlıqla reduksiya etməyə qadirdir. Dielektrikin aktivləşmə üsullarından daha çox geniş yayılanı universal və ya «klassik» adlandırılan üsuldur, bu üsul sensibilizasiyanı, yəni duz məhlulunda qalayın (II) səthinin emalını, hidroliz yuyulma prosesində səth üzərində axırıncının hidrolizini və duz məhlulunda qiymətli metalin (gümüş, qızıl, platin, ən çox da palladium) emalını özündə birləşdirir.

Elə məhlullar da tətbiq edilir ki, onlar sensibilizasiya və aktivləşməni bir texnoloji əməliyyatda birləşdirməyə imkan verir. Belə məhlullar «birləşdirilmiş» aktivatorlar adlandırılır. Onları adətən, palladium xloridinin məhlulunu qalay (II) xloridin HCl ilə turşulaşdırılmış duzlu-turşulu məhluluna tökmək yolu ilə hazırlanır. Birləşdirilmiş aktivatorun təsiri təbieti haqqında məsələlər indiyə kimi birqiyəmətli həll olunmamışdır. Aydın olmuşdur ki, dielektrikin səthinin müstəqil aktivləşməsi zamanı olduğu kimi, birləşdirilmiş aktivatorun tətbiqi zamanı da dielektrikin səthi üzərində kristallik palladiumun və ya onun qalayla qarışığının aktiv mərkəzləri əmələ gəlir, belə mərkəzlər metalların kimyəvi reduksiya olunmasına səbəb olur. Əgər aktivləşmədən sonra səth kifayət qədər katalitik aktivliyə malik deyilsə, onda «akselerator» (metalın reduksiya olunma reaksiyasının sürətləndiricisi) kimi aktivləşmə məhlulu və ya güclü reduksiyaedici (ən çox da kimyəvi metallaşma zamanı istifadə olunan) təkrar olaraq tətbiq edilir. Dielektriklərin metallaşması üçün daha çox mis və nikel örtükler istifadə edilir.

Mis, adətən, qələvi mühitdə formaldehidin, nikel isə həm turşu, həm də qələvi mühitdə natrium hipofosfitin köməyi ilə reduksiya olunur (bax: iş №14).

Çap platalarının istehsalında kimyəvi-qalvanik metallaş-

madan istifadə edilir: kimyəvi reduksiya olunmuş mis layı boyunca elektrolitik olaraq sulfat, flüorborat, difosfat və bir neçə başqa elektrolitlərdən çökdürülür. Başqa sənaye məqsədləri üçün, məsələn, konstruksiyanın çəkisini azaltmaq, metala qənaət etmək, məmulatın səthinə verilmiş xassələri vermək lazımdırsa, həmçinin xalq tələbatını ödəyən malların istehsal üçün dielektriklərin elektrokimyəvi metallaşdırılması tətbiq edilir, bu zaman metalların kimyəvi reduksiya olunma mərhələsi nəzərə alınır.

Dielektriklərin elektrokimyəvi metallaşdırılması. Cərəyan keçirən lay çəkilməzdən qabaq dielektrikin səthinin ilkin hazırlanmasının xüsusiyyətləri (yağsızlaşdırma, aşındırma), kimyəvi metallaşdırılma halında olduğu kimi, örtülen məmulatların təbiətindən asılıdır. Elektrokimyəvi metallaşmadan qabaq elektrik keçirən layın yaradılmasını, bir qayda olaraq, qiymətli metallar tətbiq olunmadan həyata keçirilir. Bunun üçün dielektrik üzərinə batırmaqla və ya pulverizatordan üzvi həllədici və ya epoksid qatran üfürməklə çəkilir, onların tərkibində aşqar əvəzinə metalların yüksək parçalanmış tozları vardır, yəni cərəyan keçirən polimer kompozisiyalar (CPK) tətbiq edilir. Belə qatışq qurudulduğdan sonra metalı dielektrikin səthinə bilavasitə elektrolitik olaraq çökdürmək olar. Metalların nadir tapılan tozları əvəzinə hisdən istifadə etmək olar. Hisin kauçuka, rezinə, termoplastlara 30-35 % miqdarda əlavə edilməsi xüsusi elektrik keçiriciliyini, yəni misləmə və ya nikelləmə elektrotlitində onların metallaşdırılması üçün kifayət edən elektrik keçiriciliyini təmin edir.

Həmçinin yarımkəçiricilik xassələrinə malik olan xalkogenidlərin – kükürd və fosforun birləşmələrinin cərəyan keçirən layları çəkilir. Son zamanlar metalların sulfidləri əsasında cərəyan keçirən laylar (CKL) tətbiq olunmağa başlanılmışdır.

CKL-ın alınması üsullarını iki əsas qrupa bölmək olar: tərkibində çökdürülən metalin ionları və sulfidləşdirilmiş agent

olan məhluldan kimyəvi çökdürmə reaksiyası nəticəsində CKL-in əmələ gəlməsi; az həll olunan maddələrin, məsələn, elektromənfi metalların hidroksidlərinin, dielektrikin səthi layla sorbsiyaya əsaslanan sorbsiya üsulları və dielektrikin səthində az həll olunan maddələrin metalların sulfidlərinə çevrilməsinə əsaslanan sorbsiya üsulları.

Baxılan işdə CKL-in alınması üçün sorbsiya üsullarının tətbiqi təklif olunur. Sorbsiya üsulları vasitəsilə mis və sink sulfidlərinin qarışığı (variant 2, təcrübə 1) və ya misin sulfidi (variant 2, təcrübə 2) alınır.

İşin məqsədi: 1. Müstəqil (universal və ya «klassik») aktivləşmə və sensibilizasiyadan istifadə etməklə, həmçinin «birləşdirilmiş» aktivatorun köməyiylə metalın kimyəvi reduksiya olunması yolu ilə ABS-plastik kütlə (akril butadienstirol kompozisiyalar) üzərində misin çökəmə prosesi ilə tanışlıq. Kimyəvi-qalvanik metallaşdırılma üsulu ilə alınmış örtüyün əsas metala birləşməsinə dielektrikin aktivləşməsinin müxtəlif üsullarının təsirini qiymətləndirmək.

2. Dielektrikin səthi üzərində metalların sulfidlərinin CKL-1 əmələ gəldikdən sonra ABS-plastik kütlə nikelləməsinin elektrotlitik üsulu ilə tanışlıq. Nikelli örtüyün əsasla birləşməsinə müxtəlif faktorların təsirinin qiymətləndirilməsi.

İşin yerinə yetirilmə metodikası

Qurğu əlavə *I-də* verilmiş sxem üzrə yığılır. Elektrolizerlər əvəzinə 250 sm^3 həcmli istiliyə davamlı stəkanlar tətbiq edilir. Aktivləşmə və sensibilizasiya üçün 100 sm^3 -luq stəkanlardan istifadə olunur. Örtük çəkmək üçün $2 \times 5\text{ sm}$ ölçülü nümunələr ABS-plastik kütlədən hazırlanır. Aktivləşmə və sensibilizasiya üçün, həmçinin birləşdirilmiş aktivatorda nümunələrin emalı üçün lazımlı olan məhlulun həcmi 50 sm^3 təşkil edir, kimyəvi misləmə üçün lazımlı olan məhlulun həcmi isə 200 sm^3 -dur.

Yüklənmənin dərəcəsi (sixlığı) $100\text{-}250 \text{ sm}^2/\text{dm}^3$ -dur.

Metal sulfidlərin CKL-nin əmələ gəlməsi 200 sm^3 həcmə malik stəkanlarda aparılır. Məhlulların həcmi 150 sm^3 -dur. Nümunələrin kimyəvi yolla təmizlənməsi üçün lazımlı məhlullar çini stəkanlarda sorucu şkaf altında saxlanır. *Kimyəvi yolla təmizlənmə yalnız təzyiq altında həyata keçirilir və məhlulun sıçrayıb əl və ya üzün dərisinə düşməməsinə ciddi nəzarət olunmalıdır.* Təmizlənmə qurtardıqdan sonra nümunələr, əvvəlcə su ilə doldurulmuş stəkanda, sonra isə su şırnağının altında yuyulur. Dielektriklərin səthinin hazırlanması və onların üzərinə örtüklərin çəkilməsi üçün lazımlı məhlulların tərkibi, uyğun olaraq, cədvəl 15.1 və 15.2-də verilmişdir.

**Cədvəl 15.1. Dielektriklərin səthinin hazırlanması üçün
lazımlı məhlulların tərkibi**

Məhlulin nömrəsi	Əməliyyat, emal üçün məhlul	Qatılıq, gr/dm ³									
		H ₂ SO ₄	HCl	K ₂ Cr ₂ O ₇	SnCl ₂ ·2H ₂ O	PdCl ₂ ·6H ₂ O	CuSO ₄ ·5H ₂ O	ZnCl ₂ ·6H ₂ O	NH ₄ OH (25%), ml/l	Na ₂ S	Na ₂ EDTA
1	Kimyəvi üsulla təmizlənmə	1400	-	40-50	-	-	-	-	-	-	-
2	Sensibilizasiya	-	40-50	-	20-25	-	-	-	-	-	-
3	Aktivləşmə	-	12-18	-	-	0,25-0,5	-	-	-	-	-
4	"	-	-	-	-	4	-	-	350	-	12
5	"	-	40-50	-	-	1	-	-	150	-	20
6	Birləşdirilmiş aktivatorda emal	-	330	-	-	0,5	-	-	-	-	-
7	Sink və misin sulfid layının çəkilməsi üçün birləşdirilmiş məhlul	-	-	-	-	8	-	60	100	300	-
8	Sulfidləşdirilmiş agentin məhlulu	-	-	-	-	-	-	-	-	100	-
9	Sinkin ammonyak məhlulu	-	-	-	-	-	-	100	pH-a qədər 7-10	-	-
10	Mis-sulfat məhlulu	-	-	-	-	-	100	-	-	-	-

Cədvəl 15.2. Məhlulların tərkibi və dielektrik üzərinə metal örtüklərin çekilməsi şərtləri

Məhlulun nömrəsi	Əməliyyat	Qatılıq, gr/dm ³										pH	Temperatur, °C	Cərəyan sıxlığı, A/m ²	
		CuSO ₄ .5H ₂ O	NiSO ₄ .6H ₂ O	NiCl ₂ .6H ₂ O	H ₃ BO ₃	KNaC ₄ H ₄ O ₆ .4H ₂ O	NaOH	Na ₂ CO ₃	HCOH	H ₂ SO ₄	(NH ₄) ₂ SO ₄				
1	Kimyəvi misləmə	35	5	-	-	150	40	35	15	-	-	-	12,8	20-25	-
2	Elektrokimyəvi misləmə	200-250	-	-	-	-	-	-	-	50-70	-	-	-	20-25	150-200
3	Elektrokimyəvi misləmə	60-70	-	-	-	-	-	-	-	150-180	50-60	1-3	-	18-25	200-400
4	Nikel ləmə	250-300	30	30	-	-	-	-	-	-	-	-	5,5-5,2	20-60	50-400

I variant. ABS-plastik kütlənin kimyəvi və kimyəvi-qalvanik metallaşdırılması

Təcrübə 1. ABS-plastik kütlənin səthinə üzərinə kimyəvi və elektrokimyəvi misləmə yolu ilə örtüyün çekilməsi (məhlullar №№1, 2, bax. cədvəl 15.2), bu zaman ayrıca olaraq sensibilizasiya və aktivləşmədən istifadə etmək (bax: cədvəl 15.1, müəllimin göstərişinə əsasən məhlullar №№2 və 3 və ya 2 və 4 və ya 2 və 5).

Adı tərkibə malik olan məhlullarda (bax: əlavə II, cədvəl 1) yağısızlaşdırılmış nümunələr kimyəvi üsulla təmizlənir (məhlul №1, cədvəl 15.1), sonra isə sensibilizatorda və aktivatorda emal edilir (hər bir əməliyyat təqribən 5 dəq). Hər bir əməliyyatdan sonra nümunələr soyuq, distillə olunmuş su ilə yuyulur. Sonra onların üzərinə aşağıdakı sxem üzrə örtük çekilir: 1) kimyəvi misləmə 20-30 dəq; 2) soyuq su ilə yuyulma; 3) misin 15-20 mkm qalınlıqlı elektroçökdürülməsi (cərəyanaya görə çıxımı 100 %-ə bərabər qəbul etməklə, çökəmə vaxtını hesablamaq); 4) soyuq, sonra isə qaynar su ilə yuyulma; 5) qurudulma. Paralel olaraq 2-3 nümunə hazırlanır.

Təcrübə 2. Əvvəlcədən nümunələri birləşdirilmiş aktivatorda emal etməklə ABS-plastik kütə üzərinə kimyəvi və elektrokimyəvi örtüyün çəkilməsi (bax: cədvəl 15.1, məhlul №6), emal müddəti – 5 dəq.

Qalan əməliyyatlar dəyişilmir və təcrübə 1-də verilmiş ardıcılıqla yerinə yetirilir. Paralel olaraq 2-3 nümunə hazırlanır.

Təcrübə 3. Mis örtüyün plastik kütə ilə birləşməsinin möhkəmləyinə təyin etmək.

İti cərrah bıçağının köməyi ilə xətkeş boyunca metallaşdırılmış düz səth üzərində uzunluğu 10 mm, bir-birindən 3 mm məsafədə yerləşən iki dərin kəsik açılır. Sonra nümunə ştativdə üfüqi vəziyyətdə quraşdırılır və metal zolağa lehimləmə və ya sixac vasitəsilə balaca polietilen qab və ya başqa tutumlu qab bərkidilir, bu qaba metal zolaq qopmağa başlayan kimi xırda qum tökülür. Yükün kütləsinə əsasən zolağın 3 mm eninə uyğun gələn qopmanın gücü hesablanır. Təcrübələrin nəticəsi cədvəl 15.3-ə daxil edilir.

Cədvəl 15.3. Metal örtüyün ABS-plastik kütə ilə birləşməsinin möhkəmliyinə aid təcrübə verilənlər (zolağın eni 3 mm)

Nümunənin nömrəsi	Səthin aktivləşmə üsulu	Yükün kütləsi, gr	Birləşmənin möhkəmliyi, H

II variant. Metal sulfidlərinin CKL-dan istifadə etməklə ABS-plastik kütlənin elektrokimyəvi nikellənməsi (metalın kimyəvi çökmə mərhələsini nəzərə almamaqla)

Təcrübə 1. Elektrokimyəvi yolla nikel örtüyü ABS-plastik kütə üzərinə çəkmək, bu zaman qabaqcadan ABS-plastik kütə üzərində sink və mis sulfidlərinin CKL-ni yaratmaq.

ABS-plastik kütlənin adı tərkibli məhlullarda (bax: əlavə II, cədvəl 1) yağısızlaşdırılmış nümunələri kimyəvi üsulla təmizlənir

(bax: cədvəl 15.1, məhlul №1), sonra isə birləşdirilmiş məhlulda (məhlul №7) və suda yuduqdan sonra məhlul №8-də emal edilir. Hər bir əməliyyat otaq temperaturunda 5 dəq. ərzində aparılır. Emal 2-3 dəfə təkrar edilir (emalın tərtibi n -dir). Bunun nəticəsində sink və mis sulfidlərinin CKL-1 yaranır. Nikelləmə məhlul №4-də aparılır (bax: cədvəl 15.2).

Sonra emalın tərtibinin ($n=1-5$) nikel örtüyün əsasla birləşməsinin möhkəmliyinə təsiri yoxlanılır (təcrübə 3, variant 1). Təcrübələrin nəticələri cədvəl 15.3-də yazılır, bu zaman «Səthin aktivləşmə üsulu» sütunu «Emalın tərtibi» sütunu ilə əvəz olunur.

Təcrübə 2. Elektrolitik yolla nikel örtüyü ABS-plastik kütlə üzərinə çəkmək, bu zaman qabaqcadan ABS-plastik kütlə üzərində misin sulfidinin CKL-ni yaratmaq.

II variantın təcrübə 1-də olduğu kimi, ABS-plastik kütləsinin yağısızlaşdırılmış və aşılanmış nümunələri sinkin ammonyak məhlulunda emal edilir (bax: cədvəl 15.1, məhlul №9); suda yuduqdan sonra, sulfidləşdirilmiş agentin məhlulunda işlənir (məhlul №8). Hər bir əməliyyat otaq temperaturunda 5 dəq. ərzində aparılır. Emal 2-4 dəfə təkrar olunur (emalın tərtibi $n=2-3$ -dür). Bu proseslər nəticəsində ABS-plastik kütlənin səthində sink sulfidinin CKL-1 yaranır. Sonra nümunə otaq temperaturunda 5-10 dəq. ərzində mis-sulfid məhlulunda (məhlul №10) emal edilməklə, sink sulfid mis sulfidlə, praktiki olaraq, tamamilə əvəz edilir.

ABS-plastik kütlənin mis sulfid vasitəsilə nikellənməsi II variantın təcrübə 1-də verilmiş elektrolitdə (bax: cədvəl 15.2, məhlul №4) aparılır, sink sulfid yaranan zaman emalın tərtibinin ($n=1-5$) nikelin əsasla birləşməsinin möhkəmliyinə təsiri I variantın təcrübə 3-də olduğu kimi tədqiq edilir. Təcrübələrin nəticələri cədvəl 15.3-də yazılır, bu zaman «Səthin aktivləşmə üsulu» sütunu «Emalın tərtibi» sütunu ilə əvəz edilir.

İŞ №16. ÇAP PLATALARININ HAZIRLANMASI

Çap platası – izolyasiya olunmuş, bir və ya hər iki tərəfi üzərində verilmiş elektrik sxemini uyğun olaraq cərəyan keçirən metaldan zolaqlar (naqillər) yerləşmiş detaldır.

Çap plataları elektro-radio elementlərinin (ERE) montajı üçün lazımdır, montaj prosesi yarımavtomatik və ya avtomatik qurğuların köməyi ilə bütün ERE-in eyni zamanda lehimləməsilə həyata keçirir. Montaj zamanı plata üzərindəki ERE çıxışları qoyulan deşiklərə *montaj deşikləri* deyilir. Platanın hər iki tərəfi üzərində yerləşən naqillərin birləşməsi üçün lazım olan metallaşdırılmış deşiklər *kecid deşiklər*, naqillər arasındakı aralıqlar isə *aralıq yerlər* adlanır.

Çap platalarının tətbiqi aparatın sazlanması təmin etməyə və aparatın montajı zamanı səhv'lərin yaranmasını yox etməyə imkan verir. Belə ki, verilmiş sxemli bütün platalar üzərində naqillərin və montaj deşiklərinin yerləşməsi eynidir. Çap platalarından istifadə olunması aparatın qabarit ölçülərinin azalmasını, istiliyin ayrılma şəraitinin yaxşılaşmasını, aparatın metal tutumunun aşağı düşməsini mümkün edir və böyük montajla müqayisədə digər konstruktiv-texnoloji üstünlükleri təmin edir.

Çap platalarının hazırlanması kimyəvi (subtraktiv), elektrokimyəvi (yarımadditiv) və ya kombinasiya edilmiş üsullarla həyata keçirilir. Son zamanlar hazırlanmanın yeni üsulları – additiv üsullar geniş yayılmışdır.

Çoxlaylı çap platalarının hazırlanmasının əsas üsulları şək. 16.1-də verilmişdir.

Kimyəvi üsul zamanı əsas material folqalanmış dielektrik ola bilər, yəni elə izolyasiya olunmuş material ki, onun bir və ya iki tərəfinin səthi üzərinə qalınlığı 35-50 mkm olan mis folqa yapışdırılmışdır. Mis folqanın səthi üzərinə, əvvəlcə, verilmiş elektrik sxemini uyğun olan qoruyucu şəkil (relyef) çəki-

lir. Qorunmayan hissələr aralıq yerlər olur. Sxemin qoruyucu şəkli zəhərləyici məhlulların təsirinə qarşı möhkəm materiallarla (boyalarla və ya fotorezistlərlə) örtülür.

Qoruyucu şəkildən azad olunmuş mis folqanın səthinin sahəsi dielektrikin əsasına qədər kimyəvi yolla təmizlənir. Qoruyucu şəkli yox etdikdən sonra dielektrikin səthi üzərində cərəyan keçirən zolaqlar – elektrik sxeminin naqilləri qalır. İki-tərəfli plataların şəkillərini birləşdirmək üçün deşiklərin kimyəvi-qalvanik metallaşdırılması tətbiq edilir.

Elektro-kimyəvi üsulla çap platalarını hazırlayan zaman əsas material kimi qeyri-folqalanmış dielektrik götürülə bilər, bu dielektrikin bütün səthi üzərinə kimyəvi reduksiya yolu ilə mis lay (qalınlığı 5 mkm) çəkilir. Mis layın üzərinə qoruyucu şəkli (turşuya davamlı rənglə) elə çəkilir ki, misin qorunmayan hissələrində şəkil verilmiş elektrik sxemə uyğun olsun. Sxemin naqilli elementlərini son dəfə yaratmaq üçün misin (kimyəvi) qorunmayan hissələri üzərinə elektro-kimyəvi yolla misin çöküntüsü və onun da üzərinə qalay-qurğuşun ərintili örtük çəkilir. Sonra turşuya davamlı rəng məhlulla yuyulur, kimyəvi reduksiya olunmuş misin layı isə kimyəvi yolla təmizlənir. Göründüyü kimi, kimyəvi üsuldan fərqli olaraq, elektro-kimyəvi üsulda çap platasının keçirici şəkli kimyəvi yolla təmizlənmə nəticəsində deyil, metalın çökməsi nəticəsində yaranır.

Kombinasiya olunmuş üsul özünü ilk iki üsulun birləşməsi kimi aparır. Burada əsas material hər iki tərəfdən folqalanmış dielektrikdir (folqanın qalınlığı 5 mkm-dir). Keçirici şəkli misin kimyəvi yolla təmizlənməsi ilə alınır, lakin deşiklərin metallaşması mis layının elektro-kimyəvi yetişməsilə və kimyəvi misləmə vasitəsilə həyata keçirilir. Keçirici şəklin qorunma üsulundan asılı olaraq, misin kimyəvi yolla təmizlənməsi zamanı kombinasiya olunmuş üsul iki variantda baş verə bilər: *negativ*, bu halda kimyəvi yolla təmizlənmədən müdafiə üçün


rənglərdən və ya fotorezistdən istifadə olunur, *pozitiv*, bu halda isə qoruyucu lay kimi metal örtük (metal-rezist) götürüle bilər. Neqativ üsul fotorezistin möhkəmliyinə qoyulmuş aşağı tələblərə və istənilən məhlullarla (eyni zamanda xlor dəmiri ilə) kimyəvi təmizlənməsinin mümkünluğunə görə asanlıqla mənimsənilir, pozitiv üsul montajın daha yüksək sıxlığını və plataların daha yaxşı dielektrik xassələrini təmin edir, bu üsul, həmçinin, ayrı-ayrı əməliyyatların, məsələn qalvanik əməliyyatın avtomatlaşmasını həyata keçirməyə imkan verir. Da-ha perspektivli üsul pozitiv üsuldur, bu üsulun quruluşu yarım additiv üsula oxşardır. Proses naqillər arasında aralığın alınmasını və naqillərin eninin 0,2 mm-ə qədər olmasını təmin edir. Hər iki üsul əhəmiyyətli dərəcədə zəhmət tələb etməsilə xarakterizə olunur, belə ki, texnoloji proseslərdə əl ilə görülən əməliyyatlar çox olur.

Kombinasiya olunmuş üsul hal-hazırda ən müxtəlif məq-sədli aparatlar üçün iki tərəfli və çoxlaylı çap platalarının istehsalında istifadə olunan əsas üsuldur.

Additiv üsul kimyəvi misin kifayət qədər qalın layı ilə (25-35 mkm) metallaşması vasitəsilə keçirici şəklin yaradılmasından ibarətdir, bu üsul qalvanik əməliyyatların və kimyəvi yolla təmizlənmə əməliyyatlarının tətbiqini aradan götürməyə imkan verir. Bu zaman əsas material kimi folqlaşmamış dielektrik götürülür. Yuxarıda göstərilmiş əməliyyatların aradan götürülməsi naqillərin enini və onlar arasındaki aralıqları əhəmiyyətli dərəcədə azaltmağa imkan verir, bu isə öz növbəsində platalar üzərində montajın sıxlığının artmasının mümkün olduğunu təmin edir. Bundan başqa, təcrübə göstərir ki, bu üsulun ABŞ-nın bir sıra firmalarında tətbiqi plataların qiymətinin 15-20 % aşağı düşməsinə səbəb olur, həmçinin kimyəvi reaktivlərin xərclərinin aşağı düşməsinə, istehsalat sahələrinin və təchizatın tərkibinin azalmasına səbəb olur. Av-ropada və ABŞ-da istehsal olunan plataların 10 %-ə qədəri

additiv üsulla hazırlanır. Bu üsul kimyəvi misləmənin işdə stabil olan sürətli məhlullarının tətbiq olunmasını tələb edir.

İşin məqsədi – çap platalarının əsas parametrlərinin hazırlanması və təcrübədən keçirilməsi prosesi ilə tanışlıq.



Şək. 16.1. Çap platalarının hazırlanma üsullarının klassifikasiyası

İşin yerinə yetirilmə metodikası

POS-60 ərintisinin çap platalarının hazırlanmasında lazımlı olan, kimyəvi və elektro-kimyəvi misləməsinin və çökməsinin aktivləşdiriciləri və məhlulları iş 14, 15 və 8-də verilmişdir.

80×40 mm ölçülü, yumru deşiklərə malik folqlananmış şüşə tekstolitdən düzəldilmiş plataların hazır olanları (2 ədəd) qələvi məhlulunda yağızlaşdırılır (bax: II əlavə, cədvəl 1). Nümunələr isti və soyuq suda diqqətlə yuyulduqdan sonra sensibilizirə məhlullarında (bax: cədvəl 15.1, məhlul №2) və suda yuyulduqdan sonra aktivləşmiş məhlulda emal edilir



(cədvəl 15.1, məhlul №4).

Palladium təklif olunmuş məhlulda möhkəm kompleks birleşmə şəklində olur, buna görə də mis folqa üzərində ayrılmır. Hazır olanlar suda yuyulduqdan sonra kimyəvi misləmə üçün lazımlı olan məhlula keçirilir (bax: cədvəl 15.2, məhlul №1). Məftillərə bərkidilmiş nümunələr misləmə prosesində periodik olaraq yellədirilir. Misləmə qurtardıqdan sonra (15-20 dəq.) nümunələr yuyulur və qalınlığı 3-5 mm olan mis layı (deşiklərdə misin «gecikməsi») çəkmək üçün qalvanik misləmə vannasına (cədvəl 15.2, məhlul №2) keçirilir. Sonra yuyulmuş və qurudulmuş səth üzərinə şəbəkəli trafaret vasitəsilə qoruyucu şəkil çəkilir. Bunun üçün nümunə trafaret çərçivəsinin qeyd olunmuş mili üzərinə quraşdırılır və şəbəkəli trafaret qoyulur: bu zaman hazır platanun üstündəki deşiklər trafaret üzərindəki sahələrlə dəqiq üst-üstə düşməlidir, belə sahələr deşikləri onlara rəng düşməsindən qoruyur. Hazır nümunədə qoruyucu şəkil rezin mala (rakelin) köməyi ilə qalvanik davamlı rəngi şəbəkəli trafaretdən keçirilməklə, CT-3-13 markalı trafaret çapı üçün alınır. Sonra isə rəngi 80-90°C temperaturda 1,0-1,5 saat ərzində qurudulur.

Hazır nümunənin digər tərəfi üzərində qoruyucu şəkli almaqdan ötrü əməliyyatı təkrar edilir. Rəngin qoruyucu layı deşikləri və naqilləri bağlamamalıdır. Əgər iz qeyri-dəqiq və ya pozulmuş alınırsa, rəng məhlulda (aseton, xlorlaşmış karbohidrat) isladılmış pambıq tamponla təmizlənir, sonra isə əməliyyat təkrarlanır. Qoruyucu rəng çəkildikdən sonra məhlulda yağısızlaşdırma (bax: II əlavə, cədvəl 1), qaynar və soyuq suda yuma, 25-30 mm qalınlıqlı misin (bax: cədvəl 15.2, məhlul №3) və 15-20 mm qalınlıqlı POS ərintisinin (bax: cədvəl 8.2, məhlul №4) qalvanik çökməsi olmalıdır.

Yaxşı yuyulmuş platalar 100-120°C temperaturda 30-60 dəq. ərzində qurudulur. Rəngin qoruyucu layı məhlullarda (aseton, xlorlaşmış karbohidrat) isladılmış pambıq tamponla

və ya köpüklü süngerlə sürtülərək təmizlənir. Bundan sonra mis aralıq yerlərdən tərkibi aşağıda verilmiş təmizləyici məhlulla təmizlənir:



Əməliyyat küvet yellədilməklə və misin tam əriməsinə qədər platanı dövri olaraq çevirməklə aparılır. Axar su altında diqqətlə yuyulduqdan və termostatda 100-120°C temperaturda 45-60 dəq. ərzində qurudulduqdan sonra çap platalarının aşağıdakı əsas parametrləri təyin edilir:

1. *Həndəsi parametrlər*. Mikroskopun köməyi ilə hər bir platada üç-dörd yerdə hesab şkalası ilə naqillərin eni və onlar arasındaki aralıqlar ölçülür, aralıqların ölçüləri ilə neqativdəki uyğun ölçülərin fərqi 0,1 mm-dən çox olmamalıdır.

2. *Izolyasiya müqaviməti*. Ommetrin köməyi ilə naqillər arasındaki izolyasiya müqaviməti ölçülür, bunun üçün şupun ucluqlarını platalar üzərindəki naqillərə möhkəm sıxılır. Izolyasiya müqaviməti 10^3 MOm-dan kiçik olmamalıdır.

3. *Naqillərin əsasla birləşməsi*. Bu təcrübə 3-də olduğu kimi təyin edilir (iş №15, variant 1).

4. *Naqilin cərəyan keçiricilik qabiliyyəti*. Platanın tədqiq olunan hissəsi iki kontakt sıxacla sabit cərəyan mənbəyinə birləşdirilir və 30 san ərzində 8 A cərəyan buraxılır. Plata soyunduqdan sonra (3-5 dəq.) cərəyan 10 A-ya qədər artırılır və sonra cərəyan ötürülməsinin və soyumasının belə intervalları ilə 12, 16, 18 və 20 A və s. miqdardında cərəyan buraxılır. Dövrənin istənilən hissəsində metalin «yanması» baş verdikdə və dövrə qapandıqda yaranan cərəyanın qiyməti qeyd edilir. Cərəyan keçiricilik qabiliyyəti naqilin kəsiyindən asılıdır və eni 1,0 mm olan naqil üçün 10 A-dan kiçik olmamalıdır. Təcrübədən alınmış məlumatları cədvəl 16.1-də yazılır.

İş 2 məşğələ üçün nəzərdə tutulmuşdur.

Cədvəl 16.1. Çap platalarının sınaqdan keçirilməsinin nəticələri

Nümunənin nömrəsi	Naqilin eni, <i>mm</i>	Naqillər arasındaki aralıq, <i>mm</i>	Yükün çəkisi, <i>qr</i> *	Birləşmənin möhkəmlüyü, <i>H</i> *	Cərəyan keçiricilik qabiliyyəti, <i>A</i>	İzolyasiya müqaviməti, <i>Om</i>

İŞ №17. ÜZVİ ELEKTROLİTDƏN ELEKTROKİMYƏVİ ALÜMİNİUMLAŞDIRILMA

Susuz məhlullardan alüminiumun elektroçökdürülməsi qalvanotexnikanın perspektivli istiqamətlərindən biri hesab olunur. Elektrokimyəvi xassələri istifadə olunan həllədicinin təbiəti və qarışığın tərkibi ilə müəyyən olunan üzvi elektrolit qarışqlardan, demək olar ki, bütün məlum metallar alına bilər. Sulu məhlulların elektrolizi yolu ilə alınması mümkün olmayan metalların çökdürülməsi daha böyük maraq kəsb edir. Əgər metalların çökdürülməsi OH_3^+ (hidroksinium) ionlarının və ya su molekulunun parçalanma potensialından daha mənfi potensialda baş verirsə, onda onun ayrılması prosesi paralel olaraq hidrogenin ayrılması reaksiyası ilə müşayiət olunur. Bu səbəbdən yüksək (kifayət qədər mənfi) standart potensiala malik metallar sulu məhlullardan ayrıla bilmir. Yeganə elektrod proses hidrogenin ayrılması hesab olunur ki, bu zaman, adətən, elektrodətrafi qatın qələvələşməsi və katodun səthində metal hidroksidin, ya da metal oksidlərinin çökəməsi baş verir.

Analoji proseslər hidrogen ionlarının dissosiasiyası nəticəsində əmələ gələn üzvi proton həllədicilərdə də gedə bilər. Bu

*Zolağın eni – 3 mm.

na görə də həllədici qismində tərkibində mütəhərrik hidrogen atomları olmayan üzvi aprotoon həllədicerlərdən istifadə etmək daha arzu olunandır. Üzvi aprotoon həllədicerlər ifrat yüksək elektrokimyəvi dayanıqlıqla malikdir və $-3,0 \div -3,5$ V-a qədər potensialda reduksiya olunmur, onların anod oksidləşmə potensialı isə $1,0 \div 1,5$ V-a yaxındır. Elektrokimyəvi davamlılıq oblastı elektrodların materialları ilə müəyyən edilir.

Müasir texnika üçün elektrokimyəvi çökdürülməsi böyük maraq kəsb edən metallardan biri də alüminium hesab edilir. Alüminiumun standart potensialı ($-1,66$ V) hidrogenin ayrılmama potensialından xeyli mənfidir, buna görə də metal sulu məhlulların elektrolizi ilə alına bilmir ki, bu da alüminiumun qalvanik örtük kimi istifadəsinə mane olur.

Alüminiumun elektroçökdürülməsi müxtəlif elektrolitlərdən həyata keçirilə bilər.

Etilbromid elektrolit. Elektrolit alüminium bromidi [40%-ə (mol) qədər $AlBr_3$] etilbromiddə həll etmək yolu ilə hazırlanır. Qələvi metalların bromidlərini (KBr , $NaBr$) əlavə etmək parlaq iynəşəkilli çöküntülər almağa imkan verir. Elektroliti həmçinin alüminium folqanı etilbromiddə sonradan benzol əlavə edərək həll etməklə də almaq olar. Təxminən 200 A/m^2 cərəyan sixlığında alüminium anodları olan vannada gərginlik 3V, cərəyanaya görə katod çıxımı – 60-70%, cərəyanaya görə anod çıxımı – 80% təşkil edir. Etilbromiddə benzol və ksilolun əlavə edilməsi ilə həll edilən $AlCl_3$ və $AlBr_3$ (1:1) tərkibli qarışiq elektrolitin istifadəsi də mümkünkündür. Elektrolit nazik, sıx birləşmiş çöküntülər almağa imkan verir. Etilbromid elektrolitlərin çatışmayan cəhəti duzların və həllədicerlərin tam susuzlaşdırılmasının tələb olunması hesab edilir.

Anilin elektrolitlər. Anilin və onun törəmələri (N-metilanilin, N,N-dimetilanilin, N,N-dimetil-n-toluidin) alüminium bromidi həll edir və alüminiumun çökdürülməsi üçün istifadə oluna bilir. Alüminium bromidi həll edərkən N,N-

dlimetilanilində $AlBr_3 \cdot C_6H_5N(CH_3)_2$ və $AlBr_3 \cdot 2C_6H_5N(CH_3)_2$ tərkibi olan həllədicili komplekslər əmələ gəlir. N,N-dimetilanilində $AlBr_3$ [55% (mol)] susuz məhlulu sənaye tezliyinin dəyişən cərəyanının sabit cərəyana 2-3 nisbətində kimi qoyulması hamar, parlaq və plastik çöküntülər almağa imkan verir. Cərəyana görə katod çıxımı 95% təşkil edir.

Ammoniumun dördlü duzları əsasında elektrolitlər. Tərkibində tetraetilammonium bromiddə həll edilmiş alüminium bromid, tetraetilammonium xloriddə həll edilmiş alüminium xlorid, etilpiridin bromiddə (*EtPyBr*) həll edilmiş alüminium xlorid tərkibli bir neçə elektrolit təklif olunmuşdur. Etilpiridin bromiddə həll edilmiş alüminium xlorid əsasında otaq temperaturunda işləməyə imkan verən elektrolit məsləhət görülmüşdür (kütlə üzrə %): 1 mol *EtPyBr*+2 mol $AlCl_3$ – 32; toluol – 67; metil-1/3-butil efiri – 1.

Cərəyan sıxlığı 120-220 A/m², t=30°C, elektrolitin azot axını ilə qarışdırılması, çöküntünün qalınlığı – 1 mm-ə qədər. Elektrolit yüksək cərəyan sıxlığı ilə parçalanmaya uğradılır. Etilpiridin bromidi natrium quanidin ilə əvəz etmək mümkündür.

Kompleks alümoüzvi elektrolitlər. Trietilalüminiumun natrium flüoridlə qarşılıqlı əlaqəsi zamanı 72°C-də əriyən və elektrik cərəyanı keçirən $NaF \cdot 2Al(C_2H_5)_3$ birləşməsi əmələ gəlir. 100°C-də və aşağı cərəyan sıxlığında (70 A/m²) ərintinin elektrolizindən katodda alüminium çökdürülür. Ərintidə trietilalüminiumun artıqlığı arzu olunandır, çünkü bu kompleksin parçalanmasının qarşısını alır. Cərəyana görə çıxım 98-100%, çöküntünün qalınlığı isə 0,5 mm-ə qədərdir. Dibutil efirinin əlavə edilməsi ilə çöküntülərin keyfiyyəti yaxşılaşdırıla bilər.

Kompleks elektrolitlərin digər növü aromatik karbohidrogenlərdə alüminium halogenidlərin və alümoüzvi birləşmələrin məhlulu hesab edilir. Məsələn, 100 sm³ 10%-li ksilolda alüminiumtrietilefirat məhluluna azot axını ilə 80 q $AlCl_3$ tozu

əlavə edilir, qarışq qaynadılır və ağır tünd-qəhvəyi maye ayrıılır və elektrolizə uğradılır. $120\text{-}130 \text{ A/m}^2$ cərəyan sıxlığında mis katodda parlaq, sıx birləşmiş alüminium çöküntüləri çökdürülür. Cərəyana görə katod çıxımı 65%-dir. Analoji üsulla alüminium xlorid, trifenilalüminium və ksiloldan elektrolit alına bilər.

Efir-hidrid elektrolitlər. Elektrolit aşağıdakı kimi hazırlanır: 1 mol litium hidrid və ya 0,4 mol litiumalüminiumhidridi 3 M alüminium xlorid məhlulunda susuz dietil efirində həll edilir. Otaq temperaturunda və 500 A/m^2 cərəyan sıxlığında qalınlığı 0,5 mm-ə qədər sıx çöküntülər alına bilər, bu zaman metilborat əlavə edilməklə çöküntülərin qalınlığı 2 mm-ə qədər çatdırmaq olar. Cərəyana görə katod və anod çıxımı 100%-ə yaxındır.

Tetrahidrofuran məhlulunda və ya tetrahidrofuranın benzol, toluol, etilfenol, o-dixlorbenzolla qarışığında tərkibində AlCl_3 və ya AlBr_3 və LiAlH_4 olan (3:1 nisbətdə) elektrolitlər təklif olunmuşdur ki, bunlar cərəyana görə çıxımı 100%-ə yaxın olan alüminiumun çökdürülməsinə imkan verir.

Alkilbenzol elektrolitlər. Bu qrup elektrolitlər aromatik karbohidrogenlərdə alüminium halogenidlərin məhlullarını özlərində birləşdirir. Adətən, elektrolitin hazırlanması həll etməkdən ibarətdir, məsələn, alüminium bromidin ksilolda həll edilməsi. Həll etmə zamanı 2 qat əmələ gelir: aşağı – $\text{AlBr}_3 \cdot 3\text{C}_8\text{H}_{10}$ tərkibli tünd-qəhvəyi yağlı maye (Qustavson kompleksi), yuxarı – demək olar ki, təmiz ksilol. Aşağı qatın 200 A/m^2 cərəyan sıxlığında elektrolizindən alüminium əldə edilir. Cərəyana görə çıxım cərəyan sıxlığından və elektroliz müddətindən asılıdır.

Örtüün strukturunun yaxşılaşdırılması və cərəyana görə çıxımı artırmaq məqsədilə elektrolitə aşağıdakı əlavələrin daxil edilməsi məsləhət görülür: tiosidik cövhəri, naftalin, α - və β -naftol, antrasen, salisil turşusu, furfurol, parafin, tetraetilammnium yodid və s. Elektrolitin hazırlanması üçün aşağı-

dakı aromatik karbohidrogen qarışıqlar istifadə oluna biler: ksilola və ya $AlBr_3$ əsas komponentli toluola (50%-li məhlul) etilbenzol.

Alkilbenzol elektrolitlərdə cərəyana görə katod çıxımının 50-80%, anod çıxımının isə 100%-ə yaxın olması ilə əlaqədar, elektrolitdə alüminium ionlarının toplanması baş verir. Məhlula qazşəkilli HBr buraxılıraq artıq alüminium brom ionlarına birləşdirilir. Elektrolitə suyun düşməsi alüminium bromidin hidrolizinə səbəb olur, lakin onun çox cüzi miqdarı (taraz rütubət) elektrolitin işini yaxşılaşdırır.

Ədəbiyyatlarda alüminiumun formamid və aminoefir elektrolitlərdən (butilamin ilə dietil efirlə qarışığında alüminium xloridin məhlulu) alınması haqqında fikirlər mövcuddur. Bu məhlullardan alüminiumun çökdürülməsi üzrə nəticələr ziddiyətlidir.

Demək olar ki, bütün elektrolitlər, alkilbenzol elektrolitlər istisna olmaqla, maksimum quru şəraitdə işlənməlidir. Elektroliz zamanı bütün məhlullar kifayət qədər davamlı olmur, buna görə də məhlulun işinin davamlılıq müddəti prosesin sənaye miqyasında istifadəsinə mövcud məhdudiyyətlər qoyur. Alüminiumun kompleks alümoüzvi, efir-hidrid və alkilbenzol elektrolitlərdən çökdürülməsi zamanı daha yaxşı nəticələr əldə edilir. Alkilbenzol elektrolitlər atmosfer rütubəti ilə tarazlıqda işləyə bilir.

İşin məqsədi – stasionar elektrolizerdə alüminiumlaşdırma prosesi və susuz elektrolitlərdən metalların çökdürülməsi prosesinin texnologiyası ilə tanışlıq; cərəyan sıxlığının cərəyana görə anod və katod çıxımına, alüminium çöküntülərinin keyfiyyət və strukturuna təsirinin öyrənilməsi.

İşin yerinə yetirilmə metodikası

Alüminiumun elektroçökdürülməsi tərkibində $500\text{-}600 \text{ qr/dm}^3$

susuz alüminium bromid olan ksilolda aparılır ki, bu da aşağıdakı kimi hazırlanır:

Ampulalara qoyulmuş alüminium bromid (susuz) əvvəlcədən ölçülümiş 100 sm^3 həcmində büksə yerləşdirilir. Bağlı büks ölçülür və $50-70\text{ sm}^3$ elektrolitin hazırlanması üçün lazım olan AlBr_3 kütləsi müəyyən edilir. AlBr_3 məlum miqdarına az miqdarda «ç» markahı ksilol əlavə edilir və maqnit çubuqla qarışdıraraq bağlı yüksəkdə AlBr_3 -i həll edilir. Çöküntünün həll edilməsindən sonra elektrolitin həcmi ksilolla tələb olunan həcmə çatdırırlar. Bu işlər mümkün qədər tez və sorucu şkaf altında yerinə yetirilməlidir, belə ki, atmosfer rütubətinin iştirakı ilə AlBr_3 hidrolizə uğraya bilər.

Hazırlanmış elektrolit elektrolizerə töküür və bütün təcrübə ərzində maqnit çubuqla qarışdırılır. Elektrolizerin cilalanmış qapağını bütün vaxt ərzində bağlı saxlamaq lazımdır, elektrodların çıxarılması zamanı isə şiflər tıxacla bağlanır. Hazırlanmış elektrolit işi laboratoriya stolunda aparmaq olmursa, onda məhlul bölgü qífında bölünür. İş zamanı elektrolitin qalınlığı $2-3\text{ mm}$ olan üst qatında laylanmanın olması yol veriləndir. Alüminiumun ayrıldığı aşağı qat qırmızı-qəhvəyi yağılı mayedən ibarətdir. Yeni hazırlanmış elektrolit zəif elektrikkeçiriciliyə və alüminiumun cərəyanaya görə zəif çıxımına malik ola bilər. Buna görə də optimal elektrikkeçiriciliyi və cərəyanaya görə çıxım əldə etmək üçün elektrolitin sabit cərəyanla işlənməsi lazımdır.

Alüminiumun cərəyanaya görə çıxımı hesablanarkən nəzərə almaq lazımdır ki, uzunmüddətli elektroliz və yüksək cərəyan sıxlığı olduqda katod çöküntülər dendritlər və «biğciqlar» uzana bilər ki, bunlar da tökülrək alüminiumun cərəyanaya görə çıxımını aşağı salar.

Çöküntü əvvəlcədən vyana əhəngi ilə yağısızlaşdırılmış mis folqaya köçürürlər, su ilə yuyulur, $0,5\%-li \text{HCl}$ ilə bərabər

həcmində azot, fosfor və sirkə turşusu qarışdırılmış qarışıqda kimyəvi təmizlənməyə uğradılır ki, bu da parlaq səthin alınmasını təmin edir. Əvvəlcə asetonla işləndikdən sonra su ilə yuyulur və havada qurudulur. Elektrolizdən sonra elektrolitdən təmizləmək üçün çöküntü aseton, sonra isə su ilə yuyulur.

Üzvi elektrolitlərlə işləyərkən aşağıdakılardı yadda saxlamaq vacibdir:

- *təcrübəni mümkün qədər quru boksda, o olmadıqda isə mütləq sorucu şkaf altında yerinə yetirmək;*
- *alüminium bromidin su ilə temasına imkan yaratmamaq;*
- *dəriyə ksilol və ya elektrolit düşdükdə dərini sabun və çoxlu su ilə yumaq;*
- *elektrolitin hazırlanması və elektroliz prosesini şiflənmiş qapaqlarla təchiz olunmuş kip qablarda yerinə yetirmək.*

Təcrübə 1. Cərəyanaya görə katod çıxımının və elektrolizerdəki gərginliyin mis elektroddakı cərəyan sıxlığından asılılığını tədqiq etmək.

Çökdürülmə $2\text{-}4 \text{ sm}^2$ sahəli katodda, $50\text{-}600 \text{ A/m}^2$ cərəyan sıxlığı intervalında, alüminium anoddə aparılır. Qalvanostat olmadıqda zəncirə kulonometr, elektrolizerə paralel olaraq isə voltmetr qoşulur. Elektrolizerdəki gərginliyin zamandan asılılığı qeyd edilir. Verilmiş cərəyan sıxlıqlarında metalın çökdürülməsindən sonra cərəyan üzrə çıxımı və örtüyün qalınlığı hesablanır. Çöküntülərin keyfiyyətinin müqayisəli xarakteristikası verilir.

Təcrübə 2. Cərəyanaya görə anod çıxımının və elektrolizerdəki gərginliyin cərəyan sıxlığından asılılığını öyrənmək.

Əsas işçi elektrod qismində alüminium lövhədən istifadə edilir. 50 A/m^2 -dən 600 A/m^2 -ə qədər cərəyan sıxlıqlarında cərəyanaya görə anod çıxımı müəyyən edilir və elektrolizerdəki gərginlik qeyd edilir. Köməkçi mis katoldarda çöküntülərin keyfiyyəti müəyyən edilir.

Təcrübə 3. Elektroliitin işinin davametmə müddətinin cə-

rəyana görə çıxıma və elektrolizerdəki gərginliyə təsirini öyrənmək.

500-600 A/m² sabit cərəyan sıxlığında gərginlik qeyd edilərək elektrolizerə mümkün qədər böyük səthə malik katod yerləşdirilir. Katod vaxtaşırı çıxarılır, cərəyana görə çıxım və alüminium çöküntüsünün keyfiyyəti müəyyən edilir.

Təcrübə 4. Parafinin əlavə edilməsinin cərəyana görə katod və anod çıxımına, elektrolizerdəki gərginliyə və çöküntünün keyfiyyətinə təsirini tədqiq etmək.

Təcrübə 1-3 təcrübələrinə analoji qaydada aparılır. Parafin az miqdarda ksilolda həll edilir və 5 qr/dm³ qatılıqda elektroli-tə daxil edilir. İş əlavənin bir qatılığında və müxtəlif cərəyan sıxlıqlarında yerinə yetirilir.

Təcrübə 5. Parafinin qatılığının cərəyana görə katod və anod çıxımına, elektrolizerdəki gərginliyə və çöküntünün keyfiyyətinə təsirini tədqiq etmək.

İş 1-4 təcrübələrinə analoji qaydada aparılır. Elektroli-tə parafinin ksilolda məhlulu qatılılığı 1-dən 10 qr/dm³-ə qədər dəyişdirilərək əlavə edilir. Təcrübə 200 A/m² sabit cərəyan sıxlığında aparılır.


HİDROELEKTRQMETALLURGIYA

İŞ №18. SINKİN ELEKTROKİMYƏVİ ÜSULLA ALINMASI

Yüksək təmizliyə malik sink polimetal kükürd filizlərindən elektroekstraksiya üsulu ilə alınır. Filiz ilk əvvəl zənginləşdirilir (flotasiya) və sonra alınmış sink konsentratı oksidləşdirici yanmaya məruz edilir. Alınmış sink-oksidi $120-160 \text{ qr/dm}^3$ sulfat turşusu olan turş elektrolitlə emal edilir.

Elektrolitin tərkibindəki turşu sink-oksidlə $\text{ZnO} + \text{H}_2\text{SO}_4 \rightarrow \text{ZnSO}_4 + \text{H}_2\text{O}$ reaksiyası üzrə qarşılıqlı təsirdə olaraq sinki və eləcə də oksiddəki aşqarı məhlulə çevirir. Proses o hesabla aparılır ki, məhlul neytral olsun. Sonra məhlul aşqarlardan təmizlənir və elektrolizerə daxil edilir. Təmizlənmiş elektrolitin tərkibi adətən $120-170 \text{ qr/dm}^3$ Zn və 5 qr/dm^3 -ə qədər H_2SO_4 turşusundan ibarət olur.


Sink-sulfat məhlulunun katodda elektrolizi zamanı



reaksiyaları üzrə sinkin və hidrogenin ayrılması baş verir.

Sink və hidrogen ionlarının reduksiya olunma reaksiyalarının tarazlıq potensiallarına uyğun olaraq katodda yalnız hidrogenin ayrılmasını gözləmək olardı. Ancaq hidrogenin ayrılma ifrat gərginliyinin böyük olması hesabına katodda cərəyanaya görə 80-90% çıxımıla sink də ayrıılır.

1% gümüşlə lehimlənmiş qurğuşun anodda



reaksiyası üzrə oksigenin ayrılması baş verir. Bu zaman elektrolitdə sulfat turşusu ayrılır. Elektrolitin turşuluğunun sabitliyi onun elektrolizerdən müəyyən sürətlə fasılısız axması hesabına əldə olunur.

Metalın təmizlik dərəcəsi və elektrik enerjisinin xüsusi itkisi sinkin elektrokimyəvi alınması prosesinin mühüm göstəricilərindən hesab olunur. Sinkin potensialına nisbətən daha elektrömüsbət potensiala malik metal ionlar katodda yüksəzləşir və bunun hesabına nəinki alınan metalın təmizlik dərəcəsini, həm də sinkin cərəyanaya görə çıxımını aşağı salır. Bunun səbəbi bəzi metallarda hidrogenin ayrılmış ifrat gərginliyinin sinkə görə aşağı olmasıdır.

Elektrolitdə sinkə nisbətən elektrömənfi potensiallı ionların kifayət qədər çox olması metalın çirkənməsinə səbəb olmur, ancaq müəyyən qədər elektrolitin elektrik keçiriciliyini aşağı salır. Buna görə də müəyyən təmizliyə malik sinkin alınması və yüksək texnoloji göstəricilərə malik elektroliz prosesini həyata keçirmək üçün bütün qarşıqlar üçün mümkün qatılıq müəyyən olunmuşdur. Elektrik enerjisinin xüsusi itkisi $W_{xüs.}$ ($kVt \cdot s/t$) elektrolitin tərkibi (sinkin turşuluğu və qatılığı) və elektroliz şərtləri ilə müəyyən olunur. Bu itki aşağıdakı ifadə üzrə hesablanır:

$$W_{xüs.} = \frac{1000U}{gC\mathcal{C}} . \quad (18.1)$$

Burada U – elektrolizerdəki gərginlik, V ; g – elektrokimyəvi ekvivalent, $q/(A \cdot saat)$; $C\mathcal{C}$ – sinkin cərəyanaya görə çıxımıdır.

(18.1) düsturundan görünür ki, U gərginliyi nə qədər kiçik və $C\mathcal{C}$ nə qədər yüksək olarsa, $W_{xüs.}$ o qədər aşağı olar. Prosesin bu iki xarakteristikası elektroliz şərtləri ilə kifayət qədər

mürəkkəb şəkildə əlaqəlidir.

Məlumdur ki,

$$CC = \frac{i_1}{\sum_{j=1}^n i_j}. \quad (18.2)$$

Burada i_1 – sinkin ayrılma cərəyanı, i_j – hidrogenin ayrılma ($j = 2$ olduqda) və qarışıkların yüksəzləşməsi ($j \geq 3$ olduqda) cərəyandır.

Adətən $i_2 \gg \sum_{j=3}^n i_j$, belə ki, (18.2) düsturunu təhlilin sadəliyi üçün aşağıdakı şəkildə yazmaq olar:

$$CC = \frac{i_1}{i_1 + i_2} \quad (18.3)$$

Sink ionlarının və hidrogenin yüksəzləşməsinin parsial cərəyanları ləngidilmiş yüksəzləşmə nəzəriyyəsinə görə aşağıdakı tənliklərlə ifadə olunur:

$$i_1 = k_1 [Zn^{2+}] \exp\left[-\frac{\alpha_1^* FE}{RT}\right], \quad (18.4)$$

$$i_2 = k_2 [H^+] \exp\left[-\frac{\alpha_2^* FE}{RT}\right], \quad (18.5)$$

burada k_1 və k_2 – sabitlər ($k_1 > k_2$); $[H^+]$ və $[Zn^{2+}]$ – hidrogen və sink ionlarının qatılığı; α_1^* və α_2^* – güman edilən və 0,5-ə bərabər olan köçürmə əmsalları; E – katodun potensialıdır.

(18.1)-(18.3) tənliklərindən belə nəticə alınır ki, cərəyana görə çıxm sinkin qatılığının artması və turşuluğun azalması ilə əlaqədar artmalıdır. Ancaq turşuluğun azalması qarışqda omik itkilərin artmasına və bu da elektrolizerdə gərginliyin artmasına səbəb ola bilər. Digər tərəfdən, sinkin qatılığının artması onun parsial ayrılma cərəyəsini artırır, ancaq bu za-

man ümumi cərəyan da artar ki, bu da yenə omik itkilerin artması ilə nəticələnər. Buradan aydın olur ki, elektrik enerjisi sərfinin optimallaşdırılması yalnız təcrubi yolla reallaşdırıla bilər, belə ki, bu proses həm də seçilmiş elektronrlizerin konstruksiyasından da asılı olacaqdır.

Optimallaşdırmanın eksperimentin planlaşdırılması metodundan istifadə etməklə aparmaq daha sərfəlidir.

Eksperimental tədqiqatlarda *faktor* – tam və kəsr – *eksperimentlər* daha çox tətbiq olunur.

Bəzi anlayışları daxil edək.

Optimallaşdırıcı kəmiyyəti *iz* (*əks cavab*) funksiyası adlanır. Riyazi nöqtəyi-nəzərdən optimallaşdırma məsəlesi iz funksiyasının ekstremumunun tapılmasından ibarətdir. Verilən kəmiyyətləri – *faktorlar*, onların qiymətlərini isə *faktorun səviyyələri* adlandırırlar.

Aydındır ki, məsələ həmişə birbaşa axtarma metodu ilə, yəni bütün faktorların az və ya çox dərəcədə artıq seçilmiş səviyyələrinə uyğun nöqtələrinə görə funksianın qurulması ilə həll oluna bilər.


Elə eksperimentlər var ki, hər bir faktorun səviyyəsi digər faktorların bütün səviyyələri ilə birləşə (kombinə oluna) bilirsə, belə eksperimentlər *tam faktorlu eksperimentlər* (TFE) adlanır. TFE-də təcrübələrin sayını $r_1 r_2 \dots r_k$ hasili ilə təyin etmək olar. Burada k – faktorların sayı, r_i – hər bir faktorun səviyyələrinin sayıdır. Əgər bütün r_i -lər eynidirsə, onda TFE-lər *simmetrik* adlanır və r^k ilə işarə olunur.

Başa düşmək çətin deyil ki, (bir və ya iki faktorlu eksperiment misalında), funksianın ekstremuma görə tədqiqi üçün onun qiymətlərini hər faktorun üç səviyyəsindən etibarən bölüşdürmək lazımdır.

Beləliklə, üç faktor üçün təcrübələrin sayı 27-dən az olmayacağı; faktorların və onların səviyyələrinin sayının artması

təcrübələrin sayını sürətlə artırır. Bu baxımdan bu qayda ən yaxşı hesab oluna bilməz.

Rasionallıq baxımından mümkün üsullardan biri izin sətri üzrə antiqradiyent (qradiyent) istiqamətində enişdən (yoxusdan) ibarət olan – *Boks-Uilsonun ən tez enmə (qalxma) metodu* hesab olunur. Bunun üçün iz funksiyasının seçilmiş oblastı tədqiq olunur, bu oblastın daxilində hər hansı nöqtədə qradiyent qiymətləndirilir, sonra isə qradiyent istiqamətində və onun əksinə istiqamətdə hərəkətə baxılır. Enmə zamanı (qalxma zamanı) funksiyanın minimumu (maksimumu) tapılır və bu nöqtələrdə prosedur təkrar olunur. Əgər tapılmış nöqtə stasionar olarsa (bu nöqtədə qradiyent sıfırdır), axtarış dayandırılır. Axtarış strategiyası iki faktor halı üçün şəkil 18.1-də təsvir olunmuşdur; əvvəlcə (x_1^-, x_2^-) , (x_1^-, x_2^+) , (x_1^+, x_2^-) , (x_1^+, x_2^+) nöqtələrində 4 təcrübə aparılır və bunun əsasında qradiyent hesablanır (şəkil 18.1a), sonra g qradiyenti istiqamətində (x_1^0, x_2^0) nöqtəsindən başlayaraq dörd addim icra olunur (18.1b, qradiyentə görə kəskin).



Şək. 18.1. Kəskin artma metodu ilə ekstremumun axtarılması: a – cavab funksiyasının x_1 və x_2 faktorlarının dəyişmə oblastına proyeysi; b – cavab səthinin g qradiyent xətti üzrə kəsiyi. Rəqəmlər – addımların nömrələridir.

Qradiyentin qiymətləndirilməsi üçün adətən faktor eksperiment aparmaq kifayətdir. Belə ki, iz funksiyası tədqiq olunan nöqtədə

$$y = \beta_0 + \sum_{i=1}^k \beta_i x_i$$

tənliyi ilə aproksimasiya edir.

Bu halda faktor eksperiment *kəsr faktor eksperiment* (KFE) adlanır. Burada təcrübələr bütün kombinasiyalar üçün aparılmır. Bu haqda əlavə məlumat xüsusi ədəbiyyatlarda verilib. Üç faktor üçün 2^{3-1} (dörd təcrübə) şəklində plan qurmaq olar. Bu onunla bağlıdır ki, lazımi təcrübələrin sayı iz funksiyasını aproksimasiya edən tənliklərin parametrlərinin (əmsallarının) sayından asılıdır. Belə ki, əgər faktor (x) – yeg-anədirse və iz funksiyası xətti:

$$y = \beta_0 + \beta_1 x,$$

və ya üstlüdürsə

$$y = \beta_0 e^{\beta_1 x},$$

onda eksperimentlərin minimal sayı üçdür.

$$y = \beta_0 + \beta_1 x + \beta_2 x^2$$

parabolik funksiyası üçün və ya daha mürəkkəb, məsələn

$$y = \beta_0 + \beta_1 \lg x + \beta_2 \cos(1+x)$$

funksiyası üçün dörd təcrübə aparılmalıdır. Ümumi halda, iz funksiyasının şəklindən (çoxhədli, üstlü, loqarifmik və s.) asılı olmayaraq, təyin olunan parametrlərin β_i sayından heç olmasa bir təcrübə artıq aparılmalıdır. Aydındır ki, təcrübələrin sayının artması, bir tərəfdən nəticələrin etibarlılığını artırır, digər tərəfdən də tədqiqata qoyulan vəsaitin həcmini çoxaldır.

Nəzərdə tutulan laboratoriya işində axtarış sxemi belədir: müəllimin verdiyi oblastda cərəyan sıxlığının dəyişməsi, turşunun qatılığı və sink duzu* üçün qradiyent qiymətləndirilir. Bunun üçün isə üç ölçmə tələb olunur (KFE 2³⁻¹), sonra isə antiqradiyent istiqamətində (burada optimallaşdırma elə minimallaşdırma deməkdir) daha dörd addım icra edilir. Laboratoriya işləri kursunun sonunda antiqradiyent boyunca hərəkət edərək eksperimental nöqtələrə görə hər bir laboratoriya işi üçün hipersəthlər qurulur:

$$W = W(i[H_2SO_4], [ZnSO_4 \cdot 7H_2O])$$

(burada i – cərəyanın sıxlığı; $[H_2SO_4]$, $[ZnSO_4 \cdot 7H_2O]$ – turşunun və duzun qatılığıdır); məhz bunun üçün minimumun koordinatları hesablanır:

$$i_0(A/m^2), [H_2SO_4]_0(qr/dm^3), [ZnSO_4 \cdot 7H_2O]_0(qr/dm^3).$$

Bütün hesablamalar EHM-də aparılır**.

İşin məqsədi – elektroliz şərtlərinin (cərəyan sıxlığı, sink sulfatın və sulfat turşusunun qatılığı) optimallaşdırılmasıdır.

İşin yerinə yetirilmə metodikası.

Elektrolizer olaraq ardıcıl birləşdirilmiş hidrosürgülü (H_2SO_4 damcılarını tutmaq üçün) dörd şüşə qab götürülür. Bu məqsədlə açıq qablardan da istifadə oluna bilər, ancaq bu halda qablar sorucu şkaf altında olmalıdır. Hər bir elektrolizerdə alüminium katod və qurğuşun anod yerləşdirilmişdir. Hər bir katodon ölçüsü cərəyanın sıxlığı ilə müəyyən olunur. Katodların hazırlanması Əlavə 2-də verilmiş metodika üzrə

*Hər bir laboratoriya işinin fərdi tapşırıqları var.

**Laboratoriya praktikumlarında mikroEHM-lərin olması nəzərdə tutulur.

aparılır.

Təcrübələr tərkibində $10\text{-}120 \text{ qr}/\text{dm}^3 H_2SO_4$, $10\text{-}100 \text{ qr}/\text{dm}^3 ZnSO_4 \cdot 7H_2O$ olan məhlulda aparılır, sistemə verilən cərəyanın sıxlığı isə $100\text{-}600 \text{ A}/\text{m}^2$ intervalında dəyişir. Müəllim bu intervalların daxilində faktorların yuxarı və aşağı səviyyələrini müəyyən edir. Səviyyələrin kombinasiyası 18.1 sayılı cədvəlin A-C sütunlarındakı variantlardan birinə uyğun gəlir. Burada «+» simvolu ilə yuxarı və «-» simvolu ilə aşağı səviyyələr işarə olunmuş, x_1 , x_2 , x_3 isə – uyğun olaraq i , A/m^2 ; $[H_2SO_4]$, qr/dm^3 və $[ZnSO_4 \cdot 7H_2O]$, qr/dm^3 deməkdir.

18.1 sayılı cədvəl *plan matrisi* adlanır. Aydındır ki, 2^{3-1} planının başqa matrisləri də mövcuddur.

Cədvəl 18.1. Plan matrisləri

Elektrolizerin nömrəsi	A			B			C			C		
	x_1	x_2	x_3	x_1	x_2	x_3	x_1	x_2	x_3	x_1	x_2	x_3
1	+	+	+	+	+	+	-	-	+	-	-	+
2	-	+	-	+	-	-	+	-	-	-	-	+
3	+	-	-	-	+	-	-	+	-	+	-	-
4	-	-	+	-	-	+	+	+	+	+	+	+

Elektroliz prosesi otaq temperaturunda aparılır və məhlul maqnit qarışdırıcı ilə 1,5-2 saat qarışdırılır. Bütün təcrübə boyu bərabər zaman intervalları ilə hər bir elektrolizerdəki gərginlik 5-7 dəfə ölçülür. Təcrübə başa çatdıqdan sonra hər bir katodun m kütləsinin dəyişməsi təyin olunur və hər bir elektrolizer üçün gərginliyin orta qiyməti üçün

$$\bar{U} = \frac{1}{n} \sum_{j=1}^n U_j, \quad n = 5, \dots, 7$$

düsturundan istifadə etməklə

$$W = \frac{\bar{U} i \tau}{m}$$

İfadəsinə əsasən elektrik enerjisinin xüsusi sərfi hesablanır. Beləliklə, təcrübə məlumatları əks etdirən 18.2 cədvəli alınır.

Bu nəticələrdən istifadə etməklə ən tez enməni həyata keçirmək üçün EHM-nın köməyi lə qradiyent hesablanır və faktor səviyyələrinin kombinasiyaları hesablanır. Təcrübənin metodikası əvvəlkinin eynidir, fərqli yalnız faktor səviyyələrinin olmasındadır. Təcrübələrin nəticələri eyni formalı cədvəli verir (cədv. 18.2).

Cədvəl 18.2. Təcrübələrin nəticələri

Təcrübənin nömrəsi	x_1	x_2	x_3	Katodun kütləsi, q			5-7 ölçmə üçün elektrolizerdəki gərginlik					W, C/kg
				təcrübəyə qədər	təcrübədən sonra	artıq çəki	1	2	3	...	orta qiymət	
1												
2												
3												
4												

Elektrolizin optimal sayılan parametri enerjinin xüsusi sərfi üçün alınmış dörd qiymətdən ən kiçik hesab olunur.

Daha dəqiq hesabat isə bir neçə laboratoriya işlərinin nəticələrinə əsasən aparılır. Bunun üçün EHM aproksimasiyadıcı əyrinin parametrlərini hesablayır:

$$W = a_{00} + a_{01}x_1 + a_{02}x_2 + a_{03}x_3 + a_{12}x_1x_2 + a_{13}x_1x_3 + a_{23}x_2x_3 + a_{11}x_1^2 + a_{22}x_2^2 + a_{33}x_3^2, \quad (18.6)$$

bunun üçün isə ən azı on bir təcrübənin, yəni üç laboratoriya işinin nəticələri əldə etmək lazımdır.

(18.6) tənliyindən x_i -lərə görə xüsusi törəmələr almaqla üç xətti tənlikdən ibarət aşağıdakı şəkildə sistem alınır:


$$\frac{\partial W}{\partial x_i} = 0, \quad i = 1, 2, 3.$$

Bu sistemi EHM-nin köməyilə həll etməklə elektroliz üçün ilkin optimal parametrlər tapılır.

İŞ №19. MİSİN ELEKTROKİMYƏVİ ÜSULLA SAFLAŞDIRILMASI

Sulfat filizlərindən pirometal üsulla alınan misin tərkibində təxminən 1% nikel, stibium, qurğuşun, tellur, selen, bismut, arsen, kükürd, qızıl, gümüş qarışıqlıq, bəzi hallarda isə platin qrupu metalları olur. Misin tərkibində hətta cüzi miqdarda qarışıqların olması belə onun fiziki xüsusiyyətlərini (məsələn, elektrik keçiriciliyi, plastiklik və s.) xeyli aşağı salır. Bu cür pirometal qarışıldan yüksək saflığa malik mis almaq və sonrakı emal üçün əlverişli məhsula çevirmək üçün o nəcib metallardan təmizlənmək məqsədilə elektrokimyəvi saflaşdırılmaya uğradılır. Hal-hazırda alınan misin təxminən 90%-i məhz bu üsulla emal edilir.

Elektrolit kimi istifadə olunan sulfat məhlullarında mis əsasən ikivalentli ionlar şəklində iştirak edir. Buna görə də mis-məhlul sərhədində standart potensialı 0,34 V-a bərabər olan $Cu^{2+} + 2e \leftrightarrow Cu$ elektrokimyəvi reaksiyası getməlidir. Lakin metal və məhlul arasında tarazlıq da yaranmış olur:



Bunun nəticəsində məhlulda birvalentli mis ionları əmələ gəlir. Bu ona gətirib çıxarıır ki, mis elektrodda aşağıdakı elektrokimyəvi reaksiyalar da gedə bilir:



Bu reaksiyaların standart potensialları uyğun olaraq 0,51 və 0,17 V-a bərabərdir. Sənaye elektrolizi şəraitində bu və ya digər reaksiyanın baş verməsinin mümkünlüyünü qiymətləndirmək üçün tarazlıq potensiallarının qiymətlərini müqayisə et-

mək lazımdır. Sonuncuların hesablanması üçün sənaye elektrolitində ikivalentli mis ionlarının qatılığının təqribən $1\text{ mol}/\text{dm}^3$, H_2SO_4 qatılığının təxminən $2\text{ mol}/\text{dm}^3$ olduğunu nəzərə alaraq, birvalentli mis ionlarının tarazlıq qatılığını müəyyən edək. Birvalentli mis ionlarının yaranma reaksiyasiının tarazlıq sabiti 25 və 55°C -də müvafiq olaraq $1,5 \cdot 10^{-6}$ və $0,25 \cdot 10^{-4}$ olur. Onda hesablamalara görə Cu(I) qatılığı 25°C -də $1,23 \cdot 10^{-3}\text{ mol}/\text{dm}^3$ və 55°C -də $5,0 \cdot 10^{-3}\text{ mol}/\text{dm}^3$ -ə bərabərdir.

55°C -də göstərilən reaksiyaların tarazlıq potensialları bərabərdir:

$$E_{\text{Cu}^{2+}/\text{Cu}} = 0,34 + 0,029 \lg(0,12 \cdot 1) = 0,310\text{ V}$$

$$E_{\text{Cu}^+/ \text{Cu}} = 0,51 + 0,059 \lg(5 \cdot 10^{-3} \cdot 0,12) = 0,320\text{ V}$$

$$E_{\text{Cu}^{2+}/\text{Cu}^+} = 0,17 + 0,059 \lg[0,12 \cdot 1 / (5 \cdot 10^{-3} \cdot 0,12)] = 0,310\text{ V}$$

Sulfat turşusunun qatılığı mis sulfatın qatılığından xeyli çox olluğuna görə sulfat turşusu üçün aktivlik əmsali daxil edilib və standart potensialların izotermik temperatur əmsalıları nəzərə alınıb.


Bələliklə, hər üç reaksiyanın bu məhlulda tarazlıq potensialı bir-birinə yaxındır və təxminən $\text{Cu}^{2+} + 2e \leftrightarrow \text{Cu}$ reaksiyasiının standart potensialına bərabərdir.

Sənaye məhlulunda hidrogen elektrodunun tarazlıq potensialı sıfır, oksigen elektrodunun tarazlıq potensialı isə təxminən $1,2\text{ V}$ -a bərabər olduğundan, mis elektrodun katod və anod polyarlaşmalarında sənaye elektrolitində müvafiq olaraq yalnız misin ayrılması və onun ionlaşması reaksiyaları baş verəcəkdir.

Birvalentli ionların tarazlıq qatılığının az olduğu nəzərə alınsa, onda katodda əsasən:




anodda isə



reaksiyaları baş verəcəkdir. Nəticədə anodboyu qatdakı tarazlıq vəziyyəti və onların həcmindəki qatılığı ilə müqayisədə birvalentli mis ionlarının üstünlüyü yaranacaqdır. Buna görə də birvalentli mis ionları diffuziya yolu ilə anod səthindən qismən ayrıla bilir. Anoddan uzaq məsafələrdə olan birvalentli mis ionlarının qatılığı tarazlıq qiymətindən yüksək ola bilər. Bu da disproporsionallaşma reaksiyasının tarazlıq istiqamətinin Cu atomlarının və Cu^{2+} ionlarının yaranması istiqamətində dəyişməsinə gətirib çıxarır və nəticədə anodun yaxınlığında mis tozu əmələ gelir. Bunun qarşısını almaq məqsədilə elektroliz prosesi elektrolit məhlulu sirkulyasiya etdirilməklə qarışdırma yolu ilə həyata keçirilir.

Elektrolitdə həll olmuş oksigenin iştirakı ilə birvalentli misin hissəciklərinin ikivalentli misə qədər oksidləşməsi baş verir:



Həmçinin Cu^{2+} əmələ gəlməsi ilə metallik misin oksidləşməsi:



Yuxarıda göstərilən reaksiyaların baş vermə mümkünülüyü ona gətirib çıxarır ki, əgər yalnız $Cu \rightarrow Cu^{2+} + 2e^-$ reaksiyasının getdiyi nəzərə alınsa, onda cərəyanaya görə anod çıxımı 100%-dən çox, katod çıxımı isə bir qədər az olar. Və yalnız cərəyan sıxlığı 200 A/m^2 -dən çox, oksigenin parsial təzyiqi $1 \cdot 10^{-6}\text{ at-dən}$ ($0,1\text{ Pa}$) az və ya bərabər olarsa, cərəyanaya görə katod çıxımı 100%-ə çatır. Elektrolitin əvəz olunması və ya regenerasiyası olmadan elektrolizin uzun müddət davam etməsi nəticəsində onun mis kuporosla zənginləşməsi və sulfat turşusu ilə birləşməsi baş verir.

Misin katod çöküntüsünün saflığı və prosesin əsas iqtisadi və texnoloji göstriciləri əsasən elektrolitin tərkibinin və elektrolizin aparılma şərtlərinin (cərəyan sıxlığı, elektrolitin döv-

retmə sürəti) düzgün seçilməsindən asılıdır.

Məhlulun əsas komponenti CuSO_4 hesab edilir. 18°C -də 1 m mis sulfat məhlulunun xüsusi elektrik keçiriciliyinin $4,2 \text{ sm/m}$ bərabər olması ilə əlaqədar, elektrolitə elektrikötürücü əlavə qismində sulfat turşusu əlavə edilir. Mis sulfatın və sulfat turşusunun qatılıqlarının nisbəti bir çox hallarda prosesin əsas göstəricilərini müəyyən edir: vannadakı gərginlik, elektrik enerjisinin xüsusi sərfi, katod çökünütünün saflığı. Sulfat turşusunun qatılığının yüksəldilməsi məhlulun xüsusi müqavimətini xeyli aşağı salır ki, bu da elektrik enerjisi sərfinin azalmasına gətirib çıxarır və uyğun olaraq müsbət effekt göstərir. Lakin eyni zamanda mis sulfatın ərimə qabiliyyəti xeyli azalır, elektrolitdə iştirak edən katodda qarışqların ayrılmاسının mümkünüyü artır, müvafiq olaraq, katod çökünütünün saflığı, həmçinin optimal cərəyan sıxlığı aşağı düşür. Həmçinin anodların duzlu passivlaşması da mümkünündür.

Çoxkomponentli ərintilər hesab edilən anodların həll olmasının zamanı metal-qarışqların özünü aparması onların elektrokimyəvi aktivlik və onların birləşmələrinin kimyəvi xassələrindən asılı olaraq müxtəlis olur. Misin tarazlıq potensialından xeyli mənfi tarazlıq potensialına malik sink, dəmir, nikel, kobalt kimi metallar elektroliz şərtlərində məhlula keçir, lakin katodda çökmürlər. Bu metalların duzlarının elektrolitdə toplanması məhlulun elektrik keçiriciliyinin aşağı düşməsinə gətirib çıxarır və buna görə də elektrolitdə adı çəkilən metalların son miqdarı nizamlanmalıdır. Elektrolitdə bu metalların ionlarının son mümkün qatılığı, katod cərəyanının sıxlığı, elektrolitin dövretmə sürəti, həmçinin anodların tərkibi kimi texnoloji parametrlərlə müəyyən edilir.

Tarazlıq potensialları sənaye elektrolitində misin tarazlıq potensialına yaxın olan arsen, stibium və bismut məhlula keçərək anod oksidləşir və eyni zamanda katod boşalır.

Misin potensialından daha müsbət potensiala malik qızıl və

gümüş, həmçinin platin qrupu metalları, demək olar ki, tamamilə şlama tökülür.

Katod misin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə dendritlərin inkişafının qarşısını alaraq elektrolitə kolloid səthi aktiv maddələr (xarrat yapışqanı, jelatin, tiokarbamid) daxil edilir. Təcrübədə elektroliz şərtlərindən asılı olaraq elektrolitin tərkibi aşağıdakı hüdüdlarda dəyişir (qr/dm^3): $CuSO_4 \cdot 5H_2O$ (misdə saydıqda) – 35-50; H_2SO_4 – 125-230; HCl – 0,01-0,04.

Elektrolitdə aşağıdakı qarışıqların miqdarı yol veriləndir (qr/dm^3): Ni^{2+} – 40-a qədər; As^{3+} – 1,0-a qədər; Sb^{2+} – 0,7-a qədər; Fe^{2+} – 3,0-a qədər.

Tərkibində 99,5% mis olan anodların istifadəsi zamanı katod cərəyanının sıxlığı $200-300 A/m^2$ hüdüdlarında dəyişir.

İşin məqsədi – elektrolitin tərkibinin, cərəyanın anod və katod sıxlığının, həmçinin elektrolitin qarışdırılma üsulunun elektrolizin əsas texnoloji göstəricilərinə; elektrolizerdəki gərginliyə, katod misin keyfiyyətinə, cərəyanın görə çıxımı və elektrik enerjisinin xüsusi sərfinə təsirini öyrənmək.

İşin yerinə yetirilmə metodikası

Elektrolizerlər qismində tutumu $0,2-0,5 dm^3$ olan şüşə və ya viniplast qablardan istifadə edilir. Hər birinə iki mis anod və katod əsas: mis və ya titan folqa yerləşdirilir. Təcrübə başlanmadan əvvəl elektrolizerlərin elektrodları və mis kulanometri *Əlavə II*-də göstərilmiş metodikaya müvafiq hazırlanır. Elektrodlar təcrübədən əvvəl və sonra ölçülür. Elektrolizerdəki cərəyan və gərginlik $0,01$ dəqiqliklə ölçülür. Elektrik sxem *Əlavə I*-də göstərilmişdir. Bundan başqa, işçi cərəyan sıxlıqlarında elektrodların potensialları və elektrolitdə gərginlik düşgüsü hesablanır. Ölçmə sxemi *Əlavə I*-də verilmişdir. Müqayisə elektrodu qismində işçi elektrolitdə olduğu qədər sulfat turşusunun qatılığı ilə civəsulfat elektroddan istifadə edilir (istifadə

olunan elektrodun potensialının qiymətini müəllim göstərir). Elektrodlara reaksiya verən maddənin, buraxılan elektrikin və vannadakı gərginliyin miqdarına görə cərəyanə görə katod və anod çıxımı (boşalmanın və ikivalentli mis ionlarının yaranmasını nəzərə alaraq) və elektrik enerjisinin xüsusi sərfi müəyyən edilir (bax: *Əlavə IV*). Körpü sxemi (P-510) tətbiq edilərək istifadə olunan elektrolitlərin elektrik keçiriciliyi ölçülür, sonra elektrolitdə gərginlik düşgüsü hesablanır. Təcrübələr müəllimin göstərdiyi nömrəli elektrolitlərlə həyata keçirilir. Tərkiblər 19.1 sayılı cədvəldə göstərilib. Bütün təcrübələrdə elektroliz prosesinin müddəti 2 saatdan az olmur.

Cədvəl 19.1. Elektrolitlərin tərkibi

Elektrolitlərin nömrəsi	Komponentlərin qatılığı, qr/dm ³		Elektrolitlərin nömrəsi	Komponentlərin qatılığı, qr/dm ³	
	CuSO ₄ ·5H ₂ O	H ₂ SO ₄		CuSO ₄ ·5H ₂ O	H ₂ SO ₄
1	150	50	5	175	100
2	150	100	6	175	150
3	150	150	7	175	200
4	150	200	8	175	250

Təcrübə 1. Sulfat turşusunun qatılığının və katod cərəyanının sıxlığının texnoloji parametrlərə: elektrolizerdəki gərginliyə, cərəyanə görə çıxıma və elektrik enerjisinin xüsusi sərfinə təsirini öyrənmək.

Sxemə ardıcıl olaraq altı elektrolizer və kulonometr qoşulur. Təcrübələri cərəyan sıxlığının iki qiymətində aparılır – №№1-4 elektrolitləri tətbiq edərkən 100 və 200 A/m² və ya №№5-8 elektrolitləri tətbiq edərkən 150 və 200 A/m². Elektrolizerlərə tapşırığa uyğun olaraq, tərkibində sulfat turşusunun miqdarına asılı olaraq üç fərqli məhlul tökülür və elektroliz cərəyan sıxlığının iki qiymətində aparılır. Elektroliz $55 \pm 1^\circ\text{C}$ temperaturda, qarışdırmadan və ya elektrolitin axını ilə aparılır. Elektroliz prosesində E_k katod potensialı və E_a anod po-

tensialı, elektrolitdə gərginlik düşgüsü və vannadakı gərginlik ölçülür. Başlanğıc məhlulun və elektrolizdən sonrakı məhlulun elektrik keçiriciliyini ölçülür və xüsusi elektrik keçiriciliyini təyin edilir. Sonra elektrolitdə gərginlik düşgüsü, vannadakı gərginlik hesablanır; alınan qiymətlər ölçülənlərlə müqayisə edilir və fərq faizi müəyyən edilir.

Təcrübə 2. Elektrolitin müxtəlif üsullarla qarışdırılması zamanı cərəyan sıxlığının cərəyanaya görə katod və anod çıxımına təsirini öyrənmək.

Ardıcıl olaraq altı elektrolizerin və kulonometrin qoşulduğu sxem yiğilir. Elektrolizerlərə №4 elektrolit tökülmər, 55°C -yə qədər qızdırılır və sonra temperatur $\pm 1^{\circ}\text{C}$ dəqiqliklə qorunub saxlanır. Birinci üç elektrolizerdə elektrolit maqnit çubuqla və ya elektrolitin dövretməsi yolu ilə, digərlərində isə sıxlımlı hava ilə qarışdırırlar. Müxtəlif səth sahələrinə malik elektrodlardan istifadə edərək, cərəyanın katod və anod sıxlıqları – 100, 200, 300 A/m^2 təyin edilir. Elektrolizedəki cərəyanın və elektrodların işçi səthlərinin qiymətlərinə əsasən cərəyan sıxlığının dəqiq qiyməti müəyyən edilir.

Bu təcrübədə anodlar qismində eyni ilə katodlar kimi hazırlanmış nazik mis folqadan istifadə edilir.

Təcrübə ərzində E_k katod potensialını, E_a anod potensialını, elektrolitdə gərginlik düşgüsü ölçülür, vannadakı gərginlik hesablanır və ölçülənlərlə müqayisə edilir. Cərəyanaya görə katod və anod çıxımı, elektrik enerjisinin xüsusi sərfi müəyyən edilir.

Təcrübə 3. Mis elektrolitdə əsas qarışqların – nikel ionlarının misin elektrokimyəvi saflaşdırılmasının texnoloji göstəricilərinə: elektrolizedəki gərginliyə, cərəyanaya görə çıxıma və elektrik enerjisinin xüsusi sərfinə təsirini öyrənmək.

Altı elektrolizerin və kulonometrin ardıcıl qoşulduğu sxem yiğilir. Elektrolizerlərə №4 və ya №8 elektrolit tökülmər: ikinciye və ondan sonra gələn elektrolizerlərə müvafiq olaraq 25,

50, 100, 125 və 150 gr/dm^3 $NiSO_4 \cdot 7H_2O$ əlavə edilir və 200 A/m^2 (№4 elektrolit olduqda) və ya 250 A/m^2 (№8 elektrolit olduqda) cərəyan sıxlığında elektroliz həyata keçirilir. Elektrolitin temperaturu 55°C-də saxlanır. Elektroliz prosesində E_k katod potensialı və E_a anod potensialı, elektrolitdə gərginlik düşgüsü və elektrolizerdəki gərginlik ölçülür. Başlangıç məhlulların keçiriciliyini ölçülür və onların xüsusi elektrik keçiriciliyi müəyyən edilir. Alınan nəticələrə görə elektrolitdə gərginlik düşgüsü və elektrolizerdəki gərginlik hesablanır və alinan nəticələr ölçmə nəticələri ilə müqayisə edilir. Ziddiyət faizi müəyyən edilir.

Cədvəl 19.2. Təcrübələrin nəticələri

Elektrolitin nömrəsi (təcrübə 1, 3); qarışdırma üsulu (təcrübə 2)		Cərəyan sıxlığı, A/m^2		Kulonometrda çökümlü misin kütləsi, q		Katod		Anod		Elektrolitdə gərginlik düşgüsü, V		Elektrolyerdəki gərginlik, V		Elektrik enerjisinin xüsusi sərfi, $Vt \cdot s/kg$		Cərəyanaya görə qızım, %	
Elektrolitin nömrəsi (təcrübə 1, 3); qarışdırma üsulu (təcrübə 2)	Cərəyan sıxlığı, A/m^2	Çökümlü misin kütləsi, q	Katod	Anod	Elektrolitdə gərginlik düşgüsü, V	Elektrolyerdəki gərginlik, V	Elektrik enerjisinin xüsusi sərfi, $Vt \cdot s/kg$	Cərəyanaya görə qızım, %									
Katod	Anod	Çökümlü misin kütləsi, q	Elektrolitdə gərginlik düşgüsü, V	Elektrolyerdəki gərginlik, V	Elektrik enerjisinin xüsusi sərfi, $Vt \cdot s/kg$	Cərəyanaya görə qızım, %											

Təcrübədən alınan nəticələr və hesablanmış qiymətlər 19.2-ci cədvələ yazılır və təhlili aparılır.

İŞ №20. NİKELİN ELEKTROKİMYƏVİ ÜSULLA SAFLAŞDIRILMASI

Qara nikeldən yüksək saflığa malik metalin alınmasının daha geniş yayılmış üsullarından biri elktrokimyəvi saflaşdırılma hesab edilir. Qara nikelin saflaşdırılması prosesində sonrakı emal üçün əlverişli olan məhsulların, onun tərkibində olan digər qiymətli komponentlərin də ayrılması baş verir.

Metal anodlarının tərkibində, adətən, 90% nikel, dəmir, mis və kobalt qarışığı və 1%-ə qədər kükürd, həmçinin cüzi miqdarda mikroqarışıqlar (sink, qurğunun, stibium, arsen və s.) olur. Bundan başqa, onların tərkibində platin metallar, selen, tellur da iştirak edir.

Saflaşdırma üçün elektrolit qismində tərkibində müxtəlif konsentrasiyalarda nikelin sulfat və xloridləri olan qarışq sulfat xloridin sulu məhlullarından, həmçinin bufer və elektrik ötürүcü əlavələrdən geniş istifadə olunur. Xlorid elektrolitlərin istifadəsi də mümkündür.

Tələb olunan keyfiyyəti, həmçinin prosesin iqtisadi göstəricilərini təmin edən nikelin elktrokimyəvi saflaşdırılması prosesinin düzgün idarə edilməsi üçün elektrolitdə olan ionların birgə boşalmasının əsas qanuna uyğunluqlarını bilmək lazımdır.

Əvvəlcə nikelin cərəyanə görə çıxımını müəyyən edən qanuna uyğunluqlara baxaq. Bütün birgə boşalma prosesləri üçün əsas və ikinci dərəcəli proseslərin katodun eyni potensial qiymətində baş verməsi ümumi cəhət hesab edilir. Məlumudur ki, çox yüksək olmayan cərəyan sıxlıqlarında nikeldə və hidrogen ionlarının boşalma surətləri elektrokimyəvi hadisə ilə məhdudlaşdırılır. Uyğun olaraq, hidrogen və nikelin ayrılma sürəti aşağıdakı tənliklə müəyyən edilir:

$$i_{H^+} = k_1 a_{H^+} \exp\left[-a_1^* \frac{FE}{RT}\right],$$

$$i_{Ni^{2+}} = k_2 a_{Ni^{2+}} \exp\left[-a_2^* \frac{FE}{RT}\right].$$

Burada a – ionların aktivlikləridir.

$a_1^* = a_2^* = 0,5$ olduğunu qəbul edərək, cərəyana görə çıxım üçün aşağıdakı ifadəni yazmaq olar:

$$CC_k = \frac{k_2 a_{Ni^{2+}} \exp\left[-\frac{FE}{2RT}\right]}{k_1 a_{H^+} \exp\left[-\frac{FE}{2RT}\right] + k_2 a_{Ni^{2+}} \exp\left[-\frac{FE}{2RT}\right]}.$$

Sürəti və məxrəci $k_2 a_{Ni^{2+}} \exp\left[-\frac{FE}{2RT}\right]$ -yə bölsək, alarıq:

$$CC_k = \frac{1}{1 + \left[\frac{k_1 a_{H^+}}{k_2 a_{Ni^{2+}}} \right] \exp\left[-\frac{FE}{2RT}\right]}.$$

Bu tənlikdən görünür ki, nikelin cərəyana görə çıxımı hidrogen ionlarının aktivliyinin artması ilə aşağı düşür və məhlulda nikel ionlarının aktivliyinin artması, temperaturun artması və potensialın mənfi istiqamətə sürüşməsi ilə artır.

Nikel ionlarının qatılığı nə qədər çox olarsa, yol verilən cərəyan sıxlığı bir o qədər yüksək olur. Buna görə də nikel duzlarının qatılığı kifayət qədər yüksək saxlanır. Elektrolitin turşuluq dərəcəsi elə olmalıdır ki, kolloid fazanın – nikel duzlarının hidroksid və ya əsasının yaranması baş verməsin. Katodboyu qatda elektrolitin həcmindəkinə nisbətən hidroksid əmələgəlmənin pH qiymətinə daha əvvəl çatması ilə əlaqədar, nikelin saflaşdırılması bir çox hallarda 2,5-3,0 pH qiymətində aparılır ki, bu da hidroksid əmələgəlmənin pH qiymətindən təxminən 2 vahid aşağıdır. Nikel anodlarında əsas qarışqların – mis, dəmir və kobaltın potensiallarının standart qiymətləri


müvafiq olaraq $0,34$; $-0,44$; $-0,28$ V-a bərabərdir. Nikelin standart potensialı $-0,23$ V-dur, onun ionlarının yüksəzləşməsi və atomlarının ionlaşması isə yüksək polyarizasiya ilə baş verir.

Buna görə də, qara nikelin anod həll olması zamanı yalnız platinoidlər həll olmurlar – onlar şlama keçirlər. Qalan qarışqlar anod həll olması zamanı oksidləşir və ionlar şəklində (Cu^{2+} , Fe^{2+} , Co^{2+}) məhlula keçirlər, katod çökdürülməsi zamanı isə nikel ionları ilə sərbəst metala qədər reduksiya olunurlar. Onların katod çöküntüyə qoşulması əsas metal və qarışqların ionlarının boşalma sürətlərinin nisbətindən asılı olacaq. Bu qarışqların katod çöküntüyə qoşulmasının qarşısını almaq üçün nikelin elektrolizi zamanı hər bir katod üzərinə süzücü parça keçirilmiş karkasdan ibarət diafraqma oyuğuna yerləşdirilir. Oyuğa arasıkəsilmədən müəyyən sürətlə qarışqlardan təmizlənmiş elektrolit daxil olur ki, bu da diafraqmanın məsamələrindən anod mühitinə tökülr.

Elektrolitin axma sürətinin katod oyuqda qarışqların qatılığına təsirinə baxaq.

Tutaq ki, katolit anod mühitin qarışqları ilə çirkənlənmir. Onda oyuqdakı qarışqların qatılığının elektrolitin axma sürətindən asılılığı sxematik olaraq 2 əyrisi ilə ifadə olunacaq (şək. 20.1). Əgər qəbul etsək ki, oyuğa daxil olan elektrolit tamamilə təmizdir və qarışqlar yalnız anod sahədən keçir, onda göstərilən asılılıq 1 əyrisi ilə xarakterizə olunur. Real vəziyyətdə, yəni qarışqlar həm daxil olan elektrolitdə, həm də anod sahədə varsa, onda asılılıq 3 yekun əyrisi ilə ifadə olunur. Bu əyri oyuqda qarışqların minimum qatılığının və beləliklə, katodun qarışqla minimum çirkənlənməsinə uyğun gələn elektrolitin müəyyən axma sürətinin olmasını göstərir.

Elektroliz şərtlərində, axmanın optimal sürəti təxminən 70 - 80 $sm^3/(A \cdot s)$ təşkil edir.



Şək. 20.1. Katod oyuğundan axan elektrolitin sürətinin qarışıqların qatılığına təsiri: 1 – daxil olan elektrolitin tərkibində qarışq yoxdur; 2 – Katolit anod fəzasında qarışıqlarla çirkənmir; 3 – həm daxil olan elektrolitin tərkibində, həm də katod fəzasında qarışıqlar vardır

Müəyyən olunmuşdur ki, nikelin elektrokimyəvi saflaşdırılması zamanı katod oyuğa daxil olan elektrolitdə iştirak edən əksər metallar qatılığının az olması səbəbindən limit cərəyanda boşalırlar. Elektrolitin axınının eyni sürətində nikeldə bu metalların miqdarı [A , % (at)] aşağıdakı tənliklə müəyyən edilir:

$$A_t = 100 \frac{c_i^n}{C \zeta_k i_k^p}.$$

Burada K – elektrolitin tərkibi və temperaturdan asılı olan sabit; c_i – daxil olan elektrolitdə qarışıqların qatılığı, mol/dm^3 ; i_k – katod cərəyanının sıxlığı, A/m^2 ; $p=0,5-0,7$; $n \approx 1$.

Beləliklə, katod oyuğa daxil olan elektrolitin sabit sürətində son cərəyanda boşalın metalda qarışıqların miqdarı katod oyuqdaçı elektrolitdə sonuncuların qatılığı ilə düz mütənasibdir və cərəyan katod sıxlığının artması ilə azalır.


Əger qarışıqların və əsas metalin ayrıılma sürəti boşalma mərhələsi ilə limitlənirsə, onda çirkənmə dərəcəsinin qarışıqla-

rın qatılığından və cərəyan sıxlığından asılılığı daha mürəkkəb şəkil alır. Bu halda metalların boşalan ionlarının hər 2 növünün fərdi elektrokimyəvi xassələrini nəzərə almaq lazımdır.

İşin məqsədi – katod nikeldə qarışıqların miqdarının daxil olan elektrolitdə onların qatılığından, cərəyan sıxlığından və temperaturdan nəzəri asılılığının təcrübi yoxlanması. Təcrübə nəticələrə görə nikelin cərəyana görə çıxımı və elektrik enerjisinin xüsusi sərfini hesablamaq lazımdır.

İşin yerinə yetirilmə metodikası

Laborator elektrolizerlər qismində tutumu $0,2\text{-}0,5 \text{ dm}^3$ olan şüşə və viniplast qabdan istifadə edilir. Hər bir elektrolizerdə (şək. 20.2) 1 N-1 markalı nikeldən iki anod və polivinilxlorin parçadan olan diafraqmaya yerləşdirilmiş 2 titan katod yerləşir. Elektroliz anod sahədən axan elektrolitin miqdarına görə elektroliz prosesində elektrolitin verilmiş axma sürətinə nəzarət edərək elektrolit axını ilə yerinə yetirilir. Anod sahədə məhlulun səviyyəsi xüsusi qurğunun köməyi ilə qorunub saxlanır.



Şək. 20.2. Nikeli saflasdırmaq üçün elektrolizer: 1 – anod; 2 – katod; 3 – diafraqma; 4 – anod fəzasında elektrolitin səaiyyəsini tənzimləmək üçün qurğu

Qurğusunun sxemi *əlavə I*-də göstərilmişdir. Elektrolizerlərin katodlarının və mis kulanometrin hazırlanması *əlavə II*-də göstərilmiş metodikaya əsasən aparılır.

Dəqiq kütləsi tərəzidə ölçməklə təpilan elektrokimyəvi yolla çökdürülmüş nikeldə qarışqların miqdarı təhlil metodu ilə müəyyən edilir. Alınan nəticələr metalla cirkənmə dərəcəsini müəyyən edən tənliyə uyğun emal edilir. Buraxılan elektrik yükünün miqdarına, elektroçökümüş nikelin kütləsinə, elektrolizerdəki gərginliyə görə nikelin cərəyanı görə çıxımı və elektrik enerjisinin xüsusi sərfi hesablanır. Təcrübə iki elektrolitlə aparılır (qr/dm^3):

Elektrolit №1 (pH 2,3-2,5); $NiSO_4 \cdot 7H_2O$ – 280 ± 10 ; Na_2SO_4 – 40 ± 2 ; H_3BO_3 – 18 ± 2 ; $NaCl$ – 58 ± 2 .

Elektrolit №2 (pH 1,8-2,0); $NiCl_2 \cdot 6H_2O$ – 420.

Elektrolitdə qarışqların (mis və kobalt) qatılığı 0,010-dan 0,1 qr/dm^3 -ə qədər intervalda dəyişir (qatlığın konkret qiymətini müəllim müəyyən edir).

Təcrubi və hesablama məlumatları cədvəl 20.1-də qeyd edilir.

Cədvəl 20.1. Təcrubi və hesablama məlumatları

Elektrolitdəki Qarışığın (kobalt və ya mis) qatılığı, qr/dm^3	Katod cərəyanının sxılığı, A/m^2	Nikeldə qarışqların (mis və ya kobalt) kütlə payı, %	Çökmüş metalın kütləsi, q		Verilən elektrik cərəyanı, A·s	Nikelin cərəyanına görə çıxımı, %	Vannada gərginlik, V	Elektrik enerjisinin xüsusi sərfi, $Vt/s/kq$
			kulanometrdə	elektrolizerdə				

Təcrübə 1. Elektrolitdə kobalt və nikel ionlarının qatılığının onların elektrolit nikeldəki miqdarına təsirini öyrənmək.

Sxemə ardıcıl olaraq 4 və ya daha artıq elektrolizer və kulanometr qoşulur. Elektrolizerlərə və təzyiq tutumlarına tərkibində 0,02, 0,04, 0,06, 0,08 qr/dm^3 miqdarında mis və ya kobalt ionları olan verilmiş tərkibdə elektrolit töküür. Elektroliz 2 saat ərzində elektrolit axını ilə, məhlulun $55 \pm 2^\circ C$ temperaturda və cərəyanın sabit katod sixlığında ($100-500 A/m^2$ intervalında) aparılır. Verilmiş cərəyan sixlığı və katod ölçüsündən çıxış edərək, onların hər iki tərəfinin işlədiyini nəzərə alaraq cərəyanın qiyməti hesablanır. Bütün hallarda anodların ölçüsü diafraqmada yerləşən katodun ölçüsündən bir qədər azdır. Elektrolit göstərilən temperatura qədər qızdırılır, $70-80 sm^3/(A \cdot s)$ hesabından elektrolitin dövretmə sürəti müəyyən edilir və onun sabitliyindən və dəqiqliyindən əmin olduqdan sonra dövrə qapanır. Bütün təcrübə boyu məhlulun temperaturu, cərəyanı və vahid zaman ərzində axan elektrolitin həcmində görə təyin olunan dövretmə sürəti yoxlanılır. Hər 15-20 dəqiqədə elektrolizerdəki gərginlik ölçülür və cədvələ orta qiymət yazılır. Təcrübə qurtardıqdan sonra katod nikeli və kulanometrin katodu distillə olunmuş su ilə, su-spirit məhlulu ilə yuyulur, havada qurudulur və ölçülür. Katod nikeldə qarışıqların miqdarı müəyyən edilir (bax təhlil metodikasına).

Təcrübə 2. Cərəyan sixlığının katod nikeldəki kobalt və ya misin miqdarına təsirini öyrənmək, nikelin cərəyanaya görə çıxımını, elektrik enerjisinin xüsusi sərfini hesablamaq və onların katod cərəyanın sixlığından asılılığını müəyyən etmək.

Təcrübə tərkibində müəllimin göstərdiyi qədər mis və ya kobalt miqdarı olan göstərilən tərkibli (№1 və ya №2) elektrolitlərə aparılır. Sxemə ardıcıl olaraq dörd elektrolizer və mis kulanometr qoşulur. Elə cərəyan qiyməti seçilir ki, katod cərəyanının sixlığı $100-500 A/m^2$ intervalında dəyişsin.

Katod cərəyanının sixlığının dəqiq qiyməti katodların işçi səthinə əsasən hesablanır. Qalan hallarda təcrübənin aparılma

metodikası təcrübə 1-də göstərilənlərə oxşardır.

Təcrübə 3. Temperaturun və elektrolitin tərkibinin metalin keyfiyyətinə, ondakı qarışıqların miqdarına (mis və ya kobalt), nikelin cərəyanına görə çıxımına və elektrik enerjisinin xüsusi sərfinə təsirini öyrənmək. Praktikada yüksəldilmiş temperaturların tətbiqini əsaslandırmaq.

Sxemə birinə №1 elektrolit, digərinə №2 elektrolit tökülmüş iki elektrolizer və mis kulonometr qoşulur. Katod oyuğa daxil olan elektrolitdə qarışıqların qatılıqları $0,06\text{-}0,1 \text{ qr/dm}^3$ intervalında, katod cərəyanının sıxlığı $200\text{-}400 \text{ A/m}^2$ intervalında seçilir (konkret qiyməti müəllim göstərir). Elektrolizerlər termostatlaşdırılır və təcrübə $25, 40, 50$ və 60°C -də aparılır. Elektrolitin temperaturunun saxlanması dəqiqliyi ± 1 təşkil etməlidir. Elektroliz katod oyuqda elektrolitin $70\text{-}80 \text{ sm}^3/(\text{A}\cdot\text{s})$ dövretmə sürəti ilə aparılır. Elektroliz çökmiş nikelin kütləsinin $0,5 \text{ q-dən}$ az olmaması şərtiələ 1-2 saat davam etdirilir. Nikel və misin alınmış katod çöküntülərini su, su-spirit məhlulu ilə yuyulur, ölçülür və sonra nikeldə mis və ya kobaltın miqdarı müəyyən edilir.

Bu təcrübənin eyni zamanda iki tələbənin yerinə yetirməsi və sonra nəticələrin ümumi emalının aparılması nəzərdə tutulmuşdur.

Katod nikelin analizi

Katod nikelin əridilməsi sirkə və azot turşularının $70\text{-}80^\circ\text{C}$ -yə qədər qızdırılmış $2:1$ nisbətində qarışığında aparılır. Məsələn, 100 sm^3 tutumu olan istiyədavamlı stekana 20 sm^3 qatılmış sirkə turşusu və 10 sm^3 qatılmış sulfat turşusu töküür və qızdırılmış qarışığa çöküntündən əldə olunmuş nikelli katod daxil edilir. Qaz qabarcıqlarının ayrılması bitdikdən sonra nikelin həll olmasının başa çatdığını söyləmək olar və əgər analiz kobaltla aparılsara məhlulu 100 sm^3 ölçülü kolbaya, əgər mislə aparılsara, $200\text{-}250 \text{ sm}^3$ ölçülü kolbaya keçirilir.

Kobaltın təyini. Bu zaman $\text{K}_3\text{Fe}(\text{CN})_6$ qırmızı qan duzu məhlulunun differensial potensiometrik titrlənməsi metodundan istifadə edilir. $20\text{-}50 \text{ sm}^3$ tədqiq olunan məhlul götürülür, üzərinə 100 sm^3 su, $10 \text{ sm}^3 10\%-li \text{ NH}_4\text{Cl}$, $30 \text{ sm}^3 25\%-li$ ammonyak və $10 \text{ sm}^3 30\%-li$ limon turşusu əlavə edilir. Ha-

zırılanmış məhlulun olduğu stakana birinin boruya açıq ucluqla bağlandığı iki platin elektrod yerləşdirilir. Elektrodlar minivoltmetrə, məsələn, pH-340 tipli voltmetrə qoşulur. Titrlənmə məhlulu maqnit çubuqla qarışdıraraq aparılır. Titrlənmənin sonu potensial sıçrayışına görə müəyyən edilir. Kobaltnın qatılığı (gr/dm^3) aşağıdakı formula hesablanır:

$$c_{Co} = \frac{V_1}{V_2} T_{Co} \cdot 1000.$$

Burada V_1 – titrlənməyə sərf olunan $K_3Fe(CN)_6$ məhlulun həcmi, sm^3 ; T_{Co} – metal kobalta görə təyin olunmuş $K_3Fe(CN)_6$ məhlulunun titri; V_2 – analiz üçün götürülmüş tədqiq olunan məhlulun həcmi, sm^3 .

Müəyyən edilmiş titrli qırmızı qan duzunun titrlənmiş məhlulu lobarant tərəfindən göstərilir.

Misin müəyyən edilməsi. Bu zaman dəyişən cərəyanlı polyaroqrafiya metodundan istifadə edilir. 1-2 sm^3 tədqiq olunan məhlul 100 sm^3 ölçülü kolbaya töküür və fon elektrolit əlavə olunmuş məhlulun həcmi işarələnmiş yerə qədər çatdırılır. Fon elektrolit qismində NH_4Cl – 1,0; NH_4OH – 1,0 tərkibli (mol/dm^3) ammonyaklı bufer məhlulundan istifadə edilir. Sonra 20-50 sm^3 məhlul pipetlə polyaroqrafik oyuğa ayrıılır və oksigenin çıxarılması üçün 15-20 dəqiqə ərzində ona hidrogen, argon və ya digər təsirsiz qaz buraxılır. Bundan sonra dəyişən cərəyanlı PU-1 polyaroqrafdan istifadə edərək polyaroqrama çekilir. $Cu^+ + e \rightarrow Cu^-$ reaksiyası üzrə misin reduksiya olunma dalğasının hündürlüyü ölçülür, yarımdalğanın potensialı – 0,5 V-a bərabərdir. Sonra dərəcələnmiş qrafikə əsasən axtarılan qatılıq hesablanır. İstifadə olunan kapillyar üçün misin standart məhluluna əsasən qurulmuş dərəcələnmiş qrafiki lobarant tərəfindən göstərilir. Əgər ölçülü hündürlük qrafikin hüdudlarına yerleşmirsə, onda götürülen nümunənin həcmi dəyişdirmələr və ölçmələr tekrarlanır. Müəyyən etmənin dəqiqliyini artırmaq məqsadılıq iki-üç polyaroqram çekilir.

Nəticələrin işlənməsi. İşin məqsədi nikeldə olan qarışqların miqdarının qatılıqdan, cərəyan sıxlığından və digər faktorlardan asılılığını göstəren tənliyin təcrübəni yoxlanılmasından ibarətdir. Tənlik loqarifmik şəkildə belə yazılırlar:

$$\lg A_i = \lg K - \lg C \bar{C}_k + n \lg c_i - p \lg i_k$$

Bələ ki, təcrübənin dəyişən hündürlükə aparılması bu tənliyin sadə şəkil almasının səbəblərindən biri hesab edilir, məsələn:

$$\lg A_i = C \bar{C} - p \lg i_k$$

Buna görə də, təcrübə 1 və 2-nin məlumatlarına əsasən loqarifmin qarşıındaki n və p vuruqlarını tapmaq üçün ən kiçik kvadratlar metodundan istifadə edilir. Alınan qiymətlər təcrübə qiymətlərlə müqayisə edilir. Təcrübə 3-ün nəticələrinə əsasən A_i , $C \bar{C}$ -in temperaturdan asılılığı qurulur və temperaturun çöküntünün miqdarına təsiri təhlil edilir.

İŞ №21. MİS TOZUNUN ELEKTROKİMYƏVİ ÜSULLA ALINMASI

Metal tozları sənayenin müxtəlif sahələrində, xüsusilə də toz metallurgiyasında metal-keramik məmulatların hazırlanması üçün tətbiq olunur. Mis tozları müxtəlif kompozisiyalar da, əsasən də mis-qrafit kompozisiyada kontaktların, antifriksiya məmulatlarının (məsələn, elektrik maşınları, məsaməli podşipniklər) hazırlanmasında geniş istifadə olunur.

Elektrokimyəvi üsulla metal tozlarının alınması metalların öz duzlarının məhlullarından, katod üzərində tez ovulan, məsaməli çöküntü şəklində reduksiya olunmasına əsaslanmışdır.

Çöküntünün qalınlığı artdıqca onun mikro kələ-kötürlülüyü kristallik kələ-kötürlüyün formalması hesabına arta biler, kristallik kələ-kötürlülüyə səbəb isə polikristallik səthin quruşca qeyri-bircinsili olmasıdır. Bu prosesə antihamarlaşma (mikroçixıntıların ən çox artımı) effekti güclü təsir göstərir. Katod cərəyanının sıxlığının limit sıxlığına (i_{lim}) yaxınlaşması nəticəsində antihamarlaşma güclənir və i_{lim} -ə çatdıqda böyükən mikroçixıntılar dendrit formasını alır, yəni tez ovulan, məsaməli çöküntülər əmələ gəlir (bax: İş №2-nin girişinə). Beləliklə, dispers çöküntülər almaq üçün elektrolizin limit cərəyanı oblastına aid olan rejimi vacibdir.

Əgər $i = i_{lim}$ olarsa, onda diffuziya nəzarəti və təbii konveksiya zamanı metal ionlarının digər indifferent elektrolitləri özündə saxlayan məhluldan reduksiya olunma sürəti aşağıdakı tənliklə ifadə olunur:

$$i_{lim} = i_{dif} + i_{miqr} = \frac{nFDc_0}{\left[\delta_{ef} \left(1 - t_j \frac{\chi_j}{\sum \chi_j} \right) \right]}.$$

Burada i_{dif} və i_{miqr} – cərəyanın diffuziya və miqrasiya sıxlığıdır, A/sm^2 ; n

– yüksüzləşən ionun oksidləşmə dərəcəsi; F – Faradey ədədi, Kl ; D – yüksüzləşən ionun diffuziya əmsalı, sm^2/s ; δ_{ef} – diffuziya layının effektiv qalınlığı, sm ; c_0 – məhlulun həcmində yüklü ionun qatılığı, mol/sm^3 ; t_j – məhlulda başqa duzlar olmadıqda yüksüzləşən ionun keçiricilik ədədi; χ_j və $\sum \chi_j$ – uyğun olaraq yüksüzləşən ionun və tədqiq olunan elektrolitin duz məhlulunun elektrik keçiriciliyi.

Əgər $\chi_j \ll \sum \chi_j$, onda $i_{lim} \rightarrow i_{dif}$.

Tənlikdən alınır ki, məsaməli çöküntünün əmələ gəlməsi üçün lazım olan i_{lim} – cərəyan sıxlığı yüksələnmiş metal ionlarının qatılığının azalması ilə aşağı düşəcəkdir, lakin temperatur və elektrolitin qarışma sürəti artıqca böyüyəcəkdir. Cərəyanın limit sıxlığı katod polyarizasiya əyrisi çəkilməklə təyin edilir. i_{lim} -in oriyentasiya qiymətini almaq olar, bunun üçün nəzərə almaq lazımdır ki, 20-25°C temperaturda, su məhlullarında ionların diffuziya əmsalları, orta qiymətcə, $10^{-5} sm^2/s$ tərtibinə malikdir, diffuziya layının qalınlığı isə təbii konveksiya şərtləri daxilində 0,05-0,1 sm -ə bərabər qəbul oluna bilər.

i_{lim} -dən yuxarı cərəyan sıxlıqlarında metal ionlarının yükü ilə paralel olaraq hidrogen də ayrıılır. Əgər qəbul etsək ki, bu proseslər bir-birindən asılı olmayaraq cərəyan edir, onda i_k – cərəyanın ümumi katod sıxlığının (əsasın – hamar katodun verilmiş səthinə uyğun hesablanmış) i_{lim} – limit cərəyanı və i_{H_2} – hidrogen ayrılma cərəyanının cəminə bərabər hesab etmək olardı, yəni $i_k = i_{lim} + i_{H_2}$. Onda katod polyarizasiya əyrisinə əsasən i_{lim} -in qiymətini təyin etməklə, metalin cərəyanaya görə çıxımını belə hesablaşdırmaq olar:

$$CC_{Me} = \frac{i_{lim}}{i_k}.$$

Lakin katodyanı layın hidrogenlə qarışdırılması i_{lim} -in

qiymətini artırır, tez ovulan çöküntünün yaranması isə cərəyanın həqiqi sıxlığının azalmasına səbəb olur. Buna görə də cərəyanaya görə həqiqi çıxım yuxarıdakı qaydada hesablanmış qiymətdən həmişə böyük olacaqdır. Bunu cərəyanın optimal sıxlığını seçən zaman nəzərə almaq lazımdır: əsasın (hamar katodun) səthinə uyğun hesablanmış cərəyanın başlangıç sıxlığı həmişə i_{lim} -dən əhəmiyyətli dərəcədə böyük olmalıdır.

Cərəyan sıxlığı artdıqca və elektrolitin temperaturu aşağı düşdükcə katod üzərindəki məsaməli çöküntü daha da xırda dənəli, həcmli və tez ovulan olur, lakin metalin cərəyanaya görə çıxımı məhlulda metal duzunun qatılılığı az olduğu halda azalır.

Məhlulun tərkibi və temperatur sabit olduqda məsaməli çöküntünün əmələ gəlmə şərtlərinin xarakteri üçün «sərf olunma dərəcəsi» göstəricisindən istifadə etmək olar (A.V. Pomosov): $K_s = i_k / i_{lim} > 1$. K_s -in bərabər qiymətlərində dispersə görə yaxın tozlar və cərəyanaya görə çıxımlar alınmalıdır.

Laboratoriya şəraitində prosesə nəzarət üçün katod potensialını ölçmək məqsədə uyğundur, katod potensiali elektroliz zamanı azalaraq polyarizasiya əyrisinin oblastında qalmalıdır, burada i_k -nın qiyməti i_{lim} -dən böyükdür.

Metalin məsaməli çöküntüsü katodun səthi üzərində pis qalır və uzun müddətli artması zamanı səthdən elektroliz prosesi gedən vaxt ayrılır. Əsasla süngərin birləşməsi katodun materialından, çöküntünün quruluşundan, dispersliyindən və görünən qalınlığından və ya kütləsində asılıdır.

Katod kimi nikel, paslanmayan polad və ya titan tətbiq olunur, bu metallarla çöküntünün birləşməsi onların səthləri üzərində oksid təbəqəsinin olmasına görə çətindir. Səth üzrə cərəyanın müntəzəm paylanması və dispersliyə görə daha da bircins çöküntünün alınması üçün konsentrik yerləşdirilmiş anodlara malik, silindrik formalı katodlar tətbiq edilir.

Elektroliz müddətində məhlulun tərkibi sabit qalmalıdır. Buna görə də həll oluna bilən anodları tətbiq edən zaman $CC_k \ll CC_a$ olduqda, elektroliti düzəltmək (korrektə etmək) vacibdir. Kombinasiya – həll oluna bilən və həll oluna bilməyən anodlardakı cərəyan sıxlıqlarının individual idarə olunması ilə onların tətbiqi (şək. 21.1) məhlulda metalin tərkibini və məhlulun turşuluğunu sabit saxlamağa imkan verir.

Mis tozu sulfat turşusunun iştirakı ilə mis sulfat məhlulu-nun elektrolizi yolu ilə alınır. Belə məhlullarda misin yüksəzləşməsi-ionlaşması zamanı katod və anod proseslərinin xüsusiyyətlərinə iş №5 və 19-da baxılmışdır.

İstehsal şəraitində $50 \pm 5^\circ\text{C}$ temperaturda, cərəyan sıxlığı $1000\text{-}2000 \text{ A/m}^2$ və elektrolitin dövr etməsi $50\text{-}60 \text{ dm}^3/\text{dəq}$ olduqda, tərkibində $0,1\text{-}0,2 \text{ mol/dm}^3$ CuSO_4 , $0,5\text{-}1,0 \text{ mol/dm}^3$ H_2SO_4 olan məhlullar tətbiq edilir.

Mis sulfat məhluluna H_2SO_4 -ün daxıl edilməsi onun elek-trik keçiriciliyini əhəmiyyətli dərəcədə artırır. Belə ki, $t=25^\circ\text{C}$ olduqda $0,2 \text{ M}$ CuSO_4 məhlulu üçün $\chi \approx 1,5 \text{ Cm} \cdot \text{m}^{-1}$, $0,2 \text{ M}$ $\text{CuSO}_4 + 1,5 \text{ M}$ H_2SO_4 məhlulu üçün $\chi \approx 50,0 \text{ Cm} \cdot \text{m}^{-1}$ olur.

İşin məqsədi – mis tozunun alınmasının elektrokimyəvi prosesi ilə tanışlıq və müxtəlif faktorların tozun dispersliyinə, cə-rəyana görə çıxımı, həmçinin elektroliz prosesində katod potensialının dəyişilməsinə təsirini araşdırmaq.

İşin yerinə yetirilməsi metodikası

Elektrolitlərin tərkibi və elektroliz rejimləri cədvəl 21.1-də verilmişdir.

Elektroliz zamanı katodun materialı titan, nikel və misdir. Həll oluna bilməyən anod platinləşmiş titan və ya qurmuşundur; həll oluna bilən anod misdir. Aşağıda verilmiş metodi-

kaya əsasən elektrolitdəki mis və sulfat turşusunun tərkibini yoxlamaq və buna uyğun olaraq elektroliti nizamlamaq (korrektə etmək) vacibdir. Mis süngər oksidləşməyə məruz qalmışdır. Buna görə də elektroliz qurtardıqdan sonra onu Bühner qifində distillə olunmuş su ilə ($50\text{-}60^{\circ}\text{C}$) məhluldan diqqətlə təmizləyir, mis ionlarını filtratda $K_4Fe(CN)_6$ məhlulu ilə yoxlayır, sonra isə süngəri oksidləşmədən qorumaq üçün $60\text{-}70^{\circ}\text{C}$ temperaturda $0,02\text{-}0,05\%$ -li sabun məhlulu ilə stabillaşdırırlar. Stabilizatorun qalıqları suyun bulanıqlığı qurtarana qədər qaynar su ilə yumaqla təmizlənir, süzgəcdən keçirilir və vakuum quruducu şkafda qurudulur.

Cədvəl 21.1. Mis tozunun alınması üçün lazımlı olan elektrolitlərin tərkibi
Temperatur $20\text{-}25$ -dən 50°C -yə qədər; $i_k = 500$ -dən 3000 A/m^2 -a qədər.

Elektrolitin nömrəsi	Qatılıq, mol/dm^3	
	$CuSO_4$	H_2SO_4
1	0,1	1-1,5
2	0,2	1-1,5
3	0,3	1-1,5

Kombinasiya olunmuş anodlara və onların fərdi qidalanmasına malik olan elektrolizin sxemi şək. 21.1-də verilmişdir.

Cərəyanın verilmiş i_k katod sixlığına və katodun səthinin S_k sahəsinə əsasən cərəyan hesablanır: $I_{üm} = i_k S_k$.


Anodlardakı I_{Me} və I_{hlob-m} cərəyanların nisbəti cərəyan üzrə metala – CC_{Me} və hidrogenə – CC_{H_2} katod çıxımının (burada vahidin hissələrində) nisbəti ilə təyin olunur, yəni

$$\frac{I_{Me}}{I_{hlob-m}} = \frac{CC_{Me}}{CC_{H_2}}.$$

CC_{Me} -nin orta qiyməti müəllimin göstərişinə əsasən götürülür ($40\text{-}70\%$ intervalında elektrolizin şərtlərindən asılı ola-

raq). Bu qiymətə görə, R_1 və R_2 müqavimətlərinin köməyi ilə hər bir anodun dövrədəki cərəyanı hesablanır və müəyyən edilir:

$$I_{Me} = i_k S_k C C_{Me}; \quad I_{hlob-m} = i_k S_k C C_{H_2}; \quad I_{um} = I_{Me} + I_{H_2}.$$



Sək. 21.1. Tozun alınması üçün sxem: 1 – elektrolizer; 2 – çubuq şəklində katod; 3, 4 – həll ola bilən anodlar; 5, 6 – həll ola bilməyən anodlar; R_1 – həll ola bilən anodların dövrəsində reostat; R_2 – həll ola bilməyən anodların dövrəsində reostat.

Misin cərəyanaya görə çıxımı aşağıda verilmiş metodla təyin edilir.

Təcrübə 1. Katod polyarizasiya əyrilərini çəkmək, tozun alınmasından ötrü istifadə olunan məhlullar üçün (bax: cədvəl 21.1) metal ionlarının limit cərəyanının qiymətini təyin etmək.

I əlavədə polyarizə olunmuş ölçülərin ümumi metodikası və oyuqların tipləri verilmişdir.

Süngərin əmələ gəlməsi nəticəsində səthin başlanğıc sahəsinin nəzərə çarpan dəyişilməsini göstərən sürətlə, qalvanik-dinamik rejimdə, elektrod fəzalarını bölmədən oyuqda katod polyarizasiya əyrisi çəkilir. Cərəyan sıxlığının 5-dən 500-700 A/m^2 -ə qədər intervalında, şüşəyə lehimlənmiş və ya teflona preslənmiş disk formasında olan, misdən hazırlanmış katod üzərində də katod polyarizasiya əyrisi çəkilir. Hər bir təcrübə-

dən qabaq katodun səthinin hazırlanmasını *II əlavəyə* uyğun olaraq aparılır, bu zaman əmələ gələn süngər təmizlənir. Müqayisə elektrodu - rolunu məftilin elektrolitik açarına yüklənmiş formada olan mis elektrod oynayır: baxılan məhlullarda misin potensialı tərs qiymətə yaxındır. Polyarizasiya ölçmələri hidrogenin ayrılmış potensiallarında qurtarır. 2-dən 0,3 mA/s-yə qədər intervalda olan çevirmə sürətinin əyrinin formasına və i_{lim} -in qiymətinə təsiri araşdırılır. Elektroliz zamanı cərəyan sıxlığını seçmək üçün i_{lim} -in stasionar diffuziya şərtlərinə uyğun olan minimal qiymətindən istifadə edilir.

Təcrübə 2. Təcrübə 1-də verilmiş tərkibə malik məhlulda cərəyan sıxlığı artan zaman misin kompakt çöküntüsünün dendrit formalı, məsaməli çöküntüyə çevrilmə prosesinə mikroskop altında baxmaq.

Diametri 1-2 mm olan mis məftildən hazırlanmış katodla üfüqi yerləşdirilmiş mis anodlu və elektrolitik açarlı, çox da böyük olmayan ölçülü şüşə elektrolizeri MBS tipli uzun fokuslu mikroskop laboratoriya stolunun üzərində quraşdırılır və qalvanostatik poliarizasiya əyrisi çəkilir, eyni zamanda çöküntünün formasının müşahidə olunan dəyişilməsi və dendritlərin artımı (təxminən $\times 20$ -yə qədər artım) vizual olaraq qeyd edilir. Süngərin yaranması nəzərə çarpan zaman əmələ gələn cərəyan sıxlığı təyin edilir.

Təcrübə 3. Müəllim tərəfindən təyin olunmuş temperaturda və cərəyan sıxlığında, verilmiş elektrolizerlərdən birində elektrolizin müddətindən asılı olaraq metalın CÇ-nin dəyişilmə xarakterini araşdırmaq. Katod potensialının qiymətlərini poliarizasiya əyrisinin qiymətləri ilə müqayisə etmək.

Təcrübə 4. Cədvəl 21.1-də göstərilmiş şərtlərin intervalında metalın dispersliyinin və CÇ-nin aşağıda verilmiş faktorların birindən – elektrolitdə metalın qatılığından, cərəyan sıxlığından, temperaturdan asılılığını araşdırmaq.

Ayrılmış hidrogenin həcmimin ölçülməsi yolu ilə metalin cərəyanaya görə çıxımının təyini (qazometrik üslub)

Əgər elektroliz zamanı katodda iki proses – metalin elektroçökməsi və hidrogen ayrılması baş verərsə, onda üsul tətbiq oluna bilər, bu reaksiyalarda həmçinin sərf olunan elektrikin miqdarı ölçüləndir.


Üsul bir təcrübədə, zamanın ayrı-ayrı hissələrində cərəyanaya görə çıxımı təyin etməyə imkan verir və yüksək həssaslığına görə ($1 \text{ sm}^3 \text{ Hz-nin}$ ayrılması metalin ekvivalentinin $1/11200 = 0,892 \cdot 10^{-4}$ -ə uyğundur) metalin azaçıq miqdarda ayrılması zamanı cərəyanaya görə çıxımı ölçmək mümkündür. Bu üsul məsaməli çöküntülərin alınması zamanı xüsusiələverişlidir, çünkü maddənin katoddan təmizlənməsi, yuyulması və qurudulması zamanı maddənin itirilməsi ilə bağlı olan sahvlər aradan qaldırılır. Lakin CÇ-in bu cür təyin olunmasının çatışmayan cəhəti ondan ibarətdir ki, təkcə ayrılan süngərvəri metalin kütlesi deyil, həm də elektrolizin başlangıcında kom-pakt çöküntü şəklində olan kütlə də qiymətləndirilir.

Elektroliz otaq temperaturunda aparılır. Təcrübənin müddati və kataloğun səthinin sahəsi elə seçilir ki, mikroskopik analiz aparmaq üçün (texminən $0,50 \text{ qr}$) kifayət edən toz miqdari alınsın və elektroliz prosesində CÇ-in dəyişilməsi müəyyən olunsun. Bu məqsədə müxtəlif sahəli səthə malik çubuqlar tətbiq edilir. Deməli, əgər hidrogenin cərəyanaya görə çıxımı çox da böyük olmadıqda, cərəyanın aşağı sıxlığı seçilərsə, onda texminən 5 mm diametrlı, $9-10 \text{ sm}$ uzunluqlu çubuqlar tətbiq edilir və elektroliz təqribən 1 saat ərzində aparılır.

CÇ-in təyin olunması üçün lazımlı olan qurğunun sxemi şək. 21.2-də verilmişdir. Şüşə elektrolizerdə (1) anodlar (2) və katod (4) – xüsusi dayaqda (3) bərkidilmiş çubuq yerləşir. Cərəyanın katoda birləşdiricisi (8) məhluldan təcrid olunmuşdur. Hidrogenin yığılması üçün lazımlı olan şüşə büret (7) bilavasitə katod üzərində yerləşdirilmişdir.

Təcrübə başlamazdan əvvəl büret kranının (6) köməyi ilə elektrolitlə doldurulur; cərəyan olmadıqda P_{bar} təzyiqi və potensial ölçülür. Sonra isə nəzərdə tutulmuş J_{im} cərəyanını (bax: yuxarıya) qoşulur və dəqiq sabit saxlanır. Müəyyən zaman aralıqlarında (τ , $dəq$) katodun potensialı, ayrılmış hidrogenin həcmi (V , sm^3) və büretdəki elektrolit sütununun hündürlüyü (h , mm) ölçülür, bu zaman elektrolizerdəki məhlulun səviyyəsi nəzərə alınır. Büretin həcmi (100 sm^3 və daha çox) və ölçmələrin miqdarı qaz ayrılmışının sürətin-dən asılıdır. Təcrübənin əvvəlində daha çox tez-tez V və E_k -ni ölçülür.

Təxminən $0,5 \text{ qr}$ toz alındıqda, təcrübə yekunlaşır. Cərəyanı ayırdıqdan sonra büretin yuxarı krani açılır və büretdə qalan məhlul ehtiyatla elə süzülür ki, süngərvəri tabəqə katoddan ayrılmassisin. Sonra isə büret qaldırılır, katodlu dayaq elektrolizerdən ehtiyatla düşürülür, süngər mala vasitəsilə stekkana keçirilir və yuxarıda göstərildiyi kimi emal edilir.



Sək. 21.2. Ayrılmış hidrogenin həcmini ölçmək yolu ilə cərəyanaya görə çıxımı təyin etmək üçün lazım olan qurğunun sxemi: 1 – elektrolizer; 2 – anodlar; 3 – katod üçün dayaq; 4 – katod; 5 – kapılıyarlı elektrolitik açar; 6 – üç hərəkətli kran; 7 – hidrogenin yiğilması üçün lazım olan büret; 8 – cərəyanın katoda birləşdirilməsi üçün lazım olan qurğu.

Cərəyanaya görə çıxım aşağıdakı şəkildə hesablanır. Təcrübənin əvvəlin-dən yaranan orta CÇ:

$$CC_{Me} = 100 - CC_{H_2} = 100 - \frac{V_0}{q g_{H_2}}.$$

Zamanın baxılan müddətində CÇ:

$$CC'_{Me} = 100 - \frac{V'_0}{q' g_{H_2}}.$$

Burada V_0 – təcrübənin başlangıcında, normal şərtlər daxilində hidrogenin həcmi, sm^3 ; q – təcrübənin başlangıcında keçən elektrik yükünün miqdarı, $A \cdot saat$ ($q = I_{im} \tau$); V'_0 , q' – zamanın baxılan müddətində hidrogenin həcmi və elektrik miqdardır; g_{H_2} – hidrogenin elektrokimyəvi ekvivalentidir, $sm^3/(A \cdot saat)$.

Ayrılmış hidrogenin V həcmini normal şərtlərə getirmək üçün büret-dəki temperaturu və qazın təzyiqini nəzərə almaq vacibdir. Büretdəki qaz və məhlulun temperaturu şərti olaraq ətrafdakı havanın temperaturuna

bərabər qəbul edilir. Qazın təzyiqi (*mm c.s.*) isə aşağıdakı formul üzrə təyin edilir:

$$P = P_{bar} - P_{H_2O} - P_h = P_{bar} - P_{H_2O} - h \frac{\gamma_p}{\gamma_{Hg}}$$

Burada P_{bar} – barometrik təzyiq; P_{H_2O} – məhlul üzərində yaranan temperaturda ($^{\circ}\text{C}$) doymuş su buxarının təzyiqi; bu təzyiqi tətbiq olunan qatılıqlar üçün su üzərindəki buxarın təzyiqinə bərabər qəbul etmək olar; P_h – büredəki maye sütununun hidrostatik təzyiqinə düzəlşidir; γ_p – ətrafdakı havanın temperaturunda məhlulun sıxlığıdır; γ_{Hg} – civənin sıxlığı (20°C temperaturda $\gamma_{Hg} = 13,6 \text{ qr/sm}^3$). Onda

$$V_0 = V \cdot \frac{273P}{760(273+t)}.$$

Göstərilmiş düzəlşlərdən hər birini nəzərə almadan cərəyanaya görə çıxmı mötəbbidən əmələ gələn səhvi qiymətləndirmək vacibdir.

Alınmış metalin kütlesi aşağıdakı formulla hesablanır:

$$m_{Me} = g_{Me} I_{im} \tau CC_{Me} = g_{Me} \left(I_{im} \tau - \frac{V_0}{g_{H_2O}} \right).$$

Burada g_{Me} – metalin elektrokimyəvi ekvivalenti, qr/(A saat) ; CC_{Me} – metalin cərəyanaya görə çıxmıdır.

Başlangıç verilənlər və alınmış nəticələr cədvəl 21.2 və 21.3-də yazılır. Metalin cərəyanaya görə çıxımı (orta və verilmiş zaman anında) və katodun potensialının q_1 ($A \text{ saat}/m^2$) – keçən elektrik yükünün xüsusi miqdardından asılılıq qrafikləri qurulur.

Tozun dispersliyinin təyini

Tozun mikroskopik analizi üçün suspenziya hazırlanır, bu suspenziya təxminən $0,2 \text{ qr}$ tozdan və 20 sm^3 silikon mayesindən və ya qliserindən ibarət olur. Suspenziya damcısı örtük şüşələri arasında yerləşdirilir və ötüb keçən işqda, əlverişli böyütmə ($\times 400$) seçilərkən mikroskop altında baxılır. Hissəciklərin şəkli fotoaparatin köməyi ilə çəkilir. Hissəciklərin ölçülərini okulyar-mikrometrə təyin edilir, okulyar-mikrometrin bölünmə qiyməti obyekti-mikrometrə əsasən ölçülür.

Təcrübə 4 üçün tozun dispersliyi və cərəyanaya görə çıxım K , -in hesablanmış qiyməti ilə müqayisə edilir (bax: bu işə aid olan girişə).

Cədvəl 21.2. Qazometrik üsulla cərəyanaya görə çıxımın təyini üçün başlangıç verilənlər

Elektrolitin nömrəsi və ya tərkibi	Elektrolitin temperaturu, °C	Katodun ölçüləri, m; səthin sahəsi, m ²	Cərəyan sıxlığı, A/m ²	Cərəyan, A

Cədvəl 21.3. Cərəyanaya görə çıxımın qazometrik üsulla təyininin nəticələri
 $P_{bar} = \dots$; $P_{H_2O} = \dots$; $t_{havama} = \dots$

Təcrlübən başlangıçından keçən vaxt, t, saat	q, A·saat	q, A·saat/m ²	V, sm ³	h, sm	P, Pa	V ₀ , sm ³	CC _{H 2} , %	CC _{Me} , %	V ₀ ', sm ³	q', A·saat/m ²	CC' _{Me}	Katodun potensialı, V

Mis tozunun alınması üçün elektrolitin analizi

Misin təyin olunması. Üsul zəif turşulu mühitdə kalium yodid vasitəsilə Cu(II)-nin Cu(I)-də reduksiya olunmasına əsaslanmışdır.



Reaksiya KI əhəmiyyətli dərəcədə artıq olduqda miqdari gedir, KI-nin çox hissəsi kalium rodanid ilə əvəz oluna bilər: $Cu_2I_2 + 2KCNS \rightarrow \rightarrow Cu_2(CNS)_2 + 2KI$. Ayrılmış yodun miqdarı misin miqdarına ekvivalent olur. Analiz belə aparılır. 2.5 sm^3 nümunə konus formalı kolbaya qoyulur, 25 sm^3 -a qədər su ilə durulaşdırılır, 10 sm^3 sulfat turşusu, $0,2\text{-}0,4 \text{ qr}$ kalium flüoridi (dəmir ionlarının əlaqələndirilməsi üçün), tərkibində 130 qr/dm^3 KCNS + 20 qr/dm^3 KI olan 10 sm^3 məhlul əlavə edilir və nişastanın iştirakı ilə natrium tiosulfatın $0,1 \text{ N}$ məhlulu ilə titrlənir.

Misin qatılığını (qr/dm^3) aşağıdakı düsturla hesablanır:

$$c_{Cu} = \frac{V_1}{V_2} \cdot 0,00317K \cdot 1000.$$

Burada V_1 – natrium tiosulfatın $0,1 \text{ N}$ məhlulunun həcmi, bu həcm V_2 , sm^3 , həcmli elektrolitin titrlənməsinə sərf olunur; $0,00317$ – natrium tiosul-

fatın $0,1$ N. məhlulunun mis üzrə titridir, qr/sm^3 ; K – natrium tiosulfatın $0,1$ N. məhlulunun normallıq əmsalıdır.

Sərbəst sulfat turşusunun təyini. Üsul çəhrayı (metiloranj) metilin iştirakı ilə qələvi vasitəsilə titrlənməyə əsaslanmışdır. Analizin gedişati belədir: verilmiş elektrolitin $5 sm^3$ hacmi ölçü kolbasında $100 sm^3$ -ə qədər açılır. $20 sm^3$ nümunə (elektrolitin $1 sm^3$ -i) metiloranjin iştirakı ilə $NaOH$ -in $0,1$ N. məhlulu ilə titrlənir. Sulfat turşusunun qatılığı (qr/dm^3) aşağıdakı düsturla hesablanır:

$$c_{H_2SO_4} = \frac{V_1}{V_2} \cdot 0,0049K \cdot 1000.$$

Burada V_1 – $NaOH$ -in $0,1$ N. məhlulunun həcmi, bu həcm V_2 , sm^3 , həcmli elektrolitin məhlulunun titrlənməsinə sərf olunur; $0,0049$ – $NaOH$ -in $0,1$ N. məhlulunun sulfat turşusu üzrə titridir, qr/sm^3 ; K – $NaOH$ məhlulunun normallıq əmsalıdır.

ƏRIDİLMİŞ DUZLARIN ELEKTROLİZİ

İŞ №22. QURĞUŞUN-NATRİUM-KALİUM ÜÇLÜ ƏRİNTİSİNİN ELEKTROKİMYƏVİ ÜSULLA ALINMASI

Hazırda metal natriumun sənaye üsulu ilə alınması $NaCl-CaCl_2$ əridilmiş qarışığının elektrolizi ilə həyata keçirilir. Əridilmiş natrium hidroksidin elektrolizi çox nadir hallarda, sadəcə yüksək təmizlikli metalin alınması üçün tətbiq edilir. Natriumun yüksək aktivliyi sərt ətalətli katodda xlorlu duzların elektrolizi zamanı onun cərəyanə görə yüksək çıxımını əldə etməyə imkan vermir. Sərt katodda kaliumu almaq, ümumiyyətlə, mümkün deyil və o əvəzətmə reaksiyası nəticəsində alınır: $KOH + Na \rightarrow K + NaOH$. Ona görə də natrium və kaliumun maye qurğuşun katodda onların distillə edilməsi və zengin olmayan ərintinin elektrolizə qaytarılması ardıcılılığı ilə alınması perspektivli hesab edilir.

Maye metallik katod duzların parçalanma gərginliyinə təsir göstərir ki, bu da aşağıdakı ifadə ilə hesablanır:

$$E = E_a - E_k + (\eta_a - \eta_k) + \left[\frac{-\Delta\bar{G}}{zF} \right].$$

Burada E_a , E_k – müvafiq olaraq anod və katod potensialı, V ; η_a , η_k – anod və katodda ifrat gərginlik, V ; $\Delta\bar{G}$ – katod metalı ilə qarşılıqlı təsiri zamanı ayrılan metal üçün parsial Gibbs enerjisi, C/mol .

Beləliklə, maye katodla əridilmiş duzların elektrolizi zamanı parçalanma gərginliyi aşağı düşməlidir, yəni ərinti əmələgelməsi ilə şərtlənən yüksək depolyarlaşma meydana çıxır.

Gibbs enerjisi ərintidə metalin a aktivliyi ilə ifadə oluna bilər: $\Delta G = RT \ln a$. Buradan görünür ki, ərintidə metalin qat-

lığını və deməli onun aktivliyini artırmaqla elektrolizin gedisi dərəcəsindən asılı olaraq depolyarlaşma aşağı düşür. Nəzərə almaq lazımdır ki, ərintinin üst qatında elektrolitlə sərhəddəki konsentrasiyadan söhbət gedir. Əridilmiş duzların elektrolizi zamanı metal maye katodun səthində ayrılır və ərinti əmələ gətirərək onun dərinliyinə diffuziya edir. Bu zaman cərəyan sıxlığı aşağıdakı kimi ifadə oluna bilər:

$$i = \frac{I}{s} = \frac{D\Delta c}{\delta g}.$$

Burada D – ayrılan ionun diffuziya əmsali; Δc – qatılıq qradiyent; δ – elektrolitlə sərhədlənən metal qatının qalınlığıdır.

Maye katodda cərəyanın sıxlığı uyğun olaraq, diffuziyanın sürəti ilə, sonuncu isə – diffuziya əmsali ilə yoxlanır. Bundan başqa, cərəyanın sıxlığının qiymətinə çökmiş metal ionlarının yüksək qatılığı və diffuzion qatın minimal qalınlığı da öz təsirini göstərir. Texniki elektrolizdə sonuncunun katod ərintisinin dərinliyinə köçürülmə prosesini sürətləndirmək üçün, adətən, ya xüsusi çubuqla, ya da ərintini vannadan axıtmaq yolu ilə qarışdırılır.


Qurğuşun-natrium-kalium üçlü ərintisi $NaCl-KCl-Na_2CO_3$ əridilmiş qarışığının elektrolizi ilə alınır. Bu cür elektrolitdə katod prosesi üçün elektrolizin yüksək temperatur zamanı keçidin ifrat gərginlik qiyməti, adətən, az olur. Elektrod potensialı sadəcə elektrolitin elektrod yanı qatunda a_{Na^+} , a_{K^+} ionlarının aktivliyindən və ərintinin elektrod yanı qatında a_{Na^+} , a_{K^+} metal atomlarının aktivliyindən asılıdır:

$$E = E_{Na}^0 + \frac{RT}{F} \ln \frac{a_{Na^+}}{a_{Na(Pb)}} = E_K^0 + \frac{RT}{F} \ln \frac{a_{K^+}}{a_{K(Pb)}}.$$

Təbii ki, Na və K potensialları bərabərdir, çünkü, hər iki metal eyni zamanda eyni katodda ayrılır. Üçlü ərintinin alınması üçün elektrolitdə olan ionların aktivliklərində zamanı

ərintidə metalların aktivliklərinin qarşılıqlı nisbəti adətən bərabər olur: $a_{Na(Pb)} / a_{K(Pb)} = 10$. Katodda cərəyanə görə mümkün çıxım (60-70%) ərintidə qələvi metalların kütlə payının 10%-ə qədər olduğu zamanı alınır.

Anod prosesi ionların oksidləşməsindən ibarətdir:



Lakin $630-660^{\circ}\text{C}$ elektroliz temperaturunda karbonat anodun oksidləşməsi hesabına CO və CO_2 əmələ gəlməsi mümkündür:



Sənaye elektrolizində bu reaksiyalar üzrə anodun hidrogen sərfi 1 t üçün 40 kq təşkil edir.

Xlor ionlarının oksidləşməsi yalnız kütlədə 1%-dən az olmayan Na_2CO_3 tərkibində mümkün olur. Beləliklə, Na_2CO_3 və K_2CO_3 parçalanmaya məruz qalır. Sonuncu əvəzətmə reaksiyası nəticəsində alınır:




Elektrolitin adı tərkibi (kütlə üzrə %): $Na_2CO_3 - 30$; $NaCl - 35$; $KCl - 35$. Verilmiş elektrolitin ərimə temperaturu – 600°C .

İşin məqsədi – verilmiş elektrolit tərkibi, temperatur və katod cərəyanının sıxlığında natrium və kaliumun cərəyanə görə çıxımını və katod ərintidə miqdarını müəyyən etmək.

İşin yerinə yetirilmə metodikası

Elektrolizin keçirilməsi üçün oyuq (1) elektrik sobasına qoyulmuş (2) paslanmayan poladdan olan qoruyucu stekana yerləşdirilmiş (5) sinterkorund tigeldən ibarətdir. Tigelin dibində təxminən 100 q həcmində ərinmiş qurğuşun (7) yerləşir. Karbonat anodu (4) cərəyan ötürücüsü üzərində asılır. Elektroliz aparmazdan əvvəl anod ölçülür. Katoda cərəyan ötürülməsi (9) sinterkorund qoruyucu boruda yerləşən pas-

lanmayan poladdan hazırlanmış (8) məftili vasitəsilə həyata keçirilir. Ərintiyə qoruyucu örtükdə (3) termocüt yerləşdirilir. (6) elektrolitin miqdarı təxminən 130 q-dır.



Sək. 22.1. Üçqat ərintinin alınması üçün istifadə olunan qurğunun sxemi: 1 – elektrik sobası; 2 – stəkan; 3 – termocüt; 4 – anod; 5 – tigel; 6 – elektrolit; 7 – qurğuşun; 8 – cərəyanötürücü; 9 – qoruyucu boru.

Verilmiş temperatur ($620\text{--}660^{\circ}\text{C}$) əldə edildikdən sonra elektroliz başlayır. Təcrübə ərzində hər 15 dəqiqədə: eks EHQ, sobada və oyuqdağı gərginlik, dəyişkən və sabit cərəyan şiddəti qeyd olunur.

Təcrübə qurtardıqdan sonra anod çıxarılır, elektrolitdən təmizlənir və ölçülür. Metal və duzların ərintiləri polad qəlibə töküür. Təcrübədən əvvəl və sonra anodun kütlə fərqiñə görə hidrogen sərfi müəyyən edilir. Üçlü ərinti duz ərintisindən ayrılır, ölçülür və həvəngdəstədə əzilir. Nümunə götürülür və FPL-1 fitometrdə parlaq fotometriya metodu ilə kalium və natrium tərkibi üçün analiz edilir.

Analiz nəticəsində üçlü ərintidə və cərəyanaya görə çıxmışda natrium və kaliumun miqdarı müəyyən olunur. Əgər a – ərinti miqdarı, q ; b – kimyəvi analiz üçün dəqiq çəkilmiş maddə miqdarının tərkibində natriumun miqdarı, q ; c – kimyəvi analiz

üçün dəqiq çəkilmiş maddə miqdarının tərkibində kaliumun miqdarı, q , olarsa, təcrübədən sonra ərintidə natriumun ümumi kütləsini (q) aşağıdakı ifadə ilə təyin etmək olar:

$$m_{Na} = \frac{m_{Pb}b}{a - (c + b)}.$$

Burada m_{Pb} – qurğuşunun başlangıç kütləsidir, q .

Analoji olaraq kaliumun kütləsi:

$$m_K = \frac{m_{Pb}c}{a - (c + b)}.$$

Cərəyanaya görə çıxım (%) aşağıdakı tənliklə hesablanır:

$$BT_{Na} = \frac{m_{Pb}b \cdot 100}{a - (c + b)}, \quad BT_K = \frac{m_{Pb}c \cdot 100}{a - (c + b)}.$$

τg_{Na}

τg_K

Burada τ – elektrolizin müddəti, s; g_{Na} və g_K – natrium və kaliumun elektronikimyəvi ekvivalentləri, $q/(A \cdot s)$.

Təcrubi məlumatlar cədvəl 22.1-də, hesablama məlumatları isə – cədvəl 22.2-də qeyd edilir.

Cədvəl 22.1. Təcrubi məlumatlar

Elektrolizin başlanmasından keçən vaxt, s	Oyuqda cərəyan, A	Oyuqda gərginlik, V	Əks EHQ, V	Sobada cərəyan, A	Sobada gərginlik, V	Yüklənmiş qurğuşunun kütləsi, q	Anodun kütləsi, q		Elektrik miqdarı, A·s
							Təcrübədən avval	Təcrübədən sonra	

Hesablama cədvəli

Ərinti miqdari, q	Tərkibdə natriumun miqdari, q	Tərkibdə kaliumun miqdari, q	Cərəyanaya görə çıxım, %		Qurğunun istilik FİΘ, %	Hidrogen sərfi, q/(A·s)
			natrium	kalium		

Cədvəl 23.1. Təcrübi məlumatlar

Elektrolizin başlanmasından keçən vaxt, s	Oyuqda çərəyan, A	Oyuqda gərginlik, V	Əks EHQ, V	Deyişən çərəyan, A	Deyişən gərginlik, V	Ahnmış maqnezium kütləsi, q	Buraxılmış elektrik, A·s

Cədvəl 23.2. Hesablaşma məlumatları

Cərəyan üzrə maqnezium çıxımı	Başlangıç elektrolitdə tərkibi, q		Elektrolizdən sonra elektrolitdə tərkibi, q		Başlangıç elektrolitdə maqneziumun kütləsi, q	Elektrolizdən sonra maqneziumun kütləsi, q	Ahnmış maqnezium balans, %	Buraxılmış istilik FİƏ-si, %
	MgO	MgCl ₂	MgO	MgCl ₂				

Təcrübə qurtardıqdan sonra ayrılmış maqneziumlu katod və diafraqlı anod götürülür. Katoddan ayrılmış və ərintinin səthində qalan maqnezium deşikli qaşıqla götürülür. Elektrolitdən nümunə götürülür. Ərinti qızdırılmış polad stekana töküür. Cərəyana görə çıxım, xüsusi elektrik enerjisi sərfi, qurğunun istilik FİƏ-si hesablanır və analizin nəticələrinə görə maqnezium üzrə balans tərtib edilir.

Cədvəl 23.1-də təcrübi nəticələr, cədvəl 23.2-də isə hesablaşmanın nəticələri qeyd olunur.


İŞ №24. ALÜMİNİUMUN ELEKTROKİMYƏVİ ÜSULLA ALINMASI

Alüminium əsasən 960-970°C temperaturda əridilmiş krioltılə qarışdırılmış giltorpağın (tərkibində alüminium-oksid olan torpaq) elektrolizində alınır. Müasir təsəvvürlərə görə, kriolit-giltorpaq ərintiləri Na^+ ionlarından və oksiflüorid anionlarından ibarətdir:



elektrikkeçiricilik demək olar ki, tamamilə (99%) kationlarla həyata keçirilir.

Elektrod prosesləri aşağıdakılardan ibarətdir. Fərz edək ki, 9 mol $NaAlOF_2$ -nin əmələ gəlməsinə ekvivalent olan və elektrolitdə həll olunmuş 3 mol giltorpaqdan istifadə olunur. Katodda oksiflüorid ionlarının metal alüminiumun əmələ gəlməsi ilə müşayiət olunan dağılıması prosesi gedir:



Cərəyan köçürülməsi nəticəsində katoda yaxınlaşan $6Na^+$ ionu $3NaAlOF_2$ molekulunun dissosiasiyasından qalan 3 Na^+ ionu ilə birlikdə katolidə toplanır (9 Na^+ ionu).

Kömür anoddada CO_2 -nin əmələ gələşəsi nəticəsində oksiflüorid ionları ilə əlaqəli olan O^{2-} anionları neytrallaşaraq (yüksüzləşərək) qopur:




Az hərəkətli $AlOF_2^-$ anionları elektrikkeçiriciliyində praktik olaraq iştirak etmir və anoddada qalınır. Əgər yüklerin daşınması zamanı anoliti 6 Na^+ ionu tərk etmişsə, deməli anoddada 6 $AlOF_2^-$ ionu qalmışdır ki, bunlardan da 3-ü yüksüzləşdikdən sonra 3-ü anoddada qalır. Anolit və katolitin qarışdırılması nəticəsində tərkibin bərabərleşməsi yaranır:

metal külçələrin əmələ gəlməsini sürətləndirir. Maqnezium oksidlə örtülmüş külçələr anod zonaya keçirilir ki, burada tədricən xlorla oksidləşir. Kalsium və natrium flüoridlərinin əlavə edilməsi maqnezium oksidin kiçik metal hissəcikləri ilə desorbsiyası hesabına daha iri maqnezium damcılarının əmələ gəlməsini sürətləndirir. Passiv pərdə mexaniki üsulla və ya birləşmiş elektrolitlərin elektrolizi zamanı katodda qələvi metalların ayrılması yolu ilə təmizlənir. Katodu təmizlədikdən və yaxşı susuzlaşdırılmış təmiz elektrolit əlavə edildikdən sonra katodun səthi yenidən ayrılan maqneziumla isladılır.

İşin məqsədi – cərəyanə görə çıxımı, elektrolizlə maqnezium alınması zamanı xüsusi elektrik enerjisi sərfi, qurğunun istilik FİƏ hesablanması və maqnezium üzrə maddi balansın tərtib olunması.

İşin yerinə yetirilməsi metodikası

Maqneziumun elektrokimyəvi alınması üçün istifadə olunan qurğunun əsas hissəsi şək. 23.1-də göstərilmişdir. Elektroliz oyuğu (8) polad stəkana yerləşdirilmiş (7) kvars stəkandan ibarətdir ki, bu da öz növbəsində (9) elektrik sobasına yerləşdirilmişdir. (2) Paslanmayan poladdan olan lövhəcik katod kimi çıxış edir. Anod qismində isə (5) kvars boruda yerləşən (3) yastı qrafit elektrod istifadə olunmuşdur. Boru diafraqlama rolunu oynayır. Yuxarıdan boru üzərində anodun dayandığı (4) rezin tixacla sıx bağlanmışdır. Tixaci yanmadan və xlorla parçalanmaqdən qorumaq üçün flüorqatlı lay mövcuddur. Kvars borunun yuxarısında xlor üçün çıxıntı yerləşir. Xlorun udulması üçün qələvi məhlullu barbater sistemindən istifadə olunur. Oyuğa kvars örtüyü qoyulmuş (1) termocüt yerləşdirilir. Oyuğu (6) yuxarıdan odadavamlı gildən (şamot) və ya asbestdən hazırlanmış qapaqla bağlanır. Temperatur avtomatik olaraq elektron potensiometrlə tənzimlənir.



Şək. 23.1. Maqneziumun alınması üçün istifadə olunan qurğunun sxemi: 1 – termocüt; 2 – katod; 3 – anod; 4 – tixac; 5 – kvars boru; 6 – qapaq; 7 – kvars stəkan; 8 – polad stəkan; 9 – elektrik sobası.

Əvvəlcə oyuğa tərkibində 50% (mol) kalium xlorid və 50% (mol) natrium xlorid olan qarışq doldurulur. Soba istilənmək üçün yandırılır. Duzların əriməsi və 720°C temperaturu əldə etdikdən sonra ərintiyə susuzlaşdırılmış maqnezium xlorid elə əlavə edilir ki, elektrolitdə onun kütlə payı 15-20% təşkil etsin. Ərinti qarışdırılır və maqnezium xlorid və oksid tərkibi üçün elektrolit nümunəsi götürülür. Xlor ötürən boru birləşdirilir, anod məftil qoşulur və qurudulmuş anodla kvarts boru (diafrahma) elektrolitə salınır. Dərindən təmizlənmiş və ölçülümiş katod elektrolitə potensial altında daxil edilir, belə ki, əks halda polad katod əriyir. Bundan sonra lazımlı cərəyan müəyyənləşdirilir. Termocüt kvarts stəkana təcrübənin əvvəlində salınmalıdır. Elektrolizin əvvəlində və axırında əks EHQ ölçülür və onun qiymətinə görə elektrolizin normal gedisatı haqqında mühakimə yürütmək olar. Təcrübə ərzində hər 15 dəqiqədə bir gərginlik, dəyişən və sabit cərəyan ölçülür. Elektrolizin qurtarmasına 10-15 dəqiqə qalmış elektrolitə 0,5% (kütlə üzrə) həcmində natrium flüorid daxil edilir.

İŞ №23. MAQNEZİUMUN ELEKTROKİMYƏVİ ÜSULLA ALINMASI

Maqneziumun elektrokimyəvi alınması üçün əsas xammal kimi onun xloridlərindən istifadə edilir: bişofit $MgCl_2 \cdot 6H_2O$ və karnallit $KCl \cdot MgCl_2 \cdot 6H_2O$.

Maqneziumun elektrokimyəvi alınması üçün tətbiq edilən elektrolit tərkibində [% (mol)]: $MgCl_2$ – 11; KCl – 50-79; $NaCl$ – 13-40 saxlayan $NaCl-KCl-MgCl_2$ üçlü sistem ərintisini özündə birləşdirir. Bəzən elektrolitdə $CaCl_2$ də iştirak edir.


Elektrolizerdə aşağıdakı reaksiya gedir:



Ərintidə qələvi metalların xloridləri ilə $MgCl_2$ -nin parçalanma gərginliyi maqnezium ionlarının aktivliyindən asılı olacaq. Elektroliz zamanı xlor elektrodu ilə nisbətdə katod potensial $-2,7 \div -2,9$ V-a bərabər olacaq. Bu potensialda katoda eyni zamanda aşağıdakı reaksiyaların getməsi də mümkündür:



Bu reaksiyalar üçün potensialların qiyməti hesablama yolu ilə alınır. Prosesin sürəti elektrolitdə Mg^{2+} və Mg^+ ionlarının qatılığı ilə müəyyən edilir. Bir halda ki, katodda keçidin ifrat gərginliyi, demək olar ki, olmur, o vaxt elektrodboyu qatda Mg^+ ionlarının qatılığı əsasən döñər reaksiyalarla şərtlənir:



a_{MgCl} kiçik qiyməti və reaksiya tarazlığının sola hərəkəti


maqnezium ərintilərinin elektrolizi zamanı katod cərəyanına görə çıxımın yüksək qiymətini təmin edir.

Qrafit anodda xlorun ayrılması prosesi baş verir:




Sənaye vannalarında anod cərəyanının sıxlığı $0,4\text{-}0,6 \text{ kA/m}^2$ təşkil edir.

Xammal olan elektrolitə düşən sulfatlar aşağıdakı reaksiyalar üzrə metallik maqnezium ilə reaksiyaya girir:




0,4-0,8% (kütlə üzrə) kükürd tərkibli katodda iri maqnezium külçələrinin əmələ gəlməsinin və katodda artan ifrat gərginliyin qarşısını alan maqnezium oksid və sulfiddən ibarət olan pərdə əmələ gəlir. Bu zaman cərəyanə görə çıxım aşağı düşür. Elektrolitə düşən dəmir duzları da həmçinin cərəyanə görə çıxımı aşağı salır. Dəmir ionlarının metallik maqnezium və onun subxloridi ilə reduksiyası prosesi baş verir. Reduksiya olunmuş dəmir kristalları maqnezium damcılarını şlama aparır və katodda maqneziumla isladılmamış maqnezium oksid və dəmir hissəciklərindən örtük əmələ gətirir ki, bu da özü ilə metal itkisinə gətirib çıxarır.

Elektrolitdə suyun miqdarı, adətən, 0,1%-i ötmür. Elektrolizerə suyun daxil olması yaxşı susuzlaşdırılmamış ərintinin tökülməsi zamanı və ərintinin hava ilə temas etməsi nəticəsində baş verir. Parçalanmış su metalla reaksiyaya girir:




Əmələ gəlmış maqnezium oksid hissəcikləri metalin kiçik damcılarının səthində çökür və onları şlama çevirir. Katoda maqnezium oksidin düşməsi onun passivləşməsinə səbəb olur. Katodun polad səthinin vəziyyəti çökmüş metalin miqdarına öz təsirini göstərir. Katodun təmiz səthi maqneziumla yaxşı isladılır və onun üzərində çökmüş metalin iri damcıları əmələ gəlir. Əsasən maqnezium oksid və parçalanmış dəmirdən ibarət olan katodda passivləşdirici pərdənin əmələ gəlməsi kiçik



Bələliklə, proses elektrolitdən 1 mol gilitorpağın itirilməsi (kənarlaşdırılması) ilə nəticələnir.

Elektrod proseslərinin bəzi xüsusiyyətləri ilə tanış olaq.

Katod prosesi diffuziya gərginliyi ilə müşayiət olunur; cərəyan sıxlığının artması ilə katodətrafi təbəqədə kompleks əmələ gətirən Al^{3+} ionlarının qatılığı nəql olunmada yaranan çətinliklər hesabına aşağı düşür, Na^+ ionlarının qatılığı isə – artır. Natrium ionlarının kifayət qədər böyük qatılığında və elektrolitin temperaturu kifayət qədər böyük olduqda metalin və yarivalentli ionların əmələ gəlməsi ilə katodda natrium ionlarının (alüminiumla yanaşı) neytrallaşması baş verir:




Natrium ayrıca faza kimi ayrıla bilmir. O, alüminiumda qarışıq şəklində ayrılır, yəni aşağıdakı tarazlıq tənliyi doğrudur:



burada $Na(Al)$ – alüminiumda qarışıq kimi iştirak edən natriumdur.

Cərəyan sıxlığının və elektrolitdə kriolit nisbətinin artması ilə katod ətrafindan natrium ionlarının qatılığı və bununla əlaqədar olaraq alüminium və elektrolitdə həll olunmuş natriumun aktiviyi artır.

Katodətrafi təbəqədə natriumla yanaşı aşağıdakı reaksiya üzrə alüminium da həll olur:




Elektrolitdə həll olmuş natrium və alüminium konvektiv diffuziya nəticəsində anoda daşınır və burada onların oksidləşməsi baş verir:




Katodda ifrat gərginliyin yaranması həm elektrolitin, həm də metalin qarışdırılması şəraitindən çox asılıdır. Bu baxımdan onun qiyməti kifayət qədər qeyri-müəyyəndir. Bəzi müəlliflər hesab edirlər ki, bu qiymətlər sənaye elektrolizerləri üçün 0,1 V-u aşırı.

Anod prosesi ifrat gərginliyin cüzi qiymətində müşayiət olunur; anod cərəyanı sıxlığının 10 kA/m^2 qiymətində anodun potensialı müsbət istiqamətdə 0,3-0,4 V sürüşür. Bu onunla izah olunur ki, oksigen ionunun neytrallaşması zamanı kömür anodda aralıq, doymamış və dayanıqsız C_xO birləşməsinə çevrilir. Bu birləşmələrin tədricən dağılması anod gərginliyinin qiymətinə mühüm təsir göstərir. Anod prosesini şərti olaraq aşağıdakı ardıcıl mərhələlərdən ibarət bir proses kimi təsvir etmək olar:


1. Oksiflüorid ionlarının elektrolitin dərinliklərindən anodun səthinə nəqli:




2. Bu ionların aralıq kompleksin əmələ gəlməsi ilə müşayiət olunan oksidləşməsi:



3. Aralıq komplekslərin dağılması:



4. Dağılma məhsullarının desorbsiyası:



Aralıq komplekslərin qazaoxşar reaksiya məhsullarının ayrılması ilə müşayiət olunan heterogen dağılma reaksiyaları, yəni (3) və (4) mərhələləri ləng gedən və anodda gərginlik artımının qiymətini müəyyən edən proseslərdir. Anodun potensialı anodun xemosorbsiyalaşmış halında oksigenin aktivliyi-

nin (şərti olaraq C_xO) (a_1) və elektrolitdə anodun səthindəki $AlOF_2^-$ komplekslərinin oksigen ionlarının aktivliyinə (a_2) nisbəti ilə təyin olunur:


$$E - E^0 + \frac{RT}{2F} \ln \frac{a_1}{a_2}.$$

Bu nisbətdən görünür ki, həll olmuş giltorpağın qatılığının azalması ilə əlaqədar oksigen ionlarının aktivliyinin aşağı düşməsi anodun potensialının müsbət tərəfə sürüşməsinə gətirib çıxarır.

Anodda xemosorbsiya olunmuş oksigenin olması onunla izah olunur ki, oksigenin anodda parsial təzyiqi CO_2 -nin oksigenə və karbona dissosiasiya elastikliyindən yüksəkdir. Bu şərtlər daxilində anodda əmələ gələn ilk qaz ancaq CO_2 olacaqdır. Əgər CO qazı əmələ gəlmış olsa idi, o xemosorbsiya olunmuş artıq oksigenlə CO_2 alınana qədər oksidləşərdi. Bununla yanaşı, elektrolizerdən ayrılan qazlar CO və CO_2 qazlarının qarışığından ibarətdir. Burada CO -nin miqdarı 30 və 50% arasında dəyişir. Kükürd-4 oksid ikinci reaksiyalar – elektrolitdə həllolmuş alüminium və natrium subflüoridlərinin CO_2 ilə qarşılıqlı təsiri və karbonun karbonatlarla oksidləşməsi reaksiyalarının nəticəsində əmələ gəlir: $CO_2 + C \leftrightarrow 2CO$. Bu zaman son reaksiya yalnız polyarlaşmamış karbonla (elektrolitdə kömür köpüyü; asılan anodun elektrolitdən çıxan yan tilləri) mümkündür.

Qazın tərkibinə əsas təsiri karbonat qazının alüminium və natrium subflüoridləri ilə qarşılıqlı təsir reaksiyaları göstərir. Məlumdur ki, temperatur arttıkca anod qazlarındakı CO_2 -nin miqdarı azalır, CO -nun miqdarı isə artır. Bu AlF subflüoridlərin və Na_2F -nin əmələgəlmə sürətinin artması və onların katoddan anoda köçürülməsi ilə bağlıdır.

Elektrolizerdə baş verən yekun reaksiya aşağıdakı tənliklə ifadə oluna bilər:



y əmsalı karbon sərfinin dəyişkən xarakterini təsvir edir. Bu əmsal bir çox faktörlardan, o cümlədən elektrolitin hidrodinamikasından, anodun halından və xassələrindən, elektrolitin tərkibindən və temperaturundan və s. asılıdır. Cəm reaksiyadan alınır ki, karbonun anod qazları ilə sərfi (hər kq alüminiuma $1\ kq$ hesabılə) aşağıdakı tənliklə hesablanıa bilər:

$$m_C = \frac{2}{3(1+x_{CO_2})}.$$

Burada x_{CO_2} – CO_2 -nin anod qazlarındakı molyar payıdır.

Ancaq bu son tənlik anod prosesini və anodun keyfiyyətini tam xarakterizə edə bilmir, belə ki, o köpük halında karbonun sərfini nəzərə almır. Anodun keyfiyyətinin ən düz xarakteristikası – hər $1\ A\cdot\text{saat}$ üçün faktiki karbon sərfinin nəzəri hesablanmış miqdara nisbətini müəyyən edən karbonun cərəyanına görə sərfidir. Bu zaman CO_2 -nin ilkin qaz kimi əmələ gəlməsi qəbul olunur [$0,112\ q/A\cdot\text{saat}$].


İşin məqsədi – cərəyanaya görə alüminiumun katod çıxımının, elektrik enerjisinin xüsusi sərfinin, anod karbonunun sərfinin təyini və təcrübə qiymətlərlə nəzəri qiymətlərin müqayisəsidir.

İşin yerinə yetirilmə metodikası

Qurğu elektroliz oyuğundan (şəkil 24.1), qazayırmə və qazların həcmini təyin etmə sistemindən və qaz analizatorundan ibarətdir.

Elektroliz oyuq elektrik sobasında (7) yerləşdirilmiş yüksək temperatura davamlı poladdan hazırlanmış stekandır (1). Stekanın aşağısına katod cərəyanına yaxınlaşdırmaq üçün borucuq (8) birləşdirilmişdir. (1) stekanına istiyədavamlı polad-

dan olan və sobanın qapağından çıxan iki qola malik digər bir stəkan (2) da yerləşdirilmişdir. Stəkanlar arası boşluğa elektrik kontaktını artırmaq üçün qrafit və ya karbon tozu (6) töküür. Daxili stəkana termocüt (13) üçün kanalı olan qrafit stəkan (3) kip yerləşdirilmişdir. Platin-platinradium termocüt sinterkorunddan (bərk metal) (12) hazırlanmış qlafa yerləşdirilmişdir. Qrafit stəkana bor-4 alüminiumnitritdən hazırlanmış və aşağısında qrafit vtulkası (sürtünməni azaltmaq üçün boru) (9) olan stəkan kip yerləşdirilmişdir. Bor-alüminiumnitrit stəkana elektrolit (5), dibinə isə katod funksiyasını yerine yetirən alüminium (10) yerləşdirilmişdir.



Şək. 24.1. Alüminium almaq üçün istifadə olunan qurğunun sxemi: 1-4 – stəkanlar; 5 – elektrolit; 6 – qrafit və ya karbon tozu; 7 – elektrik sobası; 8 – katod carəyanını çıxarmaq üçün boru; 9 – vtulka (sürtünməni azaltmaq üçün boru); 10 – alüminium; 11 – qapaq; 12 – qılaf; 13 – termocüt; 14 – anod; 15 – çubuq; 16 – boru; 17 – rezin tıxac; 18 – anod qazlarının çıxarılması üçün boru; 19 – filtr; 20 – manometr.

Silindrşəkilli və diametri 10 mm olan qrafit və ya karbon anod (14) çəkilir və paslanmayan polad içliyə (10) bağlanılır. Sonuncu rezin tixac (17) vasitəsilə sinterkorund boruya (16) bərkidilir. Boruya sinterkorundun ara məsamələrindən kənara qaz sızmasının və onun elektrolitdə həll olmasının qarşısını almaq üçün xaricdən bor-alümonitrid pastası çəkilir. Anod qazlarının kənara çıxarılması üçün ştativ rezin tixaca borucuq (18) qoyulmuşdur. Qütblerarası məsafəni dəyişmək imkanı yaratmaq üçün sinterkorund borucuq bərkidilir. Soba odadavamlı gildən (şamot) hazırlanmış qapaqla (11) örtülmüş olur.

Qazın çıxarılması üçün sistem sublimasiya məhsullarının tutulması üçün pambıq yerləşdirilmiş filtdən (19), sistemdəki təzyiqi ölçən manometrdən (20) ibarətdir. Qaz doyma halına yaxın natrium-xlorid məhlulu ilə doldurulmuş qazometrə sorulur.

Təcrübə boyu toplanmış qazın həcminin ölçüləməsi onun sıxışdırıb çıxardığı mayenin həcmində görə aparılır. Bu mayenin həcmi onun töküldüyü ölçülü menzurka vasitəsilə təyin edilir. Atmosfer təzyiqi məlum olduqda, qaz nümunəsi çəkilib qurta-ran anda manometrin göstərişinə görə əlavə təzyiqi və qazometrdəki ətraf havanın temperaturunu normal şəraitə gətirmək olar. Təcrübə başa çatdıqdan sonra qazometrdəki qaz analiz üçün qaz analizatoruna yönəldilir.

Təcrübənin əvvəlində oyuğa kriolit nisbəti 2,6-3,0 olan və 10%-ni (kütləyə görə) giltorpaq təşkil edən kriolit-giltorpaq qarışığı doldurulur. Alüminiumun və elektrolitin miqdarı oy-ğun tutumuna görə müəyyən olunur. Elektroliz temperatu-runda alüminiumun və elektrolitin miqdarı uyğun olaraq 2,3 və 2,1 q/sm³ təşkil edir. Dəqiq çəkilmiş alüminium nümunə əridilmiş elektrolitə salınır, qaztoplayıcı boru əvvəlcədən çə-kilmiş anodla quraşdırılır və temperatur verilmiş qiymətə çat-dıqda sabit cərəyanaya qoşulur. Sixac vasitəsilə qazometrdən mayenin axma sürəti tənzimləməklə manometrin (20) göstəri-shinə əsasən qaz sistemində müəyyən təzyiqi almaq olar.

Vacibdir ki, bu təzyiq *10-20 mm su süt.* intervalında dəyişsin, belə ki, təzyiqin bu dəyişməsində qaztoplayıcı borudakı elektrolitin səviyyəsinin müvafiq dəyişməsi müşahidə olunacaqdır. Təcrübə müddətində hər 15 dəqiqədən bir gərginliyi və qızdırıcı sobanın dəyişən cərəyanın qiymətini, temperaturu, oyuqdakı gərginliyi, tərs EHQ fiksə etmək və analiz üçün qaz nümunəsi götürmək lazımdır. Elektroliz oyuqdakı cərəyanın *15-20 V* qiymətində 2-3 saat davam edir.

Təcrübənin sonunda aşağıdakı əməliyyatlar yerinə yetirilir: anod qaldırılır, sabit cərəyanı ayrırlar, qazometrdən gələn maye axını kəsilir və manometrə görə onun içərisindəki təzyiq qeyd olunur.

Qaztoplayıcı boru anodla birlikdə oyuqdan çıxarılır, soyudulmuş anod cərəyankeçirici içlikdən çıxarılır və çekilir. Anodun təcrübədən əvvəlki və sonrakı kütlələrinin fərqiనə görə anodun faktiki sərfi hesablanır. Daxili stekan sobadan çıxarılır və elektrolit alüminiumla birlikdə çuqun qəlibə töküür. Elektrolitin və metalin kristallaşmasından sonra xəlitə sindirilir, metal duzdan ayrılır və çəkilir. Alüminiumun çəki artımına görə cərəyanaya görə çıxım hesablanır. Qazometrdən sixışdırılmış mayenin həcmi təyin olunur.

Tutucu maye tərəfindən ayrı-ayrı qazların udulması ilə bağlı xətalardan uzaqlaşmaq üçün qazometrdəki qaz qarışığının analizini təcrübə başa çatan kimi aparmaq lazımdır. Analiz VTİ əl qaz analizatoru və ya LXM-8MD xromatoqrafında aparılır. Nəticələrin təkrarlılığına inanmaq üçün analiz 3-4 dəfə təkrar edilir. Qazın tərkibini bilərək cərəyanaya görə katod çıxımını, anodun karbon sərfini tapmaq və alınan nəticələri nəzəri hesablamlarla müqayisə etmək olar. Hesablaşma aşağıdakı qaydada aparılır.

Elektrolizerdə gedən yekun reaksiyanın tənliyindən alınır:

$$\frac{n_{CO_2}}{n_{CO}} = \frac{3-y}{2y-3}.$$

Burada n_{CO_2} və $n_{CO} - CO_2$ və CO -nun anod qazlarındakı faizlə götürülmüş həcm paylarıdır.

Son tənlikdən y əmsalı təyin edilir. Qaz qarışığının ümumi V həcmini bilərək CO_2 və CO qazlarının parsial həcmləri təpilir və onlar normal şəraitə gətirilir. Məsələn:

$$V_{CO_2} = \frac{pT_0 V_{CO_2}}{p_0 T}.$$

Burada p – qazometrdəki təzyiq, Pa; T – havanın temperaturu, K; $T_0 = 273\text{ K}$ -dir.

Qazometrdəki p təzyiqi p_1 – atmosfer təzyiqi, Pa; p_2 – manometrin göstərişi, Pa və p_3 – tutucu mayenin üzərindəki su buxarının təzyiqindən (natrium-xlorid doymuş məhlulu üçün 393 K temperaturda – 3564,4 Pa və 303 K-də 4548,6 Pa) ibarətdir:

$$p = p_1 + p_2 - p_3.$$

Alınmış həcmi 22,4 l-e bölməklə yekun reaksiyada əmələ gələn $CO_2(N_{CO_2})$ və ya $CO(N_{CO})$ -nin mollarının sayını almaq olar.

Yekun reaksiyaya görə parçalanmış Al_2O_3 -nin mollarının sayı


$$N_{Al_2O_3} = \frac{N_{CO_2}}{3-y} \text{ və ya } N_{Al_2O_3} = \frac{N_{CO}}{2y-3}$$

kimidir. $N_{Al_2O_3}$ -ni bilməklə reaksiyada neçə mol C və Al iştirak etdiyini hesablamaq olar. Sonra bu kəmiyyətləri karbonun faktiki sərfi və alüminiumun artıq çəkisi ilə müqayisə etmək və alınan kənarəçixmaları izah etmək lazımdır.

Bundan əlavə faydalı sərf olunmuş istiliyi təyin etmək üçün yekun reaksiyanın istilik effekti də hesablanır. Dəyişən və sabit elektrik cərəyanı hallarında tam enerji sərfəleri məlum olduğda faydalı sərf olunmuş istiliyə görə qurğunun istilik FİƏ-1

təyin edilir.

Yekun reaksiyanı hesablamaq üçün onun üç reaksiyadan ibarət olduğunu fərz etmək olar:



Aydın görünür ki, 1 mol Al_2O_3 -ün yekun reaksiyasının istilik effekti aşağıdakı kimi olacaq:

$$\Delta H = \Delta H_1 + (3 - y)\Delta H_2 + (2y - 3)\Delta H_3.$$

Elektrolizin 1223 K temperaturunda reaksiyanın istilik effekti aşağıdakı qiymətləri alır:

$$\Delta H_1 = 1684,5; \Delta H_2 = -395,4; \Delta H_3 = -113,0.$$

Cədvəl 24.1. Təcrübə məlumatlar

Anodun sonrakı kütləsi, q	Karbonun faktiki sərfi, q/(A saat)	Alüminiumun sonrakı kütləsi, q	Cərayana görə faktiki çıxım, %	Qurğunun istilik F1ə	Elektroliz müddəti, saat	Anodun ilkin kütləsi, q	Alüminiumun ilkin kütləsi, q	Oyuqdakı cərayan, A	Oyuqdakı gərginlik, V	Sobadakı cərayan, A	Sobadakı gərginlik, V	Elektrik məqdarı, A saat	Qaz qarışığındağı həcm payı, %		
														CO	CO ₂

Cədvəl 24.2. Hesablaşdırma məlumatları

Anodun sonrakı kütləsi, q	Karbonun faktiki sərfi, q/(A saat)	Alüminiumun sonrakı kütləsi, q	Cərayana görə faktiki çıxım, %	Qurğunun istilik F1ə	Həcm payı (orta qiymət), %		Cərayana görə Hesablanmış çıxım, %	Karbonun Hesablanmış sərfi, q/(A saat)
					CO	CO ₂		

Təcrübə boyu parçalanmış giltorpağın mollarının sayını birlərək, asanlıqla faydalı enerji sərfini tapmaq olar. Təcrübi qiymətlər 24.1 sayılı, hesablamanın nəticələri isə 24.2 sayılı cədvələ yazılır.

DÖRDÜNCÜ FƏSİL

SULU MƏHLULLARIN METALSIZ ELEKTROLİZİ

İŞ №25. SUYUN ELEKTROLİZİNİN MONOPOLYAR VANNASININ GƏRGİNLİK BALANSI

Su elektrolizi vannasının gərginlik balansı aşağıdakı kimidir:

$$U = E_a^p - E_k^p + \eta_a - \eta_k + \Delta U_{el} + \Delta U_d + \Delta U_e + U_{koni} \quad (25.1)$$

Burada E_a^p və E_k^p – anod və katodun tarazlıq potensialları, V ; η_a və η_k – müvafiq olaraq oksigenin anodda və hidrogenin katodda ayrılması proseslərinin ifrat gərginliyi, V ; ΔU_{el} , ΔU_d , ΔU_e , ΔU_{koni} – müvafiq olaraq elektrolitdə, diafraqmada, elektrodlarda və kontaktlarda gərginlik düşülgəridir, V (qeyd edək ki, $\eta_k = E_k - E_k^p < 0$).

Gərginlik balansı nəzəri hesablanıa bilər. Elektrodların tarazlıq potensialları Nernst tənliyinə əsasən hesablanır. η_a və η_k -nın qiymətləri məlumat cədvəllərindən götürülür. Elektrolitdə gərginlik düşgüsü aşağıdakı formula əsasən hesablanır:

$$\Delta U_{el} = \frac{K_q i l}{\alpha}. \quad (25.2)$$

Burada K_q – qazladolma əmsali; α – elektrolitin xüsusi elektrik keçiriciliyi, Cm/m ; i – cərəyan sıxlığı, A/m^2 ; l – elektrodlararası məsafədir, m .

K_q əmsalı aşağıdakı tənlikdən tapılır:

$$K_q = \frac{1}{1 - 1,78Q + Q^2}. \quad (25.3)$$

Burada Q – elektrolitdəki qaz qabarıcılarının həcminin qazla birlikdə elektrolitin ümumi həcminə olan nisbəti olub, elektrolitin qazladolma əm-

sahidir.

Qazladolma bir çox parametrlərdən (cərəyan sıxlığı, elektrölitin özlülüyü, elektrodun materialı, elektrodun ölçüləri və konstruksiyası, təzyiq və s.) asılıdır və bəzi hallarda 40%-ə çatmaqla kifayət qədər geniş intervalda dəyişir.

KOH-in 20-30%-li məhlulları üçün 20°C-də xüsusi elektrik-keçiriciliyi $\alpha_{20^\circ\text{C}}$ -nin qiymətləri aşağıdakı kimi olar:

KOH-in kütlə payı, %	20	22	24	26	28	30
$\alpha_{20^\circ\text{C}}$, Cm/m	55,3	57,5	59,5	60,6	59,6	58,0

NaCl məhlullarının xüsusi elektrik keçiriciliyi tərkibin 15-21% intervalında əhəmiyyətli dərəcədə dəyişmir:

NaCl-un kütlə payı, %	15	17	19	21
$\alpha_{20^\circ\text{C}}$, Cm/m	33,5	34,0	34,1	33,7

Diafraqmada ΔU_d gərginlik düşgüsü aşağıdakı formulla təyin olunur:

$$\Delta U_d = \frac{I\alpha\beta^2}{\sigma\Pi S} \quad (25.4)$$

Burada I – cərəyan, A ; α – diafraqmanın qalınlığı, m; β – məsamələrin əyrilik əmsali (məsamənin uzunluğunun diafraqmanın qalınlığına nisbəti); Π – həcmi məsaməlilik (məsamələrin həcminin diafraqmanın ehtimal olunan həcminə nisbəti); S – diafraqmanın qabarit səthinin sahəsi, m^2 .

Hesablama üçün $\beta = 1,5$; $\Pi = 0,5$ qəbul etmək olar.

ΔU_e -nin qiymətini nəzərə almamaq olar və ya metal elektrodlar kifayət qədər yüksək elektrikkeçiriciliyə malikdir.

Kontaktlardakı ΔU_{kont} gərginlik itkilərini hesablamaq mümkün deyil, belə ki, bu itkilər şərti olaraq $0,1 \text{ V}$ ilə qiymətləndirilir.

Elektrolizerin bu yolla hesablanmış gərginlik balansı həqiqi balansa tam uyğun gəlmir, belə ki, bu hesablamada real elektroliz vannası konstruksiyasının xüsusiyyətləri nəzərə alınmır. Buna görə də praktik maraq kəsb edən gərginlik balansının təcrübi yolla alınması və eləcə də K_q qazladolma əmsalının faktiki qiymətinin tapılmasıdır. Bunun üçün (25.1) tənliyini aşağıdakı şəkildə sadələşdirməklə onun şəklini dəyişmək lazımdır:

$$U = E_a - E_k + \Delta U_{el} + \Delta U_d + \Delta U_{kont}. \quad (25.5)$$

E_a və E_k -nın qiymətləri civə-oksid müqayisə elektroduna nəzərən bilavasitə ölçmələr aparmaqla tapılır. Məhz bu yolla, amma iki müqayisə elektrodu istifadə etməklə elektrolitdə – ΔU_{el} və diafraqmada – ΔU_d gərginlik düşküləri ölçülür (ölçmə metodikası aşağıda verilmişdir). Kontaktlardakı ΔU_{kont} gərginlik düşgüsünü ölçmək çətindir, ona görə də o elektrolizerdəki U gərginliyi ilə qalan komponentlərin cəminin fərqiనə görə təyin edilir.

Elektrolitin qazla dolmasını (25.2) tənliyinə daxil olan K_r qazadolma əmsalına görə təyin etmək olar. Elektrolitdəki ΔU_{el} gərginlik düşgüsünün təcrübi ölçülümiş qiymətini bilərək və bu kəmiyyətin qiymətini qazdolmanı nəzərə almadan hesablaşmaqla (ΔU_{el}^*)

$$\Delta U_{el}^* = \frac{il}{\alpha}, \quad (25.6)$$

K_q -ni tapmaq olar:

$$K_r = \frac{\Delta U_{el}}{\Delta U_{el}^*}. \quad (25.7)$$

Cərəyan sıxlığının elektrolizerin gərginlik balansına təsiri-nin öyrənilməsi elektrik enerjisinin xüsusi sərfinin azaldılması

yollarını təyin etməyə imkan verir. Buna balansın cərəyan yükünə çox həssas olan və elektrolizerdəki ümumi gərginliyə əhəmiyyətli təsir göstərə bilən komponentlərin tapılması ilə nail olmaq olar.


Suyun elektrolizi prosesində cərəyan sıxlığının artması ilə gərginlik əsasən elektrolitdə və diafraqmada gərginlik düşgüsünün artması ilə əhəmiyyətli dərəcədə və qismən – oksigen və hidrogen ayrılması zamanı yaranan ifrat gərginliyin hesabına artır. Bu, qazların ayrılmışından yaranan ifrat gərginliyin cərəyanın sıxlığından yarımloqarifmik Tafel qanuna görə asılı olması və eyni zamanda diafraqmada gərginlik itki-lərinin cərəyanın sıxlığı ilə düz mütənasib olması ilə də izah olunur. Gərginlik düşgüsünün artması elektrolitdə artan qaz-doldurulma prosesinin artması ilə daha da intensivləşir.

Elektrolizerdəki gərginliyin qiymətinə elektrodların materialının çox mürəkkəb təsiri vardır. Elektrodun səthinin vəziyyəti kimi metalin təbiəti də elektrod reaksiyasında ifrat gərginliyin yaranmasına birbaşa təsir göstərir. Digər tərəfdən, elektrod materialının təbiəti ilə «qaz-elektrolit-elektrod» sərhədində elektrod səthinin elektrolit tərəfindən isladılmasını təyin edən əyrilik bucağı arasında sıx əlaqə vardır. Elektrodun potensialı elektrod materialının sıfır yükünün potensialına nə qədər yaxın olarsa, əyrilik bucağı o qədər böyük və isladılma çox pis olar; qaz qabarıcıqları böyük və onların ekranlaşdırıcı effekti isə az olar. Bütün bunların nəticəsində elektrolitin qaz-la dolması zəifləyir və elektrolizerdəki gərginlik aşağı düşür.

İşin məqsədi – cərəyan sıxlığının və elektrodun materialının su elektrolizi vannasının gərginlik balansına və eləcə də elektrolitin qazladolma əmsalına təsirinin öyrənilməsi; cərəyan sıxlığının qiymətinin müəyyən intervalında elektrod materialının hidrogen və oksigen ayrılması potensialına təsiri üçün müqayisəli nəticələrin alınması.

İşin yerinə yetirilmə metodikası

İşdə iki monopolyar tip elektrolizerdən birindən istifadə olunur. Şəkil 25.1-də təsvir olunmuş elektrolizer eyni cür iki elektrod oyuq (2) yerləşdirilmiş düzbucaklı və ya oval şüşə qabdan (1) və düzbucaklı şəkildə viniplast formadan ibarətdir. Oyuqların iç divarları miplastdan hazırlanmışdır və diafraqma rolunu oynayır. Oyuqlardan birinə anod (3), digərinə isə katod (5) yerləşdirilir. Oyuq və elektrodlar üzvi şüşə ilə qapğıca bərkidilir. Bundan əlavə qapaq üzərində elektrolitik açar üçün iki tərəfə çıxan nov və termometr üçün yarıq yerləşdirilmişdir.



Şək. 25.1. Suyun elektrolizi üçün iki elektrod oyuğuna malik vanna qurğu-su. 1 – şüşə korpus; 2 – anod oyuğu; 3 – anod; 4 – katod oyuğu; 5 – katod; 6 – civəoksid müqayisə elektrodu; 7 – kapillyarlı elektrolitik açar.

Digər tip elektrolizer yuxarıda təsvir olunandan onunla fərqlənir ki, onda anod və katod üçün xüsusi yarıqlar yoxdur; məsaməli diafraqma elektrolizəri katod və anod fəzaları yaratmaqla iki hissəyə ayırrı. Belə elektrolizer üçün material kimii üzvi şüşədən istifadə etmək məsləhət görülür.

Hər iki halda elektrodlar poladdan və ya nikeldən (və ya nikellənmiş poladdan) hazırlanmaqla hamar və deşikli olurlar. Elektrodların qeyri-işçi hissəsi epoksid qatranla izolə edilmişdir. Elektrolit kimi $NaOH$ -in 16-20%-li məhlulundan və ya

KOH-ın 25-29%-li məhlulundan istifadə olunur (əsasən birinciye üstünlük verilir).

Qələvi ilə işləyərkən təhlükəsizlik qaydalarına riayət olunması vacibdir. Təsadüf nəticəsində elektrolit dəriyə düşdükdə zədələnmiş hissəni dərhal su ilə yumaq, sonra 2%-li bor turşusu ilə isladılmış pambıqla silmək və sonra yenidən su ilə yumaq lazımdır. Elektrolizerdən elektroliti yalnız armudşəkilli rezin qabı olan sifonla çıxarmağa icazə verilir.

Qurğunun elektrik sxemi iki dövrədən ibarətdir: polyarlaşdırıcı və ölçmə. Qalvanometrik polyarlaşdırma dövrəsi Əlavə 1-ə uyğun yığılır. Voltmetr gərginliyin ikinci onluq rəqəm dəqiqliyinə qədər ölçülməsi təmin edilməlidir. Ölçmə dövrəsinin müqayisə elektrodu kimi (bax şəkil 25.1) elektrolizerdə olduğuna uyğun olaraq civə-oksid yarımelementinin həmin qalılıqlı qələvi ilə məhlulundan istifadə olunur.

Elektrod potensialını ölçən zaman elektrilik açarın kapillyarı elektrodon yüklənmiş hissəsinin mərkəzinə sıx tutulmalıdır; potensialın stasionar qiymətini təmin etmək üçün bu vəziyyət 1 dəq ərzində saxlanılmalıdır. Diafraqmada gərginlik düşgüsü birbaşa ölçmə ilə təyin olunur. Bunun üçün diafraqmanın mərkəzində müxtəlif tərəflərdən ciddi şəkildə qarşı-qarşıya iki elektrilik açar yerləşdirilir. Açıcların digər tərəfləri polyarlıq nəzərə alınmaqla elektron voltmetrə birləşdirilmiş müqayisə elektrodlarına bərkidilir. Əgər elektrolizerdə iki diafrahma olarsa (katod və anod), onların hər birində gərginlik düşgüsünü hesablamağa ehtiyac yoxdur; sadəcə alınmış nəticəni ikiqat götürmək kifayətdir.

Analoji qaydada elektroliddəki gərginlik düşgüsünü o fərqlə tapmaq olar ki, açarların kapillyarları elektrodların mərkəzi simmetrik nöqtələrinə sıxlılmış olsun; ölçmə sxeminin bu variansi şəkil 25.1-də göstərilmişdir. Elektroliddəki yekun gərginlik düşgüsü bir və ya iki diafraqmada elektrolizerin konstruksiyasından asılı olaraq ölçülür. Diafraqmalarда gərginlik düşgüsü-

nü bilərək elektrolitdəki ilkin gərginlik düşgüsü tapılır.

Aparılan ölçmələrdən əldə olunan nəticələr 25.2-ci cədvəldə verilmişdir.

Cədvəl 25.1. Gərginlik balansı komponentlərinin ölçmələrinin nəticələri

Elektrodun materialı	Cərəyanın sıxlığı, A/m^2	Cərəyan, A	Elektrolyizerdəki gərginlik, V	Müqayisə elektroduna görə potensial, mV		Normal hidrogen elektroduna görə potensial, mV		Gərginlik düşgüsü, mV	
				katod	anod	katod	anod	diasfraqmə	elektrolit

25.1 sayılı cədvəldə verilmiş məlumatlar əsasında cərəyan sıxlığının tapşırıqda verilmiş müxtəlif qiymətləri üçün gərginlik balansı tərtib olunur və nəticələr 25.2 sayılı cədvələ daxil edilir.

Cədvəl 25.2. Cərəyan sıxlığının müxtəlif qiymətlərinə uyğun gərginlik balansı

Balansın komponentləri	$I_1 = \dots$ olduqda komponentin ədədi qiyməti		$I_2 = \dots$ olduqda komponentin ədədi qiyməti	
	V	%	V	%

Gərginlik balansının komponentlərindən biri ayrı-ayrılıqlıda katod və anod potensialları yox, məhz tarazlıq (əgər hesablanıbsa həm də elektrod gərginlik artımı) və ya işçi potensial hesab olunur. E_a və E_k kəmiyyətlərinin qiymətləri nisbidir və gərginlik balansına pay vermə baxımından real məna kəsb etmir.

Elektrod potensiallarını hidrogen şkalasına getirmek üçün elektrolitin qatlılığının verilmiş qiymətində civə-oksid müqayisə elektrodunun potensialını hesablamaq lazımdır:

$$E_{c-o} = 0,098 - \frac{2,3RT}{F} \lg a_{OH^-}.$$

Məsələn, elektrolit kimi aktivlik əmsalı 0,98 olan 4,7 M $NaOH$ məhluluna uyğun gələn 16%-li natrium-hidroksid məhlulundan istifadə olunduqda $18-20^{\circ}\text{C}$ temperaturda tarazlıq potensialının qiyməti 0,060 V-a bərabər olur.

Təcrübə 1. Cərəyan sıxlığının elektrolizerin gərginlik balansına və elektrolitin qazladolma əmsalına təsirini öyrənmək.

Təcrübə cərəyan sıxlığının üç, məsələn 100, 300 və 500 A/m^2 qiymətlərində aparılır. Əvvəlcə nikellənmiş hamar polad elektroldardan, sonra isə deşikli elektroldardan istifadə olunur. Hamar elektroldarın deşikli elektroldarla əvəz olunması gərginlik balansının, xüsusilə də elektrolitin K , qazladolma əmsalının qiymətində öz əksini tapmalıdır.

Təcrübə 2. Elektrod materialının elektrolizerin gərginlik balansına təsirinin öyrənilməsi.

Təcrübədə hamar elektroldarın aşağıdakı kombinasiyalarından istifadə olunur: nikel anod – polad katod; polad anod – nikel katod; nikel anod – kobaltlaşdırılmış polad katod.

Hər iki halda cərəyan sıxlığının 50, 100, 150 və s. 500 A/m^2 -ə qədər qiymətlərində elektrodun potensialı ölçülür. K , qazladolma əmsalı da daxil olmaqla gərginlik balansı cərəyan sıxlığının yuxarıda göstərilən bir və ya bir neçə qiymətində tapılır və nəticələr 25.2 sayılı cədvələ yazılır. Bundan əlavə, təcrübərin nəticələrinə görə eyni bir koordinat sistemində «katod (anod) potensialı – cərəyan sıxlığı» polyarizasiya əyrileri qurulur.


İŞ №26. BİPOLYAR SU ELEKTROLİZİ VANNASINDA CƏRƏYAN SİZMASI

Cərəyan sizması, yəni sistemdə *azmiş cərəyanın* yaranması elektrokimyəvi istehsalatda kifayət qədər tez-tez rast gəlinən hadisədir. Mərkəzləşmiş elektrolit yaxınlaşdırma və ümumi kollektorlu monopolyar elektrolizerlərin seriyalı yerləşməsi paralel elektrik zəncirlərinin yaranmasının qarşısını alır. Lakin bipolar elektrolizerlərdə cərəyan sizması xüsusilə çoxdur. Buna elektroliz oyuqların kiçik ölçülüri və onların son dərəcə yaxın qarşılıqlı yerləşməsi, həmçinin elektrolizerdə yüksək ümumi gərginlik səbəb olur. Elektroliz vannasının korpusunun yerdən izolyasiyasının pisləşməsi ilə azmiş cərəyan güclənir.

Şək. 26.1-də bipolar elektroliz vannasının katod oyuqları sistemi misalında I_y cərəyan sizmasının yaranma səbəblərini aydınlaşdırıran sxem göstərilmişdir. Bütün oyuqlar öz aralarında dövr edən elektrolit ötürücsü sistemi ilə əlaqələndirilirlər. O elektroliz boyunca uzanan kanaldan ibarətdir ki, ondan hər oyuğa ştuser çıxır. Bundan başqa, oyuqlar bir-biri ilə qismən elektrolitlə doldurulmuş qaz kanalları ilə birləşir. Beləliklə, azmiş cərəyanın yolu necə ki, elektroliti oyuqlara getirən kanallardan, həm də oyuqlardan qaz-maye emulsiyanın (oksigen və hidrogen) çıxdığı kanallardan keçir.

Cərəyan sizması istənilən nisbətdə olan müxtəlif adlı elektrodlar arasında potensiallar fərqi ilə, həmçinin azmiş cərəyanın keçdiyi kanal və ştuserləri dolduran elektrolitin elektrik müqaviməti ilə müəyyən edilir. Buna görə də bipolar elektrolizerə «gətirən» və «aparan» magistralların müxtəlif hissələrində cərəyan sizması eyni deyil. Ümumi halda elektrolizerdə oyuqlar nə qədər çoxdursa, cərəyan sizması bir o qədər yüksəkdir, hidrogenin cərəyanaya görə çıxımı müxtəlif oyuqlarda onu 3-8% aşağı salaraq gözlə görünəcək dərəcədə təsir gö-

tərir.



Şək. 26.1. Bipolyar elektrolizerin katod oyuqları sistemində cərəyan sızması yollarının sxemi: 1 – qidalandırıcı elektrolitin ştuserlər vasitəsilə ötürülmə magistralı; 2 – qaz-maye emulsiyanın ştuserlər vasitəsilə ötürülmə magistrallı; A – anod oyuq; K – katod oyuq.

Cərəyan sızmasına təsir göstərən texnoloji və konstruktiv faktorlar arasında qaz-maye emulsiyanı xaric etmək üçün dövr edən kanal və kanal-kollektorlarının daxili kəsimləri və daha çox ştuserlərin kəsiyi mühüm əhəmiyyət kəsb edir. Məhz ştuserlərdə elektrolitin r_{\parallel} və r_{\perp} elektrik müqaviməti (şək. 26.1) cərəyan sızmasını məhdudlaşdırır, nə qədər az olsa, ştuserin uzunluğu bir o qədər uzun və onun daxili diametri az olar.

Elektrolitin xüsusi elektrik keçiriciliyinin artması səbəbindən temperaturun yüksəlməsi cərəyan sızmasını gücləndirir. Qaz doldurulmasını aşağı salan təzyiq də analoji təsir göstərir ki, bu da elektrolitin elektrik keçiriciliyinin faktiki qiymətinin artmasına gətirib çıxarır.

Cərəyan sızmasının yalnız elektrolit vasiətsilə baş verməsi haqqında fərziyyələr təcrübədə çox nadir hallarda öz təsdiqini tapır. Çox vaxt azmış cərəyanın elektrik zəncirlərində elektrolizerin metallik detalları işə salınır (kanalların bölmələri, ştuserlər, diafraagma çərçivələr və s.). Bu halda cərəyan sızması güclənir. Elektroliz oyuqlarının sərhədlərində yerləşən detallar mono- və bipolar işə salınmış elektrod kimi işləməyə baş-

layırlar. Nəticədə nəinki oksigen və hidrogenin cərəyanə görə sıxımı aşağı düşür, həm də qazların qarşılıqlı çirkəlməsi baş verir.

Monopolyar vannalarda işləyərkən cərəyan sızmاسının yanmasının laborator şəraitdə modelləşdirilməsi çətin problem kimi görünür. Lakin bipolyar vanna bu ehtimal üçün imkan yaradır. Təklif olunan laborator model nəinki cərəyan sızması faktını müşahidə etməyə, həmçinin onun qiymətini geniş miqyasda nizamlamağa imkan verir. Bu zaman süni olaraq cərəyan mənbəyi yaradılır; sadəcə elektrodun aşağıdakı tır ilə elektrolizerin dibi arasında çat yaratmaq kifayətdir.


Bipolyar elektrodun elektrokimyəvi hərəkəti özünəməxsusluğunu ilə fərqlənir. Cərəyanın qoşulması ilə elektrodun bir tərəfi katoda çevrilir və onun üzərində hidrogenə qədər su molekulunun reduksiya reaksiyası gedir, digər tərəf anoda çevrilir və onun üzərində oksigenin əmələ gəlir. Beləliklə, elektrolitin elektrodboyu qatları arasında potensialın yekun sıçrayışı anod və katodu potensial fərqini təşkil edir və $2,3\text{ V}$ və daha yüksək qiymət ala bilər. Bu zaman elektrodun özündə gərginliyin düşməsi son dərəcə kiçik qalır.

Filtr-press vannalarının iş xüsusiyyətlərinin öyrənilməsi ilə əlaqədar suyun elektrolizi təcrübi yolla bipolyar elektrolizerin gərginlik balansının ölçüməsi ilə təmsil olunur. Gərginlik balansının müxtəlif faktorların təsiri qanuna uyğunluqları əvvəlki işdə göstərilmişdir. Elə orada bu işin yerinə yetirilməsi zamanı faydalı olacaq mühüm metodik göstərişlər də verilmişdir.

İşin məqsədi – bipolyar elektrolizerdə cərəyan sızmاسının yaranma şərtlərinin öyrənilməsi; cərəyan sızması və cərəyan sıxlığının qiymətləri arasında, həmçinin elektrodun kənarlarındakı aranın və vannanın dibinin ölçüləri arasındaki asılılığın tapılması; suyun elektrolizinin bipolyar vannasının gərginlik balansının təcrübi yolla müəyyən edilməsi.

İşin yerinə yetirilmə metodikası

Qurğunun elektrik sxemi əlavə I, elektrolizerin mexanizmi şək. 26.2-də göstərilmişdir. Bipolyar elektroldlu laborator elektrolizer $300 \times 160 \times 160$ mm ölçüsündə üzvi şüşədən hazırlanmış (1) düzbucaqlı korpusa malikdir. Korpusun uzununa divarlarında 10 mm dərinliyində (2), (4), (5) dörd metallik elektrod və (3) üç hamar miplastik diafraqma ilə six dolanmış dar yarıqlar yerləşir. Cərəyan çəkildiyi iki kənar elektrod monopolyar işləyir, iki orta isə – bipolyar. Kənar elektroldar işləməyən tərəfdən epoksid qatranla izolyasiya edilib.



Şək. 26.2. Bipolyar elektrolizer qurğusu: 1 – üzvi şüşədən korpus; 2 – nikel anod; 3 – miplast diafraqma; 4 – bipolar elektrod; 5 – polad katod; 6 – kapillyarlı elektrolitik açar; 7 – müqayisə üçün civə-oksid elektrod.

Elektrolizerin bortu boyunca «alligator» tipli sixaclar şəklində elektrolit açarlarının tutqaclarının sərbəst yer dəyişə bilədiyi ştanqlar yerləşir. Dayandırıcı vint sayəsində hər bir tutqac ştanqın istənilən nöqtəsinə elektrolizerin istənilən oyuğunun qarşısında bərkidilə bilər. Potensialın ölçüləməsi zamanı açar sixacla asanlıqla elə toplanılır ki, açarın kapillyarları (borusu) elektrodon və ya diafraqmanın səthinə kip sixilsin. Açırin digər ucu oksid-civə yarımelementli maye körpücükdə birləşdirilmiş aralıq stekana salılmışdır.

Elektrod potensiallarının, həmçinin elektrolitdə və diafraqmada gərginlik düşgüsünün ölçülməsi 25-ci işdə olduğu kimi aparılır.


Cərəyan sızmasının təpiləsi və I_y hesablanması üçün 2 metod tətbiq edilir. Birinci metod – qrafikidir və cərəyan sızmasının olduğu və olmadığı vaxtlarda elektrodon polyarizasiya əyrilərinin müqayisəsinə əsaslanır. İkinci metod – cütləşmiş bipolar elektrodon istifadəsini nəzərdə tutur və ampermetrin köməyi ilə I_y tapmağa imkan verir.

Cərəyan sızmasının öyrənilməsi üçün işin gedışatı aşağıdakı kimidir. Elektrolizerdə elektrodlar elə vəziyyətdə yerləşdirilir ki, onlar arasında heç olmazsa eyni materialdan iki (biri – bipolar, o biri – monopolar) elektron olsun və eyni təmizlənmiş səthə malik olsunlar. Elektrodların bu cür növbələnməsi məsləhət görülür: polad (katod) – nikel (bipolar) – polad (bipolar) – nikel (anod); bu halda 2 cüt eyni elektron vardır ki, bu da 2 paralel təyin etməyə imkan verir.


İşin birinci mərhələsində elektrodlar elektrolizerin oyuqlarına kip itələnməlidir. Hər iki polad və nikel elektronlarda eyni polyarlığın polyarizasiya əyriləri çəkilir. Hər bir elektron cütündə «potensial – cərəyan» əyriləri kifayət qədər yaxın olmalıdır ki, bu cərəyan sızmasını yaranan elektronlara elektrolizer korpusu arasında boşluğun olmamasından xəbər verir.

Sonra bipolar elektronlardan birini elə hərəkət etdirirlər ki, elektrolizerin dibində verilmiş ölçüdə çat əmələ gəlsin və sonra təkrarən polyarizasiya əyrisi çəkilir. Bu zaman cərəyan bir hissəsi elektronu mənfiləşdirərək elektrolitlə gedəcək və cərəyanın faktiki sıxlığı aşağı olacaq. Buna görə də təkrar polyarizasiya əyrisi katod tərəf üçün daha mənfi, anod tərəf üçün isə daha müsbət sahədə yerləşəcək. Qeyd edək ki, bu halda elektronun səthinin işçi sahəsinin cüzi azalmasını nəzərə almamaq olar. Digər bipolar elektronla da eyni əməliyyat həyata keçirilir.

Cərəyan sızmasının qiyməti aşağıdakı kimi hesablanır. Fərz edək ki, bipolar elektrödün hər iki katod əyrisi şək. 26.3-də göstərildiyi kimi yerləşib. Bu zaman potensial E_2 faktiki olaraq I_1 cərəyanına deyil, I_2 cərəyanına cavab verməlidir, çünki 1 əyrisinin 2 vəziyyətinə yer dəyişməsi sadəcə cərəyan gərginliyinin dəyişməsi ilə yaranır. Buna görə də cərəyan sızması $I_y = I_1 - I_2$ fərqi nə bərabər olmalıdır.



Şək. 26.3. Cərəyan sızmasının hesablanması imkan yaradan bipolar elektrödün polarizasiya əyriləri: 1 – cərəyan sızması olmayan hala uyğun; 2 – cərəyan sızması halına uyğun.



Şək. 26.4. Cərəyan sızmasının ölçmək üçün cütləşdirilmiş elektröd qurğusu: 1 – metallik lövhə; 2 – izolyasiya qat.

Qrafik metod sadədir, lakin onun dəqiqliyi nisbətən aşağıdır. Cütləşdirilmiş elektröd metodu xeyli həssasdır, belə ki, bipolar elektrödla keçən cərəyanı bilavasitə ölçməyə imkan verir. Bu məqsədlə elektröd şək. 26.4-də göstərildiyi kimi hazırlanır. O, bir-birindən polietilen və ya başqa nazik qələviyə qarşı dayanıqlı qatla (2) möhkəm izolyasiya edilmiş iki nazik metallik lövhədən (1) ibarətdir. Elektrod elektrolizerin korpusunun oyuğundan sərbəst çıxmahıdır, buna görə cütləşmiş (iki-qat) elektrödün ümumi qalınlığı adı bipolar elektrödün qa-

linliğini aşmamalıdır. Elektrodun tərkib hissələri arasında elektrik əlaqəsi ucları ilə hər bir lövhənin yuxarı qurtaracağına lehimlənmiş metallik ötürücülərlə həyata keçirilir. Ötürücü zəncirinə ampermətr qoşulub. Beləliklə, bipolyar elektrodlə gedən cərəyan bilavasitə və fasiləsiz qeyd olunur.

Müxtəlif qahnlıqlı plastik içliklərin köməyi ilə oyuqdakı cütləşmiş elektrodu çıxararaq elektrodun aşağı qurtaracağı ilə elektrolizerin dibi arasındaki dəqiq qeyd olunmuş aralar müəyyən edilir. Əgər başlanğıc halda cütləşmiş elektrodlə I_1 , çat yaratdıqdan sonra I_2 cərəyanaya keçibse, onda cərəyan sızması bu kəmiyyətlərin fərqinə bərabərdir.

İşdə elektrolit qismində 16%-li $NaOH$ məhlulu istifadə olunur, daha yüksək elektrik keçiriciliyinə malik olan KOH məhlulunu tətbiq etmək arzuolunmazdır.

Qələvi ilə işləyərkən ehtiyatlı olmaq lazımdır. Elektrolit məhlulu dəriyə və ya gözə düşərsə zədələnmiş yer dərhal su ilə yuyulur, sonra 2% bor turşusu məhlulunda isladılmış pambıqla silinir və sonra yenidən su ilə yuyulur. Elektrolizerdən elektrolit rezinlə təchiz edilmiş xüsusi sifonla götürülür.

Variant I. Bipolyar elektrolizerdə elektrolizerin dibi ilə elektrod arasındaki məsafənin ölçüsünün və cərəyan sıxlığının cərəyan sızmasına təsiri.

Təcrübə 1. Qrafik metodla cərəyan sızmasını müəyyən etmək.

50-500 A/m^2 cərəyan sıxlığı intervalında nikel elektrodlarda «potensial – cərəyan» anod asılılığı və analoji olaraq polad elektrodlarda katod asılılığı ölçülür. Sonra bipolyar elektrodlar 10 mm irəli çekilir (ara plastik və ya Q şəkilli oxla qeyd edilir) və polaryazasiya əyriləri təkrarən çekilir. Ölçmə 25 mm arada təkrarlanır. Ölçmə məlumatları cədvəl 26.1-də qeyd edilir, burada K və A hər bir oyugun katod və anoduna, indekslər isə

elektrodun ardıcılıqla nömrəsinə uyğun gəlir (şək. 26.2).

Təcrübə 2. Cütləşmiş elektrod metodu ilə cərəyan sızmasını müəyyən etmək.

İş nikel və ya polad cütləşmiş elektrodlarla 5, 10 və 25 mm qeyd olunmuş aralarda yerinə yetirilir. Cərəyan cərəyan sıxlığının qiyməti 50 A/m^2 -dən 500 A/m^2 -ə qədər yüksəlkən hər 50 A/m^2 -dən bir ölçülür. Alınan məlumatlar cədvəl 26.2-də qeyd olunur.

Cədvəl 26.1

Elektrodun materialı və çatın ölçüsü	Cərəyan sıxlığı, A/m^2	Cərəyan, A	Müqayisə elektroda nisbətən elektrodların potensialları, mV						Oyuqlardakı gərginlik, V	Elektrolizerdəki gərginlik (ümumi), V	
			K ₁	A ₂	K ₂	A ₃	K ₃	A ₄			

Cədvəl 26.2

Cərəyan sıxlığı, A/m^2	Cərəyan, A	Çatların ölçüləri üzrə bipolyar elektrodun cərəyanı (A), mm				Çatların ölçüləri üzrə cərəyan sızması (A), mm			
		0	5	10	25	0	5	10	25

Cədvəl 26.2-nin məlumatlarına görə müxtəlif məsafələr üçün «cərəyan sızması – cərəyan» və cərəyan sıxlığının bir sıra qiymətlər üçün «cərəyan sızması – məsafə ölçüsü» asılılığının qrafiki qurulur. Bu məlumatlar alınan nəticələri müzakirəyə etməyə imkan verir. Eyni elektroliz şərtləri daxilində müxtəlif metodlarla təpilmiş cərəyan sızması qiymətlərini müqayisə etmək xüsusi maraq doğurur.

Variant 2. Bipolyar elektrolizerin gərginlik balansının təyini.

Gərginlik balansının müəyyən edilməsi metodikası 25-ci işdə göstərilmişdir. Elektrodların aşağıdakı kimi bölgüsü təklif olunur: polad (katod) – nikel (bipolyar) – kobaltlaşdırılmış polad (bipolyar) – nikel (anod). Elektrolizin tam gərginlik balansını $50, 100$ və 200 A/m^2 cərəyan sıxlığında ölçülürler. Polyarizasiya ölçmələrinin başlanğıc məlumatları cədvəl 26.1-də göstərilmişdir. Gərginlik balansını təşkil edən ölçmə məlumatları cədvəl 26.3-də qeyd olunmuşdur.

Cədvəl 26.3

Cərəyan sıxlığı A/m^2	Cərəyan A	Oyuq 1			Oyuq 2			Oyuq 3			U_{hes}	U_{tac}
		E_k	$\Delta U_{el} + \Delta U_d$	E_a	E_k	$\Delta U_{el} + \Delta U_d$	E_a	E_k	$\Delta U_{el} + \Delta U_d$	E_a		

Qeydin qısa olması üçün elektrolitdə ΔU_{el} və diafraqmada ΔU_d gərginliyin düşməsi ümumi verilib. Son iki sütunda elektrolizerdə 1, 2 və 3 oyuqlarda olan gərginliklərin cəmlənməsi ilə hesablanan (U_{hes}) gərginlik və bilavasitə ölçülmüş gərginlik (U_{tac}) qeyd olunur.

İŞ №27. XLOR VƏ QƏLƏVİNİN ELEKTROKİMYƏVİ ÜSULLA ALINMASI


Qələvi metalların (natrium və ya kalium) xloridlərinin su məhlullarının elektrolizi zamanı anod üzərində xlorid-ionlarının xlor ayrılması ilə müşahidə olunan yüksəzləşməsi baş verir:




bərk katod üzərində isə hidrogen ayrılması baş verir:




Xlor, qələvi və hidrogenin alınması zamanı yekun proses aşağıdakı stexiometrik tənliklə təsvir olunur:



Anod üzərində əlavə reaksiyalar bunlardır: anod əvəzinə RTOA (*Retinium titan oksid anodları*) istifadə edildikdə




qrafit anod istifadə edildikdə isə





və bəzən (27.4) reaksiyası reallaşır.

Elektroliz maddələrinin ayrılması üçün məsaməli diafraqlama istifadə olunur, belə diafraqlama katolit və anolit, xlor-qaz və hidrogen qarışmasının qarşısını alır. Lakin katod fəzasında əmələ gələn hidroksil ionları diafraqladan keçməklə anoda doğru köçəcək və belə köçmə arzuolunmaz proseslər yaradacaqdır.


Anolitdə həll edilmiş xlor hipoxlorid və xlorid turşularının əmələ gəlməsi ilə müşahidə olunan hidrolizə məruz qalır:




Anolitə daxil olmuş OH^- ionları yaranan turşuları neytrallaşdırır və (27.6) reaksiyasının tarazlığı sağa doğru yerini dəyişir:




Bundan başqa, OH^- ionları xlorla birlikdə aşağıdakı reaksiya üzrə qarşılıqlı təsirdə olur:



Hipoxlorid-ionları anodda oksidləşə bilirlər:



həmçinin anolitin həcmində hipoklorid turşusu ilə kimyəvi reaksiyaya daxil ola bilərlər:



Arzuolunmaz kənar proseslərin getməsi (27.4-27.11) müəyyən məqsədli maddələrin cərəyanaya görə çıxımının azalmasına səbəb olur.

Buna görə də müasir, filtrli diafraqmaya malik olan xlor elektrolizerlərdə xlorid məhlulunun anod fəzasına kəsilməz keçməsi, onun diafraqmadan filtrasiyası və katod fəzasından xloridli qələvi qarışığının şəklində ayrılması baş verir. Beləliklə, elektrolit seli OH^- ionlarının yerdəyişməsinə doğru istiqamətlənmişdir, bu isə qələvinin anolitə daxil olmasını və kənar proseslərin axınıını çətinləşdirir.

Xlorun cərəyanaya görə çıxımı (CÇ) anolitdəki $NaCl$ -un qatılığından, cərəyan sıxlığından, anolitin temperaturundan və pH-dan, özündə oksigen saxlayan ionların olmasından (məsələn, SO_4^{2-}), cərəyanın əksinə axma sürətindən asılıdır. Cərəyanın əksinə axma sürəti cərəyan sıxlığını nəzərə almaqla seçilir və elə olmalıdır ki, ayrılma dərəcəsi 0,5-0,55 qiymətini aşmasın.


Diafrahma elektrolizerdə alınmış qələvi çoxlu miqdarda sodium xloridi özündə saxlayır. Tərkibində az miqdard $NaCl$ olan qələvinin istehsalı üçün civə katodlu üsuldan və membran üsulundan istifadə etmək olar.

Axırıncı üsulun üstünlüyü onun ekoloji cəhətdən təmiz olmasındadır.

Şəkil 27.1-də $NaCl$ -un kation mübadiləli membranlı elektrolizinin sxemi göstərilmişdir, kation mübadiləli membran Na^+ ionlarını keçirir, lakin anod fəzasından katod fəzasına Cl^- ionlarının keçməsinə maneçilik törədir.

1F-də elektriğin hesablanmasında anolitdən katolitə Na^+ -

un t ekvivalenti miqrasiya edir, burada t – natrium ionlarının keçməsinin sayıdır, katolitdən anolitə isə OH^- ionlarının $(1-t)$ ekvivalenti miqrasiya edir, onların neytrallaşması üçün anolitə HCl -un ekvivalent miqdarı daxil edilir. Tələb olunan qatılıqlı qəlevinin alınması üçün katolitə daima su tökülür.



Şək. 27.1. Ion mübadiləli membranlı elektrolizerin sxemi

Ion mübadiləli membran Cl_2 kimi güclü oksidləşdiricinin təsirinə məruz qaldığından o, yüksək kimyəvi dayanıqlığa malik olmalıdır. Bu tələbi elə membranlar ödəyirlər ki, onlarda ionitin matrisi ionogen qruplar əvəzinə SO_3^- və COO^- fragmentli perflöorlaşmış polimerdir.

Müasir xlorlu elektrolizerlərdə aktiv örtüklü titandan hazırlanmış anodlar geniş istifadə olunur, aktiv örtük rutenium və titanın oksidlərinin (RTO) qarışığından ibarətdir.

İşin məqsədi – xlor və qəlevinin cərəyanə görə çıxımının dəyişilməsini, xlorid və qəlevinin qatılığını, həmçinin elektrolyzin şəraitindən asılı olaraq qazların tərkibini öyrənmək.

İşin yerinə yetirilmə metodikası

Təcrübələr iki variantdan biri üzrə aparılır. Hər iki halda alınmış qiymətlər əsasında elektrik miqdarının balansını tərtib etmək vacibdir. Bu isə elektrikin səmərəli işə və itkiyə sərf olunmasını müəyyən etməyə imkan verir, itki kənar proseslərin getməsi ilə yaranır. Bundan başqa, xlor və qələvinin cərəyanı görə çıxımını, $NaCl$ -un ayrılmış dərəcəsini, həmçinin elektrik enerjisinin ayrıca sərfini hesablamaq lazımdır.

Cərəyan balansının gəlir mənbəyi elektrolizerdən keçən elektrikin yükünün miqdardır. Elektrik yükünün miqdarı kulanometrin katodunun kütləsinə əsasən hesablama yolu ilə təyin olunur.

Balansın itki mənbəyi aşağıdakı proseslərdir:

1) *əsas proses* – reaksiya əsasında – Cl_2 , $NaOH$ və H_2 -nin alınması (27.3);


2) *kənar proseslər* – $NaClO$, $NaClO_3$, O_2 -in yaranması, qrafitvari anodlardan istifadə edən zaman yuxarıda verilmiş kənar maddələrdən başqa CO_2 -də əmələ gəlir. Balansı tərtib edərkən yalnız qaza bənzər maddələr nəzərə alınır.

Qələvi və xlorun yaranmasına sərf olunan cərəyan bu maddələrin yaranma tənliyindən istifadə etməklə və analizin nəticələrinə əsasən qələvinin miqdarını bilməklə hesablanır. (27.4) və (27.5) tənliklərindən görünür ki, 1 mol O_2 və ya CO_2 -nin yaranmasına 4F elektrik (26,8·4 A·saat) sərf olunur. Qaz analizinin əsasında O_2 və CO_2 -nin yaranmasına sərf olunan elektrik yükünün miqdarı hesablanır.

I variant. Filtrli diafraqma metoduna əsasən natrium xloridin elektrolizi

Filtrli diafracmaya malik elektrolizerin laboratoriya mode-

li (şək. 27.2) iki hissədən ibarətdir: elektrolizerin korpusundan (1) və anod-katod (əsas) blokundan (2), bu blok üzvi şüşədən, elektrolitin axması üçün lazım olan deşiklərə malik yarımlı silindr şəklində hazırlanmışdır. Silindrin daxilinə cərəyan birləşdiricinin (9) köməyi ilə RTO (3) bərkidilmişdir. Blokun xərininə asbest parçadan hazırlanmış diafragma (4) və paslanmayan poladdan hazırlanmış, iki seqment şəklində olan deşikli katodlar (5) bərkidilmişdir. Bu katodlara cərəyanın keçməsi klemm (6) vasitəsilə baş verir. Anod-katod blokunun yuxarı hissəsində vardır: ştuserlər (10) – xlorun aparılması üçün və (8) – elektrolizerin anod fəzasına rassolun (şorabanın) verilməsi üçün, həmçinin deşik (7) – hidrogenin aparılması üçün.



Şək. 27.2. Xlor və qəlevinin alınması üçün axar elektrolitli elektrolizer: 1 – korpus; 2 – anod-katod bloku; 3 – anod (RTO); 4 – asbest diafragma; 5 – deşikli katodlar; 6 – katodlara cərəyan aparan klemmlər; 7 – hidrogenin aparılması lazım olan deşik; 8 – rassolun verilməsi lazım olan ştuser; 9 – anoda cərəyan keçirici; 10 – xlorun aparılması lazım olan ştuser; 11 – elektroşelokların ayrılması üçün ştuser.

Elektrolizerin korpusu üzvi şüşədən və ya viniplastdan hazırlanmış, süzmə ştuserli (11) silindrik qaba bənzəyir. Elektrolizer əlavə 1-də verilmiş sxem üzrə qoşulur. Blok (2) işləməyən halda $NaCl$ məhlulu ilə doldurulmuş ayrıca qaba yerləşdirilir.

İşin qaydası belədir. Elektrolizerin korpusu (1) elektrolitin ölçülmüş miqdarı ilə doldurulur. Axın üçün ştuserin (11) altında katolitin qab-çəni (ölçü silindri) quraşdırılır. Əsas blok (2) aralıq qabdan ehtiyatla keçirilir və korpusa (1) yerləşdirilir. Ştuser (10) $NaCl$ məhlulu ilə doldurulmuş təzyiq yaradan həcm ilə birləşdirilir. Məhlul anolitin sabit səviyyəsini saxlamağı təmin edən sürətlə elektrolizerdən buraxırlar. Sürət təzyiq yaradan həcmin kranı vasitəsi ilə idarə edilir. Səviyyə sabit olduqdan sonra cərəyan qoşulur. Cərəyanın qiymətini müəllim, cərəyanın qabarit anod sıxlığından – $0,9-1,4 \text{ kA/m}^2$ – nəticə çıxararaq, təyin edir.

Katolit və anod qazının nümunələri cərəyan qoşulduğdan sonra 30-40 dəq. ərzində analiz üçün seçilir. Təcrübələr 2-3 saat ərzində aparılır, bu zaman katolit və anod qazları 2-3 dəfə analiz edilir.

Seçmə vaxtını qeyd etməklə ölçü silindrinə titr üçün 10 sm^3 nümunələr seçilir. Qələvinin cərəyanaya görə çıxımı $NaCl$ və $NaOH$ -nın tərkibini təyin edən nəticələr əsasında hesablanır. Bu aşağıda verilmiş metodika üzrə edilir. Xlorun cərəyanaya görə çıxımı qaz analizinin nəticələri əsasında hesablanır (aşağıdakı metodikaya bax.). Anod qazı nümunəsinin seçmə vaxtı qeyd edilir.

Xlor və qələvinin cərəyanaya görə çıxımının təyin edilməsi ilə bağlı təcrübələri tərkibində 310 gr/dm^3 $NaCl$ (təcrübə 1) və 200 gr/dm^3 $NaCl$ (təcrübə 2) olan elektrolitlərdə aparılır. Ölçmənin nəticələri və alınmış nəticələr cədvəl 27.1-27.3-də yazılır.

Təcrübə başa çatdıqdan sonra təzyiq yaradan tutumdan rassolun verilməsi dayandırılır, cərəyan açılır. Anod-katod bloku təzyiq yaradan tutumdan ayırır və ayrıca götürülmüş

tutuma keçirilir. Katolit və anolitin həcmi ölçülür və analiz üçün nümunələr seçilir.

Cədvəl 27.1. Elektrik miqdarının balansı

Gəlir, A saat	Mənbənin adlandırılması	Sərf olunma	
		A saat	%
	Qəlevinin əmələ gəlməsi: Cl_2 O_2 CO_2 Balansın uyğunsuzluğu		

Cədvəl 27.2. Elektrolizin qazaoxşar maddələrinin tərkibi


Qaz nümunəsinin nömrəsi	Xlor-qaz nümunəsinin seçim vaxtı, dəq.	Anod qazında həcmi hissə, %
		Cl_2 O_2 CO_2

Cədvəl 27.3. Axar elektrolitli elektroliz zamam ölçmələrin məlumatları

Tərübənin başlangıcından vaxt, saat	Elektrolytin həcmi, sm ³			Kulonometrin katodu	Keçən elektrikin miqdarı, A saat	Elektrolizerdəki gərginlik, V	NaOH-in kütlesi, qr	Elektrik enerjisinin xüsusi sərfi, kVt-saat/kq	
	Katod fəzası	Anod fəzası	Aradun sahəsi, m ²						
				Carayən I, A	Tərübəyə qədər kütla, qr	Tərübədən sonra kütla, qr	Kütlanın artması, qr	Praktiki əhəmiyyəti	qəlavinin xlorun Qəlavinin xlorun

Diafraqmali elektrolizerin laboratoriya modeli əvəzinə düz,

paralel, şaquli elektrodlu (şək. 27.3) və ya üfüqi yerləşdirilmiş diafraqma konstruksiyası istifadə oluna bilər.




Şək. 27.3. Şaquli müstəvi paralel elektroda malik olan diafraqmali elektrolizerin sxemi: 1 – anod kamerası; 2 – anod (qrafit və ya RTO); 3 – asbest diafraqması; 4 – şəbəkəli katod; 5 – katod kamerası; 6 – katolitin səviyyəsini idarə etməyə imkan verən elektroşelokların çıxarılması üçün ştuserlər; 7, 8, 9 – hidrogenin, xlorun ayrılması və $NaCl$ məhlulunun verilməsi üçün ştuserlər.

II variant. İon mübadiləli membrana malik olan elektrolizer-də natrium xloridin elektrolizi

Xlor və qələvinin alınması üçün lazım olan elektrolizerin laborator modeli (şək. 27.4) üzvi şüşədən hazırlanmış, deşikli, qapaqlı (6) şüşa qabdır (1). Deşiyə anod bloku qoyulur. Anod bloku membran (4) üçün lazım olan deşikli titan stekandan (3) ibarətdir, membran flüoroplast vtulkaının (9) və titan qapağın (8) köməyi ilə əlavə edilmiş qayka şəklində bərkidilir və kip bağlanır. Anod blokunun daxilində deşikli anod (5) (RTO) yerləşir.

Vtulka (9) və membran (4) (MF-4 CK) ilə əmələ gələn anod fəzası qapağın (10) köməyi ilə kip bağlanmışdır, bu qapaqdə

iki ştuser (rassol (11) ile doldurmaq üçün və xlorun (13) ayrılması üçün) və titan cərəyan birləşdiricinin (12) bərkidilməsi üçün deşik vardır. Paslanmayan poladdan hazırlanmış iki, deşikli seqment şəklində olan katod (2) qapağı (6) klemma (7) ilə bərkidilir.



Şək. 27.4. Xlor və qələvinin alınması üçün ion mübadiləli membrana malik elektrolizer: 1 – korpus; 2 – deşikli katodlar; 3 – titan stekan; 4 – ion mübadiləli membran; 5 – deşikli anod (RTO); 6 – qapaq; 7 – cərəyan keçiricisinin katodlara klemmaları; 8 – titan qapaq; 9 – flüoroplastik vtulka; 10 – qapaq; 11 – rassolla doldurmaq üçün ştuser; 12 – anoda cərəyan keçirici; 13 – xlorun ayrılması üçün ştuser

Elektrolizerin korpusu $0,1\text{-}0,5 \text{ mol}/\text{dm}^3$ qatılıqlı NaOH məhlulu ilə doldurulur. Anod fəzəsi rassolun ölçülümiş miqdarı ilə doldurulur, ştuser (11) kip bağlanır, elektrolizer sxemə qoşulur (bax: əlavə I) və cərəyan buraxılır, bu zaman cərəyanın qabarit anod sıxlığı $1 \text{ kA}/\text{m}^2$ qəbul olunur. Təcrübə 3-4 saat aparılır. Hər 1 saatdan bir cərəyan açılır və kulonometrin katodunun çəkisinin artmasına əsasən keçən elektrik yükünün miqdarı təyin edilir; qələvi və xloridin miqdarına aid analiz üçün katolit nümunəsi də götürülür (bax: aşağıdakı me-

todikaya). $NaOH$ -in cərəyanə görə çıxımı aşağıdakı formulla hesablanır:

$$CC_{NaOH} = \frac{c_{NaOH} V_{kat}}{m_{NaOH}} \cdot 100.$$

Burada c_{NaOH} – $NaOH$ -in analiz əsasında təyin olunmuş qatılığdır, mol/dm^3 ; V_{kat} – katolitin həcmidir, dm^3 ; m_{NaOH} – $NaOH$ -in nəzəri miqdardır, mol.


Sonra isə yenidən cərəyan qoşulur və anod qazları büretkaya yığılır; qazın seçilmə vaxtı qeyd edilir. Cl_2 və O_2 -nin tərkibinə aid olan qaz qarışığının analizini və cərəyanə görə çıxımının hesablanması aşağıda verilmiş metodikaya əsasən aparılır. Təcrübələrin nəticələri cədvəl 27.1, 27.2 (bax: I variant) və cədvəl 27.4-də yazılır.

Cədvəl 27.4. Cərəyanə görə çıxımının təyin edilməsindən alınan məlumatlar

Ölçü nömrəsi	Cərəyan, A	Gərginlik, B	Zaman müddətləri, saat	Katolitdə $NaCl$ -un təyini			Katolitdə $NaOH$ -in qatılığı, $C_{NaOH} - mol/dm^3$	CC_{NaOH} , %	CC_{Cl_2} , %
				$AgNO_3$ 0,1 M məhlulunun həcmi, sm^3	Titrlənmə üçün elektrolitin həcmi, sm^3	C_{NaCl} , mol/dm^3			

Xlor və qəlevinin cərəyanə görə çıxımının təyini ilə bağlı olan təcrübələr yuxarıda göstərilmiş şərtlər daxilində, aşağıdakı tərkibli elektrolitlərdə aparılır: 30 qr/dm^3 $NaCl$ (təcrübə 1), 300 qr/dm^3 $NaCl + HCl$ (2,5-3 pH-lı məhlul) (təcrübə 2), 200 qr/dm^3 $NaCl$ (təcrübə 3).

İon mübadiləli membrana malik olan natrium xloridin elektrolizi üçün dairəvi və ya düzbucaqlı kəsikli şəbəkəyə malik filtr-preslənmiş konstruksiyanın elektrolizerini tətbiq etmək olar (şək. 27.5). Elektroliz prosesində anolit və katolitin dövr etməsi nasoslarla həyata keçirilir.



Şək. 27.5. Filtr-press, membranlı elektrolizerin sxemi: 1, 9 – dərtilib çıxarılmış lövhələr; 2, 8 – ştuserli uc lövhələr; 3 – anod; 4 – anod şəbəkəsi; 5 – ion mübadiləli membran; 6 – katod şəbəkəsi; 7 – katod; 10, 11 – katolitin dövr etməsi üçün ştuserlər; 12, 13 – anolitin dövr etməsi üçün ştuserlər. Sixlaşdırılmış ara qatlar və dərtilib çıxarılmış millər göstərilməmişdir.

Elektrolizerlər və qaz analizatoru sorucu şkafda quraşdırulmalıdır. Elektrolizerdən ayrılan xlorun atmosferə düşməsinin qarşısını almaq üçün onu NaOH məhlulundan barbotirə etmək lazımdır.




Elektrolit və qazların analizi

Elektrolitin analizi. Elektrolitdə $NaCl$ və $NaOH$ -in tərkibi müəyyən edilir. Damcıkənələ 2 sm^3 katolit ayrıılır, 100 sm^3 -luq ölçü kolbasına köçürürlür və nişanaya qədər distillə olunmuş su ilə durulasdırılır. Ölçü kolbasından $NaOH$ -in qatılığını təyin etmək üçün hərəsi 20 sm^3 -luq olan iki

nümunə və $NaCl$ -un qatılığını təyin etmək üçün isə hərəsi 10 sm^3 -luq olan iki nümunə götürülür.

Qələvinin təyini. Hər bir nümunəyə bir neçə damcı fenolftalein əlavə edilir və moruğu rəng itənə qədər $0,1 \text{ M}$ $NaCl$ məhlulu ilə titrlənir. Qələvinin tərkibi hesablanır (C_{NaOH} , mol/dm^3).

Natrium xloridin təyini. Məhlulun tərkibində olan $NaOH$ və Na_2CO_3 titrləməyə mane olduğundan $NaCl$ -un analizi onunla mürekkebəşir. Bunu aradan qaldırmaq üçün məhlul $0,1 \text{ M}$ HNO_3 -lə neytrallaşdırılır. Turşunun artığı, həmçinin xloridin təyininə mane olanlar bərk $CaCO_3$ -lə neytrallaşdırılır. Baş verən reaksiyaları aşağıdakı tənliklərlə ifadə etmək olar:



Neytrallaşma üçün lazım olan HNO_3 və $CaCO_3$ -ün miqdarı hesablanan zaman aşağıdakı hesablamalar həyata keçirilir. 1 qr $NaOH$ -in neytrallaşması üçün

$$\frac{HNO_3}{NaOH} = \frac{63}{40} = 1,1575 \text{ qr } HNO_3$$

və yaxud

$$\frac{1,1575}{0,0063} = 250 \text{ sm}^3 0,1 \text{ M } HNO_3.$$


tələb olunur. Katolitdəki $NaOH$ -in qatılığı elektrolizin müddətindən asılı olaraq $0,15$ -dən $1,5 \text{ mol}/\text{dm}^3$ -a kimi və ya $0,006$ -dan $0,06 \text{ qr}/\text{sm}^3$ -a kimi dəyişir. Titrləmə üçün götürülmüş 10 sm^3 -luq nümunənin tərkibində $2 \cdot 10 / 100 = 0,2 \text{ sm}^3$ katolit və ya $0,0012 - 0,012 \text{ qr}$ $NaOH$ vardır ki, onun neytrallaşması üçün $0,30 - 3,0 \text{ sm}^3 0,1 \text{ M } HNO_3$ tələb olunur.

$1 \text{ sm}^3 0,1 \text{ M } HNO_3$ -ün neytrallaşması üçün

$$0,0063 \cdot 100 / 125 = 0,005 \text{ qr } CaCO_3$$

tələb olunur.

Neytrallaşmadan sonra xloridin tərkibi müəyyən edilir. Bunun üçün məhlula dörd damcı K_2CrO_4 indikatoru əlavə edilir və narıncı rəngli çöküntü itənə qədər daima çalxalamalıqla $0,1 \text{ M}$ $AgNO_3$ məhlulu ilə titrlənir. Titrlənmə zamanı $AgCl$ (ağ rəngli) və Ag_2CrO_4 (narıncı rəngli) çöküntülər əmələ gəlir. Qarışdırma zamanı Ag_2CrO_4 -ə nisbətən $AgCl$ kifayət qədər pis həll olur. Buna görə də məhlulda $NaCl$ qalmışsa, titrləmənin əvvəlində alınmış gümüş xromat yox olur:





Dayanıklı narinci çöküntü yalnız o zaman yaranır ki, bütün natrium xlorid $AgNO_3$ -lə reaksiyaya girsin. $NaCl$ -un qatılığı (mol/dm^3) aşağıdakı düsturla təyin edilir:


$$c_{NaCl} = \frac{(V_{AgNO_3} - 0,2)c_{AgNO_3}}{V}.$$

Burada V_{AgNO_3} – titrlənməyə sərf olunan $0,1\text{ M}$ $AgNO_3$ məhlulunun həcmi, sm^3 ; c_{AgNO_3} – $AgNO_3$ -ün qatılığı, mol/dm^3 ; V – titrləmə üçün götürülmüş elektrolitin həcmi (10 sm^3 məhlul və ya $0,2\text{ sm}^3$ elektrolit), sm^3 ; $0,2$ – K_2CrO_4 -lə bağlı olan $0,1\text{ M}$ $AgNO_3$ məhlulun həcmidir, sm^3 .

Hipokloridin və natrium xloratin təyini. $NaClO$ və $NaClO_3$ -ün tərkibinin təyin olunması yodometrik üsulla aparılır, bu üsul kalium yodidinin turşulaşmasına əsaslanmışdır:



Ayrılmış yod natrium tiosulfat məhlulu ilə titrlənir:



(A) və (B) reaksiyalarını müqayisə edən zaman görünür ki, birinci halda reaksiya zəif turş mühitdə gedə bilər, ikinci halda isə turşunun artıq olması vacibdir. Buna görə də $NaClO$ sirkə turşusu mühitində, $NaClO_3$ isə xlorid turşusu mühitində təyin edilir.

10-20 sm^3 katolit damcıtökənlə götürülür və iki 250 sm^3 -luq konik formalı kolbaya tökülr, 10 sm^3 KI məhlulu əlavə edilir (10%). $NaClO$ -nın analizi üçün kolbalardan birinə 10 sm^3 buzlu CH_3COOH tökülr, tixacla bağlanır və qarənqliq yerdə 10-15 dəq. saxlanır. Ayrılmış yod $0,05\text{ M}$ tiosulfat məhlulu ilə qəhvəyi rəngdən (sarı rəngdən – aktiv xlor az olduqda) açıq sarı rəngə keçənə qədər titrlənir. $0,5\text{ sm}^3$ nişasta məhlulu əlavə edilir və məhlul rəngsiz olana kimi titrləmə davam etdirilir. $NaClO$ -un qatılığı (qr/dm^3) aşağıdakı düsturla təyin edilir:

$$c_{NaClO} = \frac{V_{Na_2S_2O_3}}{V} \cdot 0,00186 \cdot 1000.$$

Burada $V_{Na_2S_2O_3}$ – daqiq $0,05\text{ M}$ $Na_2S_2O_3$ məhlulunun titrlənməyə sərf olunan həcmidir, sm^3 ; $0,00186$ – $NaClO$ -nın 1 sm^3 $0,05\text{ M}$ $Na_2S_2O_3$ məhlulunun kütləsinə ekvivalent kütləsidir, qr ; V – məhlulun analiz üçün götürülmüş həcmidir, sm^3 .

$NaClO_3$ -ün analizi üçün götürülmüş nümunə olan kolbaya 20 sm^3 HCl

tökülür (sixhgı 1,19 qr/ sm^3), kolbanı bağlayıb qaranlıq yerde 10-15 dəq. saxlayırlar. Ayrılmış yod 0,05 M $Na_2S_2O_3$ məhlulu ilə rəngin açıq sarı rəngə keçməsinə qədər titrlənir. 0,5-1 sm^3 nişasta məhlulu əlavə edilir və göy rəng itinə kimi titrlənir.

Əgər elektrolitdə $NaClO$ vardırsa, onda o, $NaClO_3$ ilə birlikdə titrlənir. Bu halda $NaClO_3$ -ün qatılığı (qr/dm^3) aşağıdakı düsturla hesablanır:

$$c_{NaClO_3} = \frac{V_{Na_2S_2O_3} \cdot 0,00089 \cdot 1000}{V} - 0,48 c_{NaClO} .$$

Burada $V_{Na_2S_2O_3}$ – titrlənməyə sərf olunan, dəqiq 0,05 M $Na_2S_2O_3$ məhluluun həcmi, sm^3 ; 0,00089 – $NaClO_3$ -ün 1 sm^3 0,05 M $Na_2S_2O_3$ məhluluun 1 sm^3 -a ekvivalent olan kütləsi, qr; V – analiz üçün götürülmüş məhluluun həcmidir, sm^3 ; c_{NaClO} – $NaClO$ -nun əvvəlki analizdə tapılmış qatılığı; 0,48 – $NaClO$ -nun $NaClO_3$ -ə təkrar hesablanması əmsalıdır.

Birinci varianta görə alınmış məlumatlara əsasən $NaOH$ -in cərəyanə görə çıxımı aşağıdakı düsturla hesablanır:

$$CC = \frac{c_{NaOH} \omega F}{I} \cdot 100 .$$

Burada c_{NaOH} – $NaOH$ -in qatılığı, mol/dm^3 ; ω – elektrolizerdən katolitin süzülüb axma sürəti, $dm^3/saat$; I – cərəyanın gücüdür, A .

Ayrılma dərcəsi – K -ni ($NaCl$ -un qəleviyə çevrilən mollarının sayının $NaCl$ -un elektrolizə daxil olan mollarının sayına nisbəti) aşağıdakı düsturla təyin edilir:

$$K = \frac{1,46 c_{NaOH}^k}{1,46 c_{NaOH}^k + c_{NaCl}^k} .$$

Burada c_{NaOH}^k və c_{NaCl}^k – müvafiq olaraq katolitdəki $NaOH$ və $NaCl$ -un qatılıqları, qr/dm^3 ; 1,46 – 1 qr $NaOH$ -in alınması üçün vacib olan $NaCl$ -un nəzəri miqdardır [(27,3) tənliyinin stexiometriyasına əsasən], qr.

Ayrılma dərcəsi elektrolizə rassolun verilmə sürətindən və $NaCl$ -un rassoldakı qatılığından asılı olduğundan, o, həmçinin bu düsturla da təyin oluna bilər:

$$K = \frac{1,46}{V_p c_{NaCl}^p} .$$

Burada V_p – 1 qr $NaOH$ -in hazırlanmasına sərf olunan rassolun həcmi (rassola görə sərf olunma əmsali), dm^3 ; c_{NaCl}^p – rassolda $NaCl$ -un qatılığıdır, qr/dm^3 .

Cl_2 , CO_2 və O_2 -nin tərkibinə görə qazın analizi və xlorun cərəyanına görə çıxımının hesablanması. Qazın analizi üçün Orsun aparatından istifadə edilir. Üç hopdurma qabı özündə aşağıdakı məhlulları saxlayır: natrium hipsulfit (Cl_2 -ni təyin etmək üçün), 33 %-li KOH məhlulu (CO_2 -ni udmaq üçün) və piroqallolun qələvi məhlulu (O_2 -ni udmaq üçün). Qaz qarışığının komponentlərinin təyin olunma ardıcılığına ciddi riayət etmək vacibdir: əvvəlcə Cl_2 -ni, sonra isə CO_2 və O_2 -ni hopdururlar. Bu ardıcılığın pozulması səhv nəticələrə səbəb olur, belə ki, piroqallolun qələvi məhlulu CO_2 -ni, KOH məhlulu isə xloru udur. Rezervuardakı anod qazını Cl_2 və CO_2 -ni təyin etmək üçün lazım olan qablara 6 dəfədən az olmayıraq, O_2 -ni təyin etmək üçün lazım olan qablara isə 12 dəfədən az olmayıraq keçirmək vacibdir.

Qaz rezin borunun köməyi ilə elektrolizerdən büretkaya keçirilir, büretkanın aşağı ucu $NaCl$ -un doymuş məhlulu ilə doldurulmuş qaba salınır. Rezin borunun uclarından biri büretkanın altında yerləşdirilmişdir, ikinci isə elektrolizerin anod fəzası ilə birləşdirilmişdir. Qaz qabarcıqları büretkadan mayeni sıxışdırıb çıxarır. Qazın götürülmə vaxtı təyin edilir. Büretkada 80-90 sm^3 qaz yiğildiğda, rezin boru büretkanının altından uzaqlaşdırılır, büretkanın yuxarı krani açılır və bərabərləşdirici şüşənin köməyi ilə qaz qazanalizatorunun ölçü büretkasına sorulur, büretka qabaqcədan $NaCl$ -un doymuş məhlulu ilə doldurulur.

Bütün hopdurucu qablarda maye bərabərləşdirici şüşənin köməyi ilə kapillyarların nişanı səviyyəsində qabaqcədan quraşdırılmalıdır, kapillyarlar paylaşıdırıcı tifliklə xəbər vermək üçün istifadə olunur. Analizdən qabaq paylaşıdırıcı tiflik hava qalmamalıdır. Bunun üçün onun daxilindən 15-20 sm^3 analiz olunacaq qaz keçirilir və atmosferə buraxılır. Qazların udulması qurtardıqdan sonra onlardan hər birinin həcmini ölçü büretkasında və bərabərləşdirici şüşədə mayenin bərabər səviyyələrində ölçülür. Qazların həcmi (sm^3) aşağıdakı düsturlarla hesablanır:

$$V_{Cl_2,an} = V_0 - V_1; \quad V_{CO_2,an} = V_1 - V_2; \quad V_{O_2,an} = V_2 - V_3.$$

Burada V_0 – analiz üçün götürülmüş qazın həcmi; V_1 – Cl_2 udulduqdan sonra qalan qazın həcmi; V_2 – CO_2 udulduqdan sonra qalan qazın həcmi; V_3 – O_2 udulduqdan sonra qalan qazın həcmidir.

Analiz yerinə yetirilərkən hopdurucu məhlullar tifliyə və ya ölçü büretkasına düşməməlidir.

Xlorun cərəyanına görə çıxımı qazın həqiqi analizinin nəticələri əsasında hesablanır, bu nəticələr isə elektrolizerin anod fəzasından xlor-qaza düşən havanın çıxılması sayəsində alınır. Havasız qarışıqda təkrar hesablamalar havada N_2 -nin 3,76 həcmində O_2 -nin 1 həcmının uyğun gəlməsini nəzərə almaqla aparılır. Onda:

$$V_{Cl_2} = \frac{V_{Cl_2,an} \cdot 100}{100 - [(V_{N_2}/3,76) + V_{N_2}]}; \quad V_{O_2} = \frac{[V_{O_2,an} - (V_{N_2}/3,76)] \cdot 100}{100 - [(V_{N_2}/3,76) + V_{N_2}]};$$

$$V_{CO_2} = \frac{V_{CO_2,an} \cdot 100}{100 - [(V_{N_2}/3,76) + V_{N_2}]}.$$

Burada $V_{Cl_2,an}$, $V_{CO_2,an}$, $V_{O_2,an}$ – analizin nöticələrinə görə Cl_2 , CO_2 və O_2 -nin həcmiñin hissələri, %; V_{N_2} – analizdən sonra qalan qazın həcmiñin hissəsidir, %.

(27.1), (27.4) və (27.5) tənliklərindən görünür ki, O_2 -nin bir hissə həcmiñin yaranmasına sərf olunan elektrik yükünün miqdarı qədər Cl_2 -nin iki həcmiñin yaranmasına sərf olunan elektrik yükünün miqdarı tələb olunur, CO_2 -nin bir həcmi isə O_2 -nin bir həcmindən alınır.

Yuxarıda deyilənləri nəzərə almaqla, xlorun cərəyana görə çıxımı aşağıdakı düsturla hesablanır:


$$CC_{Cl_2} = \frac{V_{Cl_2}}{[V_{Cl_2} + 2(V_{O_2} + V_{CO_2})]} \cdot 100.$$

RTO-lu xloridlerin elektrolizi zamanı CO_2 -nin yaranması (27.5) tənliyinə əsasən baş vermiş və CC_{Cl_2} -nin hesablanması üçün olan ifadə sadələşir:

$$CC_{Cl_2} = \frac{V_{Cl_2}}{(V_{Cl_2} + 2V_{O_2})} \cdot 100.$$

İŞ №28. NATRİUM HİPOXLOORİDİN VƏ XLORATIN ELEKTROKİMYƏVİ ÜSULLA ALINMASI


Natrium xlorid məhlulunun diafraqmasız elektrolizerdə elektrolizi zamanı bərk katod üzərində hidrogen:



Anod üzərində isə xlor ayrıılır:




Xlorun su reaksiyasında zəif dissosiasiya olunan hipoxlorid turşusu alınır:




(28.1) tənliyindən göründüyü kimi, katodda $NaOH$ -ın


yığılması baş verir. Diafraqma olmadıqda qələvi $HClO$ ilə qarşılıqlı təsirdə olub, yaxşı dissosiasiya oluna bilən duz – natrium hipoklorid yaranır:



Elektrolitdə ClO^- ionlarının çox yığılması səbəbindən onların anoda köçməsi artır. Belə ki, ClO^- ionları Cl^- ionlarına nisbətən daha az müsbət potensiallarda oksidləşir, onda anodda (28.2) reaksiyası ilə yanaşı natrium xloratın əmələ gəlməsi reaksiyası da baş verir:




Anodda gedən yekun reaksiya aşağıdakı tənliklə ifadə olunur:






18F elektrik yükündən $NaClO_3$ -ün əmələ gəlməsinə 12F, O_2 -nin ayrılmasına isə 6F sərf olunur. Elektrik yükünün bu hissəsi faydasız sərf olunur, belə ki, (28.4) reaksiyası üzrə gedən proses məhlulda artıq əvvəlcədən olan aktiv oksigenin yalnız formasının dəyişməsinə səbəb olur. Beləliklə, bu şərtlər daxilində $NaClO_3$ -ün cərəyan üzrə nəzəri çıxımı 66,6 % təşkil edir.

Qaz halında oksigenin yaranması təkcə (28.4) reaksiyası üzrə deyil, həm də (28.6) anod reaksiyası üzrə baş verə bilər:



Deməli, diafraqmasız natrium xloridin neytral məhlullarının elektrolizi zamanı anodda baş verən reaksiyaların əsas məhsulları $NaClO$, $NaClO_3$, O_2 və Cl_2 -nin izi olacaqdır. Elektrolizin yuxarıda göstərilmiş maddələrinin qatılığının və cərəyanaya görə çıxımının zamandan asılı olaraq dəyişilməsi şək. 28.1-də təsvir olunmuşdur. Əgər elektroliz zamanı oksigen



qaz şəklində ayrılmamasaydı, onda onun birləşmiş formada miqdarı xətti olaraq artardı (1). Elektrolizin başlangıcında cərəyan yalnız $NaClO$ -nun yaranmasına (əyri 2) sərf olunur və müəyyən müddətdən sonra elektrolitdə $NaClO_3$ -ün nəzərə çarpacaq miqdarı (əyri 3) əmələ gəlməyə başlayır. Prosesin başlangıcında qaz halında oksigen çox az miqdarda ayrılır (əyri 4), lakin sonra onun ayrılması intensiv olur. Bu zaman $NaClO$ -nun qatılığının artımı zəifləyir və tezliklə tamamilə dayanır, lakin $NaClO_3$ -ün qatılığı artır. (5) Əyrisi $NaClO$ və $NaClO_3$ halında əlaqəli olan aktiv oksigenin cərəyanaya görə çıxımının zamana görə dəyişməsini göstərir. Əsas proseslərdən başqa elektrodlarda və məhlulun həcmində bir neçə kənar reaksiyalar da gedir. Digər tərəfdən, katodda natrium hipokloridin və xloratın reduksiya olunması da baş verə bilər:



Şək. 28.1. Oksigenin qatılığının və cərəyanə görə çıxımının zamana görə dəyişilməsi: 1 – aktiv oksigenin nəzəri qatılığı; 2 – natrium hipokloridde aktiv oksigenin qatılığı; 3 – natrium xloratda aktiv oksigenin qatılığı; 4 – qaz halında oksigenin cərəyanaya görə çıxımı; 5 – natrium hipokloridi və xloratı halında əlaqələnmış aktiv oksigenin cərəyanaya görə çıxımı.

Bu hadisənin qarşısını almaq üçün elektrolitə natrium bixromat və ya kalsium xlorid əlavə edilir. Müasir fərziyyələrə əsasən natrium bixromatin daxil edilməsi katodun səthi üzərində ClO^- ionlarının udulmasını çətinləşdirir, lakin kalsium xloridin əlavə edilməsi katod üzərində kalsium hidroksid təbəqəsinin yaranmasına səbəb olur, bu təbəqə isə diafraqma rolunu oynayır və katodda NaClO_3 -nun reduksiya olunmasına mane olur.

Elektrolitdə aşağıdakı kimyəvi reaksiyalar da gedə bilər:



Hal-hazırda hesab olunur ki, natrium xloridin suda məhlulunun elektrolizi zamanı NaClO_3 , təkcə elektrokimyəvi yolla deyil, həmçinin kimyəvi reaksiya əsasında da əmələ gəlir. Hipoxloridin (28.4) reaksiyası üzrə xlorata anod oksidləşməsinin sürəti diffuziya layında xlorun (28.3) hidrolizinin sürəti ilə təyin olunduğundan, hipoxloridin müqayisə olunacaq qədər aşağı qatılıqlarında NaClO_3 -ün əmələ gəlməsi əsasən (28.7) və (28.8) kimyəvi reaksiyaları üzrə baş verir. $\text{pH} > 7$ olduqda ClO^- -nin qatılığı anodun səthinin yanında əhəmiyyətli dərəcədə çoxalır və xloratin yaranmasında elektrokimyəvi reaksiyanın təsiri artır.

Xloratin çıxımı nöqtəyi-nəzərindən optimal variant pH 6,7-6,8-dir; bu şərtlər daxilində xlorat əksər hallarda ClO^- -nin və NaClO_3 -nun iştirakı ilə gedən kimyəvi reaksiyalara görə yaranır. ClO^- və NaClO_3 pH 6,7-6,8 olduqda məhlulda müqayisəli qatılıqlarda iştirak edilir. (28.7) və (28.8) reaksiyalarının sürəti temperatur yüksəldikdə də əhəmiyyətli dərəcədə artır.


Bələliklə, NaClO_3 -nun əksər hissəsinin NaClO_3 -ə kimyəvi çevriləməsini həyata keçirən şərtlər daxilində proses gedən zaman (28.4) reaksiyası üzrə O_2 -nin yaranmasına sərf olunan

cərəyanın itkisi əhəmiyyətli dərəcədə aşağı düşür, cərəyana görə çıxım isə güclü artır.

İşin məqsədi – natrium hipokloridin və xloratın cərəyana görə çıxımına elektrolizin şərtlərinin təsirini öyrənmək.

İşin yerinə yetirilmə metodikası

Elektroliz istilik mübadiləli köynəyə və cilalanmış qapağa malik şüşə, silindrik qabda (1) aparılır (şək. 28.2). Qapağın mərkəzinə şüşə borucuq bərkidilmiş, borucuğa isə sahəsi təxminən 8 sm^2 olan hamar platin lövhəcik qaynaq edilmişdir. Bu lövhəcik anod rolini oynayır.



Şək. 28.2. Natrium hipoklorid və xloratın alınması prosesinin tədqiqi üçün qurğunun sxemi: 1 - elektrolizer; 2 - elektrolitin nümunələrinin seçilməsi üçün borucuq; 3 - qazın çıxımı üçün borucuq; 4 - qazın çıxımının yoxlanılması üçün kolbalar; 5 - qaz kulanometri; 6 - mis kulanometri; 7 - guruldayıcı qaz qarışığının yiğilması üçün büretka; 8 - səviyyəbərabərləşdirici qab; 9 - elektrolizerdən olan qazın yiğilması üçün büretka; 10 - Hempel damcıtökəni (pipetkası); 11 - iki vəziyyətli kran; 12 - bir vəziyyətli kran; 13 - üç vəziyyətli kran

Eyni qayda ilə anodun hər iki tərəfinə iki platin katod bərkidilmişdir. Qapaqdan elektrolitin nümunələrinin seçilməsi

üçün şüşə borucuq (2) və qazayırıcı borucuq (3) keçirilmişdir. Elektroliz zamanı borucuq (2) elektrolizerin demək olar ki, dibinə kimi elektrolitə yüklənməlidir.

Elektrolizer elektrik sxemində qaz kulonometri (5) vasitəsilə ardıcıl olaraq qoşulur, qaz kulonometri (5) 10%-li qələvi məhlulu ilə doldurulmuş, iki nikel elektrodlu, kip bağlanmış şüşə qabdan ibarətdir. Təcrübə zamanı kulonometr və elektrolizerdən ayrılan qazlar qazayırıcı borucuqların və iki vəziyyətli kranların (11) sistemindən keçirilərək, iki qaz büretkaya (7) və (9) yığılır. Büretka (7) və (9) ümumi bərabərləşdirici qabla (8) birləşdirilmişdir.


Şək. 28.3-də iki vəziyyətli kranın (11) sxematik şəkli göstərilmişdir. (1-2) halında elektrolizerdən olan qaz büretkaya daxil olur, (1-3) halında isə büretkanı keçərək, atmosferə atılır. 1-3 halında kranın quraşdırılmasının düzgünlüyü qaz qabarciqları vasitəsilə yoxlanılır, qabarciqlar kolbaya (4) tökülmüş suyun layından keçərək, qazayırıcı borucuqdan (3) keçir (bax: şək. 28.2).

Büretkanın (7) yuxarı hissəsində guruldayıcı qazı yığmaq üçün bir vəziyyətli kran (12) vardır, bu kran büretka su ilə dolduqda açılır, büretkanın (9) yuxarı hissəsində isə elektrolizerdən olan qazı yığmaq üçün üç vəziyyətli kran (13) vardır.


Üç vəziyyətli kranın (13) sxemi şək. 28.4-də təsvir olunmuşdur. Büretkanı (9) su ilə doldurduqda kranı (1-2) halına, qaz büretkadan Hempel damcıtökəninə (10) keçdiğdə və əksinə, (1-3) halına, Hempel damcıtökənində piroqallo məhlulu-nun səviyyəsini bərabərləşdiridikdə (1-3) halına qoyulur. Hempel damcıtökənində məhlulun səviyyəsini izləmək və məhlulun büretkaya gedən birləşdirici borucuğa düşməsinə yol verməmək vacibdir.

İşə başlamazdan əvvəl elektrolizer elektrolitlə doldurulur. İki vəziyyətli kranlar (1-3) halına qoyulur. Qaz büretkaları bərabərləşdirici qab (8) vasitəsilə su ilə doldurulur. Vacib oldu-

q.'a, elektrolizerin köynəyindən elektroliti soyutmaq üçün soyuq su buraxmaq olar.



Şək. 28.3. İki vəziyyətli kranın sxemi



Şək. 28.4. Üç vəziyyətli kranın sxemi

Tapşırıqda göstərilmiş cərəyanın qiyməti bütün təcrübə ərzində dəyişilməz saxlanılır. Təcrübənin müddəti, ölçülerin və analizlərin tezliyi də tapşırıqda verilir. Məsələn, cərəyan $2,5\text{ A}$ -ə bərabər olduqda qaz analizi hər 40 dəq. bir aparılır, lakin elektrolitin NaClO və NaClO_3 -ün tərkibinə aid olan analizi hər 1 saatdan bir aparılır, təcrübənin ümumi müddəti təxminən 6 saat olur. Qazın nümunələrini götürmək üçün iki vəziyyətli kranları (1) eyni zamanda (1-3) halından (1-2) halina keçirilir (bax: şək. 28.3). Büretka (7) demək olar ki, tam dolduqdan sonra kranları (1) yenidən (1-3) halina keçirilir, (1-3) halı qazın atmosferə atılmasına uyğundur. Büretkalarda olan qazın həcminin ölçülməsi zamanı bərabərləşdirici qabda suyun səviyyəsi baxılan büretkadakı suyun səviyyəsi ilə uyğunlaşmalıdır.

Elektrolizerdən götürülmüş, oksigen və hidrogendən ibarət olan qaz qarışığı 5 dəqiqəliyə büretkadan (9) Hempel damcılığınə keçirilir və sonra əksinə qaytarılır. Həcmərdəki fərq oksigenin həcmini təşkil edəcək, qalanı isə hidrogen olur.

Elektrolit nümunələri 1 sm^3 -luq damcılık vasitəsilə bo-

rucuqdan (2) keçirilməklə seçilir.

Nümunələrin seçim momenti üçün olan qaz analizinin məlumatlarına əsasən xlorun oksigenli birləşmələrinin cərəyana görə yekun çıxımı hesablanır. Məsələn, 75 sm^3 qaz kulonometrdən ($50 \text{ sm}^3 H_2$ və $25 \text{ sm}^3 O_2$) və 55 sm^3 qaz elektrolizerdən ($40 \text{ sm}^3 H_2$ və $15 \text{ sm}^3 O_2$) yiğilmişdir. Cərəyana görə çıxım və ya, başqa sözlə, elektrolizerdə hidrogenin yaranmasına sərf olunan elektrik yükünün miqdarı $40 \cdot 100 / 50 = 80\%$, oksigenin yaranmasına isə sərf olunan elektrik miqdarı $15 \cdot 100 / 25 = 60\%$ təşkil edir. Deməli, bu halda keçən elektriğin $40\%-i$ $NaClO$ və $NaClO_3$ -ün sintezinə, $20\%-i$ isə ənlərin reduksiyasına sərf olunur. Buradan xlorun oksigenli birləşmələrinin cərəyana görə yekun çıxımı alınır: $40 - 20 = 20\%$.

Faradey qanununa müvafiq olaraq elektrolit nümunələrinin titrlənməsinin məlumatlarına əsasən natrium hipoxloridin və xloratın cərəyana görə çıxımını ayrı-ayrı hesablaşmaq olar.

Xlorat kimyəvi və elektrokimyəvi yolla yarandığından, elektrokimyəvi reaksiyanın payının hesablanması üçün aşağıdakı formuldan istifadə etmək olar:

$$CC_{e.k} = \frac{CC_{ClO_3,n}}{CC_{O_2,n}} (100 - CC_{um} - CC_{Cl_2}).$$

Burada CC_{um} – elektrokimyəvi və kimyəvi reaksiyalarda xloratın cərəyana görə ümumi çıxımı, %; CC_{Cl_2} – xlorun cərəyana görə çıxımı, %; $CC_{ClO_3,n}$ və $CC_{O_2,n}$ – (28.5) reaksiya tənliyinə uyğun olaraq xloratın və oksigenin cərəyana görə nəzəri çıxımıdır, %.

(28.7) və ya (28.8) kimyəvi reaksiyalarına əsasən yaranan xloratın hissəsi:

$$\delta_k = CC_{um} - CC_{e.k}.$$

5 saatdan sonra (cərəyan $2,5 \text{ A}$ olduqda) elektrolizerə damçıtkəndən qatılışdırılmış duzlu turşunun elə miqdarı (hesab-

lamaya görə) tökülür ki, elektrolitdə olan sodium hipokloritinin üçdə biri hipoklorid turşusuna keçsin. Turşu əlavə edildikdən sonra qazın iki analizini (15 dəqiqədən sonra və 1 saatdan sonra) və elektrolitin bir analizi də yerinə yetirilir. Sona rı isə cərəyan açılır.

Təcrübəyə qədər və sonra mis kulanometrin katodunu analitik tərəzidə çəkilir. $NaClO$ və $NaClO_3$ -ün tərkibi iş №27-də verilmiş metodikaya əsasən təyin edilir. Bütün eksperimental məlumatları cədvəl 28.1-də, hesablamaların nəticələrini isə cədvəl 28.2-də yazılır.

İş bir neçə təcrübədən ibarətdir, təcrübələrin hər birində $NaClO$, $NaClO_3$ -ün qatılıqlarının və cərəyanaya görə çıxımının zamana görə dəyişilməsi elektrolizin aşağıda verilmiş şərtləri daxilində öyrənilir. Bütün təcrübələrdə elektrolit özündə 250 qr/dm^3 $NaCl$ saxlayır; anod cərəyanının sıxlığı 1-4 kA/m^2 -dir (müəllimin göstərişinə əsasən).

Cədvəl 28.1. Təcrübənin məlumatları

Ölçünүн nömrəsi	Elektrolitin tərkibi və elektrolyzin şərtləri	Təcrübənin əvvəlindən ölçmə vaxtı, saat	Qazın həcmi, sm^3						Titrantın həcmi, sm^3	
			Kulanometrdən			Elektrolizerdən			$Na_2S_2O_3$	$KMnO_4$
			$H_2 + O_2$	H_2	O_2	$H_2 + O_2$	H_2	O_2		

Təcrübə 1. Sodium bixromatının əlavə edilməsinin təsirini tədqiq etmək.

Təcrübələr tərkibində 2 gr/dm^3 sodium bixromat olan və olmayan məhlullarda aparılır.

Cədvəl 28.2. Hesablanmış qiymətlər

Ölçünүn nömrəsi	Elektrolizerdə sərf olunan elektrik miqdarı, %				ClO^- və ClO_3^- -nin cərəyan üzrə yekun çıxımı, %	Qatılıq, qr/dm ³		Cərəyanaya görə çıxım, %	
	H_2 -nin yaranmasına	O_2 -nin yaranmasına	ClO^- və ClO_3^- -nin reduksiyasına	ClO^- və ClO_3^- -nin yaranmasına		NaClO	NaClO_3	NaClO	NaClO_3

Təcrübə 2. Temperaturun təsirini tədqiq etmək.

Elektroliz otaq temperaturunda və yüksək temperaturlarda ($60\text{-}70^\circ\text{C}$) aparılır.

Təcrübə 3. Elektrolitin pH-nın təsirini tədqiq etmək.

Elektroliz temperatur $30\text{-}40^\circ\text{C}$ olduqda pH-1 6-6,5 və pH>7 olan məhlullarda aparılır.

İŞ №29. PEROKSOSULFAT TURŞUSUNUN VƏ ONUN DUZLARININ ELEKTROKİMYƏVİ ÜSULLA ALINMASI

Qatı sulfat məhlulun platin anodda elektrolizi zamanı iki proses baş verir – bisulfat ionlarının persulfat ionlarına qədər oksidləşməsi və su molekullarının oksigenə qədər oksidləşməsi.

Peroksodisulfat turşusunun və ya onun duzunun cərəyanaya görə çıxımı təyin olunur: birinci – bu reaksiyaların sürətlərinin nisbəti ilə; ikinci – persulfat ionunun ikinci dərəcəli, elektrokimyəvi olmayan reaksiyalar hesabına itməsinin səviyyəsi ilə; üçüncü – persulfatın bisulfata qədər eks reduksiya olunmasının katod reaksiyalarının sürəti ilə. Yuxarıda sadalanan reaksiyalara təsir edən əsas texnoloji faktorlar bunlardır: elektrolitin qatılığı və tərkibi, anod cərəyanının sıxlığı (səthi və həcmi), anolitin temperaturu, prosesin müddəti. Konstruktiv

faktörlardan diafraqmanın olması onun hazırlandığı material, həmçinin anolitin soyudulma üsulunu göstərmək olar.

Əsas maddənin cərəyanə görə çıxımına elektrolitin qatılığının təsiri özünü bilavasitə HSO_4^- yüksüzləşmiş ionlarının aktivliyinin dəyişilməsi kimi, dolayısıla isə suyun aktivliyinin dəyişilməsinin nəticəsi kimi özünü biruzə verir. Persulfatın ionlarının itirilməsinə səbəb olan təkrar reaksiyalar sırasından $H_2S_2O_8$ turşusunun yaranması ilə nəticələnən peroksomonosulfatın hidroliz reaksiyasını qeyd etmək lazımdır. Peroksomonosulfat turşusu, öz növbəsində, hidrogen peroksidinə qədər hidroliz olunur. Hidrogen peroksid isə oksigen və suya ayrılır.

Təkrar kimyavi reaksiyaların rolü müstəsna dərəcədə böyükdür: belə reaksiyaların əlverişli getdiyi şəraitdə $H_2S_2O_8$ -in cərəyanə görə çıxımı sıfıra yaxınlaşır. Buna görə müəyyən məqsədli maddənin hidrolizinin sürətini ləngidən faktorlar persulfat ionlarının cərəyanə görə çıxımını əhəmiyyətli dərəcədə artırır. Belə faktorlar elektrolitin temperaturu, elektrolizin müddəti və hidroliz olunan maddənin qatılığıdır.

$H_2S_2O_8$ -in alınması üçün anoliti $10-15^\circ\text{C}$ temperatura kimi soyutmaq tələb olunur. Həmçinin $H_2S_2O_8$ -in tələb olunan qatılığı, yəni $300-320 \text{ qr/dm}^3$ alınan ana kimi elektrolizin müddətini maksimal dərəcədə qisaltmaq vacibdir. Persulfat ionlarının sürətlə bir yerə yiğilması anod fəzasında cərəyanın yüksək həcmli sıxlığı ilə daha effektiv təmin olunur. Nəhayət, $H_2S_2O_8$ -in yüksək qatılığının onun hidrolizinin sürətinə təsirini qismən azaltmaq mümkün olur, bu zaman anod oyuqlarının kaskad yerləşməsi prinsipindən istifadə olunur. Bu halda anolit bir oyuqdan digər oyuğa axaraq, tədricən peroksodisulfat turşusu ilə zənginləşir. $S_2O_8^{2-}$ -nin minimal qatılığı və uyğun olaraq $H_2S_2O_8$ -in hidrolizinin minimal sürəti birinci

oyuqda maddənin cərəyan üzrə maksimal çıxımını təmin edir. Doğrudur, sonuncu oyuğa yaxınlaşdıqca cərəyana görə çıxmış aşağı düşür, lakin cərəyana görə çıxmış orta ədədi qiyməti bütün kaskad boyu hesablamada kifayət qədər yüksək olur.

Peroksodisulfat turşusunun duzları termiki cəhətdən daha davamlıdır, buna görə də persulfatların istehsalı zamanı temperatur $25\text{-}30^{\circ}\text{C}$ -yə çata bilər, amma həcmi sıxlıq $H_2S_2O_8$ -in alınması zamanı olduğundan bir neçə dəfə azdır.

Cərəyanın anod sıxlığının artması HSO_4^- -nin ionlarının elektrooksidləşmə prosesinə səbəb olur, lakin $H_2S_2O_8$ -in cərəyana görə maksimal çıxımı cərəyanın sıxlığı 10 kA/m^2 tərtibdən olduqda alınır. Buna baxmayaraq, cərəyanın sənaye sıxlığı 5 kA/m^2 -dən ibarətdir, bu isə prosesin sürətinin aşağı düşməsi deməkdir. Cərəyan sıxlığının optimallığına həllədici təsiri platin anodun elektrokimyəvi həll olunma reaksiyası göstərir, bu reaksiya yuxarıdakı anod potensialı kimi hiss ediləndir. Cərəyanın həddindən artıq yüksək sıxlığı zamanı elektrolizi aparmağa imkan verməyən başqa səbəb elektrik enerjisinin ayrıca sərfinin nəzərə çarpacaq dərəcədə artmasıdır. Əgər texnoloji prosesin yüksək enerji tutumunu nəzərə alsaq, bu vəziyyət mümkündür.

Elektrolitin tərkibinə təmiz sulfat turşusu və ya ammoniumun təmiz bisulfatı ilə yanaşı səthi-aktiv əlavələr (promotorlar) daxildir, məsələn, fluorid, xlorid, rodanid və ammonium sianid. Bu duzların anionları platinin səthinin aktiv mərkəzlərində udularaq, oksigenin ayrılmاسının həddindən artıq gərginliyini qaldırır və bununla $S_2O_8^{2-}$ -in cərəyana görə çıxmışını artırır. F^- və Cl^- anionları texnoloji prosesin gedişində demək olar ki, sərf olunmur. Lakin onlar korroziyanın aktivləşdiriciləri olduqlarından, mühitin aqresivliyini artırır, bu isə onların istifadəsini çətinləşdirir. Əksinə, ammonium rodanidi

anolitə kəsilməz surətdə daxil etmək lazımlı gəlir, çünki CNS-anionları anodda asanlıqla oksidləşir. Bununla belə, rodanid-dən ayrılan maddələr də göstərilən xassələrə malikdir. Halogenidlərdən fərqli olaraq rodanid elektrolitin korroziya xassələrinə təsir etmir, sianidlərdən fərqli olaraq isə rodanid zəhərli deyildir. Bu üstünlükklər onun sənayedə geniş tətbiqini təmin edir.

Peroksodisulfat turşusunun elektrokimyəvi alınması yalnız diafraqmali elektrolizerdə mümkündür, bu elektrolizerdə persulfatın ionlarının katod reduksiyası praktiki olaraq baş vermir. Persulfatların alınmasını diafraqmali elektrolizerlərdə olduğu kimi, diafraqmasız elektrolizerlərdə də həyata keçirilir. Buna görə də laboratoriya elektrolizerində ammonium persulfatın alınması üçün diafraqmanı tətbiq etməmək olar ki, bu da katod-soyuducusunun köməyi ilə elektrolitin soyumasını asanlaşdırır. Belə halda, elektrolitə ammonium rodaniddən başqa az miqdarda kalium xromat əlavə edilir. Kalium xromat katodyanı layda xrom hidroksidin qoruyucu təbəqəsini əmələ gətirir, bu təbəqə isə diafraqma rolunu oynayır.

İşin məqsədi – maddənin cərəyanaya görə çıxımına və enerjinin ayrıca sərfinə elektrolitin qatılığının, cərəyan sıxlığının, temperaturun, əlavələrin, elektrolizin müddətinin təsirini öyrənmək.

İşin yerinə yetirilmə metodikası

Əsas elektrik sxemi əlavə 1-də verilmişdir. Baxılan işdə istifadə olunan sxemin fərqli cəhəti dəyişdirici açar vasitəsilə öz aralarında paralel birləşdirilmiş iki kulonometrin olmasına ibarətdir. Kulonometrlər dövrəyə növbə ilə elə qoşulur ki, elektrolizi dayandırmadan təcrübənin gedişində elektrikin aralıq miqdarını təyin etmək mümkün olsun. Sabit cərəyan mənbəyindən istifadə edən zaman kulonometrlər tələb olunmur.


Ammonium persulfatın alınması zamanı elektrolizer rolunu platin-titan anodlu (2) və qurğuşun katodlu (3) silindrik, şüşə qab (1) oynayır (şək. 29.1). Anod özünü titan lövhəcik kimi aparır, lövhəciyin üzərinə platin folqa qaynaq edilmişdir, katod isə qurğuşun spiral boru rolunu oynayır, spiral boru eyni zamanda soyuducudur. Katodun səthi mümkün qədər maksimal olmalıdır, bu, elektrolizerdə gərginliyin aşağı düşməsi üçün deyil, elektrolitin daha effektiv soyuması üçündür. Elektrolizerə həmçinin vintvari, şüşə torbacıq (4) (onu maqnit torbacıqla əvəz etmək olar) və termometr (5) yerləşdirilir.

$H_2S_2O_8$ -in anod yaranmasını öyrənmək üçün digər elektrolizerdən istifadə edilir (şək. 29.2), bu elektrolizerdə elektrolitin katolit və anolitə ayrılmazı, yalnız anod fəzasının soyuması nəzərdə tutulmuşdur. Elektrolizer rolunu üzvi şüşədən hazırlanmış düzbucaqlı qab (1) oynayır, qabda uc divar boyu qrafit bloklar-katodlar (2) yerləşdirilmişdir. Qabin orta hissəsində divarları miplastdan hazırlanmış anod oyuğu (3), anod oyğunun mərkəzində isə su kəmərindəki soyudulmuş suyu buraxmaq üçün lazım olan iki ştuserli, düz, boşalmış platin-titan anod-soyuducu (4) yerləşir. Anodun korpusu titandandır, elektrodun ön səthinə qaynaq edilmiş platin folqa işçi səthini yaradır. Elektrolizerin termometr (5) və anod ştuserlər üçün açılmış xüsusi deşikləri olan qapağı vardır, anod ştuserlər eyni zamanda cərəyan ötürüçüləridir. Ammonium persulfatın alınması üçün olan elektrolizerdən fərqli olaraq bu cür konstruksiya anolitin temperaturu $10-15^{\circ}\text{C}$ səviyyəsində saxlanıldığı zaman cərəyanın kifayət qədər yüksək anod həcmi sıxlığını yaratmağa imkan verir.


Təcrübədən qabaq elektrolizerə elektrolitin elə miqdarı təkülür ki, o, anodun səthini yaxşı örtsün. Elektrolitin həcmini 1 sm^3 -a qədər dəqiqliklə ölçülür.

Sulfat turşusu ilə işləyən zaman ehtiyatlı və maksimal də-

rəcədə səliqəli olmaq tələb olunur. Sulfat turşusu dəri üzərinə düşdükdə zədələnmiş yeri soyuq su şırnağı altında yumaq və vəzelin sürtmək lazımdır.



Sək. 29.1. Ammonium persulfatın alınması üçün elektrolizer: 1 – şüşə korpus; 2 – platin-titan anod; 3 – qurğuşun katod-soyuducu; 4 – vintli torbacıq; 5 – termometr



Sək. 29.2. Peroxsodisulfat turşusunun alınması üçün elektrolizer: 1 – üzvi şüşədən hazırlanmış korpus; 2 – qrafit katod; 3 – miplast diafraqlı anod oyuğu; 4 – platin-titan anod-soyuducu; 5 – termometr

Cərəyanı qoşmazdan əvvəl elektrolit qarışdırılmaqla, mümkün qədər minimal, sabit temperatura kimi soyudulur. Əgər nəzərə alsaq ki, anodun işçi səthi yalnız platindən ibarətdir, onda cərəyanın verilmiş sıxlığına və anodun ölçülümiş səthinə əsasən cərəyanın qiyməti hesablanmalıdır. Titan bu prosesdə iştirak etmir, çünki o, elektrokimiyəvi cəhətdən pasivdir.

Təcrübənin başlanma vaxtını yazmaqla, cərəyan buraxılır. Müntəzəm olaraq hər 20 dəqiqədən bir elektrolizerdəki gərginlik və elektrolitin temperaturu ölçülür. Hər 30 və ya 40 dəqiqədən bir persulfat ionlarının miqdarını təyin etmək üçün elektrolitin iki nümunəsi (hər biri 2 sm^3 olmaqla) götürülür. Eyni zamanda kulanometrlər qoşulur. Hal-hazırda işləyən kulanometrin katodu yuyulur, qurudulur və çekilir.

Nümunədəki peroksodisulfat turşusunun və ya ammonium persulfatın tərkibi aşağıda verilmiş reaksiyadan istifadə etməklə, permanqanatometriya üsulu ilə təyin edilir:



Analizin gedisi belədir. Əvvəlcə dəmir sulfatın boş nümunəsinə titrlənir. Bunun üçün 100 sm^3 -luq konus formalı kolbaya qatılığı $0,1\text{ mol/dm}^3$ -a yaxın olan 30 sm^3 $FeSO_4$ qoyulur [dəmirin (II) qatılığı zamana görə asta-asta dəyişilir] və $KMnO_4$ məhlulu ilə $0,1\text{ M}$ titrlənir. Fərəz edək ki, titrlənməyə $V_0\text{ sm}^3$ $KMnO_4$ işlədilmişdir. Sonra isə tərkibində 2 sm^3 elektrolit və 30 sm^3 $FeSO_4$ olan işçi nümunə titrlənir. $S_2O_8^{2-}$ ionları vasitəsilə dəmirin (II) hissəsi oksidləşdiyindən, bu halda titrlənməyə $KMnO_4$ -ün az həcmi, məhz $V_1\text{ sm}^3$ sərf olunur. $KMnO_4$ üçün $(V_0 - V_1)\text{ sm}^3$ fərqi nümunədəki təyinedici maddənin miqdarına mütənasibdir. Peroxsodisulfat turşusunun və ya ammonium persulfatının m (qr) kütłesi elektrolitin bütün həcmində aşağıdakı ifadəyə bərabərdir:

$$m = \frac{V_0 - V_1}{V_n} \cdot g_k V_e M \cdot 10^{-3}.$$

Burada V_0 və V_1 – titrlənmənin ədədi ortasının nəticələridir, sm^3 ; g_k – $(NH_4)_2S_2O_8$ və ya $H_2S_2O_3$ -ün kimyəvi ekvivalentidir; V_e – elektrolitin ümumi həcmidir, sm^3 ; M – $KMnO_4$ -ün molyarlığıdır; V_n – nümunədə elektrolitin həcmidir, sm^3 .

Peroxsodisulfat turşusunun və ya ammonium persulfatın miqdarının dəyişilməsi, həmçinin keçən elektrik miqdarını bilməklə, verilmiş zaman aralığında maddənin cərəyanə görə çıxımı təyin edilir (hesablamada zamanın hər bir yoxlama $\Delta\tau$ aralığında maddənin miqdarının artımını götürmək lazımdır, təcrübənin başlangıcından keçən bütün vaxt ərzindəki maddənin mütləq miqdarını götürmək olmaz, bu, ortalaşmış nəticə verə bilər). Məlum düstura əsasən elektrik enerjisinin ayrıca sərfi hesablanır.

Bütün eksperimental və hesablanmış qiymətlər cəd. 29.1 və 29.2-də yazılır.

Cədvəl 29.2-ni doldurmaq üçün vacib olan hesablamalarla yanaşı, cərəyan görə orta çıxımı və elektrik enerjisinin orta sərfini də hesablaşmaq tələb olunur. Bu zaman alınmış ammonium persulfatın, kalium persulfatın və ya peroksodisulfat turşusunun ümumi miqdardından istifadə edilir.

Cədvəl 29.1. Təcrübə qiymətlər

Ölçmənin nömrəsi	Zaman, daq.	Temperatur, °C	Gərginlik, V	Titrlənmənin nəticələri			Kulonometrlərin katodlarının kütləsi	
				elektrolitin həcmi, ml*	KMnO ₄ -ün həcmi**, ml	KMnO ₄ -ün orta həcmi, ml	birinci	ikinci

Cədvəl 29.2. Hesablanmış qiymətlər

Ölçmənin nömrəsi	$H_2S_2O_3$ və ya $(NH_4)_2S_2O_8$ -in kütləsi, qr		$H_2S_2O_3$ və ya $(NH_4)_2S_2O_8$ -in qatılığı, qr/dm ³	Kulonometrin katodunun kütləsinin dəyişilməsi, qr	Elektrik miqdarı, A.saat	Cərəyanın görə çıxm., %	Elektrik enerjisinin əyancı səfi, Vt.saat/kg
	Təcrübədən qabaq	Δt ərzində artım					

I variant. Peroksodisulfat turşusunun duzlarının anodda əmələ gəlməsinin qanuna uyğunluqlarını öyrənmək

İşin bu variantı özündə bir neçə təcrübəni birləşdirir, təcrübələrdən hər biri ammonium persulfatın elektrokimyəvi alın-

*Analiz üçün götürülmüş nümunələri nəzərə almaqla, elektrolitin həcmini göstərirler.

**Titrlənmənin paralel nəticələrini daxil edilir.

ma prosesinin bu və ya başqa xüsusiyyətini açıqlayır, həmçinin kalium persulfatın alınma üsulu ilə tanışlıq yaradır. Bütün təcrübələrdə şək. 29.1-də təsvir olunmuş elektrolizerdən istifadə edilir.

Təcrübə 1. Elektroliz prosesində ammonium persulfatın cərəyanına görə çıxımının dəyişilməsini öyrənmək.

Təcrübə aşağıdakı tərkibli elektrolitlə aparılır (gr/dm^3): $(NH_4)_2SO_4 - 400$; $H_2SO_4 - 5$; $K_2CrO_4 - 2$; $NH_4CNS - 1$, anod cərəyanının sıxlığı 7 kA/m^2 . Anolitin temperaturu 30°C -dən yuxarı deyildir. Elektroliz hər $30\text{-}40$ dəqiqədən bir cərəyanına görə çıxımı təyin etməklə $3\text{-}4$ saat davam edir. İşin nəticələrinə əsasən «ammonium persulfatın qatılığı-zaman» və «ammonium persulfatın cərəyanına görə çıxım-zaman» qrafikləri qurulur.

Təcrübə 2. Ammonium persulfatın cərəyanına görə çıxımına əlavələrin təsirini öyrənmək.

Bu təcrübə əvvəlki təcrübədən yalnız onunla fərqlənir ki, elektroliz əvvəlcə səthi-aktiv maddəni əlavə etmədən aparılır, sonra isə ammonium rodanidin verilmiş miqdarı daxil edilir. Elektrolizin müddəti birinci halda 2 saat və ikinci halda isə ammonium persulfatın yuxarıda göstərilmiş qatılığı alınana kimidir.

Təcrübə 3. Ammonium bisulfatın elektrolizi vasitəsilə kalium persulfatı almaq.

Elektroliz aşağıdakı tərkibdə məhlulda aparılır (gr/dm^3): $(NH_4)_2SO_4 - 600$; $H_2SO_4 - 5$; $K_2CrO_4 - 2$, anod cərəyanının sıxlığı 10 kA/m^2 , məhlulun temperaturu 30°C -dən yuxarı deyildir. Elektrolizin müddəti $3\text{-}4$ saatdır. Elektroliz prosesində elektrolitə dövri olaraq ($4\text{-}5$ dəfə) kalium bisulfatın doymuş məhlulunun hesablanmış miqdarı əlavə olunur. Bu miqdardan ammonium persulfatın yaranması ilə nəticələnən mübadilə reaksiyası üçün vacib olan qədər götürülür. Hesablama zamanı

(NH_4)₂ S_2O_8 -in cərəyana görə çıxımını 75%-ə bərabər qəbul etmək olar. Elektroliz prosesi bitdikdən sonra kalium persulfatın çöküntüsü Bünker qıfında süzgəcdən keçirilir və yuyulur, sonra isə filtrli kağızda qurudulur və çəkilir. İşin nəticələrinə əsasən kalium persulfatın cərəyana görə çıxımı, həmçinin elektrik enerjisinin ayrıca sərfi hesablanır.

II variant. Peroxsodisulfat turşusunun anodda əmələ gəlməsinin qanuna uyğunluqlarını öyrənmək

Bu variant özündə elə təcrübələri saxlayır ki, onlarda peroksodisulfat turşusunun cərəyana görə çıxımına və elektrik enerjisinin ayrıca sərfinə elektrolitin qatılıq və temperaturunun təsiri öyrənilir. Təcrübələrdə platin-titan anod-soyuduculu diafraqmali elektrolizerlərdən istifadə olunur (şək. 29.2).

Təcrübə 1. $H_2S_2O_8$ -in qatılığına və cərəyana görə çıxımına elektrolitin qatılığının təsirini öyrənmək.

Elektroliz prosesi tərkibində 500 və 150 qr/dm^3 H_2SO_4 saxlayan məhlulda aparılır. Ammonium rodanidinin qatılığı hər iki məhlulda 1 qr/dm^3 -dur. Anolitin temperaturu 15°C-dən yuxarı deyildir, anod cərəyanının sıxlığı 5 kA/m^2 -dir. Hər bir halda elektrolizin müddəti 2 saatdır. $H_2S_2O_8$ -in cərəyana görə çıxımı hər 30 dəqiqədən bir təyin edilir. İşin nəticələrinə əsasən elektrolitin hər iki qatılığı üçün « $H_2S_2O_8$ -in qatılığı-zaman» və « $H_2S_2O_8$ -in cərəyana görə çıxımı-zaman» qrafikləri qurulur, həmçinin elektrik enerjisinin ayrıca sərfi müqayisə olunur.

Təcrübə 2. Anolitin temperaturunun $H_2S_2O_8$ -in cərəyana görə çıxımına təsirini öyrənmək.


Təcrübə tərkibində 500 qr/dm^3 H_2SO_4 və 1 qr/dm^3 NH_4CNS saxlayan elektrolitdə anolitin iki temperaturunda aparılır: 25-30°C temperaturda, bu temperatur soyudulmuş suyun axma

sürətini tənzimləməklə əldə olunur (soyutmanı tamamilə dayandırana kimi) və mümkün qədər minimal temperaturda (15°C -dən yuxarı olmadıqda). Cərəyanın anod sıxlığı 5 kA/m^2 -dir. Birinci təcrübənin müddəti 2 saat, ikinci təcrübənin müddəti isə $\text{H}_2\text{S}_2\text{O}_8$ -in dövri olaraq idarə olunan qatılığı alınana kimi davam edən vaxt qəbul olunur. Nəticələr təcrübə 1-də olduğu kimi işlənir.


İŞ №30. KALİUM PERMANQANATIN ELEKTROKİMYƏVİ ÜSULLA ALINMASI

Sənayedə kalium permanqanat 2 üsulla alınır: pirolüzit və ya manqan filizinin metallurgiya növlərindən birgə (kombinə olunmuş) (yarıelektrokimyəvi) üsulla və ferromanqandan elektrokimyəvi üsulla.

Kombinə olunmuş üsula əsasən manqan filizini (pirolüzit) maye fazada KOH qalığının iştirakı ilə oksigen və ya hava ilə K_2MnO_4 kalium manqanata oksidləşdirirlər. Proses reaktor-avtoklavlarda $2 \cdot 10^5\text{ Pa}$ təzyiqdə və $240\text{-}280^{\circ}\text{C}$ temperaturda qarışdırılmaqla həyata keçirilir. Oksidləşmə müddəti 6 saatdan artdıq olmur. Manqan oksidlərinin çevrilmə dərəcəsi 89-95% təşkil edir. Güman edilir ki, oksidləşmə reaksiyası aralıq məhsulların – manqan (V) və (IV) birləşmələrinin yaranması ilə gedir:




Yekun reaksiya tənliyi aşağıdakı şəkildə olur:




Sonra kalium manqanat qələvi məhlulu permanqanata elektrokimyəvi oksidləşdirir. Elektroliz zamanı aşağıdakı əsas reaksiyalar baş verir:

anodda



katodda



Yekun stexiometrik tənlik:



şəklində olur.

Əsas anod reaksiyاسının standart potensialı $0,56\text{ V}$ təşkil edir. Elektrodlarda həmçinin ikinci dərəcəli reaksiyalar gedir: anodda – oksigenin əmələ gəlməsi, katodda – K_2MnO_4 -ın reduksiyası. Ona görə də cərəyanaya görə çıxım həmişə 100%-dən az, maddəyə görə çıxım isə olduqca yüksək olur. Belə ki, ikinci dərəcəli reaksiyalarda adı çəkilən məhsullar elektroliti çırkləndirmir. K_2MnO_4 qatılığının artırılması, elektrolitin temperaturunun və anod cərəyanının sıxığının azaldılması ilə kalium permanqanatın çıxımı yüksəlir. Sənayedə elektroliz yüksək temperaturda aparılır ki, bu da kütlə daşınmasını bir qədər yaxşılaşdırmağa və elektrolizerdə gərginliyi aşağı salmağa imkan verir. Katodda manqanatın reduksiyası nəticəsində onun itkisini azaltmaq üçün sonuncu kimyəvi dayanıqlı parçadan örtüyə qoyulur, həmçinin katodların səthi azaldılır. Mikroməsaməli diafracmanın tətbiqi də mümkündür. Bu halda katodların və anodların səthi eyni ola bilər.

Elektrokimyəvi üsulla kalium permanqanat tərkibində $170\text{--}250\text{ qr/dm}^3$ KOH və ya 300 qr/dm^3 K_2CO_3 olan məhlullarda manqan ərintilərinin anod oksidləşməsi yolu ilə alınır. Adətən, bunun üçün silikomanqan və ya ferromanqan (təxminən 80% Mn) tətbiq edilir, çünki bunlar metal manqandan daha ucuz və əlverişli olmaqla yanaşı, üzərində korroziyadan qoruyucu nazik oksidləşmiş qatın əmələ gəlməsinə (pissivləşməyə) daha az meyllidir. Bu Si-un hesabına mümkün olur.

Ferromanqanın anod həll olması prosesində onun tərkibində olan karbon və silisium CO_2 və SiO_2 -yə qədər oksidləşir.


Natrium, ammonium, litium, barium və digər elementlərin permanqanatlarının alınması üçün də elektrokimyəvi üsul tətbiq oluna bilər, çünki bunların kombinə olunmuş üsulla alınması zamanı bir sırada çətinliklər üzə çıxır.

Permanqanatın elektrokimyəvi üsulla alınması zamanı aşağıdakı əsas reaksiyalar baş verir:


anodda



katodda



Yekun stexiometrik tənlik:



şəklində olar.

Anodda gedən reaksiyanın standart potensialı 0,786 V-a bərabərdir. Permanqanat ionunun əmələ gəlməsi aşağı oksidleşmə dərəcəli manqan birləşmələrinin yaranması ilə baş verir, yəni çox mərhələli proses hesab olunur. Bir halda ki, proses yalnız qələvi məhlullarda reallaşa bilər, onda ikinci dərəcəli oksigenin anod ayrılması reaksiyası qaçılmaz olur. Ona görə ki, KMnO_4 -in alınması şərtlərində oksigen elektrodunun tərazlıq potensialı təxminən 0,4 V təşkil edir. Bu ikinci dərəcəli reaksiyanın maksimum dayandırılması üçün proses xeyli yüksək cərəyan sıxlığı və elektrolitin aşağı temperaturunda aparılır.

İşin məqsədi – elektroliz şəraitinin cərəyanə və maddəyə görə çıxma və kalium permanqanatın əmələgəlmə prosesinin xüsusi enerji sərfinə təsirinin öyrənilməsi.

İşin yerinə yetirilmə metodikası

Variant I. Cərəyan sıxlığının, buraxılan elektrik cərəyanının və elektrolitin temperaturunun kalium manqanatın elektrokimyəvi oksidləşdirilməsi yolu ilə kalium permanqanatın alınması prosesinin parametrlərinə təsirinin öyrənilməsi

Təcrübələr üçün hazır K_2MnO_4 duzundan istifadə edilir. Elektroliz çubuqla təchiz olunmuş, tutumu $0,5 \text{ dm}^3$ olan şüşə qabda aparılır. Səthinin sahəsi $0,25-0,35 \text{ dm}^2$ olan polad və ya nikel lövhə şəklində anod qabın mərkəzində quraşdırılır, səthinin ümumi sahəsi təxminən $0,03 \text{ dm}^2$ olan katodlar qələviyə davamlı parça örtüyün içərisinə qoyularaq anodun hər iki tərəfində yerləşdirilir.

$40-60^\circ\text{C}$ intervalında elektrolitin temperaturunu və $0,05-1 \text{ kA/m}^2$ -ə qədər anod cərəyanının sıxlığı müəllim tərəfindən göstərilir. Vaxta qənaət etmək məqsədilə, adətən, anod cərəyanının sıxlığının $0,3-1 \text{ kA/m}^2$ qiymətlərində işləyirlər. Elektrolizin gedisində elektrolizerdəki gərginlik və elektrolitin temperaturu 5-6 dəfə ölçülür.

Qurğunun elektrik sxemi Əlavə I-də göstərilmişdir. Elektroliz zamanı məhlulda manqanat və permanqanatın miqdarı yoxlanılır. Bu məqsədlə hər 20-30 dəqiqlidə bir müddətdə cərəyan söndürülür, təhlil üçün elektrolit nümunəsi götürülür və kulonometrin katod kütləsinin dəyişməsi müəyyən edilir.

Kalium manqanatın miqdarının təyin edilməsi. Oksalatometrik metoddan istifadə edilir. Bunun üçün 1 sm^3 elektrolit nümunəsinə $30-40 \text{ sm}^3 0,05 \text{ M H}_2\text{C}_2\text{O}_4$ və $25 \text{ sm}^3 \text{H}_2\text{SO}_4$ (1:2) məhlulu tökülr. Qarışq solğunlaşana qədər 70°C -də qızdırılır və sonra $0,1 \text{ KMnO}_4$ məhlulu ilə dayanıqlı çəhrayı rəng yaranana qədər titrlənir.

Manqanatın iştirakı ilə kalium permanqanatın miqdarının təyin edilməsi. BaMnO_4 şəklində manqanatın çökdürülməsi üçün 10 sm^3 elektrolit nümunəsinə 10%-li BaCl_2 məhlulu əlavə edilir. Filtratda KMnO_4 -i yodometrik təyin edilir. Bunun üçün 1 dm^3 filtrata $20 \text{ sm}^3 \text{H}_2\text{SO}_4$ (1:2) və $10 \text{ sm}^3 0,2 \text{ M KI}$ məhlulu əlavə edilir. Ayrılan sərbəst yod $0,05 \text{ M Na}_2\text{S}_2\text{O}_3$ məhlulu ilə titrlənir.

Cədvəl 30.1. K_2MnO_4 elektrokimyəvi oksidləşməsi ilə $KMnO_4$ alınması zamanı təcrübə məlumatlar

Başlangıç məlumatlar	Gərginlik, V	Təcrübə vaxtı, s	Kulonometrin katodu		
			Təcrübədən qədərki kütlə, q		
			Təcrübədən sonrakı kütlə, q		
			Cökmiş metatitik kütləsi, q		
			Elektrik cərəyan, A·s		
			$KMnO_4$ -in hesablaşma kütləsi, q		
			Elektrik enerjisi sərfi, Vt·s		

Cədvəl 30.2. Analitik müəyyən etmə məlumatları və hesablama kəmiyyətləri

Başlangıç məlumatlar	K_2MnO_4 -in təyini			$KMnO_4$ -in təyini		$KMnO_4$ -ün çıxımı, %	Xüsusi elektrik enerjisi sərfi, Vt·s
	0,05 M $H_2C_2O_4$ məhlulunun həcmi, sm^3	0,1 M $KMnO_4$ məhlulunun həcmi, sm^3	Reaksiyaya girməyən K_2MnO_4 kütləsi, q	0,05 M $Na_2S_2O_3$ məhlulunun həcmi, sm^3	Əmələ gələn $KMnO_4$ -in kütləsi, q	Cərəyan üzrə Maddə üzrə	

Analitik hesablamlar əsasında K_2MnO_4 və $KMnO_4$ qatılıqları, reaksiyaya daxil olmamış K_2MnO_4 və əmələ gəlmış $KMnO_4$ miqdarı təyin olunur. Sonra cərəyan və maddəyə görə $KMnO_4$ çıxımı, həmçinin ayrı-ayrı zaman intervalları üçün elektrik enerjisinin xüsusi sərfi və onun bütün elektroliz müddəti üçün orta qiyməti hesablanır. Təcrübə qiymətlər və hesablama məlumatları 30.1 və 30.2 sayılı cədvəllərə yazılır.

Variant II. Cərəyan sıxlığının, elektrolitin temperaturunun və qatılığının manqanın elektrokimyəvi oksidləşməsi ilə kalium permanqanatın alınması prosesinin parametrlərinə təsirinin öyrənilməsi

Elektrolizer qurğusu iş №29-da yazılınlarla oxşardır (bax: şək. 29.1). Elektroliz prosesi $0,5 dm^3$ tutuma malik şüə qabda

aparılır. Üzvi şüşədən olan qapaqda qabin mərkəzinə ferromanqan, silikomanqan və ya saf manqandan olan silindrik anod asılmışdır. İşçi səthi tir təşkil edir, anodun yan səthi polietilen lentlə izolyasiya edilmişdir. Katod kimi mis spiral boru – soyuducu istifadə olunur. Qapağa həmçinin termometr bərkidilmişdir. Qurğunun elektrik sxemi *Əlavə I*-də göstərilmişdir.

Elektroliz başlamazdan əvvəl anod çekilir, elektrolitin həcmi müəyyən edilir, kulonometr işə hazırlanır və spiral borunun içərisindən su buraxmaqla elektrolit mümkün olan aşağı temperatura qədər soyudulur. Elektrolizin gedisində elektrolyzerdəki gərginlik və elektrolitin temperaturu 5-6 dəfə ölçülür. Elektroliz qurtardıqdan sonra manqan anodu və kulonometrin katodu yuyulur, qurudulur və ölçülür. Alınan nəticələr cədvəl 30.3-də qeyd olunur.

Cədvəl 30.3. Manqanın və onun ərintilərinin elektrokimyəvi oksidləşməsi ilə KMnO_4 alınması zamanı təcrubi məlumatlar

İlkin məlumatlar	Zaman, dəq	Gərginlik, V	Temperatur, °C	Kulonometrin katodu		Elektrolizerin anodu	
				təcrübəyə qədərki kütlə, q	təcrübedən-sonrakı kütlə, q	çökmüş metalin kütləsi, q	təcrübəyə qədərki kütlə, q

Cərəyan və maddəyə görə çıxımın, həmçinin elektrik enerjisinin xüsusi sərfinin hesablanması üçün elektroliz zamanı yaranan kalium permanqanatın şlama və katoda keçmiş manqanın miqdarını təyin etmək lazımdır. Sonuncu ferromanqan və ya silikomanqandan olan anodla aparılan təcrübələrə aiddir. Bunun üçün elektrolit №2 şüse filtrdə şlamdan ayrıılır və

şlam distillə olunmuş su ilə yuyulur. Filtratda kalium permanganat müəyyən edilir. Sonra şlamı az miqdarda (bir neçə kub santimetr) qatılışdırılmış və isti (su vannasında qızdırılmış) HCl -da həll edilir. Elə bu məhlulla da katodu örtmüş manqan birləşmələri yuyulur. (Bu əməliyyatlar hərəkət qüvvəsi altında, təhlükəsizlik qaydalarına riayət edilərək yerinə yetirilir.) Alınmış manqan xlorid məhlulunda manqanın miqdarı müəyyən edilir. Manqan anodla işləyərkən şlamda manqanın müəyyən edilməsi əməliyyatı aparılmır.

Elektrolitdə $KMnO_4$ -in miqdarının müəyyən edilməsi. Yuyucu sulu, otaq temperaturuna qədər soyudulmuş filtrat 500 sm^3 ölçülü kolbada su ilə durulaşdırılır. Sonra 250 sm^3 konus kolbaya 10 sm^3 filtrat töküür və məhlulun neytrallaşması üçün ehtiyatlı damcı-damcı H_2SO_4 (1:3) əlavə edilir. Qarışdırıldıqdan sonra məhluldan qaz qabarcıqlarının çıxması qurtardıldıqdan sonra turş mühitin yaradılması üçün yenə də $1\text{ sm}^3 H_2SO_4$ əlavə edilir. Sonra temperatur təqribən 70°C -yə çatdırılır, o isti su ilə durulaşdırılır və sonra məhlul $0,05\text{ M Na}_2\text{C}_2\text{O}_4$ məhlulu ilə titrlənir. Titrləmə natrium oksalatın qalığı ilə məhlul tam solğunlaşana qədər aparılır. $C_2O_4^{2-}$ qalığını $0,1\text{ M KMnO}_4$ məhlulu ilə itməyən zəif-çəhrayı rəng yaranana qədər titrlənir.

Məhlul iki dəfə təhlil edilir və sonrakı hesablamalarda orta cəbri qiymətindən istifadə edilir.

Manqan xlorid məhlulunda manqanın miqdarının təyini. Təyinat Folqard metoduna əsasən aparılır. Bunun üçün məhlul 500 sm^3 ölçülü konus kolbaya töküür, sonra ona 15-20% qatılıqlı ekvivalent (bərabər) miqdarda sink oksidi əlavə edilir. (Manqan anodunun kütləsində itki nəzərə alınaraq hesablama aparılır). Məhlul $200-250\text{ sm}^3$ -ə qədər su ilə durulaşdırılır və qaynama həddinə gətirildikdən sonra $0,1\text{ M KMnO}_4$ məhlulu ilə titrlənir.

Analitik təyinat məlumatları cədvəl 30.4-də qeyd edilir.

Cədvəl 30.4. Analitik müəyyən etmənin nəticələri

Başlangıç məlumatlar	KMnO ₄ -in müəyyən edilməsi			Manqanın müəyyən edilməsi	
	0,05 M $Na_2\text{C}_2\text{O}_4$ məhlulunun həcmi, sm^3	0,1 M $KMnO_4$ məhlulunun həcmi, sm^3	$KMnO_4$ -in hesablanmış kütləsi, q	0,1 M $KMnO_4$ məhlulunun həcmi, sm^3	Manqanın hesablanmış kütləsi, q

Maddəyə görə çıxım $KMnO_4$ -a qədər oksidləşmiş manqanın kütləsinin anoddə həll olan manqanın ümumi kütləsinə nisbətindən tapılır. Əgər işdə istifadə olunan anod təmiz manqandan olarsa, onda şlamın miqdarı çox olmur. Bu halda maddəyə görə çıxım anodun kütləsindəki itkiyə əsasən hesablanır.

Hesablanması nəticələri cədvəl 30.5-də qeyd edilir.

Cədvəl 30.5

Başlangıç məlumatlar	KMnO ₄ -in kütləsi, q		KMnO ₄ -in cərəyanaya görə çıxımı, %	Manqanın kütləsi, q			Maddəyə görə çıxım, %	Xüsusi elektrik enerjisi sərfi, Vt·s
	Faktiki qiymət	Nəzəri qiymət		KMnO ₄ -da	Şlam və katod çöküntüdə	Ümumi		

Təcrübə 1. Cərəyan sıxlığının cərəyanaya görə çıxıma təsirini və kalium permanqanatın alınması zamanı enerjinin xüsusi sərfinin öyrənilməsi.

Elektroliz tərkibində 300 qr/dm^3 K_2CO_3 olan elektrolitlə, $1,5\text{-}5 \text{ kA/m}^2$ intervalında dəyişən cərəyan sıxlığının üç qiymətində və təqribən 10°C temperaturda aparılır. Elektrolizin davam etmə müddəti cərəyan sıxlığından asılıdır və eyni miqdarda elektrik buraxılması şərtlərindən hesablanır. Alınan məlumatlara görə cərəyanaya görə çıxımın və prosesin xüsusi elektrik enerjisi sərfinin cərəyan sıxlığından asılılıq qrafiki qurulur və nəticələr müzakirə edilir.

Təcrübə 2. Kalium permanqanatın alınması prosesinin parametrlərinə temperaturun təsirini öyrənmək.

Təcrübə temperaturun iki qiymətində aparılır: mümkün minimum (soyuducu suyun temperaturundan asılıdır) və 40°C

temperaturda. Qızdırıcı qismində içərisindən qaynar su bura-xılmış spiralvari katoddan istifadə etmək olar. Elektrolitin tərkibi təcrübə 1-də olduğu kimiidir, anod cərəyanının sıxlığı $2-5 \text{ kA/m}^2$ intervalında dəyişir. Hər iki halda elektrolizin davametmə müddəti 1,5-2 saatdır. KMnO_4 -in cərəyanaya görə çıxımı və enerjinin xüsusi sərfi, eyni zamanda alınan nəticələr müqayisə edilir.

Təcrübə 3. Elektrolitin qatılığının kalium permanqanatın alınması prosesinin parametrlərinə təsirini öyrənmək.

Təcrübə tərkibində 50 və 300 gr/dm^3 kalium karbonat olan məhlulda aparılır. 300 gr/dm^3 qatılıqlı elektrolitdə 50 gr/dm^3 K_2CO_3 qatılıqlı elektrolit üçün mümkün minimum hesab edilən temperatur saxalanılır. Çünkü sonuncu məhlulun xüsusi elektrik müqaviməti yüksəkdir. Cərəyanın anod sıxlığı 1,5-3,0 kA/m^2 , elektrolizin davam etmə müddəti hər iki halda 1,5-2 saatdır.

Elektroliz parametrlərinin hesablanması və nəticələrin müzakirəsi təcrübə 2-də olduğu kimiidir.

İŞ №31. MANQAN-4-OKSIDİN ELEKTROKİMYƏVİ ÜSULLA ALINMASI

Manqan-2-oksid təbiətdə bir neçə kristalloqrafik modifikasiyalar şəklində rast gəlinir: β - MnO_2 – pirolüzit və az dərəcədə α - MnO_2 – kriptomelan və γ - MnO_2 – ramsdelit.

Xalq təsərrüfatında sıx, irikristallik γ - MnO_2 tozu (EMO-2 də adlandırılır) daha geniş tətbiq olunur. Bu, xüsusilə, manqan-sink elementlərinin müsbət elektrodlarının aktiv kütləsinin əsas komponentini təşkil edir (bax iş №38). EMO-2-nin alınması metodlarından biri ikivalentli manqanın məhlullarının yüksək temperaturda anod oksidləşdirilməsi hesab edilir.

Otaq temperaturunda elektroliz vasitəsilə xırda dispers (ay-


rilmiş), yaxşı oksidləşdirmə və adsorbsiya xassələrinə malik elektrokimyəvi manqan-2-oksid (EMO-1) alınır.

Manqan-2-oksidin sintezi bəzi mineral turşu məhlullarında manqan(II) duzlarının anod oksidləşməsinə əsaslanır. Bu zaman


anodda



katodda




reaksiyaları gedir. Manqan sulfat üçün yekun reaksiya aşağıdakı tənlik üzrə gedir:



$Mn^{2+} + 2H_2O \rightarrow MnO_2 + 4H^+ + 2e$ tarazlığının standart potensialı 1,23 V-a bərabərdir. Bu potensialın qiymətinin oksigen elektrodon standart potensialı ilə üst-üstə düşməsi oksigenin əmələ gəlməsi ilə nəticələnən kənar reaksiyanın getməsinə şərait yaradır ki, bu da cərəyana görə çıxım 100 %-dən az olduqda MnO_2 ayrılmamasına səbəb olur.


MnO_2 -nin anod əmələgəlməsinin mexanizmi dəqiq aydınlaşdırılmışdır. Güman edilir ki, EMO-1-in yaranma şəraitində (H_2SO_4 -ün yüksək qatılığı və aşağı temperatur) aralıq məhsul kimi manqan-2-sulfat əmələ gələ bilər. Alınmış manqan-2-sulfat məhlulun həcmində dispers MnO_2 -in əmələ gəlməsi ilə yavaş-yavaş hidroliza uğrayır:



Məhlulda $MnSO_4$ və H_2SO_4 -ün miqdarının artması, cərəyan sıxlığının nisbətən yüksək qiyməti və elektrolitin yüksək olmayan temperaturu xırda dispers manqan-2-oksidin əmələ gəlməsini sürətləndirir.

EMO-2-nin alınma şərtləri daxilində (yüksek temperatur,

zəif turş məhlullar) ilk əvvəl Mn^{3+} ionu yaranır:



Daha sonra disproporsionallaşma mərhələsi baş verir:



Yekun reaksiyada anodda six çöküntü şəklində γ - MnO_2 məhsulu əmələ gəlir.

Aşağıda EMO-1 və EMO-2 məhsullarının alınma şərtləri göstərilmişdir.

Məhlulun tərkibi, qr/dm ³	EMO-1	EMO-2
MnSO ₄	300-350	100
H ₂ SO ₄	180-200	10
Elektrolitin temperaturu, °C	20-25	90-94
Cərəyanın anod sıxlığı, A/m ²	500-1000	80-150

İşin məqsədi – bəzi elektroliz şərtlərinin manqan-2-oksidin cərəyanaya görə çıxımına və elektrik enerjisinin xüsusi sərfinə təsirinin öyrənilməsi.

İşin yerinə yetirilmə metodikası

Elektroliz hər birinin tutumu 150 sm³ olan 4 şüşə oyuqda aparılır. Oyuqda elektrolitin termostatik tarazlaşdırılması üçün spiral şüşə borular, mərkəzdə – səthinin sahəsi 0,5 dm³ olan və hər iki tərəfində EI-953 tipli (0X28H23M3D3T) paslanmayan poladdan və ya qrafitdən 2 katod yerləşdirilmiş qurğuşun və ya titan anod (əgər başqa bir tələb yoxdursa) quraşdırılır.

Qurğunun elektrik sxemi əlavə I-də göstərilmişdir. Təcrübələr EMO-1 və ya EMO-2 məhsullarının alınması nümunəsində aparılır. Elektrolitin tərkibi və elektroliz şərtləri yuxarıda göstərilmişdir.

Təcrübə 1. Buraxılan elektrik cərəyanı miqdarının MnO_2 nin cərəyanaya görə çıxımına təsirinin öyrənilməsi.

Təcrübədə elektrolitdə Mn^{2+} ionlarının miqdarının azalması ilə EMO-1 miqdarının cərəyanı görə çıxımının dəyişməsi öyrənilir.

Elektroliz prosesinin getmə müddəti eyni səthə malik anodları olan hər 4 elektrolizerdən buraxılan elektrik cərəyanı miqdarının ölçülülməsi ilə müəyyən edilir. Məsələn, cərəyanın nəzəri miqdardından 0,2 qədəri buraxıldıqdan sonra (Q_1) birinci elektrolizer söndürülür. Qalan üç elektrolizerdə isə elektroliz prosesi davam etdirilir. 0,5 Q_1 keçidkən sonra ikinci, 0,7 Q_1 -dən sonra isə üçüncü elektrolizer söndürülür. Sonuncu elektrolizer isə 1,0 Q_1 cərəyan keçidkən sonra söndürülür.

Hər bir elektrolizer söndürüldükçə onun elektrodları çıxarıılır, elektrolit isə MnO_2 çöküntüsü ilə birlikdə termostabil stekkana köçürürlər. Elektrolit 80-90°C-dək qızdırılır və həmin temperaturda 1 saat saxlanılır. Bu vaxt ərzində daha əvvəl parçalanmamış manqan (IV) birləşmələrinin hidrolizi baş verir və əlavə olaraq müəyyən miqdar MnO_2 əmələ gelir.

MnO_2 çöküntüsü dekantasiya yolu ilə elektrolitdən ayrıılır, daha sonra Büxner qifində süzülür (əvvəlcə filtr çəkilir), filtrdə SO_4^{2-} izləri itənədək distillə olunmuş su ilə yuyulur (filtratda $BaCl_2$ ilə reaksiyanın sinağına görə). Elektrolitdə $MnSO_4$ -ün yekun qatılığı aşağıda qeyd olunan metodikaya oxşar olaraq müəyyən edilir.

Təcrübə məlumatları cədv. 31.1-də qeyd olunur və MnO_2 -nin cərəyanı görə çıxımı hesablanır: a) elektrolitdə Mn^{2+} miqdarının azalmasına görə (elektroliz nəticəsində) – C \mathcal{C}_1 ; b) əmələ gələn MnO_2 -nin miqdarına görə – C \mathcal{C}_2 .

Elektrolitdə $MnSO_4$ -ün müəyyən edilməsi

Bunun üçün bismutat metodundan istifadə olunur. Bu metod azot turşusu mühitində natrium bismutatla Mn^{2+} -in MnO_4^- -ə qədər oksidləşməsinən dən ibarətdir; reaksiyaya daxil olmayan natrium bismutatı süzür, yuyur, sonra ona ölçülümiş miqdarda $FeSO_4$ əlavə edilir (çoxlu miqdarda) və qalıq

kalium permanqanatla titrlənir.

Pipet ilə 25 sm^3 elektrolit götürülür və 20 sm^3 20%-li HNO_3 məhlulu əlavə edilir. Qarışq 15°C -yə qədər soyudulur, sonra 2,2-2,4 q natrium bismutat (NaBiO_3) əlavə edilir və kölbanın içindəki 1 dəqiqə ərzində ehtiyatla qarışdırılır. Məhluldakı çöküntünün çökməsi gözlənilir və sonra o şüse filtrdə artıq qalan natrium bismutat məhluldan ayrılır və rəngsiz filtrat alınana qədər 3%-li HNO_3 məhlulu ilə yuyulur. Çöküntü filtrdə 20 sm^3 0,1 M FeSO_4 məhlulu əlavə edilərək həll edilir və 0,1 M KMnO_4 məhlulu ilə ehmələ titrlənir.

Hesablama permanqanatometriyada olduğu kimi aparılır.

Təcrübə 2. EMO-2-nin elektroçökdürüləməsi zamanı anod cərəyan sıxlığının MnO_2 -nin cərəyana görə çıxımına təsirini və 1 kq məhsula düşən elektrik enerjisi sərfini öyrənmək.

EMO-2 alınması üçün təcrübə elektrolitlə doldurulmuş 4 elektrolizerdə aparılır (bax: işin girişinə). Yüksəmiş temperatur termostatdan ardıcıl qoşulmuş spiral şüse borudan su buraxılmaqla tənzimlənir. Cərəyan sıxlığının lazımı qiymətləri: 50, 100, 200, 300 A/m^2 – elektrolitə qurğuşun və ya titandan (müəllimin tapşırığı ilə) olan anod hissəciklərinin salınması yolu ilə əldə edilir. Qalan təcrübə şərtləri təcrübə 1-in şərtlərinə oxşardır. Elektrolizin müddəti 4 saat təşkil edir ki, bu da MnO_2 kütləsinin təyini zamanı xətaları azaltmağa imkan verir. Təcrübənin əvvəlində və axırında elektrolizerdəki gərginlik ölçülür. Anod nümunələrinin tərəzidə çəkilməsindən əvvəl onlar qaynar su olan stekana salınır və sistemin təxminən 30°C -yə qədər soyuması gözlənilir, sonra axar su ilə (distillə olunmuş) yuyulur və 0,5 saat ərzində 110°C -də qurudulur. Daha sonra anodlar havada soyudulur və analitik tərəzidə çəkilir. Anodların kütlələrinin artması və buraxılan elektrik yükünün məlum miqdarına görə MnO_2 -nin cərəyana görə çıxımı və eləcə də 1 kq MnO_2 -yə düşən elektrik enerjisi sərfi hesablanır.

Anoddan məsələn, 1- və 2-ci elektrolizerdən götürülmüş çöküntü kristallik modifikasiyaların növünün müəyyən olunması məqsədilə rentgen-quruluş analizi ilə təhlil edilir.

Cədvəl 31.1. Təcrübə nəticələri

Başlangıç məlumatlar	Kulonometr katodu			Elektrik miqdari, A·s	MnO_2 -kütləsi, q	$MnSO_4$ -nin yekun konsentrasiyası, qr/dm^3	Cərəyanaya görə çıxım, %	
	Elektrolyza qədərki kütlə, q	Elektrolizdən sonrakı kütlə, q	Cökmüş metalin kütləsi, q				MnO_2 -ya görə ($C\bar{C}_2$)	Mn^{2+} itkisinə görə

Təcrübə 3. EMO-2 alınması zamanı rəngli metal və dəmir ionlarının qarışığının cərəyanaya görə çıxımı təsirini öyrənmək.


EMO-2 alınması üçün təcrübə elektrolitlə doldurulmuş 4 elektrolizerdə aparılır. Bundan başqa birinci elektrolizerə $0,05 qr/dm^3$ $Fe(SO_4)_3$, ikinciye $0,05 qr/dm^3$ $CoSO_4$, üçüncüyə isə $0,5 qr/dm^3$ $CuSO_4$ daxil edilir. Elektrolizerlər səthinin sahəsi eyni olan qurğuşun anodlar salınır. Cərəyan sıxlığı təcrübənin aparılma müddətindən asılı olaraq 100 və ya $200 A/m^2$ -də olur. Təcrübənin digər şərtləri təcrübə 2-də qəbul olunmuş şərtlərlə eynidir. Elektroliz müddəti 3-4 saatdır.

İŞ №32. YODOFORMUN ELEKTROKİMYƏVİ ÜSULLA ALINMASI


Kalium yodidin neytral və ya zəif qələvi, sulu məhlulunun elektrolizi zamanı anodda sərbəst yodidin yaranması ilə nəticələnən yodid-ionların yüksəzləşməsi:



Katodda isə hidrogenin yaranması ilə nəticələnən su molekulalarının yüksəzləşməsi baş verir:




Yod elektrolitdə həll olaraq hidrolizə uğrayır:



Elektrolitin katod reaksiyası hesabına qələviləşməsi (32.2) reaksiyاسının tarazlığını sağa – zəif dissosiasiya olunmuş hipoyodit turşusunun yaranması tərəfə yönəlir. Elektrolitin həcmində OH^- ionlarının qatılığının artması HIO -un OH^- ilə sonrakı qarşılıqlı əlaqəsinə səbəb olur:



Əmələ gələn hipoyodit hipoyodit turşusu isə yodata oksidləşir:




Lakin əgər kalium yodidin məhlulunda etil spirti varsa, sərbəst yod (32.2) reaksiyasına görə hipoyodit turşusuna yalnız hissə-hissə keçir, onun başqa hissəsi spirt və hipoyodit turşusu ilə qarşılıqlı əlaqədə olur, bunun nəticəsində yodoform əmələ gelir:



Bu zaman (32.3) reaksiyاسının sürəti hiss olunacaq dərəcədə aşağı düşür.

Elektrod reaksiyاسının bilavasitə maddəsi olmayan yodoform spirtin (asetonun) yodla kimyəvi qarşılıqlı təsiri zamanı əmələ gelir. Buna görə də yodoformun əmələ gəlməsinə elektrik yükünün müəyyən miqdarı işlədirilir və prosesin effektivliyini cərəyanaya görə çıxımıla xarakterizə etmək olar.

Yodoformun cərəyanaya görə çıxımı əhəmiyyətli dərəcədə yodun və yodat turşusunun qatılıqları arasındaki ifadə ilə təyin olunur, bu ifadə məhlulun pH-dan asılıdır. OH^- ionlarının optimal qatılığını məhlula daxil edilmiş natrium karbonatın hidrolizi hesabına yaratmaq olar:




OH^- ionları artıqlıq təşkil etdiyikdə, (32.2) reaksiyاسına əsasən yaranan yodat turşusu əvvəlcə hipoyoditə və sonra yodata çevrilir. OH^- ionları çatışmadıqda, (32.2) reaksiyاسına

əsasən yodat turşusunun yaranma sürəti azalır və proses əsasən sərbəst yodun alınmasına səbəb olur. Hər iki halda (32.4) reaksiyasının sürəti azalır.

Əgər (32.1), (32.2) və (32.4) reaksiyalarını birləşdirsək, onda yodoformun əmələ gəlməsinin yekun anod reaksiyasını yazmaq olar:



buna isə katod reaksiyası uyğundur:




(32.5) və (32.6) reaksiyalarından görünür ki, elektrolizin gedişində məhlulun pH-ı artır. Doğrudan da, katodda yaranan $10\text{ mol } OH^-$ -dan 7 mol (32.5) reaksiyasına əsasən alınmış HI-un neytrallaşmasına, 2 mol isə həmin reaksiyaya əsasən yaranan CO_2 -nin əlaqələnməsinə sərf olunur; $1\text{ mol } OH^-$ isə elektrolitin qələviliyini artıraraq, sərbəst qalır.

Natrium karbonat əlavələri elektrolitə daxil edilsə də, OH^- ionlarının optimal qatılığını sabit saxlamaq mümkün olmur. Buna görə də pH-ın stabillaşması üçün elektrolitin içərisindən CO_2 -ni buraxmaqla, elektrolit karbonatlaşdırılır. Yodoformun cərəyanaya görə çıxımına və elektrik enerjisinin ayrıca sərfinə əsas təsiri temperatur və anod cərəyanının sıxlığı göstərir. Elektrolitin temperaturu artdıqca, CHI_3 -ün cərəyanaya görə çıxımı çoxalır, eyni zamanda elektrolizerdə gərginlik aşağı düşür. Hər iki faktor elektrik enerjisinin ayrıca sərfinin nəzərə çarpacaq dərəcədə azalmasına səbəb olur. Anodda cərəyanın sıxlığının artması cərəyanaya görə çıxımın azalmasına və eyni zamanda elektrolizerdə gərginliyin artmasına səbəb olur. Bunu nəticəsində elektrik enerjisinin ayrıca sərfi çoxalır.

Yodoformun elektrokimyəvi alınması zamanı anod materialı kimi platin, nikel, qrafit, paslanmayan polad, qurğuşunun elektrokimyəvi kompakt dioksidi, RTOA istifadə etmək

olar. Bu anodlarda yodoformun cərəyana görə çıxımı təxminən eynidir və cərəyan sıxlığı 2 kA/m^2 və temperatur 60°C oludurda $70-80\%$ təşkil edir. Qrafit, nikel və paslanmayan poladdan hazırlanmış anodlar aşağı korroziya dayanıqlığına malikdir və yodoformu çirkəndirərək, tədricən dağılırlar. Qurğuşun dioksidi və RTOA-dan hazırlanmış anodlar daha davamlıdır. Platin anodlar daha çox davamlılığa malikdirlər.

Yodoformun alınması üçün etil spirti əvəzinə aseton tətbiq etmək olar:



Bu halda 1 mol yodoformun yaranmasına 6F elektrik yükü sərf olunur, etil spirtindən yodoformun alınması zamanı isə 10F elektrik sərf olunur. Lakin belə halda bir yox, 2 mol OH^- artıq qalır ki, bu da elektrolitin pH-nin stabillaşmasını çətinləşdirir.

İşin məqsədi – elektroliz şərtlərinin cərəyana görə çıxıma təsirini öyrənmək və kalium yodidinin su-spirt və ya su-aseton məhlulundan hazırlanmış yodoformun alınması zamanı elektrik enerjisinin ayrıca sərfini təyin etmək.


İşin yerinə yetirilmə metodikası

Yodoformun alınması üçün lazımlı olan elektrolizer (şək. 32.1) cilalanmış, şüşə qapaqlı (1) şüşə silindrik qabdır (2), qapağa iki qurğuşun katod (3), tapşırıqda göstərilmiş materialdan hazırlanmış anod (6), elektrolitə CO_2 -ni ötürmək üçün lazımlı olan kranlı barboter (8) və termometr (9) bərkidilmişdir. Yodun və yodat turşusunun katod reduksiya olunmasının qarşısını almaq üçün katodlar şüşə parça (4) ilə örtülür, şüşə parça diafraqma rolunu oynayır. Ultratermostatın köməyi ilə termostatlaşdırmaqdan ötrü elektrolizer sulu üzlüyə (7) ma-

likdir. Qurğunun elektrik sxemi əlavə 1-də verilmişdir.

Elektrolitin temperaturu tapşırıqda göstərilmiş qiymətə qədər çatdırılıraq, elektroliz prosesi başlanılır. Qızdırılma zamanı və elektroliz prosesində elektroliti maqnit qarışdırıcı (5) ilə qarışdırırlar. Eyni zamanda (30°C -dən az olmayan temperaturda) Kipp aparatından elektrolitə karbon qazının zəif axım buraxılır. Bir müddətdən sonra (elektrolizin rejimində asılı olaraq) yodoformun bir yerə yiğilma dərəcəsinə görə məhlul saralmalıdır. Əger məhlul rəngsiz qalarsa, karbon qazının verilməsi artır. Karbon qazının daha sürətli axını zamanı elektrolit qəhvəyi olur – yodla rənglənir. Bu halda qaz axınını azaltmaq və ya hətta qısa müddətə qarışısını almaq lazımdır. Sonralar elektrolit məhlulunun rəngi kəhrəba-sarı rəng alana qədər CO_2 -nin buraxılması davam edir.

Elektrolizin gedişində müntəzəm olaraq temperatur, cərəyan və gərginlik qeyd edilir (5-6 ölçmə). Təcrübəyə aid verilənlər cədvəl 32.1-də yazılır.



Sək. 32.1. Yodoformun alınması üçün lazım olan elektrolizer: 1 – qapaq; 2 – şüə korpus; 3 – qurğunun katodları; 4 – diafraqmə; 5 – maqnit qarışdırıcı; 6 – anod; 7 – termostatlaşdırıcı ötrük; 8 – CO_2 -ni ötürmək üçün lazım olan barboter; 9 – termometr

Cədvəl 32.1. Təcrübəyə aid verilənlər

Elektrolitin tərkibi və həcmi (sm ³)	Elektrolizin başlangıçından sonrakı zaman, saat	Cərəyanın anod səxiyi, kA/m ²	Cərəyan, A	Gərginlik, V	Temperatur, °C	Kulonometrin katodu elektrolizədəki kütlə, qr	Elektrolizdən sonra kütlə, qr	Çökdürlülmüş metalin kütləsi, qr

Cədvəl 32.2. Hesablanmış qiymətlər

Başlangıç verilənlər	Elektrik miqdari, A·saat	Yodoformun kütləsi, qr		Yodoformun çıxımı, %		Elektrik enerjisiniin ayrıca sərfi, Vt·saat/qr
		nəzəri	faktiki	cərəyan üzrə	maddə üzrə	

Təcrübə qurtardıqdan sonra yodoformun çöküntü kimi aşağı düşmüş kristalları vakuum altında Büxner qıfında filtrdən keçirilir və filirdə distillə olunmuş su ilə elektrolitdən təmizlənir.

Kristallaşmış yodoform filtrli kağızda qurudulur (qaynar termostatda qurutmaq olmaz, çünki yodoform asanlıqla buxaranır) və çekilir. Kulonometrin katodu yuyulur, qurudulur və çekilir. Yodoformun cərəyan və maddəyə görə çıxımı, həmçinin elektrik enerjisiniin ayrıca sərfi hesablanır. Hesablanmış qiymətlər cədvəl 32.2-də yazılır.

Yodoformun nəzəri miqdarı (32.5) və ya (32.7) reaksiyalara uyğun olaraq Faradey qanununa əsasən hesablanır; maddəyə görə çıxım (%) isə elektrolitin tərkib və miqdarı nəzərə alınmaqla, aşağıdakı tənlik üzrə təyin olunur:

$$MC = \frac{m_{CHI_3}}{m_{v,m} g_{CHI_3} / g_{v,m}} \cdot 100.$$

Burada m_{CHI_3} – elektroliz prosesində əmələ gəlmış yodoformun kütləsi, gr; $m_{v,m}$ – elektrolitdəki verilmiş maddənin (spirit və ya aseton) kütləsidir, qr; $g_{CHI_3}, g_{v,m}$ - (32.5) və ya (32.7) reaksiyalarına əsasən yodoformun və verilmiş maddənin elektrokimyəvi ekvivalentidir, $qr/(A \cdot saat)$.

Elektrik enerjisinin ayrıca sərfini hesablayan zaman elektrolizerdəki gərginliyin ədədi orta qiymətindən istifadə olunur.

Təcrübə 1. Yodoformun alınma prosesinin parametrlərinə (cərəyan və maddəyə görə çıxım, elektrik enerjisinin ayrıca sərfi) cərəyan sıxlığının təsirini öyrənmək.

Tapşırıqda cərəyan sıxlığının $1-3 \text{ kA/m}^2$ intervalında dörd qiyməti verilir. Hər bir təcrübədə elektrolitin həcmi eynidir, bu, MC-in hesablanması asanlaşdırır. Təxminən $3 \text{ A} \cdot saat$ elektrik buraxmaq vacib olduğuna əsasən elektrolizin müddəti hesablanır. Anod qrafit, RTOA, platin və ya platin-titandandır. Axırıncı halda işçi səthi platin təşkil edir, titan isə cərəyan aparan rolunu oynayır və elektrod reaksiyasında iştirak etmir.

Elektrolitin temperaturu 60°C -dir. Elektrolitin tərkibi (qr/dm^3): $KI - 200$; $C_2H_5OH - 100$; $Na_2CO_3 - 80$.

Alınmış ədədlər cərəyana görə çıxımın, maddəyə görə çıxımın, elektrik enerjisinin ayrıca sərfinin anodda cərəyan sıxlığından qrafiki asılılıqları şəklində tərtib edilir.

Təcrübə 2. Yodoformun alınma prosesinin parametrlərinə temperaturun təsirini öyrənmək.

Əvvəlki təcrübədən fərqli olaraq bu təcrübə elektrolitin temperaturu $25, 40$ və 60°C , cərəyan sıxlığı isə $1,5 \text{ kA/m}^2$ oludquqda aparılır. Alınmış qiymətlər təcrübə 1-də olduğu kimi emal edilir.

Təcrübə 3. Yodoformun alınma prosesinin parametrlərinə

verilmiş maddənin təbiətinin təsirini öyrənmək.

Bu təcrübənin əsas xüsusiyyəti müxtəlif tərkibli elektrolitlərin istifadə edilməsindən ibarətdir. Birinci halda su-spiriti elektrolitin (bax: təcrübə 1), ikinci halda isə su-asetonlu elektrolitin aşağıdakı tərkibli elektrolizi həyata keçirilir: $KI - 130 \text{ qr}/\text{dm}^3$; aseton – $15 \text{ sm}^3/\text{dm}^3$.

Hər iki halda elektrosintezin şərtləri eynidir: anod cərəyanının sıxlığı $1,5 \text{ kA}/\text{m}^2$, temperatur 45°C -dən yuxarı deyildir. Anodun materialı platin, qrafit, qurğunun dioksidi və ya RTOA olur. Su-aseton elektrolitlə işləyərkən nəzərə almaq lazımdır ki, asetonun qaynama temperaturu 56°C -dir, buna görə də elektrolizin temperatur rejimi xüsusi olaraq diqqətlə saxlanılmalıdır. Yodoformun alınması zamanı cərəyana görə çıxımı və elektrik enerjisinin sərfi ayrıca hesablanır.

Təcrübə 4. Yodoformun alınma prosesinin parametrlərinə anodun materialının təsirini öyrənmək.


Yodoformun elektrosintez prosesi qrafit, nikel, paslanmayan polad, platin, qurğunun elektrik çökəmə dioksidi və RTOA-dan hazırlanmış anodlar üzərində aparılır. Məsələ yuxarıda sadalanan materiallardan üçü ilə təcrübələrin aparılmışından ibarətdir. Hər üç anod təxminən eyni səth sahəsinə malik olmalıdır. Kalium yodidin su-spiriti və ya su-aseton məhlulları elektrolit rolunu oynayır. Hər üç halda elektrolizin şərtləri eyni olmalıdır və əvvəlki təcrübələrdə göstərilmiş çərçivədə yerləşməlidir. Yuxarıda olduğu kimi, prosesin parametrləri əvəzinə elektroliz maddəsinin cərəyana görə çıxımı və elektrik enerjisinin ayrıca sərfi götürülür.

ƏLAVƏLƏR

I e l a v e

ELEKTROLİZ PROSESİNİN KEÇİRİLMƏSİ VƏ POTENSİALLARIN ÖLÇÜLMƏSİ ÜÇÜN LAZIM OLAN QURĞULARIN ƏSAS SXEMLƏRİ

Şək. I-də iki (misal üçün) elektrolizerin (1) və kulonometrin (2) ardıcıl qoşulmuş vəziyyətində elektroliz prosesinin keçirilməsi üçün lazımlı olan qurğunun sxemi təsvir olunmuşdur. Qapadıcı kontaktlar (5) verilmiş zaman anında hər bir elektrolizeri qoşmağa və ayırmaga imkan verir. Tumbler (6) sabit cərəyan mənbəyinin – akkumulyatorlar batareyasının və düzləndiricilərin qoşulması və ayrılması üçün istifadə edilir.




Şək. I. Elektroliz üçün qurğunun əsas sxemi: 1 – elektrolizer; 2 – kulonometr; 3 – katod; 4 – anod; 5, 6 – tumblerlər

Ötürücü voltmetr vasitəsilə hər bir elektrolizerdə ayrıca olaraq gərginlik ölçülür. Kulonometr əvəzinə cərəyan integratorunu da tətbiq etmək olar.

B5-45, B5-47 tipli cərəyanla idarə olunan stabil, sabit cərəyan mənbələrinin istifadəsi zamanı IV əlavədə göstərildiyi kimi keçən elektrikin miqdarı cərəyanın elektroliz prosesinin davametmə müddətinə hasılı ilə təyin olunduğundan, elektrik dövrəsində kulonometr kimi reostatların da istifadəsinə ehtiyac qalmır.

Elektroliz prosesində polaryazasiya əyrilərinin çəkilməsi və elektrod potensialına nəzarət üçün ölçümə sxemlərinən istifadə olunur.

Elektrod potensiallarının ölçülməsi üçün lazım olan qurğunun sxemi şək. II-də göstərilmişdir. Polyarlaşdırıcı cərəyan dövrəsinə sabit cərəyan gərginliyinin bölücüsü rolunu oynayan reostat (R_1) qoşulmuşdur. Polaryazasiya ásılılıqların alınması üçün intervalın genişlənməsi və cərəyanın daha da səlis idarə olunması lazımdır ki, bunun üçün də R_2 reostatından istifadə olunur.



Şək. II. Elektrod potensiallarının ölçülməsi üçün lazım olan qurğunun əsas elektrik sxemi: 1 – elektrolizer; 2 – elektrodlar; 3 – diafraqma; 4 – kapillyarlı elektrolitik açarlar; 5, 6 – müqayisə elektrodları; 7 – aralıq qab; 8 – elektrolitik açar

Elektrolizerdə (1) kapillyarlı elektrolitik açarları (4) qoşulmuş elektrodlar (2) yerləşdirilir. Müqayisə elektrodu (5) elektrolitik açara birbaşa birləşdirilə bilər. Əgər müqayisə elektrodunu (məsələn, elektrod 6) elektrolizerdə məhluldan ayırmak lazım gələrsə, birləşmə aralıq qab (7) və elektrolitik açar (8) vasisilə həyata keçirilir.


Diafraqma (3) katod və anod fəzalarını bölmək üçün tətbiq edilir. Şək. II-də göstərilmiş elektrolizerin (1) əvəzinə başqa konstruksiyaların oyuqlarından, xüsusilə də YSE tipli potensiostatlar olan komplekstə qoyulmuş oyuqlardan istifadə etmək olar.

Elektroliz prosesində potensialların ölçülməsi, məsələn, şək. 21.1-

də göstərildiyi kimi bilavasitə elektrolizerlərdə aparıla bilər.

Tədqiq olunan elektrodun müqayisə elektroduna nisbətən potensialı E_x' iki məlum üsulla ölçülür. Potensiometrdən istifadə edildikdə E_x' qiyməti EHQ-nin digər məlum qiyməti ilə elə kompensasiya edilir ki, tarazlıq anında ölçmə dövrəsindən cərəyan keçməsin. Aparatın şkalası üzrə E_x' -in birbaşa hesablanması üçün $10^9\text{-}10^{10}$ Om tərtibli yüksək girişli müqavimətə malik voltmetrlər tətbiq edilir (Ş-1413, EV-74 və s. tipli).

Tədqiq olunan elektrodun E_x potensialı standart hidrogen elektroda (SHE) nisbətən aşağıdakı düsturla hesablanır: $E_x = E_{m.e} + E_x'$, burada $E_{m.e}$ – müqayisə elektrodunun potensialıdır (SHE şkalasında). Əgər cərəyanın, gərginliyin potensialın dəyişilməsini izləmək vacibdirse, şək. I və II-də verilmiş sxemlərdə qeydedici aparatlar – avtomatik özüyazan elektron potensiometrlər: bir- (məsələn, KSP-4) və ya ikikoordinatlı (məsələn, LKD-4) aparatları nəzərdə tutulmuşdur. Nəzarət olunan potensialda və yaxud cərəyanda qütibləşmiş əyirləri çəkmək və ölçmək üçün potensiostatdan istifadə etmək məqsədə uyundur. Potensiostatin əsas iş sxemləri şək. III-də göstərilmişdir.



Şək. III. İşin əsas sxemləri: a – potensiostatik (dinamik) rejimdə; b – qalvanostatik (dinamik) rejimdə; 1 – verilən gərginlik mənbəyi; 2 – gücləndiricilər; 3 – elektrokimyavi oyuq; 4 – köməkçi elektrod; 5 – işçi elektrod; 6 – müqayisə elektrodu; 7 – potensial naqıl

Ölçmələr potensiostatin istifadə instruksiyasına əsasən aparılır.

Polyarizasiya əyirlərinin çəkilməsinin potensiostatik və potensiodinamik rejimlərindən cərəyanın potensialından mürəkkəb asılı olduğu halda istifadə etmək məsləhət görülür.

SƏTHİN ÖRTÜYÜN ÇEKİLMƏSİNƏ HAZIRLANMASI

Örtükler çekilməzdən əvvəl nümunələrin səthi mexaniki çirkərdən, yağı və oksidli təbəqələrdən diqqətlə təmizlənməlidir.

Nümunələrin materialından asılı olaraq onların səthinin hazırlanması cədvəl 1-3-də verilmiş sxemlərdən biri üzrə aparılır.

Cədvəl 1. Örtük çekilməzdən əvvəl mis və latun nümunələrin səthinin hazırlanmasında aparılan əməliyyatlar ardıcılılığı

Əməliyyat	Məhlulun tərkibi		İş rejimi	
	komponent	qatılıq, gr/dm ³	tempera- turə, °C	müddət, dəq.
1. Yağsızlaşdırma a) kimyəvi	Na ₂ CO ₃ Na ₃ PO ₄ ·12H ₂ O Sintanol DC-10	20-30 25-30 3-5	60-80	5-10
b) elektrokimyəvi (katodda)	Na ₃ PO ₄ ·12H ₂ O Na ₂ CO ₃	25-30 20-30	50-60	1-2
c) sıyıq şəklində olan nazik deşikli d) CaO:MgO (10:1) tozlarının Vyana əhəngi və ya qarışığı ilə sürtülməsi	-	-	-	-
2. Su ilə yuma:				
«a» və «b» əməliyyatlarından sonra	-	-	60	1-2
«c» əməliyatından sonra	-	-	18-25	1-2
3. Parlaq aşınma	H ₂ SO ₄ HNO ₃ NaCl	900 450 5-10	18-25	10-a qədər
4. Su ilə yuma	-	-	18-25	1-2
5. Aktivləşmə	H ₂ SO ₄	30	18-25	Təxminən 1
6. Su ilə yuma	-	-	18-25	1-2

Qeydlər. 1. Elektrokimyəvi yağsızlaşmanın cərəyan sıxlığı 0,3-1 kA/m² olduqda aparılır. 2. 3 və 4 əməliyyatları yalnız parlaq örtükler çekilməzdən əvvəl yerinə yetirilir. 3. 1, 3, 5 əməliyyatlarında istifadə olunan məhlullar QOST 9.305-84-ə daxil edilmişdir.

Əgər hazırlanmış nümunə çekilməlidirsə (cərəyan üzrə çıxımı təyin etmək üçün), onda aktivləşmədən və soyuq su ilə yuyulduğundan sonra səth mümkün qədər tez qurudulmalıdır (oksidləşmənin ol-

maması üçün). Bu, qaynar suda yumaqla və isti sixilmiş hava ilə qurudulmaqla və yaxud daha yaxşısı spirtdə yumaqla əldə olunur.

Örtük çəkildikdən və əvvəlcə soyuq, sonra isə qaynar su ilə yuyulduğdan sonra nümunələr analoji qaydada qurudulur.

Cədvəl 2. Anod oksidləşməsindən əvvəl alüminiumdan hazırlanmış nümunələrin səthinin hazırlanmasında əməliyyatlar ardıcılılığı

Əməliyyat	Məhlulun tərkibi		İş rejimi	
	komponent	qatılıq, qr/dm ³	temperatura, °C	müddət, dəq.
1. Kimyəvi yağısızlaşdırma	Na ₃ PO ₄ ·12H ₂ O Na ₂ CO ₃ Maye şüşə	30 30 30	60-70	5-10
2. Qaynar su ilə yuma	-	-	60	1-2
3. Soyuq su ilə yuma	-	-	18-25	1-2
4. Kimyəvi aşılama	NaOH	100	50-60	0,5-1
5. Qaynar su ilə yuma	-	-	-	1-2
6. Soyuq su ilə yuma	-	-	18-25	1-2
7. Parlaqlaşdırma	HNO ₃	350-450	18-25	0,25-0,5
8. Soyuq su ilə yuma	-	-	18-25	1-2
9. Elektrocısalama	H ₃ PO ₄ H ₂ SO ₄ Katapin BPV Trietanolamin	730-860 580-640 0,5-1,0 4-6	60-80	3-5
10. Soyuq su ilə yuma	-	-	18-25	1-2

Qeydlər. 1. Elektrocısalamanı cərəyan sıxlığı 2-5 kA/m² olduqda aparılır; 2. 4-8 əməliyyatlarını yalnız oksidlərlə örtülmüş nümunələr üçün yerinə yetirilir. Elektrocısalamada zamanı 4-8 əməliyyatlarını icra etmirlər; 3. 1, 4, 7, 9 əməliyyatlarında istifadə olunan məhlullar QOST 6.305-84-ə daxil edilmişdir.

Cədvəl 3. Örtük çəkilməzdən əvvəl polad nümunələrinin səthinin hazırlanmasında əməliyyatlar ardıcılılığı

Əməliyyat	Məhlulun tərkibi		İş rejimi	
	komponent	qatılıq, qr/dm ³	temperatura, °C	müddət, dəq.
1. Yağısızlaşdırma a) kimyəvi	NaOH Na ₃ PO ₄ ·12H ₂ O Na ₂ CO ₃ Sintanol DC-10	5-15 15-35 15-35 3-5	60-80	5-20

1	2	3	4	5
b) elektrokimyəvi	Na ₂ CO ₃ Na ₃ PO ₄ ·12H ₂ O	20-40 20-40	60-80	2-3 (katodda), sonra 1-2 (anodda)
c) sıyıq şəklində olan nazik deşikli CaO:MgO (10:1) tozlarının Vyana əhəngi və ya qarışığı ilə sürtülməsi	—	—	—	—
2. Su ilə yuma:				
«a» və «b» əməliyyatlarından sonra	—	—	60	1-2
«c» əməliyyatından sonra	—	—	18-25	1-2
3. Kimyəvi aşılama	HCl və ya H ₂ SO ₄ İngibitor KI-1	150- 200 5-7	18-40	3-10
4. Su ilə yuma	—	—	18-25	1-2
5. Vyana əhəngi ilə sürtməkəsləndən təmizləmə	—	—	—	—
6. Su ilə yuma	—	—	18-25	1-2
7. Aktivləşmə	H ₂ SO ₄	5-100	18-25	0,5-1
8. Su ilə yuma	—	—	18-25	1-2

Qeydlər. 1. Elektrokimyəvi yağıtsızlaşma cərəyanı sıxlığı 0,5-1 kA/m² olduğunu aparırlı; 2. 3-6 əməliyyatları yalnız səthində oksidləşmənin görünən izləri olan nümunələr üçün yerinə yetirilir. 3. 1, 3, 7 əməliyyatlarında istifadə olunan məhlullar QOST 9.305-84-ə daxil edilmişdir.

III əlavə

METALLARIN ELEKTROÇÖKDÜRÜLMƏSİ İŞLƏRİNDE NÜMUNƏLƏRİN ÖRTÜLƏN SƏTHİNİN SAHƏSİNİN VƏ FORMASININ SEÇİLMƏSİ

Nümunələrin örtülən səthinin sahəsi. Səthin sahəsi aşağıdakı fərziyyələrə əsaslanaraq seçilir.

1. Laboratoriya şəraitində cərəyanın qiyməti nisbətən çox da böyük olmadıqda (4-6 A-ə qədər) işləmək məqsədə uyğundur, çünki əks halda az həcmli elektrolitdə coul istiliyi ayrıldığından sabit temperaturu saxlamaq çətindir. Lakin cərəyanın çox az qiymətlərindən istifadə etmək xüsusi dəqiq elektrik ölçmə cihazlarının, yüksək omlu

reostatların olmasını tələb edir. Buna görə də cərəyan sıxlığının aşağı qiymətində baş verən elektroliz prosesləri üçün nümunənin səthini elə seçmək lazımdır ki, $I = 0,05 \div 0,1 A$ olsun.

2. Səthin sahəsinin seçimi həmçinin örtüyün alınması məqsədin-dən də asıldır.

a. Baxılan hal üçün lazımlı olan dəqiqliklili cərəyan üzrə çıxımın təyini zamanı alınan çöküntünün kifayət qədər kütləsi tələb olunur, bu kütləni elektrolizin müddətini və nümunənin səthini dəyişdir-məklə idarə etmək olar. Sonuncu zamana qənaət etmək üçün daha məqsədə uyğundur və örtüyün verilmiş qalınlığında cərəyan üzrə çı-xımı təyin etmək lazımlı gələrsə çox vacibdir.

b. Xarici görünüşü qiymətləndirmək, örtüyün əlverişli olmasını müəyyən etmək və korroziyaya qarşı davamlılığını artırmaq üçün nümunənin səthinin sahəsi $0,2 \div 0,25 dm^2$ olmalıdır.

Nümunənin forması. Əger nümunələr metal folqadan və ya lən-tdən kəsirlərsə, onlar disk və yaxud düzbucaklı formasında olurlar; axırıncı halda bucaqlar əyilir ki, cərəyan xətlərinin qatılığı azalsın, dendrit və süngərlərin əmələ gəlməsini qarşısı alınsın. Nümunələr cərəyan keçirən katod ştanqını sıxacda bərkitməkdən ötrü cərəyan keçiricisine malik olmalıdır. Cərəyan keçiricisi məhlula batırıl-mamalıdır; onun eni təxminən $0,5 \div 0,7 sm$ -dir, cərəyan keçiricisinin uzunluğu elektrolizerdə elektrolitin səviyyəsi ilə katod ştanqı ara-sındakı lazımlı masafə vasitəsilə təyin olunur. Müstəvi nümunələrlə müqayisədə ucları əyilmiş silindrik formalı nümunələrdə, xüsusiilə də şar formalı nümunələrdə səth üzrə cərəyan və metalın daha müntə-zəm paylanması əldə olunur.

IV əlavə

METALIN CƏRƏYANA GÖRƏ ÇIXIMİNİN, ÖRTÜYÜN ORTA QALINLIĞININ VƏ ELEKTROLİZ MÜDDƏTİNİN HESABLANMASI

Metalin cərəyan üzrə çıxımının, örtüyün orta qalınlığının və elektrolizin müddətinin hesablanması Faradey qanunlarına əsaslanmışdır.

Aşağıdakı işarələmələri edək: m_M – katodda ayrılmış metalin kütləsi, qr ; $g = \frac{E_M}{F}$ – çökdürülmüş metalin elektrokimyəvi ekviva-

lenti, $qr/(A \text{ saat})$; E_M – metalin ekvivalent kütləsi, qr ; F – Faradey ədədi ($F=26,8$), $A \text{ saat}$; I – cərəyan, A ; τ – elektrolizin müddəti, saat ; τ_1 – elektrolizin müddəti, $dag.$; m_{Cu} – mis kulonometrin katodda ayrılmış misin kütləsi, qr ; $g_{Cu} - E_{Cu}/F$ – misin elektrokimyəvi ekvivalenti, $qr/(A \text{ saat})$; $q = m_{Cu}/g_{Cu} = I\tau$ – keçən elektrikin miqdarı, $A \text{ saat}$; d – örtüyün qalınlığı, mm ; γ – metalin sıxlığı, qr/sm^3 ; S – örtüyün səthinin sahəsi, m^2 ; i_t – metalin elektrik çökməsi zamanı cərəyanın katod sıxlığı, A/m^2 .

Metalin cərəyan üzrə çıxımı CÇ (%)

$$C\mathcal{C} = \frac{m_M}{q g_M} \cdot 100 = \frac{m_M}{I\tau g_M} \cdot 100 \quad (1)$$

kimi hesablanır. Əgər q -nın təyini üçün mis kulonometrdən istifadə olunarsa, onda:

$$C\mathcal{C} = \frac{m_M g_{Cu}}{g_M m_{Cu}} \cdot 100. \quad (2)$$

Ərintinin elektrik çökməsi zamanı (2) tənliyində g_M əvəzinə onun elektrokimyəvi ekvivalenti – g_{ar} [$qr/(A \text{ saat})$] yerinə qoyulur, elektrokimyəvi ekvivalent bu düsturla hesablanır:

$$g_{ar} = \frac{g_1 g_2}{g_1 N_2 + g_2 N_1},$$

burada g_1 və g_2 – ərintinin komponentlərinin elektrokimyəvi ekvivalentləridir; N_1 və N_2 – ərintidə metalların kütlə hissəsidir.

Kulonometr üçün məhlulun tərkibi (qr/dm^3): $CuSO_4$ – 200-250; H_2SO_4 – 50; temperatur 18-20°C; anodlar – mis, katodlar – latun və ya mis lövhələr; cərəyanın katod sıxlığı – 50-150 A/m^2 . Cərəyanın daha yüksək sıxlığı zamanı misin kompakt olmayan, asanlıqla səpi-lən çöküntüsü yaranır (xüsusilə onun qalınlığı böyük olduqda), bu isə çəkilmə zamanı böyük xəta verə bilər.

Böyük cərəyanla elektroliz zamanı və uzun müddət ərzində kulonometrin tətbiqi katodun ölçüləri həddindən artıq böyük və analitik tərəzilərdə onun çəkilməsi ilə bağlı çətinliklər olduğundan məqsədə uyğun deyildir. Bu halda keçən elektrikin miqdarını I cərəyanının elektrolizin müddətinə – τ -ya hasılı kimi hesablaməq olar. Belə olduqda nəticələrin kifayət qədər dəqiqliyi yüksək keyfiyyətli, yoxla-

nümlüş ampermetrin tətbiqi ilə təmin olunur, bu isə cərəyanın verilmiş qiymətində şkalanın minimal mümkün bölgünmə qiyməti ilə əldə olunur. Cərəyanı ciddi olaraq sabit saxlamaq və elektrolizin hesablanmış müddətinə riayət etmək vacibdir; həmçinin cərəyanın kulonometrik integratorlarını tətbiq etmək məqsədə uyğundur.

Örtüyün qalılılığı – d bərabərdir:

$$d = \frac{m_M}{\gamma S}. \quad (3)$$

(1) tənliyindən m_M -in qiymətini yerinə qoymaqla və $I/S = i_k$ əvəzləməsi etməklə, alarıq:

$$d = \frac{g_M}{\gamma} \frac{i_k \tau CC}{10^2} = \frac{g_M}{\gamma} \frac{i_k \tau_1 CC}{60 \cdot 10^2}. \quad (4)$$

Bu tənlikdə g_M/γ – verilmiş metal üçün sabitdir və $sm^3/(A \cdot saat)$ ilə ifadə olunur; $i_k \tau$ – örtülən səthin hər 1 m^2 -ə düşən keçən elektrikin miqdarıdır.

Ərintinin elektrik çökəməsi zamanı (4) tənliyində γ əvəzinə ərintinin sıxlığını – γ_{ar} yerinə qoyulur, γ_{ar} bu düsturla hesablanır:

$$\gamma_{\text{ar}} = \frac{\gamma_1 \gamma_2}{\gamma_1 N_2 + \gamma_2 N_1}.$$

Burada γ_1 və γ_2 – ərintinin komponentlərinin sıxlığıdır; N_1 və N_2 – ərintidə metalların kütlə hissəsidir.

Elektrolizin müddəti. Elektrolizin müddəti göstərilməyən bütün təcrübələrdə (4) tənliyi vasitəsilə hesablanır:

$$\tau = \frac{d \cdot 10^2}{g_M i_k CC}; \quad \tau_1 = \frac{d \cdot 60 \cdot 10^2}{g_M i_k CC}. \quad (5)$$

Zinqirov və ya baraban tipli laboratoriya elektrolizerlərində elektrolizin müddəti təyin edilərkən (5) düsturu ilə hesablanmış qiymət örtüyün qalılığının gözlənilən azalmasına görə 15-25 % artırılır, örtüyün qalılığının azalmasına səbəb isə detalların qarşılıqlı sürükəməsi və onların səpilməsinin kifayət qədər müntəzəm olmamasıdır.

Cərəyan üzrə çıxımı hesablayarkən elektrolizin müddəti, nümunənin səthi kimi, elə seçilir ki, alınmış çöküntünün kütləsi 0,05 qramdan az olmasın.

ÖRTÜKLƏRİN YOXLANILMASI METODLARI

QOST 9.302-79. «Metal və qeyri-metal qeyri-üzvi örtüklər. Qəbulu qaydaları və yoxlama metodları» örtüyün xarici görünüşünün, parılılıq dərəcəsinin, qalınlığının, məsaməliliyin, əlaqəliyin, qoruyuculuq qabiliyyətinin və bəzi məxsusi xassələrinin (mikroberklik, xüsusi və keçici elektrik müqaviməti, yağ tutumu, qaynaqlılıq qabiliyyəti, dözümlülük, daxili gərginlik)¹ yoxlanmasını nəzərdə tutur. Burada qeyd olunan xüsusiyyətlərdən bəziləri nəzərdən keçirilmişdir.

V.1. Örtüyün xarici görünüşünün təyini üsulları. Üsullar örtüyün səth defektlerinin aşkar edilməsinə əsaslanmışdır. Yoxlamanı işqylanma 30 lk-dan az olmadıqda örtük çəkilənə kimi və çəkildikdən sonra aparır.

V.2. Örtüyün parlaqlığının ölçüməsi. Metal səthin parlaqlığı (P) güzgü-əks olunma I_s və diffuziya-paylanması I_p ışığının intensivliklərinin münasibəti ilə təyin olunur və aşağıdakı tənliliklə xarakterizə oluna bilər:

$$P = I_s / (I_s + I_p) = I_s / I_i.$$

$P=1$ maksimal qiyməti $I_s = I_i$ şərtinə uyğundur.

Nümunədən və, paralel olaraq, etalondan güzgü-əks olunan işıq optik və ya fotoelektrik (fotoelement) aparatı ilə tutulur. ışığın əks olunma əmsali ($K, \%$) aşağıdakı münasibətlə təyin olunur:


$$K = (I_{\text{nümunə}} / I_{\text{etalon}}) \cdot 100; \text{ etalon - gümüş və ya alüminium güzgündür.}$$

Parlaqlığı təyin etmək üçün FB-2, FMŞ-56M, FM-89m, FM-59, FO-1 və başqa cihazlar tətbiq edilir.

Qoruyucu-dekorativ örtüklərin və ya cilalanmış nümunələrin parlaqlığının keyfiyyətli təyini metodikası tədqiq edilən səth üzərində (20×20 mm-dən az olmayıaraq) şəbəkə və ya şəklin əks olunmasının kəskinliyini qiymətləndirməkdən ibarətdir. Cihaz (şək. IV) düz bucaq altında əyilmiş üzvi şüşə lövhədir, ölçülərinə görə bu lövhə nümunələrin səthinə uyğundur. Şaqlı səth üzərinə şəbəkə və ya vatmanda yerinə yetirilmiş şəkil yapışdırırlar: şəbəkə – qara tuş ilə, yarımlı yağılı çəkilmiş universal şrift, 14 ölçü – rəngli tuşla. Nümunəni şəkilli şaqlı səthə bərkidilmiş cihazın üfüqi səthində yerləşdirirlər.

¹ Metodologiya bu işdə verilmişdir: Вячеславов П.М., Шмелева Н.М. Контроль электролитов и покрытий, Л.: Машиностроение. 1985.

Parlaqlığın dərəcəsi cihazdan təxminən 30 sm məsafədə olan stol arxasında oturaraq qiymətləndirilir, cihaza işıq soldan və arxadan düşür. Örtüyün parlaqlıq dərəcəsi aşağıdakı şəkildə qiymətləndirilir: a) güzgü örtük – şəklin təsvirinin aydınlığı güzgündə olan təsvirə (etalon) uyğundur; b) parıldayan örtük – şəklin aydın əksidir, lakin əksin yuxarı ucu bir qədər tutqundur; c) yarımparlaq örtük – şəklin aydın olmayan əksidir; d) donuq örtük – şəklin yalnız nümunənin yaxın hissəsində görünən əksidir.



*Şək. IV. Örtüyün parlaqlıq dərəcəsini təyin etmək üçün cihaz:
1 – üzvi şüşədən hazırlanmış lövhədən olan dayaq; 2 – çertyoj; 3 – nümunə*

V.3. Örtüyün qalınlığının təyini. Örtüyün qalınlığının təyini üsulları aşağıdakı hissələrə bölünür: fiziki dağılmayan (maqnit, elektro-maqnit, radyasiya, optik qravimetrik), fiziki dağılan (metal-qrafiki, qravimetrik) və kimyəvi (şırnaq, damcı, kulonometrik) üsullar.

V.4. Örtüyün məsaməliliyinin təyini. Örtükdə məsamələrin aşkar olunması üsulları reagentlərin təsirindən ibarətdir, reagentlər əsasın və ya layaltının metal ionları ilə rəngli birləşmələr əmələ gətirir. Bu üsullara filtr kağızının qoyulması ilə təcrübə; məhlul tökməklə təcrübə; məcun (pasta) tətbiq etməklə təcrübə; elektroqrafiki və elektrokimyəvi üsullar aiddir.

Filtr kağızının qoyulması ilə təcrübə. Nümunənin səthinə filtr kağızı qoyulur, kağız reaktivlə (cədvəl 4) elə şəkildə hopdurulmalıdır ki, nümunənin səthi ilə kağız arasında hava qabarcıqları qalmاسın. Örtükler qalaydan olduqda kağız quruma dərəcəsinə görə bir

neçə dəfə məhlulla isladılır. Cədvəl 4-də verilmiş zaman müddəti qurtardıqdan sonra nöqtə və ya ləkə şəklində olan məsamələr qeyd olunmuş kağız çıxarılır, distillə edilmiş su şırnağı altında yuyulur və təmiz şüşə üzərində qurudulur.

Cədvəl 4. Filtr kağızını qoymaqla örtüklerin məsaməliliyini təyin etmək üçün məhlulların tərkibi və təcrübələrin rejimi

Örtüyün forması	Əsasın metali və ya layaltı metal	Qatılıq, qr/dm^3				Məsaməlilik əlaməti	
		K ₃ Fe(CN) ₆	NH ₄ Cl	NaCl	Na ₂ SO ₄		
Xrom (eyni zamanda coxlaylı)	Polad Mis Nikel	10 40	30 -	60 -	- 15	5 5	Göy nöqtələr – polada qədər məsamələr, qırmızı-palıdır nöqtələr – misə qədər izlər, sarı nöqtələr – nikelə qədər məsamələr
Xrom (birqathlı)	Polad	10	-	20	-	5	Göy nöqtələr – polada qədər məsamələr
Nikel (eyni zamanda coxlaylı)	Polad Mis Nikel	10	-	20	-	5	Göy nöqtələr – polada qədər məsamələr, qırmızı-palıdır nöqtələr – misə qədər məsamələr, sarı nöqtələr – nikelə qədər məsamələr
Mis	Polad	10	-	20	-	20	Göy nöqtələr – polada qədər məsamələr
Qalay	Polad Nikel	10	-	20	-	45	Göy nöqtələr – polada qədər məsamələr, sarı nöqtələr – nikelə qədər məsamələr

Coxlaylı örtüklerdə (mis-nikel-xrom) mis və polada qədər məsamələrin daha yaxşı aşkar olunması üçün məsamələr qeyd olunmuş filtr kağızı yuyulduğdan sonra təmiz şüşə üzərinə qoyulur və kağız üzərinə kalium terrosianid (sarı qan duzu) ($40 qr/dm^3$) məhlulu eyni bərabərlikdə çekilir. Bu emal zamanı sarı nöqtələr (nikelin izləri) itir.

Nikelə qədər məsamələrin aşkar olunması üçün məsamələr qeyd olunmuş filtr kağızı təmiz şüşə üzərinə qoyulur və kağız üzərinə dimetilqlioksim ammiak məhlulu eyni bərabərlikdə çekilir (dimetilq-

lioksim – 2 qr/dm^3 , ammiak – 25 %-li – 500 sm^3/dm^3). Bu halda məsamələrin yerində açıq-çəhrayı rəngli nöqtələr yaranır. Xrom örtüyün məsaməliliyinin təyini elektroliz qurtardıqdan 30 dəq. sonra aparılır.

Məsamələrin izləri gündüz elektrik işığında (ışılqliq 30 lk-dan az deyil) vizual olaraq müəyyən edilir. Məsamələrin hesablanması kvadrat santimetrə bölünmüş şüşənin köməyi ilə yerinə yetirilir, şüsha məsamələr qeyd olunmuş kağız üzərinə qoyulur. Hər bir kvadratda müəyyən rəngli nöqtələrin sayı təpiılır və onların orta qiyməti aşağıdakı düsturla təyin edilir:

$$n_{or} = \frac{n_{im}}{S}. \quad (6)$$

Burada n_{im} – yoxlanılan səth üzərindəki məsamələrin ümumi sayı; S – yoxlanılan səthin sahəsidir, sm^2 .

Batırma üsulu. Polad üzərində nikel, xrom, qalay örtüklerin məsaməliliyini təyin etmək üçün tətbiq olunur. Aşağıdakı tərkibli məhluldan istifadə olunur:

Kalium terrosianid	2 qr
Etil spirti (texn.)	200 sm^3
Yemək jelatini	15-25 qr
Kükürd turşusu (0,5 n.)	10 sm^3
Distillə olunmuş su	790 sm^3

Məhlulu hazırlamaq üçün 2 qr kalium terrosianidi 200 sm^3 distillə olunmuş suda həll edilir. Məhlul tutumu 1 dm^3 olan ölçü kolbasına keçirilir, 200 sm^3 etil spirti və 10 sm^3 0,5 n. sulfat turşusu məhlulu əlavə edilir. Ayrıca jelatin 2 saat isladılır, sonra məhlul 50°C-yə qədər qızdırılır. Jelatin məhlulu kolbaya keçirilir. Məhlulun həcmi nişana qədər çatdırılır.

Məhlulun temperaturu 25-35°C-dir. Detallar batırılmaqla və ya fırça ilə məhlulda eyni bərabərlikdə isladılır; 18-30°C temperaturda 5 dəq. ərzində saxlanılır, sonradan yoxlanılan səth üzərində göy nöqtələrin sayı hesablanır və (6) düsturuna əsasən məsaməlilik təyin edilir.

Məcun (Pasta) üsulu. Bu üsulla polad, mis, alüminium, sink və onların ərintiləri üzərində katod metal örtüklerin, həmçinin alüminium və onun ərintiləri üzərində qeyri-metal, qeyri-üzvi örtüklerin məsaməliliyi təyin etmək olar. Bu zaman təcrübədən keçən nümunə-

lər istənilən formada ola bilər.

Pasta örtüyün səthinə eyni bərabərlikdə layın alınmasını təmin edən üsullardan biri ilə ($50-100 \text{ qr} / 1 \text{ m}^2$ -ə) çəkilir: kistlə, pulverizatorla, bürüməklə və ya başqa üsulla və 10 dəq. çox olmayaraq saxlanılır. Sonra məsamələrin sayı uyğun olan rənglənmış hissələrin sayı təyin edilir və nümunə distillə edilmiş su ilə yuyularaq, pasta təmizlənir. Nümunə quruduqdan sonra səthin həmin hissəsində təkrar təyin etmə aparılır.

Nəticə kimi üç ölçmənin orta ədədi qiyməti götürülür. Alınmış məsaməlilik səth vahidinə bölünür. Örtük və əsasın metalindən asılı olaraq, pastaların tərkibi cədvəl 5-də verilmişdir.

Cədvəl 5. İndikator pastalarının seçimi

Örtüyün növü	Əsasın metalı	Pastanın nömrəsi	Saxlama vaxtı, dəq.	Məsaməlilik əlaməti
Örtüklerin bütün növləri (sink və kadminiumdan başqa)	Polad	1	3	Qırmızı rənglənmə
Örtüklerin bütün növləri (sink və kadminiumdan başqa)	Mis və onun ərintiləri	2	1	Qırmızı rənglənmə

Pastaların hazırlanma metodikası:

1. *Əsas – polad.* α,α -Dipiridili məhlulu hər 100 sm^3 -ə 1 qr götürülməklə, $0,1 \text{ M}$ xlorid turşusunun məhlulunda həll edilir. Alınmış məhlul həcmərin nisbəti $4:1$ olmaq şərtilə propil spiriti ilə qarışdırılır. Qarışığın hər 10 sm^3 -nə $12-20 \text{ qr}$ götürülməklə, titan dioksidi alınmış qarışqanda qarışdırılır (sıyığın konsistensiyası). Pasta iki-üç həftə ərzində istifadəyə yararlı olur.

2. *Əsas – mis və onun ərintiləri.* Məhlulun hər 100 sm^3 -nə 2 qr götürülməklə, II kation suda həll edilir (məhlul 1). Məhlulun hər 100 sm^3 -nə 10 qr (birinci) və 10 sm^3 (ikinci) götürülməklə, ammonium persulfat və ammonyak (sıxlığı $0,91 \text{ qr} / \text{sm}^3$) suda həll edilir (məhlul 2). Məhlul 1 və 2-ni həcmərin nisbəti $1:1$ olmaq şərtilə qarışdırılır və propil spiriti $4:1$ nisbətində əlavə edilir. Qarışığın hər 10 sm^3 -nə $12-15 \text{ qr}$ götürülməklə, titanın dioksidi alınmış qarışqanda qarışdırılır. Pasta iki sutka ərzində istifadəyə yararlı olur.

Xrom örtüyünün məsaməliliyini yoxlamaq üçün lazım olan *elektrokimyəvi üsul* tərkibi aşağıda verilmiş məhlul örtüyünün məsamə və


çatlaq yerlərində əsas və ya layaltının metalində misin elektroçökməsindən ibarətdir: mis sulfatı – 200 qr/dm^3 , kükürd turşusu – 20 gr/dm^3 , $i_k = 30 A/m^2$, temperatur 18-30°C, müddət 1 dəqiqədən çox olmadıqda. Nümunə məhlula cərəyan altında batırılır. Əgər məsaməliliyin təyin olunması örtük alındıqdan sonra fasılərlə aparılırsa, nümunələr qabaqcadan 4 dəqiqə ərzində 95°C temperaturda nitrat turşusunun (10-20 qr/dm^3) məhlulunda saxlanılır.

3. Alüminium üzərində anod oksid təbəqəsinin məsaməliliyi (bütləyü) yoxlamaq üsulu məsamələr olan yerdə metal misin tərkibi aşağıda verilmiş məhluldan kontakt ayrılmamasına əsaslanmışdır: mis sulfatı – 20 qr/dm^3 , xlorid turşusu (sixlığı 1,19 qr/sm^3) – 20 sm^3/dm^3 , temperatur 15-25°C olduqda. Nümunə məhlula batırılır və ya nümunənin müxtəlif nöqtələrinə məhlulun 4-5 damcısı çəkilir (səth üzərində məhlulun axmasına yol verilmir); saxlama müddəti 5 dəqiqdərdir.

V.5. Metal və qeyri-metal örtüklerin mühafizə qabiliyyətinin yoxlanması üsulları. *Alüminium üzərində anod-oksid örtük.* Anod oksidləşməsindən və soyuq su ilə yuduqdan sonra nümunə filtr kağızı ilə qurudulur. Oksid təbəqəsinin mühafizə qabiliyyətini təyin etmək üçün aşağıdakı tərkibli məhluldan istifadə olunur: kalium bixromat – 3 qr , xlorid turşusu (sixlığı 1,19 qr/sm^3) – 25 sm^3 , su – 75 sm^3 .

Tədqiq olunan nümunənin səthinin müəyyən hissələrinə, bir-birindən bir qədər aralı məsafədə yerləşmiş iki-üç yerə pipetka və ya damcitökənlə məhluldan bir-iki damcı çəkilir. Eyni zamanda saniyəölçən işə salınır və damcının kənarlarının yaşallaşması anı müşahidə edilir. Damcının çəkilməsi anından yaşıl rəngin əmələ gəlməsinə qədər keçən vaxt təbəqənin keyfiyyəti, yəni korroziyaya qarşı davamlı olması və mühafizə xassələri xarakterizə edilir: qalınlıq nə qədər çox və oksid təbəqəsinin məsaməliliyi nə qədər az olarsa, bu vaxt o qədər çox olar.

Rəngin naringidən yaşıla kimi dəyişilməsi alüminiumun həll olunmasının və Cr^{6+} -in aşağıdakı tənlik üzrə Cr^{3+} -ə keçməsinin nəticəsində baş verir:



Təcrübə prosesində temperaturu qeyd etmək vacibdir, çünkü onun artması məhlulun tərkibinin dəyişməsinə səbəb olur.

Nümunənin səthi üzərində damcaların axmaması üçün nazik fırça

ile çəkilmiş perxlorvinil lakanın şəbəkənin oyuqlarına damcılari yerləşdirmək məqsədəuyğundur.

Əgər cədvəl 6-da verilmiş vaxt ərzində damcının rənginin dəyişilməsi baş vermirse, onda hesab olunur ki, alüminium üzərində anod-oksid örtük kifayət qədər yaxşı mühafizə qabiliyyətinə malikdir.

Cədvəl 6. Alüminium üzərində anod-oksid örtüyünün mühafizə qabiliyyətinin xarakteri

Alüminiumun anod oksidləşməsinin elektroliti	Əlavə emal	°C temperaturda yoxlananın vaxt norması (dəq., az olmayıaraq)				
		11-13	14-17	18-21	22-26	27-32
Sulfat və ya oksasulfat turşusu	Yox	6	5	4	3	2
	Bixromatda dolma	11	8	5	4	3
Xromat turşusu	Yox	8	4,5	4	3	2
Xrom-bor elektrolit	Yox	50	43	37	32	25

Alüminiumun kimyəvi oksidləşməsindən sonra təbəqənin keyfiyyəti 30 %-li azot turşusunun məhluluna $20\pm 5^{\circ}\text{C}$ temperaturunda 1 dəqiqəliyə batırmaqla təyin edilir. Ölçmənin qurtarma əlaməti korroziya ocaqlarının yaranmasıdır.

Əgər $20\pm 5^{\circ}\text{C}$ temperaturda və 1 dəqiqə ərzində qurğuşun asetat məhlulunun (qatılığı 50 gr/dm^3) damcısını çəkən zaman tünd ləkə yox olursa, onda sink üzərində xromat təbəqəsinin keyfiyyətini yaxşı hesab edilir.

**Metal və qeyri-metal, qeyri-üzvi örtüklərin atmosfer korroziyasına
qarşı sürətləndirilmiş təcrübələri.** QOST 9.308-85-ə uyğun olaraq bu təcrübələr isti, rütubətli, soyuq, təzyiq kameralarında, həmçinin korroziya-aktiv agentlərin – küükürd qazının və ya məhlulların, məsələn, natrium xlorid dumdanının əlavə təsiri ilə aparılır.

Nikel, nikel-xrom, mis-nikel-xrom və mis-nikel örtüklərin mühafizə xassələrinin yoxlanılması cədvəl 7-də verilmiş şərtlər daxilində aparılır.

Təcrübələrin müddəti əsasın metalının təbiətindən və QOST 9.303-84-ə əsasən örtüklərin istismar şərtlərindən asılıdır.

Cədvəl 7. Təcrübələrin şərtləri

Üsul	Korroziya mühiti	Temperatur, °C	Rejim
ASS*	NaCl (50 gr/dm ³) + CH ₃ COOH (pH 3,1-a qədər)	33-35	Məhlulun çilənməsi
CASS*	Həmçinin + CuCl ₂ (0,26 gr/dm ³)	50	Həmçinin
«Korrodikot» pastası	Cu(NO ₃) ₂ (0,035 gr) + + FeCl ₃ (0,165 gr) + NH ₄ Cl (0,1 gr) + + kaolin (30 gr) + su (50 sm ³)	38-40	100 % rütubət; nümunələr pasta ilə örtülmüşdür

*Sürətləndirilmiş korroziya təcrübələrinin Amerika üsullarının qısalılmış adları.

V.6. Örtüklerin birləşmə möhkəmliyinin yoxlanılması üsulları. Bu üsullar örtük və əsasın metallarının fiziki-mexaniki xassələrinin müxtəlifliyinə əsaslanmışdır, örtüyün metalindən, detalın növündən və təyinatından asılı olaraq seçilir. Aşağıdakı *vəsfü üsulları* tətbiq etmək məsləhət görülür: cılalama, fırçalama, əymə, bükmə, qızdırma, cızıq şəbəkəsinin çəkilməsi, dartma. Aşağıda birləşmənin möhkəmliyini təyin edən miqdari üsullar verilmişdir.

Təcrübənin bütün *miqdari üsulları* çox və ya az dərəcədə örtüyün öz əsasından qoparılması və yaxud onun kəsilməsi üçün lazım olan gücün təyin olunmasına əsaslanmışdır. Birləşmənin möhkəmliyi qoparan və ya kəsən güc birləşmənin sahəsinə böldükdə, alınan qismətlə ifadə olunur. Ölçmənin miqdari üsulları vəsfü üsullarla müqayisədə daha üstünlüyə malikdir, çünki mütləq miqdalar ölçülür, lakin xüsusi nümunələrin hazırlanmasının çətinliyi və təcrübə üçün lazım olan dəzgahların baha olması ilə əlaqədar olaraq onların tətbiqi dayandırılmışdır.

Ollard üsulu silindrik nümunənin uc hissələrinə metalin çökdürülməsindən və kəsici maşında örtüyün sonrakı qopmasından ibarətdir. Qoparmaq üçün lazım olan gücün sahəyə bölünməsi yolu ilə örtüyün əsas metalla birləşmə gücünü təyin etmək olar. Bu üsulun çatışmayan cəhət ondan ibarətdir ki, təcrübə üçün yararlı olan qalın örtüklerin çökdürülməsi lazım gəlir və elektrolizdən sonra katodu təcrübəyə hazırlamaq çətin olur, çünki katod örtüyün çıxıntılı kənarları alınması üçün dəzgahda emal olunur, qopmaq üçün olan təcrübə zamanı katod bu kənarlardan tutulur.

Jake üsulu yuxarıda təsvir olunmuş Ollard üsuluna oxşayır. Bu üsul polad üzərinə nikel örtüklerin çəkilməsi üçün işlənib hazırlanmışdır. Müəyyən ölçülərə malik hamar nikel nümunə hissə-hissə xüsusi məhlula batırılır, məhlul sonrakı mislənmə zamanı həmin

məhlulla isladılmış yerlərdə misin elektrokimyəvi layının birləşməsinə zəiflədir (protein məhlulunu tətbiq edirlər). Mis layının qalınlığı 300 mkm -dən aşağı olmamalıdır.

Bu üsula əsasən mis örtüyündə zəif birləşmiş hissəsi düz bucaq altında qatlanır və nümunənin səthinə perpendikulyar, əsas metaldan nikel örtünün qopması üçün lazım olan güc təyin edilir. Üsul ona əsaslanmışdır ki, misin elektrokimyəvi layı ilə nikel layı arasındaki birləşmə, nikel layı ilə polad arasındaki birləşməyə nisbətən əhəmiyyətli dərəcədə böyükdür. Bu üsula əsasən çap platalarının mis layları sinaqdan keçirilir, mis laylar sintetik materiallar üzərinə çəkilmiş olur. Praktikada digər metal örtükler üçün də bu üsul tətbiq edilir.

Ququnişvili üsulu. Əsas materiala eyni materialdan hazırlanmış bir neçə konik şpilkalar qoyulur. Şpilkaların daralmış ucları əsas materialın səthi ilə örtük çəkiləcək bir müstəvi əmələ gətirir. Yapışma əsas materialın lövhəsindən şpilkaları çıxarmaq və müvafiq olaraq, örtükdən qoparmaq üçün lazım olan güca görə təyin olunur.

Ququnişvili üsulunun çatışmayan cəhəti sinaq üçün nümunələrin hazırlanmasının çətinliyidir.

Ququnişvili üsulunun bir qədər dəyişdirilmiş formasında (Vyaçeslavov, Zolotov və Muradov tərəfindən təkmilləşdirilmiş) konik deşikli, 10 mm diametrə malik silindrik nümunə tətbiq edilir, nümunənin deşiyinə konus şpilkası qoyulur. Silindrin və konus şpilkasının uc hissəsinə 10 mkm qalınlıqlı örtük lay çəkilir, bu layın üzərinə isə yarığın yaranmasının qarşısını almaq üçün hər hansı başqa bir metalin əlavə layı (qalınlıq 150 mkm -dən az deyildir) çəkilir. Örtünün çökdürülməsi zamanı nümunənin yan səthi polivinilxlorid trubka ilə izolə edilir. Kəsici maşının köməkliyi ilə örtükdən şpilkani qoparmaq üçün lazım olan gücə birləşmənin möhkəmliyi təyin olunur. Qoparma müəyyən sürətlə həyata keçirilir, çünki qoparılma sürəti alınmış nəticələrin mütləq qiymətinə təsir edir. Şpilkaların uclarının diametri 0,1 mm dəqiqliklə mikroskopda ölçülür.


V.7. Mikrobərkliyin təyin olunması. Metalların və onların ərintilərinin mikrobərkliyinin ölçülməsi QOST 9450-76-ya əsasən almaz, kvadrat piramidanın 0,049-4,9 H yükü altında sıxlaması yolu ilə aparılır.

Mikrobərkliyin təyin edilməsi üsulunun prinsipi ondan ibarətdir ki, düzgün dördbucaqlı piramida formasında olan almaz ucluğu (1) (şək. V) müəyyən vaxt ərzində tətbiq edilən P yükünün təsiri altında nümunənin (2) sinaqdan keçirilən hissəsinə sıxlır. Yükü götürdükdən

sonra nümunənin səthi üzərində qalan kvadrat izin diaqonalları ölçülür. Mikrobərklik H (Pa) bərabərdir:

$$P = \frac{2P \sin(\alpha/2)}{l^2} = 1,8544 \frac{P}{l^2}$$

Burada α – piramidanın təpə nöqtəsindən əks istiqamətdə yerləşmiş üzləri arasındaki bucaqdır və 136° -yə bərabərdir; l – izin hər iki diaqonalının uzunluğunun ədədi ortasıdır, m .



*Şək. V. Mikrobərkliyin ölçülmə
схеми: 1 – алмаз үсү; 2 – нüмənə*



Sınaqdan keçirilən material bircinsli olduqda yükü materialın qalınlığına uyğun olaraq seçilir; nümunənin və ya layın minimal qalınlığı izin diaqonalından 1,5 dəfə böyük olmalıdır, yəni $d = 1,5l$.

Təpə nöqtəsindəki bucağı 136° olan piramida üçün onun batma dərinliyi – h və izin l diaqonalı arasındaki münasibət bələdir: $h = 0,14l$, yəni $d = 10,5h$.

Həmçinin göstərilmişdir ki, əsasın metali ölçmələrin nəticələrinə zərərli təsir göstərmədikdə, metal örtüyün minimal qalınlığı əsas və örtüyün bərklikləri arasındaki münasibətdən asılıdır. Əgər əsasın bərkliyi örtüyün bərkliyinə bərabər və ya ondan böyükdürsə, onda bu münasibət kifayətdir: $d > 0,21l$. Əks halda isə $d > 2,9l$. Bu qaydaya əməl olunmadıqda bərkliyin həqiqi qiymətləri ilə müqayisədə ya yüksək, ya da aşağı qiymətlər almır.

Alınmış nəticələri müqayisə etmək üçün ölçmələr yük sabit olduqda və ya izin diaqonalının ölçüsü müəyyən qiymət alındıqda aparılır. Axırıncı halda P yükü diaqonalının ölçüsü tələb olunan qiyməti alan iz alınana qədər dəyişilir, diaqonalın ölçüsünü 5-25 μm intervalında götürmək məqsədə uyğundur. Izin ölçüsü kiçik olduqda örtüyün

səthi hamar olmalıdır. Bu məqsədlə örtüyün səthi mexaniki cilalanır və sonra səthə pərçim olunmuş təbəqə çıxarılmaq üçün elektrocilanır.

Mikrobərkliyi təyin etmek üçün PMT-3 aparatı tətbiq edilir. Ölçmənin rahat aparılması üçün ölçüləri çox da böyük olmayan nümunələrin tətbiq olunması məsləhətdir, məsələn, $2,0 \times 2,0$ və ya $1,5 \times 1,5$ sm. Mikrobərklik aşağıdakı qaydada təyin edilir. Əvvəlcə nümunə plastilinin, əl presinin və dayağın köməyi ilə fənn stolunun işçi müstəvisinə tam paralel olaraq bərkidilir. Sonra isə lazımlı olan yük ştokunun yuxarı meydancasına quraşdırılır. Bunun ardınca mikroskopun və stolun mikrometrik vintlərinin vasitəsilə nümunə üzərində iynə yeri seçilir və stol asta-asta çevrilərək, nümunə almaz ucluğun altına aparılır. Arretirin dəstəyi yavaşça çevrilərək, ştok buraxılır və almaz piramida 5 san-dən bir iynə vurulur. Dəstəyin dönmə müddəti 10-15 san olmalıdır.

Almaz piramidanı ilkin vəziyyətə qaytararaq, stolu çevirirlər, mikroskopun obyektivi altında nümunə üzərində iynənin yeri tapılır və izin diaqonalı ölçülür. Bunun üçün baraban sıfır qiymətinə qoyulur. Stolun vintlərinin köməyi ilə iz nümunə üzərində keçidə doğru elə aparılır ki, keçidin iki tərəfi izin iki tərəfi üzərində otursun. Sona keçidi izin digər iki tərəfi ilə üst-üstə düşənə kimi qarışdırılır və barabanın bölgülərinin sayı qeyd edilir. Bölgünün qiymətinə vurularaq alınan bu kəmiyyət izin diaqonalının dəqiq qiymətini verir.

Daha dəqiq nəticələrin alınması üçün örtüyün mikrobərkliyinin göstəricisi kimi 10 tapılmış qiymətdən orta qiymət qəbul edilir. Tapılmış qiymətlər cədvəl 8-də yazılır.

Cədvəl 8. Örtüklerin mikrobərkliyinin ölçülmə şərtləri və nəticələri


Nümunənin nömrəsi	Nümunə üzərində yük, H	Ölçmə barabanının bölgü qiymətləri, mm	İzin diaqonalının uzunluğu, mm		Mikrobərklik, Pa
			Ölçülmüş	Orta	

V.8. Alüminium üzərində anod oksid örtüklerin elastikliyinin təyin olunması. Elastiklik nümunələrin əyilmə bucağına əsasən qiymətləndirilir, bu zaman pylonka üzərində çatlar əmələ gəlir. Lakla rənglənmiş örtükler üçün işlənib hazırlanmış üsul müxtəlif diametrlı (40, 30, 20, 15, 5, 3 və 1 mm) çubuqların ətrafında nümunənin 180° altında səlis əyilməsindən ibarətdir. Bu halda səthə ya lupa, ya da çox

böyüdülmemiş mikroskop altında baxılır. Elastiklik axırıcı çubuğuun diametri ilə xarakterizə olunur, bu diametr hələ ki, nümunə üzərində çat vermir. Plyonkaların alınma şərtlərində asılı olaraq onların elastikliyinin müqayisəli qiymətləndirilməsi üçün eyni qalınlıqlı alüminium folqadan istifadə etmək vacibdir.

V.9. Alüminium üzərində anod oksid örtüklerin deşmə gərginliyinin təyini. Anod oksid örtüyün dielektrik xassələrini xarakterizə edən deşmə gərginliyini əsas sxemi şək. VI-da təsvir olunmuş qurğuda təyin edilir. Yüksəldici Tr transformatorдан keçən 50 hs tezlikli dəyişən cərəyanı, lazımi gərginliyi tənzimləyən, potensiometr qoşulmuş R_1 reostatı və R_2 əlavə reostatı sınaqdan keçirilən nümunə-lövhənin (1) təmizlənmiş hissəsinə və sferik kontakt səthə malik mis çubuğa (2) verilir. Çubuğun qabığı (3) və nümunəni saxlayan (4) elektrik izolyasiya edici materialdan hazırlanmışdır. Ölçməni aparmaq üçün kontakt yaradan çubuq sınaqdan keçirilən nümunə üzərinə quraşdırılır. Reostat-potensialmetrin hərəkət edicisi R_1 elə vəziyyətdə yerləşməlidir ki, ondakı gərginlik sıfır olsun. Sonra cərəyanı buraxırlar və voltmetr vasitəsilə qeyd olunan, ötürülən gərginlik potensiometrin köməyi ilə tədricən artırılır. Plyonkaların deşilməsi anında gərginlik aşağı düşür. Cərəyan açılır. Deşmə gərginliyi pylonkaların deşilməsindən əvvəl olan gərginliyin maksimal qiyməti hesab olunur. Ölçmələr nümunənin 3-5 nöqtələrində aparılır və orta qiymət hesablanır. Bütün ölçmə işləri kontakt yaradan çubuğa edilən sabit təzyiq altında aparmaq lazımdır.

Deşmə gərginlik böyük qiymətlər ala bilər (bir neçə yüz volt). Bu-na görə də qurğu qoşulduğdan sonra və ölçmə zamanı cərəyan altında olan hissələrə toxunmaq qəti qadağan olunur. Çubuq-kontaktı və nümunəni mühafizə ekranı arxasında yerləşdirmək məsləhət görülür.





Sək. VI. Deşmə gərginliyinin ölçüləşsinin əsas sxemi: B – tumbler; Tr – transformator; 1 – nümunə; 2 – əlaqələndirici çubuq; 3 – izolədici örtük; 4 – nümunə saxlayan

CƏRƏYAN SIXLİĞİNİN ÖRTÜKLƏRİN KEYFİYYƏTİNƏ TƏSİRİNƏ SÜRƏTLİ NƏZARƏT

Hull oyuğu. Hull oyuğu yalnız bir elektroliz prosesini aparmaq yolu ilə, cərəyan sixlığından asılı olaraq örtüklərin xarici görünüşünün sürətləndirilmiş təqribi qiymətləndirilməsi üçün nəzərdə tutulmuşdur. Bu cür elektrolyizerdə elektrolitlərin qeyri-şəffaflıq qabiliyyətini də təyin etmək məqsədə uyğundur. Künc katoda malik elektrolyizer üçün (Şək. VII) cərəyanın ilkin sixlığının elektrodlar arası məsafədən qeyri-xətti asılılığı xarakterikdir.

Şək. VIII-də cərəyan paylanmasıñ katodun α mail bucağından asılılığı meylin müxtəlif bucaqları üçün ($30^\circ, 45^\circ, 60^\circ$) göstərilmişdir. Absis oxu üzrə katodun anoda yaxın kənarından katod üzərindəki ölçülən hissəyə qədər x məsafəsi, ordinat oxu üzrə isə katodun baxılan hər hansı nöqtəsindəki cərəyan sixlığının (i) cərəyanın orta sixlığına (i_{or}) nisbəti – ölçüsüz kəmiyyət götürülmüşdür.



Şək. VII. Hull oyuqlarının sxemi: 1 - anod; 2 - lövhə formasında katod; künc katoda malik olan elektrolyizerdə cərəyanın ilkin paylanması

Şəkildən belə bir nəticəyə gəlmək olar ki, meyl bucağı 45° (daha dəqiq 39°) təşkil etdikdə, katodun baxılan hər hansı nöqtəsindəki cərəyan ilə bu nöqtənin katodun kənarından olan məsafəsinin lo-

rifmi arasındaki asılılıq xətti asılılığa yaxındır. Bu, istənilən nöqtə üçün cərəyan sıxlığını qiymətləndirməyə imkan verir, bir şərtlə ki, cərəyanın paylanması ilkin paylanması yaxın olsun, cərəyan üzrə çıxım isə cərəyanın sıxlığı ilə birlikdə az dəyişilsin.

Hull oyuğunda cərəyan sıxlıqlarının hesablanması üçün lazımlı olan verilənlər cədvəl 9-da verilmişdir; tənliklər x -in 0,8-dən 8 sm^{-2} qədər olan qiymətlərinde doğrudur. Eni 0,5 mm olan katodlardan istifadə edilir. Cərəyan sıxlıqlarının öyrənilən intervalına əsasən oyuga cərəyan verilir: məsələn, əgər həcmi $0,25 dm^3$ olan oyuqda i_k -ni 0,1-dən 1 kA/m^2 -ə qədər yoxlanılırsa, onda, hesablamaya görə, götürülmüş cərəyan 2-3 A təşkil edir, $i_{or} \approx 0,4 \div 0,5 kA/m^2$.

Cədvəl 9. Hull oyuğu tipli elektrolizerdə cərəyan sıxlığının hesablanması üçün verilənlər

Böyük	Kicik	Elektrolizerin tipi	Elektrolizerin daxili ölçüləri, mm (bax. şək. VII)						Katodun ölçüləri, mm	Katodun səthinin işçisi meydanı, m^2	Məhələnin həcmi, dm^3	x nöqtəsində (sm) i cərəyan sıxlığının (A/m^2) hesablanması üçün tənlik						Cərəyan üçün cərəyan sıxlıqlarının (A/m^2) təqribi hesablanmış qiymətləri						
			B_a	a_a	a_b	B_b	B_c	B_d				$I (0,51-0,524 lgx)$	$I (0,326-0,34 lgx)$	1-8	1-5	0,32	0,5	$x=1$	$x=8$	$x=1$	$x=8$	$x=1$	$x=8$	
112	50		130	65	105	70	100	80	95	0,55	0,25													
212			80	127	90	125	95	1	0,95	1														


Cərəyanın böyük həcmli sıxlıqlarında elektrolitin temperaturu qalxır, bunun baş verməməsi üçün elektrolizin müddəti məhdud olmalıdır (4-dən 15 dəq. qədər).

Alınmış nəticələr cədvəl şəklində verilir, cədvəldə verilənlər üçün elektroliz şərtlərini, oyugun tiplərin və cərəyanın qiymətlərin – katodun müxtəlif hissələrinə (x məsafəsi) uyğun olan cərəyan sıxlıqları, örtüyün xarici forması, həmçinin məhlulun təcrübənin əvvəlindəki və sonundakı temperaturu və təcrübənin müddəti göstərilir.

Cərəyan sıxlığının katod çöküntüsünün keyfiyyətinə təsirini təyin etmək üçün lazım olan künc oyuğu. Cərəyan sıxlığının katod çöküntüsünün keyfiyyətinə təsirini tədqiq etmək üçün lazım olan künc oyuğu şək. IX-da göstərilmişdir. Oyuğun hündürlüyü 70 mm-dir. Bu oyuqda eksperimental olaraq təyin olunmuş cərəyanın ilkin paylanması 0,5 N. $Pb(NO_3)_2$ məhlulunda belədir:

Katod bölməsinin nömrəsi	1	2	3	4	5
Cərəyan, A	2.00	1.16	0.80	0.62	0.32

Künc oyuğu üçün 10 bölmə-lövhədən ibarət olan katod bloku *əlavə VIII-də* təsvir olunan kimi hazırlanı bilər. Bu blok üçün katod bölməsinin eni 1,95-1,98 mm-dir.



Şək. IX. Araşdırıcı katoda malik olan künc oyuğunun korpusu

**QALVANOTEXNİKA ÜZRƏ İŞLƏRİN NƏTİCƏLƏRİNİ
YAZMAQ ÜÇÜN CƏDVƏL**

Əmaliyyatın adı və tayinatı					
Məhlülün tərkibi					
Nümunənin sahəsinin sahəsi, m^2					
Temperatur t , °C					
Cərəyan sıxlığı i , A/m^2					
Cərəyan I, A*					
Gərginlik V, V					
Zaman t , dəq.					
Elektroliza kimti kütü, qr	Kulonometrin katodu	Keçən elektrik miqdarı, A saat	Elektrolizerin katodu		
Elektrolizdən sonrakı kütü, qr					
Çökddirilmiş metalın kütüsi, qr					
Mc/gCu					
Ir/60					
Elektroliza kimti kütü, qr					
Elektrolizdən sonrakı kütü, qr					
Çökddirilmiş metalın kütüsi, qr					
Çöryan üzrə çıxım, %					
Örtüyü verilmiş spinliliq, mkm^{**}					
Örtüyü qalınlığı (təcrübə), mkm^{**}					
Çökddirilmən xarici gördürməsi və quruluşu					
Qeyd					

* Ampermetrin şkalası və bölgüllərin sayı da göstərilir.

** Elektrolizin vaxtını hesablamaq üçün qəbul olunmuşdur.

3) Örtüyü təcrübə üçün qalınlığını qalınlıqlıçın vasitəsilə - nümunənin bir neçə nöqtəsində dağıdıcı üsullardan biri ilə və ya qravimetrik [orta qiymət, IV əlavənin (3) tənliyi].

ƏDƏBİYYAT

1. Прикладная электрохимия / Под ред. А. П. Томилова. М.: Химия, 1984.
2. *Флеров В.И.* Сборник задач по прикладной электрохимии. М.: Высшая школа, 1987.
3. *Şəmилов N.T., Bayramov Q.M., Qəhrəmanov T.O.* Tətbiqi elektronkimya. Bakı, BDU nəşriyyatı, 2008
4. *Богород Л.Я.* Хромирование. Л.: Машиностроение, 1984.
5. *Грилихес С.Я.* Электролитическое полирование. Л.: Машиностроение, 1985.
6. *Кудрявцев Н.Т.* Электролитические покрытия металлами. М.: Металлургия, 1979
7. *Кипарисов С.С., Либенсон Г.А.* Порошковая металлургия. М.: Металлургия, 1980
8. *Elektrokimya / Y.T. Gerasimovun redaktəsi ilə çapdan çıxılmış ikinci nəşrindən tərcümə*, Bakı, UniPrint, 2011
9. *Şəmилов N.T., Mirzəliyeva S.E., Əliyeva A.Q.* Kimyəvi cərəyan mənbələri və yanacaq elementləri, Bakı, UniPrint, 2010

MÜNDƏRİCAT

Ön söz..... 3

Birinci fəsil QALVANİK TEXNİKA

İş №1.	Elektrolitlərin yayılma qabiliyyəti.....	4
İş №2.	Elektrolitlərin hamarlaşdırma və mikroyayılma qabiliyyəti.....	15
İş №3.	Elektrokimyəvi sinkləmə	24
İş №4.	Elektrokimyəvi qalaylama	34
İş №5.	Elektrokimyəvi misləmə	41
İş №6.	Elektrokimyəvi nikelləmə	50
İş №7.	Elektrokimyəvi xromlaşdırma	60
İş №8.	Qalay ərintilərinin elektrokimyəvi çökdürülməsi	69
İş №9.	Bürüncü və tuncun elektrokimyəvi alınması.....	80
İş №10.	Elektrokimyəvi qəlibləmə	85
İş №11.	Metalların elektrokimyəvi düzgün emalı	93
İş №12.	Metalların elektrokimyəvi cilalanması	103
İş №13.	Alüminiumun anod oksidləşdirilməsi.....	109
İş №14.	Nikel və misin avtokatalitik (kimyəvi) çökəməsi.....	124
İş №15.	Dielektriklərin kimyəvi və elektrokimyəvi metallaşdırılması	132
İş №16.	Çap platalarının hazırlanması.....	141
İş №17.	Üzvi elektrolitdən elektrokimyəvi alüminiumlaşdırılma.....	147

İkinci fəsil HİDROELEKTROMETALLURGIYA

İş №18.	Sinkin elektrokimyəvi üsulla alınması.....	155
İş №19.	Misin elektrokimyəvi üsulla saflaşdırılması	164
İş №20.	Nikelin elektrokimyəvi üsulla saflaşdırılması	172
İş №21.	Mis tozunun elektrokimyəvi üsulla alınması	181

Ü c ü n c ü f e s i l
ƏRİDİLMIŞ DUZLARIN ELEKTROLİZİ

İş №22.	Qurğuşun-natrium-kalium üçlü ərintisinin elektrokimyəvi üsulla alınması.....	193
İş №23.	Maqneziumun elektrokimyəvi üsulla alınması	198
İş №24.	Alüminiumun elektrokimyəvi üsulla alınması	203

D ö r d ü n c ü f e s i l
SULU MƏHLULLARIN METALSIZ ELEKTROLİZİ

İş №25.	Suyun elektrolizinin monopolyar vannasının gərginlik balansı	214
İş №26.	Bipolyar su elektrolizi vannasında cərəyan sızması	222
İş №27.	Xlor və qələvinin elektrokimyəvi üsulla alınması	231
İş №28.	Natrium hipokloridin və xloratın elektrokimyəvi üsulla alınması.....	246
İş №29.	Peroksosulfat turşusunun və onun duzlarının elektrokimyəvi üsulla alınması.....	255
İş №30.	Kalium permanqanatın elektrokimyəvi üsulla alınması	265
İş №31.	Manqan-2-oksidin elektrokimyəvi üsulla alınması.....	273
İş №32.	Yodoformun elektrokimyəvi üsulla alınması	278
Əlavələr	286
I əlavə.	Elektroliz prosesinin keçirilməsi və potensialların ölçülməsi üçün lazım olan qurğuların əsas sxemləri....	286
II əlavə.	Səthin örtüyün çəkilməsinə hazırlanması	289
III əlavə.	Metalların elektroçökdürülməsi işlərinde nümunələrin örtülən səthinin sahəsinin və formasının seçiləməsi	291
IV əlavə.	Metalın cərəyanə görə çıxımının, örtüyün orta qalınlığının və elektroliz müddətinin hesablanması....	292
V əlavə.	Örtüklerin yoxlanılması metodları	295
VI əlavə.	Cərəyan sıxlığının örtüklerin keyfiyyətinə təsirinə sürətli nəzarət	307

VII əlavə. Qalvanotexnika üzrə işlərin nəticələrini yazmaq üçün cədvəl.....	310
Ədəbiyyat	311

**Nazim Telman oğlu ŞƏMİLOV
 Səkinə Eylaz qızı MİRZƏLİYEVƏ
 Günay Xanlar qızı VƏLİYEVƏ**

**TƏTBİQİ ELEKTROKİMYADAN
 PRAKTİKUM**

**Çapa imzalanmışdır: 27.11.2012.
 Kağız formatı 60x84 1/16.
 Çap vərəqi 19,75.**
